

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

**ŞƏKİ
FOLKLOR ÖRNƏKLƏRİ**

II kitab

BAKİ – 2014

LAYİHƏ RƏHBƏRİ: AMEA-nın müxbir üzvü
Muxtar KAZIMOĞLU (İMANOV)

TOPLAYIB
TƏRTİB EDƏN: fil.ü.f.d., dos. Ləman VAQİFQIZI
(SÜLEYMANOVA)

ELMİ REDAKTOR: fil.ü.f.d. Əfzələddin ƏSGƏR

Şəki folklor örnəkləri. II kitab. Bakı, “Elm və təhsil”, 2014,
408 səh.

folklorinstitutu.com

Ş 3202050000 Qrifli nəşr
098 – 2014

© Folklor İnstitutu, 2014

TƏRTİBÇİDƏN

Bu kitabdakı materialları 1996-cı ildən toplamağa başlamışiq. O zamankı toplama cəhdimiz sistemli olmayıb, odur ki, daha çox həvəskar işi kimi dəyərləndirilə bilinər. 2000-2002-ci illərdə də Şəki rayonunun müxtəlif kəndlərində toplama işi aparmışiq. 2003-ci ildən isə “Şəki folklor mühiti” adlı dissertasiya işimizi yazmaq üçün daha səylə və sistemli şəkil-də Şəki rayonunun folklorunu toplamağa başladıq. Bu zaman biz Şəki rayonunun əksər kəndlərində və şəhərin özündə olduq və xeyli material toplaya bildik. Burada verilmiş materialları isə Göynük və Göynük ətrafi kəndlərdən qeydə almışiq. Göynüklü olduğumuz üçün Şəkinin bu hissəsi bizə daha tanış idi, o səbəbdən də bu ərazidə folklor toplamaq işi o zaman daha səmərəli alınmışdı.

Yaşlı söyləyicilərin verdiyi məlumatlara əsasən, deyə bilərik ki, Göynük vaxtilə özündə xeyli kəndi birləşdirən mahal olmuşdur. Baş Göynük, Aşağı Göynük, Selbasan, Birinci Biləcik, İkinci Biləcik (Türkiyədə də Göynük və Biləcik yan yana yerləşir), Baş Şabalıd, Aşağı Şabalıd, Baş Layısqı, Aşağı Layısqı, Baqqal, Cumakənd, Cunud, Şin kəndləri Göynük mahalında birləşmiş. Göynük mahalının sərhədləri Qanıx çayının¹ sahillərinədək uzanır. Tarixçi alim Z.Cavadova yazar: “Göynük Şəki xanlığının ən böyük mahallalarından biri idi. 1824-cü il siyahıya alınmasına görə, təkcə Baş Göynük kəndində 3433 nəfər əhali yaşayırıd”². XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış Molla Cümə də “Aşıqlıq” adlı şeirində Göynük mahalının adını çəkir:

¹ Hazırda Alazan çayı adlandırılır.

² Cavadova Z. Şimal-qərbi Azərbaycan. http://web.anl.az/el/Download/01.10.14/cz_shqa.pdf, səh. 60

Aşıq anasıyam, şayirrər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalim Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən³.

Üsyankarlıqları, mübarizə əzmi ilə tanınan Göynük camaati bölgədə baş vermiş üsyانların təşkilatçıları və ən fəal iştirakçıları olmaqla seçilmişlər. 1807-ci ildə Çar Rusiyasına qarşı baş qaldırmış Göynük üsyanyının əsas iştirakçıları göynüklülər olmuşlar. Bu üsyana Baş Göynük kəndinin sakini Sultan Murad başçılıq etmişdir. Qüvvələrinin az olması və müasir silahlarının olmaması səbəbindən üsyancılar məğlubiyyətə uğramışlar. 1807-ci il Göynük üsyanyı haqqında ətraflı məlumat və rən Z.Cavadova yazır: “1807-ci il Göynük üsyanyının yatırılmasına baxmayaraq, onun böyük tarixi əhəmiyyəti var idi. Bu üsyandan sonra azadlıq mübarizəsi yeni qüvvə ilə genişləndi. Üsyany xalqın işgalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin şanlı simvoluna çevrildi”. Tədqiqatçı bundan sonra 1808-ci il Şəki üsyanyı və 1814-cü il Şəki üsyanyından bəhs edir⁴.

Bölgədə baş vermiş digər məşhur üsyanyı da tarixə 1930-cu il Göynük üsyanyı kimi düşmüşdür. Bu üsyanyın başında Baş Şabalıd kəndinin sakini savadlı, iti zəkaya və poetik ilhamla malik Molla Mustafa Seyxzadə dururdu. O, Baş Şabalıdlı övlidiya Şeyx Əhməd babanın nəvəsidir. Bu, həmin Göynük üsyanyıdır ki, 1930-cu ilin aprel ayının 12-də başlayıb, 1930-cu ilin mayın 12-də xüsusi amansızlıqla yatırılırsa da, qaçaq hərəkatı şəklində 1947-ci ilədək davam etmişdir. Üsyancı hərəkatın son nümayəndəsi Qaçaq Abbasın müqavimətinə məhz həmin il son qoyuldu. Azərbaycanın 8 rayonunu əhatə edən bu üsyanyın mə-

³ Molla Cümə. Əsərləri. Bakı, Sabah, 2006, səh. 167

⁴ Cavadova Z. Şimal-qərbi Azərbaycan. http://web.anl.az/el/Download/01.10.14/cz_shqa.pdf, səh. 60-61

kəzi Şəkinin Baş Göynük kəndi olmuşdur⁵. Əhalinin dediyinə görə, bu üşyan keçmiş SSRİ-də sovet üsul-idarəsini az müddət də olsa, devirməyi bacaran yeganə üşyan hesab olunur. Görünür, həmin üşyana görə Şəkidə bu gün də göynüklüləri “yavneynən hökməti yixan göynüklü”, “adamasan göynüklü” kimi ayamalarla tanıırlar.

Söyləyicilərin dediyinə görə, Baş Göynük kəndi çox qədim yaşayış məskənidir. Əvvəllər selbasan, çaylaq yer olan bu ərazidə camaat binələr halında məskunlaşmış. Sonralar isə öz həyətlərinin daşından və həyətlərində bitən ağaclarдан qıraraq ev tikəndə istifadə ediblər. Shin çayı əvvəllər Baş Göynük kəndinin deyil, Layısqı kəndinin yanından axılmış. 1920-ci ildə Shin çayı daşmış, ərtaf kəndlərə ziyan vurmüşdür, Ağasılar adlı kəndi isə tamamilə yuyub aparmışdır. Ağasılar kəndi hal-hazırda mövjud deyil.

Digər bölgələrimizdə folklor toplayarkən əfsanələrin azlığıını müşahidə etmişdik. Göynük kəndlərində isə bu gün də xeyli əfsanə mətni dolaşmaqdadır. Ay və Günlə bağlı mətnlər, müxtəlif heyvan və quşların yaranması ilə bağlı əfsanələr bu sırada üstünlük təşkil edir.

Kitaba salınmış materiallar sübut edir ki, Göynük məhələsində mifoloji mətnlər ən işlək janrlardan biridir. Bu bölgədən Azərbaycan folkloru üçün naməlum olan xeyli mifoloji personaj və mətn qeydə almışiq ki, onların analoji variantları ilə biz digər türk xalqlarının folklorunda qarşılaşıırıq. Halin keçi dönərgəsi Unuqay və Halin xoruz dönərgəsi belə personajlardan sayıla bilər. Halin keçi dönərgəsi ilə bağlı bizə qədər bircə

⁵ Manaflı H. Şəki üşyani. Bakı: Zaman, 2000, səh. 7, 32, 64, 76

mətn çap olunmuşdu ki, orada da bu personajın adı çəkilmir.⁶ Göynük kəndlərindən topladığımız mətnlər göstərir ki, Halın keçi dönərgəsi ilə bağlı mifoloji rəvayətlər vaxtilə Azərbaycanda geniş yayılmışdır. Sonralar Qarabağ folklorunu topladığımız zaman Halın keçi dönərgəsinə dolayısı ilə işarə vuran bir mətn qeydə ala bildik⁷. Ancaq qarabaqlılar arasında Halın keçi dönərgəsi Göynükdəki qədər geniş yayılmayıb, personajın adı isə çəkilmir. Burada sadəcə olaraq, zahını Hal apararkən qapıda keçinin çıçırdılmasından söhbət gedirdi.

Halın xoruz dönərgəsi ilə bağlı Göynük kəndlərindən dörd mətn qeydə almışiq. Bu mətnlərdə Halın zahı qadınlara xoruz kimi görünməsindən söhbət açılır.

Bölgədən qeydə alınmış Süleysin, Xortdan, Vəhşi adam kimi mifoloji personajlardan bəhs edilən mətnləri də Azərbaycan folkloru üçün yeni hesab etmək olar.

Əzrayıl, Kaftar, Xıdır İlyas kimi mifoloji personajlarla bağlı mətnlər də Göynük kəndlərində geniş yayılmışdır. Xıdır Nəbi və Xıdır İlyası selin, suyun sahibi, bəzən də Allahı hesab edən göynüklülər bu obrazlarla bağlı mətnləri olduqca həvəslə söyləyirlər.

Hal və Cin Azərbaycan folkloru üçün kifayət qədər geniş yayılmış personajlar olsalar da, bu kitaba salınmış mətnlərdə həmin obrazların zahiri görünüşü, funksiyaları ilə bağlı xeyli yeni detallarla üzləşmək mümkündür. Cin personajı ilə bağlı mətnlər çox olduğu üçün onları “Cin”, “Cin toyu”, “Cin dəyişəyi” adlı yarımbaşlıqlarda qruplaşdırıldıq.

⁶Azərbaycan folkloru antologiyası. VII c., Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər İsmayılov H., Süleymanov Q. Bakı, Səda, 2002, səh.73.

⁷Qarabağ: folklor da bir tarixdir (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). VII kitab. Bakı, Elm və təhsil, 2014, səh.26

Şəkiyə məxsus humor hissi ciddi janr sayılan mifoloji mətnlərdə belə özünü göstərir. Halın tutulmasından danışan söyləyici mətnə belə bir əlavə etdi: “Hal atın üsdə çul görsə, üsdə minməz. Atı çılpax minən şeydi olar. Nəsə, yəqin bunun praktikası olmuyübüş də”.

Bəzən söyləyicilər ənənəvi mətnin strukturundan kənara çıxırıldılar. Bu da yəqin ki, söyləyicinin mətni pis bilməsindən irəli gəlir. Halın tutulmasıyla bağlı məşhur üsul (qırıcı yapışdırma, iynə sancma) Aşağı Göynük kəndindən topladığımız mətndə dəyişərək bu hala düşdü: “... Anamın anası rəhmətdix tutufdu hali. Bu nətəər olar? Hal anamın üsdünə minər. Bu da minən kimi ayağa durar. Qaçəndə Halın usdündə oturar. Qapılıları, hər yeri bağlıyif unu tutar”.

Ovçuluqla bağlı qeydə aldığımız mifoloji mətnləri bölgənin aktiv janrları sırasına daxil edə bilərik. İndiyədək nəşr olunmuş heç bir folklor toplusunda ovçuluqla bağlı bu qədər mifoloji mətn bir arada çap olunmamışdır. Bu faktın özü də həmin mətnlərin bu ərazidə necə geniş yayıldığını sübut edir. Ovçuluqla bağlı mifoloji rəvayətlərdə ovçular, ov həddi, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu və s.-lə bağlı maraqlı informasiyalar cəmləşib. Kitabda “İnamlar” adlı ayrıca başlıq olsa da, daha dolğun məlumat vermək üçün ovçuluqla bağlı inamları ayıraq mifoloji rəvayətlərin yanında verməyi məqsədə uyğun hesab etdik.

Ərazidə Naxış, onun verilməsi ilə bağlı mətnlər də geniş yayılmışdır. Həmçinin vergili insanlar, onlara verginin verilməsi və vergini aldıqdan sonra qazandıqları qabiliyyətlər haqqında mətnləri də tez-tez eşidirdik. Söyləyicilərimizin arasında hamının vergili hesab etdiyi şəxs – Aşağı Göynük kənd sakini Məlakə Əhməd qızı Nəzirova da var. Biz onunla söhbatimizi “Vergililər” yarımbaşlığına daxil etmişik. Həmin

mətndə söyləyiciyə verdiyimiz sualları olduğu kimi saxlamağı lazım bildik. Yeri gəlmışkən qeyd edək ki, digər mətnlər də vardır ki, orada söyləyiciyə verdiyimiz sualları kursivlə işarə-ləyərək saxlamışıq. Bu, mətnin mənasının anlaşılıqlı olmasına xidmət edir.

Göynük kəndlərindən qeydə aldığımız mətnlərin bir hissəsini peyğəmbərlər və dini şəxsiyyətlər haqqında mətnlər təşkil edir. Söyləyicilərimizin bir hissəsi yas məclislərini aparan mollalar olduğu üçün bu cür mətnləri çox toplamağımız təbii haldır. Bu söyləyicilərin repertuarının önəmli hissəsini dini rəvayətlər və nağıllar təşkil edir. Bu barədə “Şəki folklor mühiti” adlı dissertasiya işimizdə və eyni adlı monoqrafiyamızda geniş məlumat verdiyimiz üçün burada uzun-uzadı izah verməyi lazım bilmirik. Sadəcə, onu qeyd edirik ki, kitabın həcmi imkan vermədiyi üçün bu ərazidən qeydə aldığımız nəgil, lətifə və oyunları buraya daxil etmədik.

Ərazidə yayılmış mifoloji rəvayətlərin çox böyük qismini də pirlərlə bağlı mətnlər təşkil edir. Yalnız Göynük mahalında deyil, digər bölgələrimizdə də bu mövzu ilə bağlı süjetlər olduqca çoxdur. Bunun səbəbi bu gün pirləri ziyarət mərasiminin öz varlığını qoruyub saxlamasıdır. Mərasimin özü mövcud olduğu üçün orada söylənilən mətnlər əhali arasında hələ də öz aktuallığını saxlamaqdadır.

Kitabda pirlərlə bağlı mətnlərin böyük bir hissəsini müxtəlif pir sahibləri ilə bağlı rəvayətlər təşkil edir. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah baba, Şkaflan baba, Mahmud Axund baba, Mütübəllah baba, Tamam nənə haqqında rəvayətlər buna misal ola bilər. Materialların bir qismi də müxtəlif xəstəliklərlə şəfa olan ziyarətlərlə bağlı mətnlərdir. Bu ziyarətlər elə həmin xəstəliklərin adları ilə də adlanır: Sarılıq ziya-rəti, Qəbiz ziyarəti, Dəmirov ziyarəti. Bu tip mifoloji rəvayət-

lərin bir hissəsini də müxtəlif bulaq, daş və ağaclarla bağlı mətnlər təşkil edir: Südlü bulaq, Ağası babanın bulağı, Beşik daşı, Əjdaha daşı, Palid baba və s.

Pirlərlə bağlı mətnlərin bir qismini də “Ziyarətlərin qardaşlığı”, “Ziyarətlərin müxtəlif şəkillərdə görünməsi”, “Ziyarətlərin cəzası” yarımbaşlıqlarında qruplaşdırıldıq.

Kitabın sonunda verdiyimiz foto-şəkillərin xeyli hissəsi ni müxtəlif ziyarətgahlarda çəkmişik. Ziyarətlərin əksəriyyətinin qapısına vurulan lövhələrdə həmin abidələrin XVIII əsrə aid olması yazılmışdı. Ziyarət müceyirlərindən isə bəzən tamamilə başqa tarixlər eşidirdik. Məsələn, Cumakənd ərazisin də mövcud olan Pir baba (bu pir M.Nemətovanın kitabında Babaratma piri kimi getmişdir⁸) ziyarətinin müceyirlərindən biri olan Rahim Vahid oğlu Mahmudovun dediyinə görə, abidənin içəri tərəfində yerləşən kitabədə Pir babanın doğum tarixi 1003-cü il göstərilmişdir. Ancaq çöldəki abidələrin üzərindəki yazıları nəzərə alaraq abidə XVIII əsr abidəsi kimi qeyd olunmuşdur. Çox təəssüf ki, abidə bir neçə il bundan qabaq qızıl axtaran soyğunçuların hücumuna məruz qalmış və qazılaraq dağıdılmışdır. Sonradan bərpa olunsa da, kitabələrin bir hissəsinin üstü yarıtmaz halda suvaqla örtülmüşdür.

Molla Cuma⁹ ilə bağlı rəvayətlər də bu bölgədə geniş yayılmışdır. Aşıqla bağlı rəvayətlərdə bəzən qeyri-etik kəlmələrə də təsadüf edirdik. Qeyd edək ki, folklor mətnlərində qeyri-etik sözlər, bəzən də süjetlər təkcə bu bölgədə deyil, Azərbaycanın demək olar ki, bütün bölgələrindən toplanmış materiallarda özünü göstərir. Bu, tamamilə təbii haldır.

⁸ Nemətova M. Əsrlərin daş yaddaşı. Bakı, İşıq, 1987, səh.43

⁹ Bu şəxs adı Göynük kəndlərində Cuma formasında tələffüz olunur və rəsmi sənədlərdə də elə bu cür yazılır. Biz də bu səbəbdən adın Cuma variantını seçdik.

Nəzərə alsaq ki, folklor toplayıcısı daha çox sadə xalqın nümayəndələri ilə ünsiyyətdə olur, məsələni anlamaq olar. Milli mentalitetimiz yol vermədiyi üçün onları “ədəbsizdir”, deyə qeydə almaqdan çəkinmişik. Bu gün də xalq arasında xeyli sayda “ədəbsiz” folklor mətnləri dolaşmaqdadır. Kim bilir, hələ nə qədəri də unudulmuşdur. Folklorşunas “ədəbli” və ya “ədəbsiz” olmasından asılı olmayaraq rast gəldiyi hər bir mətni qeydə almalıdır. Çünkü bəzən elə olur ki, “ədəbsiz” folklor mətnlərində elə folklor süjetləri və ya folklor obrazları (məsələn, Şirvan bölgəsində Kəlniyyət obrazı, daha çox qeyri-etik mətnlərin içərisində öz varlığını qoruyub saxlaya bilmüşdir ki, onlar “ədəbli” mətnlərin tərkibində ya az qalıb, ya da ümumiyyətlə, unudulub. Onu da əlavə edək ki, bu ənənə dünyasının əksər xalqlarında mövcuddur. Biz də məhz bu aspektdən çıxış edərək kitaba saldığımız bu tipli mətnlərdəki qeyri-etik ifadə və sözlərdə sözün baş hərfini və ona qoşulan şəkilçiləri saxlamışaq, qalan hərflərin yerinə isə ixtisar olunmuş hərflərin sayı qədər nöqtələr qoymuşuq. Açıq-saçıq məzmunlu süjetləri isə arxivə vermişik.

Molla Cumanın şeirlərindən də xeyli nümunə qeydə alındıq. Amma onları bizdən əvvəl toplanıb nəşr olunan variantları ilə tutuşturduqda məlum oldu ki, bizim topladığımız şeirlər nisbətən zəif variantlardır. O üzdən, bu şeirləri kitaba daxil etməyə ehtiyac duymadıq.

Kitaba daxil etdiyimiz materialların bir qismi də etnoqrafik mətnlərdir. Müxtəlif dualar, yağış kəsdirmə və yağıdma, toy və yas adətləri və s. bu başlıqda özünə yer almışdır.

Bölgədə məşhur olan Mövlud mərasiminin keçirilmə qaydaları ilə bağlı mətnlər diqqətçəkicidir. Bu mərasim yalnız Göynük kəndlərində deyil, ümumilikdə Şəki rayonunda, həmçinin Qax, Zaqatala, Balakən rayonlarında da keçirilir. Təəs-

süflə qeyd edək ki, Mövlud mərasimi yaxşı öyrənilməyib. Halbuki orada oxunan ilahilər, zikrlər, icra edilən adətlər ayrıca tədqiqatın mövzusu ola bilər.

Bölgədə bayatı söyləyənlərin əksəriyyətindən eşitdiyimizə görə, onlar dedikləri bayatları II Dünya Müharibəsi illərində Balakən rayonunda yaşamaq məcburiyyətində qaldıqları zaman eşidiblər. Göynük kəndlərində yaşamaq çətin olduğu üçün bu illərdə əhalinin bir qismi Balakən və Zaqatala rayonlarına köçmüştür. Müharibədən sonra onların bir hissəsi geri qayıtsa da, çoxusu Balakən və Zaqatalada məskunlaşmağa üstünlük vermişdir. Balakən rayonunun Qabaqcıl hissəsində folklor toplayarkən xeyli göynüklü ailəsi ilə qarşılaşmışdıq.

Bayatıların variantlarını işaret etmək üçün = (bərabərlik) işaretindən istifadə etmişik. Digər mətnlərdə də söz və ifadə variantlarını = (bərabərlik) işaretini ilə göstərmişik. Həm bayatılarda, həm də digər lirik janrlarda mətnə söyləyici əlavələrini kursivlə vermişik.

Bu əraziyə məxsus ağıllar öz orijinallığı ilə seçilir. Göynükdə bayatı formasında deyilən ağıllarla yanaşı, nəsrlə söylənən ağıllar da çoxdur. Bu məsələyə ayrıca məqalə¹⁰ həsr etdiyimizdən geniş məlumat verməyə ehtiyac görmürük.

Paremioloji vahidlər Göynük folklorunun önəmli bir hissəsidir. Ancaq bu nümunələri toplamaq digər janrlarla müqayisədə də ha çox vaxt tələb edir. Çünkü söyləyici kiçik janrları yeri gəlməsə, deyə bilmir. “Alqışlar və qarğışlar”, “Atalar sözləri” başlıqları altında verdiyimiz mətnləri toplamaq üçün illərlə vaxt sərf etmişik. Bunun üçün ayırdığımız dəftərə gün ərzində eşitdiyimiz paremik vahidləri yazırıq. Nəticədə olduqca maraqlı mənzərə ilə üzləşdik. Bu mətnlərin bir hissəsi bölgədə yaşayanların mifoloji dünyagörüşündən, adət-ənənəsindən xəbər verir. “Sən ölsən, göy keçi

¹⁰ Şəki ağılları. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2006, №4, s. 63-68

qurban kəsərəm”, “Şaxın qara bəzənsin”, “Şaxın əllərdə getsin”, “Qıbləyə bəy durmayasan” və s. kimi qarğışlar, “Dişimi qabır-ğanla qurtdelayaram” kimi hədə-qorxu nümunəsi və s. dedikləri-mizin bariz nümunəsidir.

Mətnləri qeydə aldığımız zaman məqsədimiz bu bölgə-nin folklor mühitini, onun müasir durumunu öyrənmək oldu-ğundan söyləyicilərimiz arasında uşaqlar da var. Bu gün söyləyici-lərimizin böyük əksəriyyəti həyatda yoxdur. Dünyasını dəyişənlə-rə Allahdan rəhmət, qalanlara isə cansağlığı diləyirik.

Mətnlərin, demək olar ki, hamısını köhnə diktofonla, yəni kasetli diktofonla yazıya almışıq. Bu da bəzən texniki problemlər yaradırdı. Bəzən kasetin ağ hissəsinə düşdüyü üçün söyləyicinin nə dediyi anlaşılmır, bəzən kasetdəki xırıltı, nasazlıq deyiləni tam anlamağa imkan vermir. Mətnin bu cür hissələrini bəzən elə mətnin öz məzmununa uyğun bərpa etmişik, bəzən də mötərizə arasında izah verməklə mətn qırıq-liğini olduğu kimi saxlamışıq. Mətnlərdə verilən izahları yerindən asılı olaraq, bəzən mətnin içərisində mötərizə arasında göstərmişik, bir qismini mətnin sonunda kursivlə vermişik. Dialekt sözlərin, yer-yurd adlarının izahını isə ətək yazısında bildirmi-şik. Söyləyicilərin epik mətnlərə əlavələrini də mötərizə arasında göstərmişik.

Materiallar müxtəlif vaxtlarda toplandığı üçün söyləyici siyahısında mətnlərin toplanma illərini yazmışıq.

Şəki şivələrinin fərqliliyi, özünəməsusluğunu hamiya yax-şı məlumdur. Bu şivələrin içərisində Göynük şivəsi fərqlənir. Göynüklülər Şəki və Qax şivələrinin qovuşuğunda danışırlar. *Sağır nun (n.)* Göynük şivəsində hələ də öz varlığını möhkəm qoruyub saxlaya bilmışdır: *atanın – atanın, alırsan – alısan, gedirsən – gidsən*, və s.

Ə saiti ilə başlayan təkhecalı sözlərdə ə saiti e saiti ilə əvəzlənir. Göynüklülər əl əvəzinə el, ət əvəzinə et və s. işlədirlər. Çoxhecalı sözlərdə isə qalın saitlərin incə saitlərlə əvəzlənməsi halları ilə qarşılaşıraq: *qayçı – qəyçi* və s.

Bir çox hallarda ahəng qanununun pozulması halları bu şivə üçün xarakterik haldır. Bu, özünü daha çox sözə şəkilçi artıran zaman göstərir. *Başçını – başçını, çəkərsən – çekərsən,*

İndiki zaman şəkilçisi -ir⁴ bu şivədə -iy⁴ şəkilçisi ilə əvəzlənir. Bu, özünü həm müstəqil formada, həm də indiki zaman şəkilcisinindən sonra şəxs sonluqları artırıllarkən göstərir: *gəlir – gəliy, alır – alıy, görür – görüy, alıram – alıyəm, bilirom – biliyəm* və s.

Qeydə aldığımız folklor materiallarında Göynük şivəsinə məxsus xeyli sayıda termin səciyyəli sözlər müşahidə edilir: *çəmrə – sis, duman, salabeh – dəyənək, güdüyüçü – gözətçi, seyiz – erkək keçi, müy – çayın qirağında əkin-biçin yeri, mürəkgəm ləmbəlığı – böyürtkən kolluğu, ardaşmax – atın üstündə ayaqlarını aralayıb oturmaq, quçühləmax – uçuqlamaq, höj olmaq – xoşlamaq, can atmaq* və s. Bir sıra sözlər isə ədəbi dildə işləndiyi kimi deyil, müxtəlif fonetik variantlarda işlənir: *qandax // xəndək, çey // çay, öyə // ögey, dişdx // dinclik, kümə // koma, hasa // əsa, yəşəmax // yaşamaq* və s. Bu tipli sözlərin izahını səhifənin sonunda – ətək yazısında vermişik.

Əvəzliklərin əvvəlinə *h* samitinin və ya *ha*, *hə* hissəciyinin artırılması da bu şivənin diqqət cəlb edən xüsusiyyətlərindəndir: *habi – bu, ho – o, həyin – indi, hunda – onda, o zaman* və s.

Uzanan saitləri bildirmək üçün qoşa saitlərdən istifadə etmişik: *faar – kasib, yooruy – yoğurur* və s.

Bu kimi hallar bəzən mətnin anlaşılıqlı olmasına çətinlik yaratса da, izahlarını verməklə şivə xüsusiyyətlərini mümkün qədər saxlamağı lazımlı bildik. Çünkü qloballaşan dünyada yal-

nız folklor mətnlərini, etnoqrafik məlumatları itirmirik, dialekt və şivələrimiz də acı durum qarşısında qalır. Mətnlərdə şivə xüsusiyətlərinin gözlənilməsi kitabı dialektoloqlar üçün də yararlı edəcək.

Göynük bölgəsinin folklorunu toplamaqdə göstərdikləri köməyə görə, Cumakənd sakinləri Vaqif Həsən oğlu Süleymanova, Aişə Həsən qızı Süleymanovaya, Zabit Şakir oğlu İbrahimova, Baş Göynük kəndinin sakinləri Əkrəm Məmmədəli oğlu Xəlilova, Əlxan Məmmədəli oğlu Xəlilova, Hürü Məmmədəli qızı Xəlilovaya (Allah ona qəni-qəni rəhmət et-sin!), Xavər Məmmədəli qızı Xəlilovaya, Xalidə Məmmədəli qızı Xəlilovaya, Aşağı Göynük kəndinin sakini Gülüstan Məmmədəli qızı Soltanovaya, Şəki şəhər sakini Mehin Məmmədəli qızı Xəlilovaya dərin minnətdarlığını bildiririk.

MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ VƏ RƏVAYƏTLƏR

1-2. DÜNYANIN YARANMASI

Dünya suynən əmələ gəlifdi, helə suynən də məhv olmalıdı. Nə vaxsa dünyani su bascaxdı bütöv, dünya suyün altında qalçaxdı. Helə hunuynən də həyat qutarıy.

2.

Vaxd olufdu kü, Qarasovda¹¹ şumun üsdünə qoyulən yumurta habırdan görünüfdü, nə vaxsa gənə helə olcaxdı.

3-5. İLDİRİMİN ÇAXMASI

İldirim çaxanda dədəm diyərdi ki, qurban olduğum Allah arabiyə minif çapıy oynə, buynə.

4.

İldirim çaxanda qadam¹² diyərdi ki, qurban olduğum odudu qılınçını öydə oynədiy.

5.

İldirim çaxmax, şimşəh çaxmax hamısı Allahın qamçısıdı, diyir. Vuruy, diyir ki, bura yağmalıdı. Orda ildirim çaxıy, dalincə də yağış yağıy. Elə yer var ki, ötüf gidiy ha, qamçını vuruy ki, öt burdan.

¹¹ Qarasov – Baş Göynük kəndinin əkin yeri

¹² Qadam – söyləyici atasına qada deyirmiş.

6-11. AY VƏ GÜN

Bu Aynan Gün diyi, baci-qardaşdi. Bu Gün Aya diyi ki, a qardaş, mən gecə olum, sən gündüz. Diyir ki, sən qızsan, sən gündüz ol. Sənin, döşündə iki milyona qədər iyənə var. Yanı baxa bilmirsən də Günə. Sən gündüz ol, saa göz dəyər, sən gecə qorxarsan, gecə olma. O diyər, o diyər. Ciyisi də xamır yooruy¹³.

Diyər:

– Mən oğlanam. Mənə gecə olum, sən gündüz.

O diyər, o diyər. Ciyisi diyər:

– Hindi mən nağarım? Mənim əlim xamırkıdı.

Bu, Ayın üzünə sillə vurar, əli xamırkı.

Anası diyər:

– Hindi birin, iz gündüz olun, birin, iz da gecə. Dəə dincəldin, izmi?

Oğlana diyifdi.

7.

Ayın üzündə lekə var. Güya, diyi, Ay uşax olufdu. Ay anası xamır yoran yerdə gəlif ağlıyifdi ki, epbey¹⁴ ver.

– Ha kiri, həyin yapıyəm. Ha kiri, həyin yapıyəm.

Kirimiyi diyi. Hara kiriyi? Bi də çığıranda, diyi, eli xamırkı bi qapaz. Ho iz hələ də biliniy. Ayə baxanda həyin də görməğ oluy. Anası, diyi, huna qapaz vurufdu.

8.

Aynən Günəş baci-qardaş olufdu. Anası birini suyə göndəriy – Günəş, Ayı də oduna. Gidiy, biri suda qalıy (Günəş), Ay də göydə, dəə oduna gidifdi. Hindi holar səhər-səhər bir-birini görmüyü. Günəş hindi həməşə sudan – dənizdən çıxıy.

¹³ Yooruy – yoğurur

¹⁴ Epbey – çörək

9.

Günnən Ay bajı-qardaşdı. Gün bajı, Ay qardaşdı. Gün nə qədə yüyürər, Aya çatmaz da, savax açılar. Ha yüyürər, ha yüyürər, bu görüşməga çataçatda savax açılar. Deer, bu bajı-qardaş qovuşsa bir-birinə, dünyanın hamısı alt-üsdüñə çörülər. Una görə deer, bajıynan qardaşı qoymullar bir-biriynən görüşməga.

10.

Diyilənə görə, Aynən Günəş bir-birrərini isdiyilər. Amma xəvərrəri olmur ki, olar baci-qardaşdı. Anasının da xəvəri olmur, buların bir-birini isdəməyinnən. Bi gün anası bilir ki, bular bir-birrərini isdiyilər. Fikirrəşir ki, bular axı baci-qardaşdır. Mən nətəri eliyim ki, bular bilməsinnər baci-qardaş olduxlarını (Axı hərəsi ayrı-ayrı adamlandı. Bildirmək isdəmiyi ki, bunun ayrı kişişi də olutdu). Soram fikirrəşir, Allaha yalvarır ki, sən elə elə ki, mən rüsvay da olmuyüm, uşaxlarımda bir-birrərini isdəməsin. Allah da qeşəhcə Ayı salır geciyə, Günəşsi salır gündüzə. Günəş geləndə Ay olmur, Ay geləndə Günəş. Bir-birrərini görmüllər və bir-birrərinə tamarzı qalıllar. Hekayəmiz də bunnan qutardı.

11.

O vaxdı çox xəmir xörəhləri bişifdi. Mərdananın¹⁵ üsdə nənə xəmir yayanda, nəvə yuxanı dartır, cırır, qopardır.

Diyir:

– Ay oğul, dəymə! Ay oğul, dəymə!

Xəngəl xörəhləri o vaxdı gecələr bişirilirdi. Aya bax gör, o yumru yuxadı. Görürsən, yumru yuxa kimidi. Gör nə gözəl xəmir kimi də ağıdı. Amba onun üsdünün ləkələrini gö-

¹⁵ Mərdana – duax, dördayaq, xəmir yayan

rürsən? O vaxı Ay baba balaca olanda anasını çox incitdi, urvalar¹⁶ uşağıın üzünə çekildi, oldu uşağıın üzü ləkəli.

12-13. ŞANAPİPİK

Şahnapipiyi tanıyısan,¹⁷ (mənə müraciət edir – top.) Həbərəsində (alnını göstərir – top.) bi şey var e..., gəzir. O diyi, başını yüyen yerdə qaynanası görür. Axı bayax qaynanadan-zaddan utanardılar. Diyər, Allah, mənim tarağımı başımə san-cəsan,. Dəə məni qaynanam gördü, mən üzə çıxa bilmənəm.

13.

Şahnapipiy də başını tariyi¹⁷. Tarağı da həvlə gözəl başınə sancifdi. Qəynatası gəliy. Diyı ki, ay Allah, sən məni quşa döndər. Hunun gözəllığını görmüyüşən,mı, elə bil gelindi.

14-15.TISBAĞA

Tısbaga gelin olufdu. O vaxd insannarda o boydə əbir-hayə olufdu kü. Qəynanası, qəynatası harasa gidifdi, diyifdi də yəqin bu gəlməz. Bivaxı görüy ki, bular gəliy, bu da van-nada olufdu də. Tez götürüf vannanı başınə çekər.

Diyər:

– Ay Allah, sən məni üzüqaraçılıxdan qutar.

Qəynə¹⁸ gəlif görər ki, nə... gelin heyvan. Ay öyümüz yixıldı! Bu, niyə bələ¹⁹? Qon-qonşü yiğilif kitaf-zad aşdırıylər, diyi, dəə gelnin, getdi.

¹⁶ Urva – Xəmir kündələyəndə yapışmaması üçün altına səpilən un

¹⁷ Tariyi – darayı

¹⁸ Qəynə – qaynana

¹⁹ Bələ – belə

15.

Bir gүnnәrim bir gөlin чимәндә qaynata necә olufsa, görüfdü onu. Beyqafil olufdu, cәlt götürür ağaş tehnəni aşırı üsdүnә gөlin (O vaxdı da ağaş tehnədә чимәrdilәr). Ağaş tehnəni qoyuf, altında özü oturur çilpax.

– İlahi, Allah-taala, mәn necә eliyim ki, qaynatamanın üzünә çıxmıyım? Allah, sən məni qaynatanan üz-üzə gөlennərdən eləmə, ya Rəbb Allah. Nə eliyirsən, elə. Mən utanıram, mən ölürem. Mən özümə qəsd eliyib özümü öldürsəm, onda maa Qur'an da düşməz, mən kafər olaram. Kafər olmağ isdəmirəm, Allah. Sən neyi məsləhət bilirsən, sən bilən olsun.

Təhnə döndü qapağa, gөlin döndü tısbağıya. Bir daha qaynateynan gəlmədi üz-üzə.

16-17. QIRXQU QUŞU²⁰

Bi quş var, “qırxqu”, “qırxqu” eliyi. Sığırçı²¹ olufdu bi oğlan. Bunun qavağında qırx dört baş malı olufdu. Malları itirifdi, qalıfı axdara-axdara. Diyifdi, ay Allah, hindi mən habı mal yiylərinən nətəri qutarcam? Sən özün, məni quş elə, canım quatarsın mal yiylərinən. Allah da bunun duasını eşidifdi. Quşa döndərifdi bunu. Hindi ho gүnnən buynə “qırxqu”, “qırxqu” diyə-diyə geziy. Qırx dört baş mal axdarıy, mal nə tapılıy, nə eliyi.

17.

Bi sığırçının malı itiy. Mallar şahın oluy. Qırx baş oluy. Diyi, ay Allah, mən də nağarım? Məni quşə döndər. Allah bunu quşə döndəriy. Bu da “qırqxov”, “qırqxov” diyə-diyə hərrəniy. Qıkkov quşu də. Hələ də axdarıy ho malları, tapa bilmiyi.

²⁰ Qırxqu quşu – göy göyərçinə bənzər quş

²¹ Sığırçı – naxırçı

18. İSAX-MUSA QUŞU

İsax-musax quşdarı qardaşdardı. Bular, iki qardaş qo-yun-mal güdüllər. Bir gün də qardaşdardan biri malları itirir. Evə gəlməyə qorxur ağasının ki, malları tapa bilmədim axı. Gözdüyüllər, gözdüyüllər, axır, mallar yiğilib gəlir, İsax gəlmir. Musa gidiy qardaşını axdarmağa. Elə hey qışqırır:

– İsax!

Musa Isağı çağırır. İsax da öz-özünə diyir:

– Ay Allah, mən nətəər eliyim, mallar yoxdu. Mən ağama nə dicam? Ay Allah, sən məni hara eliyirsən, elə, mən ağanın yanına getmiyim, mən ağamnan üz-üzə gəlmiyim.

İsağı Allah-taala quş eliyir, uçurur. Musa Isağı çağırır:

– Ay İsax, mallar gəlifdi, gəl, gəl!

– Ay Musa, məni görməzsən.

– Ay İsax, gəl!

– Ay Musa, məni görməzsən!

İsax Musanı çağırır, Musa da İslanı çağırır. Elə o vaxdan ikisi də quşa dönür. Bu da gəlir ki, qardaşım yoxdu, mən də ağamın yanına qayıtmağ isdəmirəm. Allah-taala onu da quş eliyir. İki də bir-birini axdara-axdara gəzillər. İsax! Musa! İsax! Musa!

19. ARININ İSTƏYİ

Arı insanı vurcəm diyifdi Allaha. İnsan ölsün. Özüm də qızıl yiğcam. Allah da una diyifdi ki, yox, sən bal yiğcasan, balı da insan yicaxdı. İnsanı da vuranda özün, ölçasan.

20-23. BƏXTİN PAYLANMASI

Qızdarı aparıylər işdətməğə. On qız bağı, gül-çiçeyi yaxşı arıtdıyi, on qız gənə gidif oyəndə oturuf, diyi, gülüy,

şakqıllıyi. Bular oturanda bəxt payliyən gəliy ki, bəxd payliyirəm. Bu anası ölmüş işdiyənnər horda qalıy, holara bəxd olmuyü. Gidif horda gülənnərə, ho tənbəllərə qeşəh payliyi bəxdi. Diyil ki, qoy buların olsun. Bular diyif-gülmağa, şakqılla-maşa öyrəniflər. Amma o birisi anası ölmüşdərə vermiyi, məməm kimi. Bəxd helə şeydi, bala.

21.

Allah-taala naxışı tərs də yaza bilər, uvant da yaza bilər. Uun elindegisi işə kim nə diyə bilər.

O vaxı biz tübüñ düzüydux sarayın altında. Orda Həlmət bacigil danışiyılər ki, Allah-taalanın naxış payliyənnəri, naxış yazannarı gecə qapıları döyə-döyə gidiy. Kim oyaxsa, naxışı də olara veriy.

22.

Bi günüsü Allah-taala naxış payliyi. Bi kişini yaana çaa-nıf diyil ki, apar sən payla naxışı. Nəsə, bu, naxışı götürüf gedir. Axşəmə düşür, yolda heş kəsnən rasdaşmir. Naxışı kolda-kosda hərrənənnərə verif çıxıf gəlir. Una görə də düzgün adamnarda naxış olmur. Naxış kolda-kosda gezənnərindi.

23.

Tanrıımız bi dənə kişiyə diyil ki, mən san,a habı naxışı veriyəm, get hunu payla gəl. Gecə oluy. Kişi də gəliy, bi kəndə düşüy, görüb gecədi, göz-gözü görmüyü. Bu qapını döyür, bağlı, bi kim çıxmayı. O qapını döyür, bi kim çıxmayı. Gidiy, görüb ki, işix gəliy bi aynədən.

Diyil:

– Gidim, habı qapını döyüm, görüm, kimdi?

Gidif qapını döyür, görüb ki, bi oğ...nən bi q.... Qapını açıf çıxiylər. Qə....nən oğ...ə naxışı verif gidiy. Gidiy Tanrısun yaana.

Diyi:

– Paylədin, mı?

Diyi:

– Payləmağa paylədim, amma hansı qapını döydümsə, bağlı oldu. Bi qapını döydüm, bi arvatnan bi kişi çıxdı. Gecə-ən ho vaxı, verif gəldim. Tanrı diyi ki, ho oğ...nən qə...di, gecəən ho vaxı yatmıyiflər holar. Diməli, sən naxışı pozgunnara verif gəlifsən. Huna görə də naxış qə....nən oğ...dədi hindi. Düzdə naxış yoxdu.

24. MƏLƏKLƏR

Hərənin özünün həm qoruyucu mələhləri var, həm sağ-sol mələhləri var, yaxşını yazan, pisi yazan. Yəni sağı yazanda, yaxşı işdəri yazanda tez yazır həmin mələh. Amma solu yazanda, diyi, on iki sahat gözdüyüür. Yəni pis işdəri eliyənnən sora diyisan, Əsdafirullah, ay Allah, pis işdər eləmişəm. Tövbə eliyəndə pis işdəri yazmir sol mələh.

25-27. NƏHƏNGLƏR

Anamgil danışardı ki, qırx nəfər bizim adamnardan (hindiki nəsildən) arabeynən harasa gidirmiş. Qırx çüt də kəl eliyi axı. Həm arabası, həm də hər arabıyə iki dənə kəl qosüflər. Beh²² yağışə düşüylər. Ay Allah, hara gidax? Bulardan biri diyi, dəə²³ yaxınnamışıx, buralarda bi mağara olasıdı, hora girax. Qırx çüt kəl, qırx araba, bi də qırx nəfər sürücü həmin mağarıyə girillər. Gecəliyilər burda, səhər açılıf çıxanda görüllər ki, bi insan kəlləsidi. Soram ho yoldaşdər diyi:

²² Beh – bərk

²³ Dəə – daha

– Θ, bu, nətəri ola bilər?

Diyi:

– Eşitməmisanı mı? Biz çiyəleyə salabey²⁴ atan nəsilix. Ancax bu, bizdən qavax yeşəmiş insanın kəlləsidi. Hindi kökü üzülüfdü bu yiri²⁵ insannarın.

Ho yiri insannar bizi qədər yeşəmiyimisdər, oların üç yüz il ömrü oluymuş (Mən hunu bilminəm. Mamam söylüyüdü, yadımnan çıxıfdı). Söylüyüdü kü, biz çiyəleyə salabey atannarix. O vaxı bələ öylərə o adamnar siğmıyifdi.

Diyillər:

– Niyə öy-eşiy tihmışınız?

Diyiflər:

– Θ, üç yüz il yaşamadan ötəri öy-eşiy neyə lazımdı?

Hər yer yarıyi²⁶.

26.

O vaxı – peyğəmbərrər dövründə insannar oqqədə hündür oluflar ki, Allah-taalanın məlehlərinin oxuduğu zikirrəri eşidifdilər. Diməli, yerdə duran adam göydeki məlehlərin zikrini eşidifdi. O vax o qədər hündür oluflar. Özü də oların ömürrəri də çox olufdu – dokquz yüz il, min il. Min il yaşayıf peyğəmbərrərin hamısı.

27.

O vax insannarın boyları çox hündür olufdu. İndi biz oların ayaxları boydeyix. Yanı ho qədər balacələşmişix. Gələcəyi görənnər diyifdi ki, genə bir zaman gəlcəxdı ki, insannar cığallaşcax, paxillaşcax, özdəri özdərini türmüyə, yanı qapalı

²⁴ Salabey – dəyənək

²⁵ Yiri – iri

²⁶ Yarıyi – yarayır

şərayitə salcaxlar. Ollar olannarını vermicaxlar heş kimə. Qardaşdan, anadan, bacıdan gizlətcaxdılар. Allah-taala da ola-rın boylarını əlinnən alıf, boylarını balacalatcaxdı. Beləlihnən, gələcəhdə dünyaya gələn insanlar ciyələyə daş atanlar olcaxlar. Yəni o qədər balaca olcaxlar ki, ciyələyi daşnan vuruf salcax-lar. Həyin biz qoz ağacına-zada daş atan kimi olar da ciyələyə daş atcaxlar. Helə balaca-balaca insannar dünyuya gəlcaxlar.

28. GÜNLƏRƏ AD QOYULMASI

Günnərin diyi hamısı dilə gəlitdi. Hamsıma iş var, amma xasa iş yoxdu. Bu xas günü dilə gəlitdi ki, niyə hamsına iş ve-risan, cumiyə də, adniyə də, bazara da. Bes manşa iş vermə-din. Diyitdi ki, birəm, birriyim hakqıçın, xas günü öлənnən sorğu-sual almaram, elinə də amanat verərəm. İrəhmətdix nə-nəm diyirdi ki, ox, xoş halına xas günü yerə qoyulaan (“Xas günü hansı gündür?” – deyə soruşduqda “Həfdənin ikinci gü-nü” cavabını aldıq – top.) birinci bazar ertəsi, ikinci xas, üçüncü çərşəmmə, dördüncü adına, gənə ziyaratdı, bax, birin-ci də ziyarat günüdü, ikinci xasa heş nə verilmətdi, üçüncü də ziyarat günüdü, dördüncü də ziyarat günüdü, beşinci də me-çitdə namaz qılıllar, bu da gündü. Şəmmi də gündü. Amma xasa heş bi şey, heş bi dileh verilmətdi də. Bu xas günü hə-mməşə ağılıyitdi ki, hamiyə ad verdin, manşa ad vermədin. Bu da diyitdi ki, birəm, birriyim hakqıçın, xas günü öлənə elinə amanat vercam, nə də una ömür varkən sorğu-sual düşmür, alınmicaxdı. Helə diyitdi.

29. SÜLEYSİN

Ciyim irəhmətdix bizi qoyüb gedər, ineyimiz itifdi, ineyi-mizi axdarmağa. İneyin adı da Alaşdı. “Alaş, ha Alaş”, axdar-

axdara gedər, gəlif ineyin üsdünə çıxar²⁷. Amma ineyin üsdə bi şey var, diyi, ağapbax. Ay aman, dədə, məməm başımə gələn nədi? Heş nə. Dimə, Süleysin olutdu də. Ay aman, diyi, hindi nə yaylığı elimnən qoparda bılırəm, nə ineyi, nə də özümü, quruyüf qalmışəm. Bivaxı “Bisimillah-ir rəhman-ir rəhim” eliyərəm, diyi. Belinnən düşüf gedər, aralanar. Bunnan aralanar birəz. Gəlif qavırrığa çatanda gördüm ki, bi dənə ilan, həvlə timtih²⁸, ayağusdə gəliy. Əsdafurullah, məməm başımə gələn nədi? Gənə, diyi, nə Bisimillah yadına düşdü, nə bi şey. Mən gəlirəm, ilan gəlir. İlən da ayağusdə gəlir. Bivaxı gənə didim “Əsdafurullah”, “Əsdafurullah”, “Bisimillah-ir rəhman-ir rəhim”, diyi. “Kafir, düş” dimişdim, diyi, düşüf qavırrığa girdi.

Ciyim helə şeyləri çox danışındı.

30. VƏHŞİ ADAM

Yengiloylər donquz ovuna çıxallar bi gün. Arpanın da sütlə vaxıdı. Alyəzdən başuxarı gidisan, aşisan Sarıcıyə, oranı da aşisan, Acinohur gölüdü, sora Qabanni meşəsi, ar-kənnix²⁹ meşədi. Horda kolxozdarın yeri vardı. Arpa ekiylər hora. Hora, arpa yerinə də donquz gəliy. Hərə bi bərəni kesif oturar ki, arpiyə donquz gəlcəxdı. Bi vax görəllər ki, meşədən bi şey çıxdı, ciyində də yapıcı.

Diyəllər:

– Ə, habı köpeyoğlu hardan çıxdı? Hindi iz salcaxdı, donquz qaşcaxdı.

Bu, bir az gəlif çığırar.

Diyəllər:

²⁷ İneyin üsdünə çıxar – İnəklə rastlaşar.

²⁸ Timtih – dimdik

²⁹ Arkən – ağaç növü

– Hələ bi ses də eliyi.

Maşınə tərəf gələr. Maşində oturan görər ki, həmən adam arpanın aşağısınınən gidiy. Ay Allah, habı kimdi?

Diyər:

– Ədə, sən kimsan, iyin,-qoxun, habraları bürüyüfdü?
Irədd oluf çıxıf getsan,a.

Bu yengiloy həblə diyəndə o birisi qışqırıy ki, ə, niyə dala qeyitdin, sənnən o tərəfə adam yoxüydüm? Görmüyüşən,mi, vəəsi adamdı, saçaxlı-zaddı. Eynində də paltarı-zadı yoxdu. Duruf hordan qaçəllər, maşını sürüf qaş ki, qaçəsan,. Sora mən məşəbeyidən soruştum ki, həyqətən vəəsi adam varmı? Yengiloylara həvlə bi şey irasd olufdu.

Didi:

– Ha, mən də görmüşəm. Qabanni məşələrində bi dəfə gördüm. Dəhnəlilər gəliflər meşiyə oduna. Gidif gördüm ki, odunu qırıflar bi üç-dörd maşın, amma hələ aparmayıflor. Mənim də horda bi komam var. Horda qəndim, çayım, hər şeyim var. Çayi-zadı qoydüm, yiyif-işdim. Çayniki götürüf endim bulağ ki, su götürüm. Gördüm ki, bi uşaxnan qadın. Yoldan qıraqa çıxdım ki, a baci, gəl keç. Bu, diyi, gəlmədi, uşağı da qavağına tutufdu. Çıxıf qavağa dooru getdi. Dəə dalincə getmədim ki, unsuz da hara gessə, gənə havra qeyitməliydi. Çünkü keçəsi yer bi havreydi. Gördüm ki, gənə arvat qeyitdi, gəldi, keşdi. Sən dimə, nə arvat? Başdan-ayağa saçax, qara bi şey. Tühlərim ayağa durdu, diyi.

31-44. UNUQAY

Gönühdə danışiydlər. Keçi kimi bi şey kişi yol gidən yerdə upbanıf atın qavağında durufdu, məliyifdi. Bu da “nə yaxşı keçi tapdım” diyif, götürüf atın dalına qoyüfdü, minif gidifdi. Gidif öyə çatanda, diyi, havı keçi tapbişəm də, baxım

görüm, erkehmi, dişi? Sora, diyi, keçini həvlə eliyəndə, güyə baxıy də zadına.

Diyi:

– Dayi, dayi, d.....larım elin,a gəldimi?”

Kişi qorxuf, diyi, öyə gidif canını verifdi.

Söyləyicidən Unuqay barədə soruşanda bu mətni danışdı.

32.

Gönühdə də Nəzir kişini qavırrixda Unuqay minifdi. Ho kişi helə hunuynən çıxdı, getdi də. Özü də dev kimi kişiydi, ha. Unuqay adamdı, intası qılı oluy. Qavırdan tühlənif, diyi, çıxıy, insan sıfətində. Biz uşax olanda eşidiydix ki, helə şeylər var. Həyin³⁰ tərtəmiz ləğv olufdu, yoxdu. Olsa da, üzə çıxmayı, adamnan qorxuy.

33.

Rəhmətdix Məməthasan dayi danışiydi (unun da bi doğsan yaşı vardi). Atımız varyidi bizim. Hər gün duruf atı açəndə görüydüx ki, at terriyifdi, özü də atın saçı qız saçı kimi yorulufdu³¹. Bunu açırdıx, tezdən gezdiriydix ki, teri-zadı soyüsün. Ağıllar³² ögün altındeydi, axşəm olan kimi başdıyidi talanpa-tulamp. Miniyilər atı. Nə vax tooluyə giriyix, heş nə yoxdu. Sora, diyi, babam qır töküy atın üsdünə. Səhər duruf gördük ki, Unuqay oturufdu atın üsdünə, yapışdı. Boynuna, bel damarına iynə sancıylər. İşdədiylər bunu. Sora o kiməsə yalvariyy ki, amandı, iynə batifdi, bunu çıxart, san,a nə isdəsan, verərəm. İynəni götürənnən sora qaçif çıxif gidiy. Bu da həməşə öy süpürüy, su daşıyi, zibil götürüy, işdədiylər də.

³⁰ Həyin – indi

³¹ Yoorulufdu – hörülübdü

³² Ağıllar – tövlələr

Gidəndə diyi ki, bax, çəpin,ızda³³ su tapılmasın, öyün,uzdan da zibil esgiy olmasın. Həyqətən də helə oluy.

34.

Gönühdə bi kişi vardi. XIX Məmit diyidilər. Dimax, hələ mühəribədən qavax bu arabacı işdiyidi. Arabeynən Qarasova gələndə orda (Kölgə Quvax³⁴ diyillər) görүү ki, yolun ortasında bi keçi var. Özü də arabada tek oluy. Deyənif keçini götürüy. Söyünyü də. Yol gidəndə keçi tapıfdı kişi. Qoyır arabıyə, getirsin evə. “Ho kəl, ho kəl”. Gəlif çatır Şin çayına. Şin çayını da keçənnən sora ho tərəflər qavırıxdı. “Ay aman” – diyi, mən havı keçini habra kimi getirdim, bilmədim, erkehdi, diş? Elini uzadıry keçinin altına, görür ki, erkehdi. Keçi qayıdır ki, yaxşı bax, gör, sanballımı? Hunda keçi gənə diyi ki, səni anan, namaz üsdə doğufdu. Kişi baxıy ki, keçinin ayaşları yavaş-yavaş uzanır. Diyi ki, ayağım yerə çatardı, sən günün, a baxardin. Məmit dayı elə qorxufdu ki, dili tutulufdu. Sora dili açıldı, amma yaxşı danışə bilmədi, adı helə XIX Məmit də qaldı. Bax həmin hadisədən sora kəkəliyə-kəkəliyə danışardı.

35.

Ciyim danışiydi ki, İsləm babam Qaxdan Gönüyə gəliymiş. Layısqıynən Cunudun arasında Tala qavırığı var (qədimdə qaçaxlar ölüf hora basdırıflar, qaçax qavırrıydı). Hor-dan keçəndə bi şey atılıf atın belinə miniy. Kişi ha o yən-bu yən eliyi, düşmüyü. Sala bilmiyi dəə. Nə o yənə dönə biliy, nə bu yənə dönə biliy. Özü də kişinin dalında ardaşiy³⁵,unu elə

³³ Çəpin,ızda – səhənginizdə

³⁴ Kölgə Quvax – Kölgə Qovaq Baş Göynük kəndi ilə Aşağı Göynüyü arasında yer

³⁵ Ardaşiy – atın üstündə ayaqlarını aralayıb oturur.

sixiy ki, həvlə sümühləri ovuluy. Kişi ter içində qalıy. O atanın bi zulumnan gəliy. Oların da öyü qavırığın yanındadı. At da, diyi, gidə bilmiyi, ağırdı, apara bilmiyi. “Ha düş, ha düş”. Düşmüyü. Diyilər, ho şey adamı dışdiyəndə dişi dışınə deyməmiş el çehmiyi. Nəsə. Diyili, gəlif öylərinin bööründəki qavırığa çatanda bu, atdan upbanif düşüyü. Amma kişi hunnan qorxuf gəlif üç aymi, altı aymi yatdı.

36.

Irəhmətdix ciyimnən çeylağa³⁶ gidif, mürəkgəm³⁷ yiğif, vaxsız³⁸ qeyidiydix. Gördüx bi hündür, ağ şey deyənifdi mürəkgəm topunun dalında, mürəkgəm yiyi, belində də donqarı. Ciym ağıpbax olmuşdü. Amma özünü elə apardı ki, guyə kişidi, Unuqay döyük. Məni buyənnən apardı ki, ayifdi, kişinin qavağının keşmiyax. Öydə bildim ki, nə kişi? Unuqaymış. Qonşuyə danışəndə eşitdim ki, ay Telli bacı, başımə həvlə iş gəlifdi, Unuqay mürəkgəm iyirdi, berk qorxdum. Uşağa dimədim ki, qorxar.

37.

Rəhmətdix anam danışındı, atamın başına gəlitdi (atam 41-in mühabibəsinə geyif gəlməyifdi). O vaxı taxıl ekiyidilər, taxılı getirəndə arabeynən, Unuqay gəlif arabeyə minər. Ağapbax oluy özü də. Atam ha sürər, araba getməz, ha sürər, araba getməz. Sora bular üsdərində iynə, ellərində lapatka hərriyidilər. Xortdeydi, Unuqaydı, iynəynən lapatqadan qorxuylər. Ona görə ki, iynəynən kəfən tikiliy, lapatqeynən qavır qazılıy. Rəhmətdix atam bunun üsdünə iynə sanşmağa gidəndə diyər ki, amandı,

³⁶ Çeylağa – çaylağa

³⁷ Mürəkgəm – böyürtkən

³⁸ Vaxsız – gec, şər qarışında

amandı, gəlmə, mən bi də sənin, arabanıa yaxın gəlmicam.
Camahat kəl, araba sürüf gələ bilmiyidi Unuqayın elinnən.

38.

Bizim İslam babamız variydi, anamın atalığı. O, meşey-nən (olar Qaxda olurdular – Şotavar kəndində) gecə harasa gedirmiş. Görür kü, yoluñ qırığında, daşın üsdündə ağ keçi var, keçi balası – oğlax. Əyilif atdan (yekə daşın üsdündədi da), keçini götürüf qucağına qoyür ki, aparcam öyə. Bir az gedənnən sora keçi yavaş-yavaş yumuşalar. Kişinin ortasının yiğisdirir belə, tutur möhgəm. Getdihcən bu, kişini az-az sıxmağa başdiyi. Bu kişi diyi, ay Allah, bu nə diyən sözdü, keçi məni niyə sıxsın ki? Bir az da gedənnən sora keçi bunu elə sıxır ki, daa nəfəsi çıxmır kişinin. Bu kişi hunda başa düşür ki, bu keçi döyülmüş, buna keçi sıfatində görünubbüş bu. Unuqaydı dəə. Gedir, ləhliyi, dəə atı helə özbaşına sürür bu. Gedir, səhərə yaxın nə qədər yol gedir bu, bilinmir, heç hara getdiğini da bilmir ha. Getdiği yeri tamam unudur. Qucağındakı bunun tam nəfəsini kesifdi axı. Gedir, hava işixlaşənə yaxın görür ki, qucağında tutduğu özü bunu buraxıf gedir. Gözdən itir. At bunu gətirir öyə. Kişi xəsdələnif, ho xəsdəlihnən yaşıyi, amma nətəri yaşıyi, halsız, amansız, elə bil ki, ürəh infarktı keçirifdi. Helə axırı da bunnan gedir ho kişi. Axırına çıxdı.

39.

Bizim qonşudə Avarmıxlı oğlu Hüseyin var. Məhlədə Dinqıl Hüseyin diyilər. Buun bi atı olufdu, deli Mişqa. Bunu heş kim minə bilməzdi. Hər gün səhər-səhər ata ot verəndə görüy ki, at çövürüfdü³⁹ (qaçən atın beli çövürən şeydi). Nəsə, günərin bi günü kişi diyi ki, ha, bu atı Unuqay miniy. Yəhəri

³⁹ Çövürüfdü – tərləyib anlamında işlədilib.

bağlıyi ata, yəhərin də üsdünə meşix cırığını salıf tikiy. Meşix cırığına qır eridif töküy. Səhər duruf görүү, atın belinə yapış� duruy Unuqay. Məhlədə bi iyirmi-otuz metro⁴⁰ odun olufdu, Unuqayə bunu yiğdiriy, nə bilim, malın peyinini tullatdırıy. Məhlədə nə işi varsa, hamisini gördürüy. Səhər bunu açif buraxannan sora görүү kü, nə qədə odun varsa, hamsı məhlədədi, töküfdü baxciyə qədə⁴¹. Bunu daşımaga iki gün vax isdiyi. Peyini-zadı ağıla, məhlənin gözəl yerrərinə, sekiyə sepifdi, hər yeri peyinniyif, aradan çıxıfdı.

40.

İslam baba Qax tərəfdən gələndə bi şey atın dalına minif, bunu tutufdu bərk. Bərk sıxıfdı. Mehralı dəyirmançı olufdu horda. Elə bilifdi, Mehralı bunuynən zarafat eliyi də. Qəyidifdi ki:

– Mehralı, burax, Mehralı, burax.

Mehralı da sıxır bunu bərk. Belə baxanda görүү kü, tühlü, balacə əllərdi. Çox güc-baleynən biçağı çıxardıf buun əlinə soxur. Soxanda düşür. Çöörülüf görүү ki, çox eybəcər bi şey gidif daşın üsdə oturdu. Bu atı sürüf üsdə gedəndə hopban-max isdiyi. Dəə İslam kişi bi bavat atı sürüf kəndə çatır, orda huun əli-ayağı tutulur. Mən hələ məytəvə getmiyən usağıydim. Gönüyə gəlif, bu, uzun müddət yatır. Unnan sora dili pəltehləşdi ho kişinin. Sora da başdiyi axsax gəzmağa. Bi on beş-iyirmi il axsax gəzdi, ho hadisədən sora.

41.

Mənim başımə gələn bi dənə rəvayəti san,a danışım. Di-məli, dədəmnən anam Qarasovda olurdu. Bizim usaxlar kətdə

⁴⁰ Metro – metr

⁴¹ Baxciyə qədə – baxçaya qədər

olurdu. Mən də Aveemdə⁴² işdiyidim. Qaş qaralannan sora işdən çıxırdım, maşınə minirdim, gej çatırdım. Mən gidən yolda da qavırısdannıx var axı. Hora çatanda gördüm ki, bu tərəfdə, qavırısdannıxdə keçi məliyi. Mən daşquradan⁴³ hopbanıf, dəə oldum qorxmaz bi insan. Halbuki qorxa-qorxa keçiyəm həməşə horanı. Daşquradan hobbanıf düşdüm düz keçiin yaana. Mən gidiyəm, bu da qavaamda məliyə-məliyə gidir. Tutmağ isdiyirəm, tuta bilmirəm, çatmirəm. Keçi gidir, e. Ha qovuyəm, xeyri yoxdu. Gah bu ağacə deyif yixiliyəm, gah bu qavır daşınınə ilişif yixiliyəm. Gənə duruyəm ayağa. Babaoolu Məəmədin öyüün yaana çatanda gördüm kü, əşı nə keçi var, nə şey. Ə, bu məni hara aparır? Diməli, hərəkət eliyi məni məhv eləmağa. Məni qəbirisdannığın derinnixlərinə aparıy də. “Bisimillah” diyənnən sora gördüm, ə kişi, nə keçi var, nə şey var. Özümü zornan yola çıxartmışəm. Ağzım-burnum nə boydə quçühləmişdi⁴⁴.

42.

Gecə yol gələndə Unuqay hopbanıf, diyi, atın tərkinə minifdi. Nə qəddə eliyifdi, sala bilmiyifdi. “Ha kafir, düş, ha kafir, düş”. Gəlif laf aşaada evlərə çatanda (bilminəm, paprus yandırıfmı, nədi?) spişqanı çıxardıf yandıranda görüb kü, atın tərkində yoxdu. İşixdan qorxuy də. İynədən, işixdan qorxuy.

⁴² Aveem – Sövet dövründə Baş Göynük kəndinə məxsus yem üyüdü-lən yer.

⁴³ Daşqura – Çay daşlarından qurulmuş, təxminən bir metr hündürlüyündə divardı. Bu divarda sementdən istifadə olunmur, çay daşları, sadəcə, üst-üstə yiğilir.

⁴⁴ Quçühləmişdi – ucuqlamışdı

43.

Huna Maşşax⁴⁵ diyilər, Unuqay diyilər, Kafdar diyilər. Əsas Unuqay diyilər. Unuqay minifdi dalına, sıxıfdı, qorxuzufdu. Hindi gəlif dili tutuluf yatırı. Molla kitav açəndə diyər ki, habı kitavi açıyəm, elimə alanda ho adam durdu ayağa. Hordan kitav açər, dua yazar, getirif gələllər. Görəllər ki, ho kitav açılən vaxı həyqətən də ho kişi gözünü açıf yimax, çay isdiyər. Gəlif ho duaan da süyünnən-şeydən verənnən sora ayağa durar. Ölmüyüfdü, hunnan sora otuz il yesiyifdi.

44.

Habı kətdən gidəndə Əzim dayinin nüyündə⁴⁶ bunun taraana⁴⁷ bu minər. Ajdix vaxı olar.

– Ha kafir, düş, ha kafir, düş.

Bu düşməz. Gidif fermiyə çatıf, itdərin sesini eşidif, hələ düşüf qaçər. Dədəm hunnan nə boydə xəsdələnif yatar, qorxuf. Unuqay olufdu.

45-60. HAL

Hunu mən gözümnən görmüşəm. Baltalıda yesiyəndə⁴⁸ mənim atdarımın yalməsini tez-tez yoruydülər. Ho əslində yormüyü, həvlə eşiy, sora başdiyi iki dəsdənin üçünü bir-birinə düyür. Habı insan nətəər düyərsə, bax helə. Sora elini düydüğü yerə salıf atı başdiyi sürmağa. Hörühəsə, hörühə sürüy, açıxdadısa, helə açıxda. Ya gereh adam gide, ya heyvan gidə. Ya da səhər açılı ki, bu düşüf qaçə. Bi Pirrix di-

⁴⁵ Göynüklülər gözlərinin rəngi göy olan adamlara da maşşax deyirlər.

⁴⁶ Nüy – çayın qırığındə əkin-biçin yeri

⁴⁷ Taraana – belinə

⁴⁸ Yesiyəndə – yaşayanda

yən yer varyidi, hora oğul-uşax hər diyəndə getmiyidi. Vabşı bir az fındıxlığıydi, yanı da sazdıxdı⁴⁹. Həblə günün günortası gidəndə yarıqarannıxdı. Helə yerrərdə gündüz də görüylər. Yarım metr hündürrüyündə qıpqırmızı, bezechli, sarılı-qırmızılı donu oluy. Qadın, ya da balacə qız uşağı formasında oluy, ayağının ayaxaqavısı da barmax boydə. Sən hindi beyxavar⁵⁰ bunun üsdə çıxanda, atın üsdə, ellərini esdirif “hi-hi” qorxusunnan gülüy. Nəsə, çağıran kimi ses eliyi san,a. Balacə çonən kimi görusan, ki, yoxdu. Elə də oluy ki, heş gidənini də görmüyüşən,. Şəxsən mən unu görmüşəm. Səhər-səhər su doldurmağa gidiydim. Biədəfliğimə görə məni bağışdıyın, Məmmət (oğlunu nəzərdə tutur – top.) tezə dünyayə gələn vaxdı. Ovaşdənnən durdum, su götürəndə gördüm ki, iki dənə şey həvlə keşdi, ha çapıldım⁵¹ dalıncə, çatmadım. Bulağın başındə buları itirdim. Sora qeyidif buların iziynən maraxlandım. Heş hağlıma da gəlməzdi ki, hunda bular Hal olar deyin. Sora baxdım ki, balacə qadın duflusunun izidi, dihdavan. Gəldim öyə, mal-qaranı sekitdədim⁵². Sora getdim ki, ay Cuma, mən həvlə şey görmüşəm, nə olar holar.

Didi:

– Haldı, Pirrixdə holar çokdu.

46.

İdris danişiydi ki, ineyi bağlamışdıx bi gün. Anam getdi ineyi sağmağa. Gəlif didi ki, a bala, iney deli olufdu, yaxın dura bilmənəm. İdris tūfengi də götürüf gəliy guyə ineyi atmağa. Gəliy ki, heş nə yoxdu.

⁴⁹ Sazdıxdı – qamışlıqdı

⁵⁰ Beyxavar – qəfildən

⁵¹ Çapıldım – yüyürdüm

⁵² Sekitdədim – otunu, suyunu verdim

– Ay ana, sən heş nə görmədİN,MI?

Diyi:

– Yox.

Diyi:

– Haldı, ineyi incidiymış.

Amma İdris diyi ki, mən gözümnən gördüm ki, ineyin üsdən düşdü bi qırmızı şey, qaşdı bulağ tərəf.

47.

Bi kişi vardı Kar Musa adında. Kardı, qulağı eşitmiyi yaxşı. Hündür adamdı. O da danışifdi ki, məəm əmim tutmuşdu hunu.

– Ədə, nəətər tutmuşdu?

Didi ki, məəm atım variydi. Yalmanını hörüydü. Bi gün əmimə didim ki, habını kim eliyər? Didi ki, Hal miniy sənin, atın.¹

Didim:

– Bes mən nağarım?

Didi:

– Qırqaqqızı erit, atın çulunun üsdə yey⁵³, atın üsdə qoy.

Sora, diyi, gəlif gənə atın üsdünə minifdi. Amma təsadüf oluf ha... Hal atın üsdə çul görsə, üsdə minməz. Atı çılpax mənən şeydi olar. Nəsə, yəqin bunun praktikası olmuyübüş də. Səhərdən duruf görər ki, atın üsdündə oturuy bi qırmızı şey.

Diyər:

– Kafir, sən habra niyə minifsanı?

Başdiyər:

– Hihi-haha, hihi-haha, hihi-haha, hihi-haha.

Diyər:

– Məni burax.

⁵³ Yey – yay

Başdiyər insan kimi danışmağa.

Diyər:

– Yox, səni buraxa bilmənəm. Saxlıcam, işdətcam.

Diyər:

– Məni saxlasan, da bi gün qaşcam. Amma sora sənnən qisasımı alcəm.

Diyər:

– Nətəəri?

Diyər:

– Filan vaxı Əlhüseyn addı biri də tutmuşdü.

Diyər:

– Körpə uşağa ki, habı iynəni çıxart, san,a bi cüt qırmızı alma vercam.

Uşax da bilmiyif çıxardar. Uşağın iki yanağını da elinə verif getmişdi. Həvlə bi hadisə olufdumu?

Diyər:

– Olufdu.

Diyər:

– Bax, mən də helə elicam.

Diyər:

– Unda and iş ki, yeddi arxa dönənin,a qədər mən sənin, nəslin,nan heş kesiyə deymicam. Nə atın,a, nə malın,a, nə hə-yətin,a hərrənmicam.

Əmmim, diyi, hunu üç gün saxliyif üsdünə üç dənəmi, yeddi dənəmi (yadımda qalmayıfdı) iynə sancif məhlədə işdə-difdi, damı kürüyüfdü, odun getirifdi, odun xirdalıyifdi. Habı öydə nə ağır iş var, elətdirifdi. Amma üç günnən sora diyifdi ki, gəl elədiğin, zəhmətin halallığını ver, özün,a da icaza veriyəm, çıx get. And işdirif, diyi, buraxıfdı. Diyı, atın üsdünə, ordan da yerə tullanıf, məhlənin ortasında itifdi. Sora dəə görən olmadı.

48.

Cuma dayi diyi ki, unun əsl görünüşü qız şəklində oluy. Hamiyə görünmüyü. Amma mən görə biliyəm. Diyidim, a Cuma dayi, axı sən yenqiloysan,, san,a nətəər görünüy? Didi ki, mən imenni holardan ötrü qobuda⁵⁴ çımif gidif baxıyəm.

49.

İdrisin uşağı ölmüşdü. Rüsdəm məəlim diyən bi kişi variydi Almalıda⁵⁵. Hindi də yaşıyi. O vax məytəf direxdo-ruydü. O gəlmışdı yasa. Nəsə, biz bunu gecə buraxmadıx. Sə-hər didi ki, Mirzalı, mən hökmən şəhərə getməliyəm. Get, iki dənə at yəhərrə geti, məni ötür, gidim. Getdim iki dənə at yə-hərrədim, başdədix yanaşı getmağa. Bi vaxı didim:

– Məəlim, ho atı görüşənləmə?

Didi:

– Görüyəm.

Didim:

– Üsdekini də görüşənləmə?

Didi:

– Yox.

Didim:

– Üsdə Hal var.

Didi:

– Olmaz.

Didim:

– Vallah, var.

Didi:

– Sür atını, gidax, baxax.

⁵⁴ Qobu – su axan yargan

⁵⁵ Almalı – Qax rayonunda kənd

Biz ata çatmağa bi otuz-qırx metir qalmış atdan düşüf getdix ki, bi ağ atdı, mixçəsini çıxardıf qaçifdi. O, ən çox ağ atnan maraxlanıy də. Atı getirif qoruğun ortasına bağladıx ki, yiyesi tez tapsın. Amma məəlim heş nə görmədi.

50.

Məhlənin buyəni başındə taxdadan dam tihmişdim. Səhər-səhər ayağa durdum. Bi ağ atım vardi. Hər səhər terin-süyün içində olardı. Gecədə neçə dəfə duruf baxdım ki, heş nə yoxdu, at də sakit deyəniləndi. Takqılıtı gəliy, gidif baxıyəm, at deyəniləndi. Axırda gidif oyənki aynəni açıf başdədim hordan baxmağa. Gördüm ki, atın belində oturufdu. Tələsiy tullanıf aradan çıxdı. Eynində qırmızılı, sarılı paltar, başındə yaylıx, ayağında da dulu. Oların elləri pərdəlidid, barmaxlarının arası bitişixdi.

51.

Rəhmətdix anam duruf su almağa gidər. Rəhmətdix Zöhrə məəlim ölmüşdü ha, bax, Hal götürüfdü hunu. Hal arvadin uşaxlığını götürürəf aparıf, ceyə⁵⁶ salıf çalxalıyif yiyəndə rəhmətdix anam çıxar üsdünə. Hər adama görünmüyü kü ho. Adam kimi söhbət eliyifdi huynən. Diyifdi, manşa deymə, yeddi arxa dönənən,a deymicam. Yekə xoruzuymüş, dimdiyi də həvlə, eyməli⁵⁷. Civari caynağına keçirif aparıf suyə salan-da anam görüb söhbət eliyifdi.

52.

Qəynənəm danışıydi. Albeyin arvadının uşağı oldu, diyi. Sora diyi, çıxıf getdix hammız. Kişsi də eşdə olar. Hal da nədi? – Xoruz.

⁵⁶ Çeyə – çaya

⁵⁷ Eyməli – Burada aşağı doğru əyilmiş mənasında işlədilib.

– Oy, Albey, xoruz yidi məni!

Kişi gələr ki, hani xoruz? Nə xoruz⁵⁸ yidi səni? Arvada görünər, diyi, kişiyyə yox. Adı xoruz gözündə⁵⁹ Hal var. Arvadı yimaxdan qutarıfdı. Girə bilmiyifdi, diyi, girincə çığırıfdı.

53.

Qadına uşağı olanda gereh yanında adam ola, yatmağa qoymuyə, danişdirəsan, güldürəsan, yatmağa qoymuyəsan, ki, Hal aparmiyə. Hal da balacə şeydi, qırmızı paltar var ey-nində. Mən unu görmüşəm. O, sənin, üsdünə mindisə, sən öldün, balacə olmasına baxma. Axmax şeydi Hal aparmax. Anamın anası rəhmətdix tutufdu Halı. Bu nəətər olar? Bu Hal üsdünə minər. Bu da minən kimi ayağa durar. Qaçəndə üs-dündə oturar. Qapıları, hər yeri bağlıyif unu tutar. Tutanda di-yər ki, məni burax, mən sənin, əslaa, nəslaa, cinsaa deymicam. Bunu buraxar. Honnan sora rəhmətdix nənəmin bütün nəslini, hələ bizi də tutmuyitdi Hal, gəlməyi Hal. Halı tutsan, sənin, nəslaa, əslaa deyməz.

54.

Zahının yanında adam olmasa, yuxlasa, Hal aparıy. Ağ-zına başının tükünü verisan, ki, ağızında xırt-xırt eləsin, gəlif ağızına girməsin də. Helə giriyy, arvat ölüy də, aparif gidiylər. Gereh yuxlamağa qoymayısən, ki, unu Hal apamasın.

55.

Şəfdəli deyən vax olufdu. Nənəm mamama diyifdi ki, yeri⁶⁰, lovyə dennə gəl. Məhlədə göy lovyə olufdu, şəfdəli-

⁵⁸ Nə xoruz – Hansı xoruz anlamında işlədilib.

⁵⁹ Xoruz gözündə – xoruz kimi

⁶⁰ Yeri – get

zad deyən vax. Bu gəlif görüfdü ki, şəfdəlinin divində bi dənə ağ arvat oturuy. Bu elə bilifdi ki, qonşüyü, burda oturuf şəfdəlini yiğıy. Sora bu diyifdi ki, Firzat baci, nağarisan?⁶¹ Diyən ki-mi eteyinnən şəfdəlini atif, ağaşdən asillanıf, özünü o tərəfə atifdi. Daşquradan o tərəfə tullanıfdı. Hordan qorxuf mamam nə qədə vax xəsdələnif yatdı.

56.

Əmimiz arvadı vardı, qocə arvadıydı. Buun uşaxları-zad olufdu çoxlu. Hamsı seyvana düzülüp yatıfdı, yiri-yiri uşaxlar olufdu. Bular da axşəminnən dolmanı büküf, yiyəni yiyifdilər, yimiyyəni də boşəltmiyifdilər, helə qoyüfdülər qazın üsdünə. Uşaxlar yuxlüyüfdülər, amma arvat özü yuxlamayıfdı də. Bi vaxı görüfdü ki, seyvana bi arvat çıxdı, ağ parltallı. Buların üsdünnən addiyə-addiyə keçif gəlif, qazaan ağızını açıf dolmaldan bir-bir, iki-iki alif, tələs-pələs⁶¹ yiyir. Yiyif qutarannan sora qazaan ağızını örtüf gidifdi.

57.

Məəm əmim olufdu. Evə qonaxlar gəlifdi. Buna diyifdilər ki, sən çıx seyvanda yat. Bu da cavan uşağ olufdu də. Bu-un yerini salıfdılar ki, çıx sən seyvanda yat, qonaxlar da öydə yatsınnar də. Tühmannar (qaraçıları nəzərdə tutur – top.) olufdu o vaxı, qapı-qapı gezən tühmannar. Yay olufdu, isdi vax olufdu. Bu da çıxıf seyvanda yatıfdı. Sora bu ağ partallı arvadı itdər qova-qova getirif seyvana çıxardıflar. Buun üsdə çıxıfdı də. Çalınıf hunnan da öldü. Ho ağ arvatdan bizim mülkdə var.

⁶¹ Tələs-pələs – tələsik

58.

Onnan (Halı nəzərdə tutur – top.) nətəri can qutarmax olar? Torpağı osunnuyüfdülər də. Torpağa mollalar surəmi, nəsə oxuyü. Getirif məhlənin dört böörünə sepisan, ki, biz tə-rəfə keşməsinənər diyə. Nə qədə vaxx keşmədilər də. Babam getirif özü sepedi ki, məəm uşaxlarım, nəvələrim qorxmasın. Hindi nə qədə vaxdı gəlmiyilər, dəə heş görmünux. Varsa da biz görmünux, keşmiyi dəə biz tərəfə.

59.

Hal aparan hak-halal mənim xalam olufdu. Mən gözüm-nən görmüşəm. Uşağiydim də, həvlə kiçiy. Xalamı köçürdərix kişiyyə Kişə (özüm Kişdiyəm mən). Bu, kişiyyə gidər⁶². Buna ilkinə⁶³ uşağı olar. Uşağı olanda buun yaanda heş kim olmaz. Hal bax habı boydə oluy (söyləyici əli ilə göstərir – top.). Gə-lif diyi, xalam başdədi çığırmağa:

- Hunu oynə eliyni. Hunu oynə eliyni.
Ho arada ciyim (bacisi) çatıfdı yaana:
 - Ho nədi, ho?
 - Görmüyüsən, mi nə boydədi?

Gəlif, diyi, ağızının girdi qarnına, girən kimi caanı alıf-dı. Xalam öldü helə.

60.

Arvat doğanda uşağı tutuydülər, yatdırıydilər. Bi vaxı arvadı qan aparanda diyifdilər ki, arvadın içində Hal girifdi. Guyə Hal da qara bişiy kimi görünüfdü buna. Hal aparifdi. Bacimin baldızı varyidi, öydə doğdu. Dördüncü uşağıydi. Arvadı götürüf hora qoydülər. Arvat hunuynən çıxdı, getdi, qan aparif. O vədə qanmiyidilər, diyidilər, Hal aparifdi.

⁶² Kişiyyə gidər – ərə gedər

⁶³ İlkinə – birinci, ilk

61-62. ƏRDOV

Dimax, 1975-ci ildə mən Balakənin Tülü kəndində işdiyəndə bi yoldaşım vardı, adı Əhmədiydi. Yetimov Şəhruddinin evində qalırdıx. Axşəm oturuf söhbət eliyirdıx. Gecə mübahisəmiz düşdi, qorxmaxadan, qorxmamaxdan. Ev də qavırrıığın yanındeydi. Şərtdəşdix ki, hansımız qavırrıığa gidə bilərix. Evin sahibəsi vardı, yüz yaşındeydi. O, bizi öyüt-nəsiyat elədi ki, bala, gecə qavırrıığa getmax düzgün döyük. Keşmişdə qavırrixlarda Ərdovlar olufdu. Mən sorüşdüm ki, xala, Ərdov nə olan şeydi?

Didi:

– Ərdov saçı qurşağına qədər tökülən qadın xeylagıdı. Döşdəri də lap aşağı sallanır. Birdən elə oluydu ki, olar döşdərini qaldırıf çiyinnərinən arxiyə atıylər. Kişiynən də höj olufdular⁶⁴. Oların belinə miniydilər, oları çırpıydilər, üzününgözünü cırıydılər.

Unnan sora bizi qavırrıığa getmaxdan çekindirdi.

62.

Atın həvlə tühləri oluy, saçaxlı-saçaxlı oluy, çatax-çatax, üzəngi kimi. Bi gün nənəm gəliy ki, Ardov gəlif atı miniy. Nəsə, diyi, bunun belinə qırı yapışdırıldıx. Səhər gördük kinə⁶⁵, bunun belində safsarı irəng, ağappax şaşdı bi qız xeylagı. Minif bu atı səhərə kimi sürürmüş. Sora bunu tutuf gətirif, nənəm buna xana toxutdurur.

Diyi:

– Sən nə bilisan,?

Diyi ki, heş nə, nə biləcəm? Yaxşı xana toxuyürəm.

Diyi:

⁶⁴ Höj olmaq – can atmaq, xoşlamaq

⁶⁵ Kinə – ki

– Unda gəl sən kömey elə, habı xananı toxuyax.

Xana nədi, kılımdi də. Sora qayıdış gəlif qoyufdu xananın üsdünə. Bunun yaxasında o qədər muncux variydi, diyi, həddən artix. İynə-sancax taxıylər. Sora, diyi, durufunu oxuyü:

Haxçada, haxçada,

Paltarım qaldı boxçada, ay ana,

Hanı mənim haxçam?

Hanı mənim boxçam?

İynəmi, sancağımı üsdümnən götürən gəlsin,

Dərdimi bilən gəlsin.

(Ay Allah, nənəm çox oxuyardı, yadımnan çıxıf).

Sora bu xanıyı ağlıyə-ağlıyə toxuyər. Özü də göcbeh şeymiş. Bi gün nənəmə diyər ki, ay nənə, mənim üreyim dari-xiy, maa bi cürdəy⁶⁶ ver, su gətirim qızdarnan. Nənəm buna cürdəy verər. Cürdəynən gedər dəniz qırığına, cürdəyi salıf doldurmaq isdiyəndə qızdara diyər ki, nolar, habı iynə-sancağı mənnən götürün, əyiləndə ürəyimə batar, mən suyu doldura bilminəm. Qızın biri iynə-sancağı götürər. Bu, özünü dənizə verər, qaçış gedər. Cürdəy horda qalar. Nənəm gəlif bulara diyər ki, siz mənim qızımı hara elədin, z?

Diyər:

– Belə-belə.

Diyər:

– Axı mən unun üsdünə iynə-sancağı tihmişəm ki, qaçmasın. Nə üçün bunu siz aldınız?

63-65. XORTDAN

Dayım gələr irəhmətdix.

Diyərəm:

⁶⁶ Cürdəy – su qabı

– Ay dayı, məni də apar.

Diyər ki, Xortdan var. Gəlif kəlin üsdünə minif boğuy, gözdərini dakqılladıf⁶⁷. Gənə giyinərəm, diyərəm, əşİ, gidim. Unda ciyimə diyər:

– Un dənə pişqa⁶⁸ ver.

Soyux vaxdı, yorğana çurğalanıf geyərəm⁶⁹. Bi vax Ay doğar, görərix ki, bi şey gəlir. Zəncilliyə-zəncilliyə, döşdəri də belə larap-lurup, larap-lurup. Gəlir, qıllı, gözdəri həblə (söyləyici gözlərini bərəldir – top.)

Diyərəm:

– Ay dayı, mən niyə gəldim?

Diyər:

– Sesin,ı çıxartmıyəsan,, amandı, sesin,ı çıxartmıyəsan,.

Öz-özüñə ağızım-zadım uçuxluyər. “Ay Allah, mən niyə gəldim?” Gəlif kəlin üsdünə minir, kəlləri boğur, kəllər anqırır. Pişqanı çalır, atır, çalır, atır, qılı od tutmur e. On dənə pişqadan bi dənə pişqa qalar axırda. Daa kişiyə hücum eliyi. Kişini boğdu⁷⁰, məni də boğcaxdı də. Ha eliyi, eliyə bilməyi. Kəl ölürlə də. Biddən⁷¹ axırıncı pişqada, axırıncı dənədə bunun qılını od tutdu. Həblə söyə-söyə isdiyi ki, özünü suyə sala, gəlif buları yiyə. Ha çığırır, bi bədrəh⁷² sözərə danışır ki, döşdər də bələ (söyləyici əllərini sinəsinə tutur – top.), qıllı, eyvəcər. Gedif bu özünü suyə saldı, kəllərə bi qunut eliyən⁷³, gidif çatarix. Dala baxıyıx, görax gəlirmi? Axı qılı od tutmuşdu. Geyif dayımgilə

⁶⁷ Dakqılladıf – burada bərəldib anlamında işlədilib.

⁶⁸ Pişqa – spiçka, kibrıt

⁶⁹ Çurğalanıf geyərəm – bürünüb gedərəm

⁷⁰ Kişini boğdu – kişini boğdusa

⁷¹ Biddən – qəfildən

⁷² Bədrəh – pis, vulqar

⁷³ Qunut eliyən – qovan, hürkündən

çatarıx. Dayım diyər ki, habına cöftə suyu⁷⁴ verin, qorxufdu. Görərəm ki, dalımdəki yorğan suyə dönüfdü, tərrəmişəm axı qorxudan. Dayimin arvadı mərş keçisər. Diyər ki, ho gəlsə, mən unu səkidən⁷⁵ atif, zıpbadan yerə sallam. Dayım diyər ki, eliyə bilsan, saa nə isdəsan, alcəm. O diyər:

– Aaz, Vallah, gəlcaxdı.

Daşqanın⁷⁶ iziynən gəlir. Dayimin arvadı səkidə yatır. Qapını bağlıyərix. Bi də görərix bi şey gəlir, həvlə yol dağılıy. Gəlif darap-durup səkiyə çıxar. Dayimin arvadı da canndı, çağdı. İsdiyər ki, g..ümü qaldırırm, həvlə yerə vurum. Dördüncü mərtəbədə öyü var, varrıdı. G..ümü həvlə eliyim ki, biddən tərpəşif çaxım yerə. Akuşqadan⁷⁷ hamısı baxıy, qapını bağlamışıx. Çixır zincirriyə-zincirriyə, vi-vi, vi-vi, vi-vi. Arvadın üsdünə minif sixır, həvlə at kimi. Arvat altda olur. Dayım də diyir ki, havına mən nağarım, öldürçaxdı köpeyin qızını. Qapını aşmağa qoymurux. Biddən yavaş-yavaş, yavaş-yavaş həvlə eliyən, zıkqadan götürüf çaxar, arvad güjdü olar. Biddən qapını açarıx, arvad girər. Ho qapıyə dəyif o qədər zingilliyyər, axırdı çıxış gidər.

64.

Anam sağınçı işdiyidi, qavaxcılıydi də. Yeddi də uşax, yetim, ho arvadın yazixlığını görsən, daldan da tumanı havra kimi buz oluydü. Həyin qış olmuyü ki, qış ho vax oluydü. Bizi qoyüb gidiydi. Öyümüzdən (havı nə qədə aralı diyim, havırdan Vədutgilə qədər) aralı qavirrix variydi. Horda yolun qıra-

⁷⁴ Cöfdə suyu – cəftə suyu. Qorxan adamlara qapının cəftəsini suya salıb içirirlər.

⁷⁵ Səkidən – pilləkəndən. Bəzən pilləkənlə eyvanın arasına artırılmış yerə də səki deyirlər.

⁷⁶ Daşqanın – atın arxasına qoşulmuş qoşqunun, arabanının

⁷⁷ Akuşqadan – pəncərədən

ğı da balacə-balacə dağdağannarıydi. Hordan keçəndə qavırıxdan ağapbax şey çıx, dağdağanın üsdə otu. Arvat gəlif hordan keçəndə dalincə qıpıl⁷⁸, çığra-çığra. Andışiy⁷⁹, diyi, həblə, habı uzunnuxda (söyləyici əli ilə göstərir – top.) tühləri variydi. Ho arvadı habı asfaltın qıraqındakı fermiyə kimi qovufdu. Arvat xəsdələnif ölməxdan qutardı. Havı Əsməlin qızı Əsmayənin qəynatası aparif, arvada çay, çörey yidirif, zornan arvadin dili açılmışdı. Anam diyi, dişdərini elə şakqilladıydi, iki yana cırılıydi üreyim. Nəsə, arvada bi yirmi-otuz iynə vuruldu. Ho vəziyətə düşdü.

65.

Anam alaqarannıxda Möösünnən fermiyə gidiymış. O, su sulamağa baxıfdı, bu sağına. Həmişə bu tez gidifdi, mal-qaranı sekinniyifdi⁸⁰. At da yaman bilən şeydi də. Qavaxda nə var, nə yox, hunun hamsını biliy. Bivaxd, diyi, at timtih deyənif qulaxlarını qaldırdı. Dəə Möösün maa heş nə dimədi. Diddim, diyi, noldu yərəf⁸¹ havı.

Didi:

– Heş nə. Atdı də, ülküfdü⁸².

Qavaxda duruymuş yiyesi ölmüş Xortdey. Nəsə də, biz gidiyix, o da yavaş-yavaş gəliy. Gəh elinə daş alıy, gəh bilməyisan, nağarıy. Getdix, diyi, ho fermiyə çatan vaxı, qavırıxdan keçənnən sora bi dənə habı boydə daşı (söyləyici yumruğunu göstərir – top.) şarakqadan atdı. Daş atdı, amma, diyi, tutmadı. Ho gözümüz görə-görə qavırığa girdi.

⁷⁸ Qıpıl – cum

⁷⁹ Andışiy – and içir

⁸⁰ Sekinniyifdi – rahatlayıbdı

⁸¹ Yərəf – görəsən

⁸² Ülküfdü – hürküb

66-94. CİN

Cindili boyü balacə, özü də Əzreyil kimi işdiyən adam-nara diyilər. Fırillağı, bijdiği çox olan, hər şeydən baş tapan adamnara Cindili diyilər.

Biz uşax olanda o qədər danışiyidilər ki, Yuxarı Məhlə-dən kimisə Əsgərin daşqurasına apardılar, Şin çayının keçirdilər, Kolgə Quvaxlara apardılar. Oralar qədim Cin məsgən-nəriyidi. Cin xaraba yerrərdə çox oluydü. Öyü boş qoyüb gidiyidilər də, lap çox oralarda oluy. Una görə diyilər ki, öyü boş qoymax olmaz. Lap qədim öylərdə oluy. Oranın sahibi bilinmiyi, hora Cin iyələnifdi diyilər.

Qadamnan soruşüydux ki, habı öyü kim tikifdi? Diyirdi, bilminəm. Atamın da öləndə bi seysan yaşı varyidi. O da atasından soruşmuşdu. Atası da bilmiyidi. Diməli, lap qədim öylərdi. Bizdə, Gönühdə çox öylər helədi. Ulu babalarımızdan qalıfdı. Oların ruhu, nəfsi gəliy horalara. Gecə yatisan, larap-tarap-turap sesdər gəliy.

67.

Mən aynənin qavağında yatmışdım, axı hora işix düşüydü. Gecənin yarısı oyəniyəm ki, üsdümə nəsə minifdi elə bil. Özü də tez-tez helə oluyəm. Heç olmasa, iki gününə bir. Sora öydə danışdım. Ciylim üsdümə sancax vurdu. Başımın altına güzgü, biçax, tuğun⁸³ qırığını qoydü. Amma mən soralar dəə qorxuf horda yatmadım. Helə olanda başın altına quqal⁸⁴ da qoyülər. Özü də bi bizim öy yox, çox öy heleydi. Çəmən bacimgilinki də heleydi. Bi ağır öyüdü ho öy. Bax, yaşıyidilər-yaşıyidilər, biddən

⁸³ Tuğ – ev süpürmək üçün istifadə olunan süpürgə. Tuğu sucuq yerlərdə bitən qamışın çıçıklarından bağlayırlar.

⁸⁴ Quqal – kiçik çörək. Quqalı, adətən, kiçik yaşılı uşaqlara yapırlar.

altı ay öy boş qalıydi. Köçüf Qarasova gidiylər. Adam yaşiyif sora buraxıf gidiy ha öyü, unda gəlif yiylənənlər. Hoların bi hündür öyü vardı. Horda dünyasında yata bilməzdin. Gecənin bi vaxı görüydün, kü, bi künşdən qırmızı giyimni arvat çıxdı, birinnən bi gelin çıxdı. Səfyə bikəm rəhmətdix (Çəmən bacimin qaynəsi⁸⁵) o qədər danişiydi, adamı vahimə basardı. Çığırıylər, qaldırıydılər, üsdun, a miniyər, yuxluyə bilmiyisan. Oyənəndə çox ağır, üzgün durusan. Qədim öylərin hamisində var.

68.

Bi qonşümüz varyidi, həyin rəhmətə gidiydi. Bunun bi xəsyəti vardı. Gecə yatırdı, bunu nəsə çaarındı yuxuda. Dururdu, helə gidirdi. Buların da horda çoxlu zoğal ağaşdəri var. Adətən, zoğalın yanında Cinnər çox olur. Görür ki, yaxın bi adamı unu çağırıy, amma əslində Cindi ha. Yaxın adamin sismasında hunu çarıry. Gidənnən bi az o yənə qaçış çağırıy, gənə bi az da o yənə qaçış çarıry, helə-helə lap uzağa aparıy. Dömüüt⁸⁶ diyilən yer var (çeylax, sel-zad gələn yerdə, Qaran-nıx Dömüüt diyilər), hora kimi aparar bunu. Getirif qavağına yimax-zad qoyər bunun. Biddən yadına “Bismillah” düşər, diyənnən ayılıf görər ki, Dömütdədi, oturufdu, qavağında mal peyini. Özü də tehdidi, yanında heş kes yoxdu.

69.

Bala, cinnər hər yerdə var. Adicə yerə su tökəndə gereh “Bismillah” eliyəsan. Suyu töküf oları yandırarsan. Günbatannan sora gereh ayağın, a hara qoysan, “Bismillah-ir rəhman-ir rəhim, ənzübillahi himinə şeytan rəcim” diyəsan.

Yerə ağaş vurusan, diyirəm, a bala, beh vurma, birinin başını, qolunu, qızını yaralıyərsan, sora özün, a təsir eliyər.

⁸⁵ Qaynəsi – qaynanası

⁸⁶ Dömüüt – Baş Göynük də dağ

Qəynər süyü yerə atma. Cinnərin balalarını yandırarsan_i, olar da sənin_i balan_i, özün_u yandırallar. Bələ şeylər var.

Sora rəhmətdix Çolax Həsəni (Qarasovda işdiyidi də) Muxdar dayinin sesiynən tarvaldan düşüruf, aparif findıxlıxdə bunu nə qədər oynadəllər, çalğıynən-zadnan, əməlli-başdı. Bi vaxı o qədər oynuyər, ölümcül halında “Bismillah-ir rəhman-ir rəhim” diliñə gələr. Diyər: “Ay, mən gəlif hara düşmüşəm?”

Səni o qədər oynadər, oynadər, partdiyif olə də bilərsan_i.

70.

Mənim bacim Şəfiyqa ramka⁸⁷ sürəndə axşəmüsdü, gecə qalıfdı. Bunun yaanda qonşusu olar Rüxsarə adında. Bi şey çıxar unun qavağına ramkanın üsdüynən, burdan ora upbanar, ordan bura. Bi də gördüm diyi, qız qışqırıy:

– Ay Şəfiyqa, ay Şəfiyqa.

Getdim ki, diyi, bi qırmızı, balacə şey burdan ora, ordan bura upbanıy.

– Ay Şəfiyqa, ho nədi?

Didim diyi:

– Bismillah-ir rəhman-ir rəhim.

Ho deyqa gözümüzdən itdi. Amma gereyh “Bismillah” dimiyəsan_i. Hunda ağzın_i eyillər. Gereyh “Bismillah-ir rəhman-ir rəhim” diyəsan_i ki, gözün_unan itə.

Ədəti⁸⁸ adamnar kimi şeylərdi xırda-xırda eli, ayağı, umburu⁸⁹ başı, siri-sifəti, insan formasında görünüy də san_a. Giyim-kecimnəri də ki, həməşə qırmızı oluy. Olarınkı qırmızıynəndi, balacə qırmızıpapax-qırmızıpapax şeylərdi.

⁸⁷ Ramka – tütün qurutmaq üçün istifadə olunan dəzgah

⁸⁸ Ədəti – həqiqi

⁸⁹ Umburu – yumuru

71.

Bi dəfə partalım⁹⁰ itmişdi. Axdarif qıçəlixdan⁹¹ tapdım. Didilər, guyə cinnər aparıf atıflar. Partalı qoyəndə gereh “Bismillah-ir rəhman-ir rəhim” diyif qoyəsan, yerinə. Unu o ma-ment götürüylər ki, partalı çıxardıf Cinin üsdünə qoyuf çıxıf gidifsan, də, olar da götürüf çıxıf gidiflər. Amma “Bismillah-ir rəhman-ir rəhim” diyif qoysan, qaçəllər.

72.

Bir günü bi arvat xana toxuyü. Bu, hər savax duruf dü-yün açar, hər savax düyüն açar.

Dəər:

– Ay Allah, kim mənim xanamı belə dolaşdırır?

Bi gün bi baba⁹² gələr, diyər:

– Ay nənə, bilisan, nə var? Dəər ki, hunu eliyən Cindi.

Ala⁹³, san,a qır verim, oturduğun, yerə sürt, yapışsin qalsın.

Nənə oturduğu yerə dəyirmi qırı sürtər, Cin yapışif qalar. Savaxnan gəlif görər ki, bi şey xananın qavaanda dışını ağarda-ağarda oturufdu. Bu dolaşdırıfdı də bunu. Bunu tutar.

Dəər:

– Nə sənətin, var?

Dəər:

– Mən san,a bi sənət öyrədim, məni burax.

Dəər:

– Nə sənətin, var?

Dəər:

– Mən xamır yoğuruyəm.

⁹⁰ Partalım – paltarım

⁹¹ Qıçə – bitki

⁹² Bi baba – biri

⁹³ Ala – al

Gidər, qollarını çirmiyif xamırı yoğurar.

Dəər:

– Mən cavanam, mənim nişannım məni gözdüyü, nolar, məni burax.

Arvadın buna yazığı gəlif bunu buraxar. Xamırı da bişirər, xamır qutarmaz, bişirər, xamır qutarmaz.

Dəər:

– Ay Allah, bu nətəəri işdi mənim başıma gəlifdi?

Xamır da aşif-daşır. Nəsə, arvat başına-gözünə döyəndə, bayax irəhim eliyif buraxdığı qız bajadan baxıf diyər:

– Ay nənə, ay nənə, sənin, xamırın, aşif-daşır. “Bismillah” elə, unnan kəs. Xamırın unda qutarcaxdı.

Arvat diyi, “Bismillah” eliyif xamırı kündəliyəndə görüfdü ki, xamır qutardı. Diyilər, xamırı kəsmax Cinnərdən qalifdi.

73.

Bi atın beli həməşə yara olarmış minilif sürülməxdan. Ha eliyəllər, sağalmaz. Bi günü, gənə bi baba diyər ki, bunu Cin minir. Alın, belinə qır yapışdırın. Atın belinə kim minirsə, üsdündə gəlcaxdı. Qırı töküf yatıllar. Savaxertə görüllər ki, kukla kimi bi qız atın belində irişə-irişə gəlir. Unnan nə qədər muncux qalifdi. Nənəm düyünçədə saxlıyirdi. Cinnən qalannardı diyidi.

74.

Aşağıda bi Züleyxa diyən arvat varidi. Gecənin bivaxı bunu alladıl aparıylər şeylər ki, gəl, sahiyə gidiyix (Həyin də ho arvat yaşıyi, doğsan dört yaşı var). Gecənin bivaxı ayağına börətkən topu⁹⁴ sarışər, ayılər. Hordan gidif gecə kimisə çagırar ki, mən həvlə azışmişəm⁹⁵. Gecə gəlif məni çağırıldılar ki,

⁹⁴ Börətkən topu – böyükən kolu

⁹⁵ Azışmışəm – azmişəm, çəmişəm

sahiyə işə gidiyix. Sən də gəl. Heş nə, eynini-başını giyindirif, aparif oğluna təhvıl verdilər. Alt paltarında gəlifdi bu.

75.

Atı ağıla salsan_i, gereh atın quyruğunu özün_i düyəsan_i. Düyməsan_i gəlif atı miniyələr. Ey... yoruylər saçını-zadını, bi də səhər duruf görüylər ki, atı ter-su aparifdi gidiy. “Bismillah” eliyif quyruğunu düyüf gereh⁹⁶, unnan sora ağildan çıxasən_i. Düyməsan_i, olar gəlif özdəri düyü.

76.

Bizim habı qonşuluxda Avarmıxlı oolu Üseyn diyilən kişi var. O, Qarasovda olanda gecə gəlif yatan yerinnən aparıflar ki, dur gidax, filan yerə. Özü gidəsidi hora, hindi intaası bunu özü bilmiyən şeylərdi də aparıy. Gecə aparif bunu bir hündür ağacə çıxardıylər. Olar da hunuynən çıxıfdılar ağacə. Nəsə, səhər açılıy. Fikirrəsiy ki, ağac hara, mən hara? Ağaşdə kişi savaxı açıfdı. O yənə, bu yənə baxıf görүү kü, heş kim də yoxdu. Yatdığı bina qalıfdı üç kilometir aralıda. Bi söyüt ağacının başınə kişini çıxardıf qoyüf gidiflər.

77.

Bizim kətdə Ağəli diyən kişi vardi. Öylərinə gidiymış. Meçit başınə çatanda görüy ki, qırmızı partallı qız uşağı ağılıyi horda.

Diyi:

– Bala, kimin qızısan_i?

Uşax ağılıyi, heş nə dimiyi.

Diyi:

– Gə gidax bizə, gecə yatax, səhər ertə duruf atan_i-anən_i axdararix. Görax kimin uşaasan_i?

⁹⁶ Gereh – gərək

Uşaan qolunnan tutuf öylərinə aparıy. Gidif öylərinə çatanda, dokqazda uşax diyi ki, məəm qolumu burax, it cirimini atcaxdı⁹⁷. İçəri girənnən buların da bi bed iti oluy, yəəsiin üsdünə upbanıny. Upbanannan bu, qızın elini buraxıy. Qız yox oluy. Qız yox olan kimi it də kişiin üsdən duruy. Ayağa duruf görüy qız yoxdu, it də bööründədi. Bunnan xəsdələnif nə qəd-də vax xəsdəxanalarda yatıy. Ho uşax Cin olufdu də.

78.

Yuxluyən vax aparıy. Şok vəzyətinə salif, çaaara-çaaara aparıy. Toyə aparıylər, özdəri çalan. Yimax qoyülər. “Bismillah” eləsan, holar yoxa çıxıylər, ya da ho qavdan tutuf “Bismillah” eləsan, ho qav qızıl qavdı, helə elində qalıy. Amba, diyi, sora san, a ömrü boyu dişdix⁹⁸ vermiyilər ho qavı sənnən qəytərif alana kimi.

Həqiqi olmuş əhvalatdı. Bi yaşıdi kişi olufdu. Buna heş dişdix vermiyifdi holar. Gündə toyə aparıfdılar, çalıfdılar, eliyifdilər. Bi günü gənə bunu alladıf aparıfdılar toyə. Qavaana getirif dolma qoyüfdülər, aş qoyüfdülər. Sora diyifdilər ki, ho qazannarda yaxşı yimaxlar var. Sənin, aşbazdixdan başın, çıxıy. Dur, sən töh, hamımız yyiyax. Bu kişi də duruf “ya Bismillah” diyif həvlə qazannan tutufdu. Qazan da yekə qazan olufdu. “Bismillah”dan sora görüfdü, nə toy var, nə adamnar, elində qazan qalıfdı, yimax-zad da yoxdu. O yənə baxıfdı, buyənə baxıfdı, diyifdi, məni cinnər getirifdi, mən qazanı vermicam. Öyə gəlifdi. Öyə gələn kimi nə gecəsi olufdu, nə gündüzü. Başını palaza qoyən kimi üsdə hücuma çekifdilər:

– Ver qazanı.

⁹⁷ Cirimin, atcaxdı – parçalayacaq

⁹⁸ Dişdix – dinclik

Gənə “Bisimillah” eliyif durufdu. Nə ayəmnər⁹⁹ helə olufdu. Buun gecəsi, gündüzü olmuyüfdü də, yuxluyə bilmiyifdi heç. Görüfdü kü, dəə işin orası döyül. Bu, günnerin bi günü diyfdi ki, veriyəm də. Qazanı alannan sora kişidən el çekifdilər.

79.

Cin tutufdular. Görüfdülər ki, bi dənə qocə arvatdı. Qocə diyəndə ortaqərəl¹⁰⁰ arvatdı. Bu öy yəəsiin də balacə qızı olufdu. Cinə sancaxları vurufdular ki, qoy qaçə bilməsin. Ögün işdəriin hamsını buna gördürüfdülər. Bi günü qonşudə toy olufdu. Hamısı yiğisif toyə gidifdi. Uşaa da bu arvada taşbirif¹⁰¹ gidifdilər ki, buna da bax. Bi dəfə bu uşax arvadın üsdündə sancağı qurdalıyifdi (Cinin üsdündə). Qurdalıyən kimi bu diyifdi ki, aç hunu. Özü açə bilməyi, diyi. Uşax sancağı açən kimi arvat dönüf olufdu Cin. Partal yumaa su da qoyüfdü. Partal yümax da taşbirifdilər buna. Cin də uşağı aparif odun əvəzinə partal süyünün altına başını soxufdu. Sora da gidifdi toyə, uşaan anasının yaana ki, partal süyun, qəyniyi, uşax da yatıfdı. Get öyə, diyif itifdi. Arvat tez gəlifdi öyə ki, görax nolufdu? Görüfdü ki, uşax partal süyünün altındadı. Su qəyniyi, uşağıın da yarsı yanifdi.

80.

Allah, diyi, başərmiyənnəri Cinin öhdəsinə tulluyü. Diyi, get, sən nə başərisan, holarnan elə.

81.

Diməli, bi günü öz anamiza uşax olar, yatar də. Yoldaşı də olmaz öydə, uşaxlarnan teh yatar. Buna tezə uşax olan

⁹⁹ Nə ayəmnər – nə qədər vaxt

¹⁰⁰ Ortaqərəl – orta yaşılı

¹⁰¹ Taşbirif – tapsırıb

vaxd olar. Bi də, diyi, bi bişiy aynədən baxıfdı düz anamızın gözüñə, üz-gözünü eyif baxıfdı. Baxan kimi horda çalınıfdı ciyim. Çalınan kimi ağırraşifdi də, dili də tutulufdu. Bunun atalığı olufdu (İslam baba diyirix biz), Şotavarda. Ho gidif şəhərdə kitav aşdirifdi buna, bi mollıyə. Mollıyə kitav aşdirən kimi diyifdi ki, bu qorxufdu. Bişiy şeklində Cin unu qorxudufdu. Həyin habı kitavı mən açif “Bismillah” diyən kimi uun dili açilcaxdı. Gidif soruşərsən, özün, da qorxma, yaxşı olcaxdı. Una kitav aşdirif, dua-zad yazdırannan sora bu gəlifdi bizə. Islam baba qapıdan girən kimi ciyim duruf palazda oturuf, diyifdi ki, eh, nətəəri hüngülləşdim¹⁰². Dua içəri girənnən ciyim dirilifdi. Amma orda kitav aşdirənnən diyifdi “ox, Allah” eliyif gözünü açifdi. Ho duani-zadı verənnən sora, nə qədə vaxdan sora durufdu ayağa.

82.

Molla Yaqufigilin anası olufdu, Fatma qarı. Bu, hər gün öydə teh yatıfdı. Həməşə “Bismillah” eliyif palaza girifdi. Olar da gəlif diyidilər:

– Pısımı yi.

Ho, diyi, işığı qaraldıf yatannan göz görə-görə qeyidif işığı yandırıydılər. Bi qırmızı partallı qız, bi dənə də qırmızı partallı oğlan qol-qola tutuf ühdən¹⁰³ çıxıf gəliydilər, hər gün qocə qarinin üsdünə də. Ağzına g...dərini qoyüdülər uşaxlar. Arvadı o qədə incidiflər, sıxıflar, sıxışdıriflər ho iki uşax. Arvat qanın-terin içində, dəə ölü mamentdə duruf “Bismillah” eliyən kimi diyiflər:

– Pısımı yi.

¹⁰² Hüngülləşdim – yüngülləşdim

¹⁰³ Ühdən – yükdən

“Pısımı yi” diyə-diyə gənə işığı qaraldıf ükə girifdilər hər gün. Həməşə ho qarı danışydi ki, ho iki oğlannan qız məni öldürüy.

83.

Çiçeh qarının danası itər. Gecə yolnan gələr, vaxsızdı də. Gələr, gələr, gələr, malın çövərinə çatanda bi bişiy balası “miyo”, “miyo”. Qarını alladar. Ciçeh diyər ki, habı bizim öy-əşih dolu keseyəndi¹⁰⁴. Bişiyi qoyər eteyinə, güyə ki, aparıf gidiy. Bişih miyilliyər, Ciçeh diyər:

– Kiri¹⁰⁵, yəən, ölsün.

Çiçeh gidər, eyy..... düz İsitmə bulağının¹⁰⁶ üsdeki uçurumə dirənər. Hunda Ay doğar, yoxsa Ciçeh dərəən divində olcaydi. Bivaxı görər, ədə, dağ, dərə. Eteyində də bişih-zad nə geziy. Camahat da meşəl-zad¹⁰⁷ düzəldif bunu axdarar. Gəlif görəllər ki, uçrümün üsdə deyənidid.

– Aaz, habırda narışan,¹?

Diyər:

– Hes nə. Bi bişih tapbişdim, o da məni getirif habra çıxartdı.

84.

Bi dəfə çəltiy ekiydix. Məmədalı didi ki, axşəm məni aparıf gidiydilər.

– Ədə, nətəri?

Didi:

– Gah orda çəariydilər, gah burda. Bivaxı diyi, məəm qavağıma at gəldi. Ata elimi uzananda məni çehdilər, qoymə-

¹⁰⁴ Keseyəndi – sıçandı

¹⁰⁵ Kiri – sakit dur

¹⁰⁶ İsitmə bulağı – Baş Layısqı kəndindədir.

¹⁰⁷ Meşəl – məşəl

dilər minim. Nəsə, diyi, bivaxı “Bisimillah” eləmişdim, gör-düm kü, heş nə yoxdu.

Hindi Cin hodu, bala, şeytandı.

85.

Çılpax şeylərdi, məzəli şeylərdi, həblə quyruxlu, vahimə-li şeylərdi də. Adama da oxşamır, habı xırda meymunnar olur, opbanır oynə-buynə. Helə şeylərdi, qırmızı tuman, gəlif belin, a yığılıylər, nağara çalıylər. Nə bilim, çıxıf belin, tafdiyilər. “Bi-simillah” eliyisan, olar sənin, ağzin, eyillər. “Bisim, bisim” eliyilər. Yanında adam olsa, hiss eləsə ki, sən qanın-terin içindəsan, boğuluf ölüsan, amma çıxa bilmiyisan, səni hordan dartif qırağa çıxartsa, ya dilin, a Bisimillah gəlsə, canın, qutardı.

Cinnər qırmızı finkalı¹⁰⁸, gödehboy şeylərdi, quyruxlu. Həmən ho biddən gəlif beynin, a giriylər də.

86.

Biznən ova gidən yoldaşın biri didi ki, Birqaş yaylağında, orda lap yekə daş var. Biddən ova-zada getsan, iz, o daşın altında qalmayınlı.

Didim:

– Niyə?

Didi:

– Ho daşın altına şeylər yəələnifdi.

Birqaş yaylağı ov məsgəni olan yerdə tap¹⁰⁹ var. Yekə tapdı. Havi tala də. Talada öy boydə yekə daş var. Uun altına girif yatıllar. İmenni bu belə şeylər, Cin, Şeydi, belə şeylər ən çox ağaç olan yerdə, qəyəli yerrərdə, vərənə¹¹⁰ kimi

¹⁰⁸ Finka – ayaqlıq

¹⁰⁹ Tap – dağın yuxarısındaki böyük, düz yer

¹¹⁰ Vərənə – viranə

yerrərdə oluy. İnsan olan yerrərdə bi helə olan şey döyük. Hər şey insannan qorxuy.

87.

Mənim həmşə atım olufdu. Qara at olufdu. Buları həməşə mən ağıla bağlamışəm. Diyilər ki, sizin, ağıla şeylər yəələnifdi. Həməşə atdarı, məsəlcün, gidif saçını yooran görmüşəm. Saçını elə bil ki, qız saçı kimi yoorur, üçünü də düyür. Atnan höjdü nəsə. Həm də ho yooran saçı aça bilmirsan, a kişi, nətəri yooruysə. Qız saçınə nə var ki... düyünü açısan, balacə sirkəliyən kimi açılır. Amma bunu aşmax qeyri-münkündü. Gereh kesif atasan. Helə yooruy ha.

88.

Gönühdə Damba addı bi qız var. Tıs Musaan qızıdır diyr. Vedrələri qoyür zoğalın altında, su getirəndə dədəsi çaaṇıy də. Səhər-səhər vedrələri axdarıy, tapbıyı. Biddən yadına düşüy kü, zoğalın altında qalıfdı, sora da yadının çıxıf götürmüyüfdü. Gidif görüb kü, oyy, vedrələr ezih-üzühdü. Yerdə də ocax qalanıfdı. Cinnər vedrələri o qədər döyüfdülər ki, vedrələr ho vidə düşüfdü.

89.

Çəmən xalamın qəynatasi Məmətasılgilin köhnə öyləri variydi axır¹¹¹. Öy də lap köhneydi ha. Allah biliy, hansı nəsildən qalmışdı. Biz yatdixmə başdıyidi, diyi, öydən cürbəcür sesdər gəlmağa. Sora elə bil ki, öyün bütün taxdalarını söküylər səhərə qədər. Öyün altında da ağıl olufdu. Ağıla da iki dənə at bağlıyımışdər də. Atdar da ağılı dağıdıylər gecə olanan. Sora diyi kimsə çarıy:

¹¹¹ Axır – axı

– Ay Çəmən, ay Çəmən.

Qəynatasi axırda bezif busufdu, görax, habı nə olan şeydi də, atdar da qan-terin içində. Busanda görüfdü kü, qırmızı xələtdi, balacəboy, qırmızı hörühlü şeylərdi. Burunnarı da uzundu. Özdəri də həmən öyün uşaxlarının addarını sayif nə-sə danışylər. Bu kişi də elə bilifdi ki, qonşunün uşaxlarıdı. Həmin uşaxların adını çekifdi ki, ədə, naarisin, iz horda? Niyə atın üsdünə minifsin, iz? Kişi ad çekənnən bular düşüf qaçif-lər. Gəlif görüfdü kü, atın yalnız da, quyruğunu da elə qeşəh hörüfdülər ki ho şeylər. Çəmən xalam ho hadisəni sora gəlif anasına danışifdi. Anası da diyifdi ki, Cin piri var ha, ziyarat. Həmin ziyarata nəzir ver. Həmin Cin pirinə nəzir çıxannan sora dəə deyənifdi holar.

90.

Sabirin anası danışiydi ki, bi kişinin atı oluy, bunu miniy nəsə. At pis gündə gəliy öyə. At oyən-buyənə vurnuxuy. At çöldə hörühlüyüf gəlifdi də. Kişi atı getiriy öyə. Səhəri atın çulunu qırrıyif belinə qoyər. Axşəmüsdü at öyə gələndə gö-rəllər ki, atın belində safsarı, pıntı saşdəri olan, eybəcər qız oturuf, dişdərini ağarda-ağarda gəliy. Gəlif kişiyə çatanda diyi:

– Hi-hi, hi-hi, dayi, mən gəldim.

Kişi diyi:

– Qələt elədin, axmağın biri, axmax.

Getirif buun üsdünə iynə taxif nə qədəsə vax işdədiylər. Sora uşağı alladıf iynəni çıxartdırif qaçif gidiy.

91.

Cindi, Haldı yaman ağır oluy. Gereh üsdün, a minəndə “Pisimillah” dimiyəsan. Unda diyi: “Bısımı yi, bısımı yi”. Gereh ya “Bisimillah-ir rəhman-ir rəhim” diyəsan, ya da di-yəsan: “İynə geti, bel geti, biçax geti” diyəsan, unda qaçiy.

92.

Bi arvat Cin tutar. Buna iynə batırif hər işini gördürər.
Uşağa diyifdi:

- Habirdəki iynəni çıxart, san,a oyuncax verim.
- İynəni çıxardannan sora diyifdi ki, arvada:
 - Məhlən,nan zibil esgih olmasın, çəpində da su tapılmasın.
 - Xalamgil diyi ki, həyin də məhləən ortasında bi topa zi-bil, nə qədə də su alıylər¹¹², gənə çatmıyı.

93.

Bizim bi Qəfər əmimiz olufdu. Dirniyini¹¹³ suluyə bilmiyifdi. Nə qədə cavalyifdi, dirniy suluyə bilmiyifdi. Bi gün də acığı tutuf, küreyini yerə çaxıf gidifdi. Soram Cinnər küreyi alif gidif, diyi, uun dirniyini suluyüfdü. Guyə, rəvayətə görə, helə danışıylər. Bizim yesimizdə olan işdər döyül holar.

94.

Bi molla yatıy. Yuxuda görüp kükü, gəlif buna diyilər ki, biz toy eliyirix, sən də gidax zaks kes. Bunu aparif gidiylər yuxuda. Molla da gidiy yuxuda, görüp oynuyülər, eliyilər. Molliyə yimax-zad getirif yidiriyər. Sora diyilər ki, hindı sən dur, kəbin kes. Bu, kəbin də kesiy. Bizzət, diyilər, kəbin kesilənnən sora halva qatıylər, sən halva qatmalısan. Bizim işimiz var, biz oynuyurux. Molliyə getirif veriyər badyəni, bööründə də halviyə tökülən şeylər də. Molla badyəni götürüb isdiyi ocağa qoysün, “Bisimillah” diyi. Oyənif görüp elində qızıl badyə. Sora bu, güvənə-güvənə¹¹⁴ diyi ha, diməli, mən Cinnər diyarına düşmüşəm də yuxuda. Sora saxlıyi iki gecə,

¹¹² Aliylər – alırlar, götürirlər

¹¹³ Dirniyi – dirriyi

¹¹⁴ Güvənə-güvənə – sevinə-sevinə

üş gecə. Bunu Cinnər qoymuyü yatmağa, “qavı ver” diyə hərəy eliyilər. Axırsı diyi, yatmıcəm də, yuxlamıcam. Nəsə, çox adam diyi ki, bes səni boğuf öldürçaxlar ver qavlарını.

Diyi:

– Bes nətəəri verim?

Diyi:

– Gecə yatanda sən dinə, gəlin, götürün, amanatın, ızı. Hələ dinə, qavı da böörün, a qoy yat, hunda gəlif götürçaxlar.

Kişi də helə diyif gecə yatiy, səhər duruf görüp qav yoxdu.

95-102. CİN TOYU

Kiçih uşağam. Özümüzün də iki dənə camışımız var. Axşəm camışdər gəlmədi. Gidif axdarası oldux. Ho vədə hərəaların hamsı vərəneydi. Qəzənfərin öyü də at-eşşey girən vərəneydi. Burdan (əli ilə dağ tərəfləri göstərir – top.) başuxarı da helə mal örüşüydü. Biz getdix dədəm rəhmətdixnan Soox bulağı, şeyi axdardıx. Qəyidif gələndə ho ögün qavağınnan keşməliyix (Olan şeydi ha. Mən özgə görəən diminəm. Özüm görəən danışiyəm). Ögün də qapısı yoxdu, aynələrində iki-üş dənə sıñıx aynə varıydi. Gördüm, horda habı boydə şeylərdi (əli ilə göstərir – top.). Hamsının da başındə ağ tesey¹¹⁵ var. Bax, vijdan hakqı, hindi də gözümün qavaanda duruy. Bi nağara-zurna var, bi çal-çağır var. O zurna elə sesdəniy ki, həvlə nətəər. Ho ortada balacə şeylər elə oynüyü, nətəər. Deyəndim həvlə. Atam qolumnan tutufdu. Uşağam, qorxaram diyif də. Mən deyənmişəm, tamaşə eliyirəm. Atam “gəl də, gəl də” diyə-diyə dartif apardı (Baba diyidim atama).

Didim:

¹¹⁵ Tesey – təsək

– Baba, içəridəki toyü görmüşsanı mı? Uşaxlara bax, nə cür oynuyülər. Gə biz də hora gidax.

“Gəl, gəl” diyif, qolumnan tutuf yelli-yelli¹¹⁶ apardı. Öyə gəldim, hələ də ho zurna-nağara məəm beynimdə duruy.

96.

Qonşümüz danışiydi ki, kişi müharibiyə gidifdi, məəm də qucağımda bi uşax var. Öydə yatıydım, diyi. Bi də, diyi, məni çaarallar (Yatdığı yerdən, nə bilsin). Çağırıf çıxartdılar, duruf gidər giyinif-eliyif. Gidiyəm, diyi, amma bilminəm, nə var, nə yox. Gethaget, gethaget. Yaxşı üzüm ağacımız variydi. Üzümnər kəlləmə, ağızıma-zada deyir, bilminəm. Amba qavaxda toy var, çala-çala gidiylər. Gidif, diyi, ho toyə çatdım. Çatanda gördüm, diyi, hamının qavağında boşqafda dolma var. Mənim də qavağıma qoydular ho dolmadan (Lağa qoyüf gülüydux arvadı). O diyi, yi, bu diyi, yi. Bivaxdı ağaşdeki üzüm giləsi tapbadan üzümə, ağızıma deydi, ayıldım. Dolmanı ağızıma çatdırıa bilmədim. Baxıf görünçə nə? At peyini. Boşqava qoyüf arvada yidiriymişdər. Hindi yiseydi, arvad özdərinə qosülüf getcaydi də. Ayılıf görünçə nə? Gecənin yarsı, baxcənin ayağı. “Bismillah-ir rəhman-ir rəhim, bismillah-ir-rəhman-ir rəhim”, ağılyə-ağılyə gəldim ki, Rəşid də beşihdə cırıma çekiliy¹¹⁷. Didim diyi, Ay Allah, bi adam bilsə diyər, gelin gecənin havvaxdı¹¹⁸ hara gidifdi, şərriyəllər də. Bi kes də bilmədi. Gəlif uşağı da kiridif, beşiyin qıraqında ağılyə-ağılyə oturdum. Baldızı gələr, arvat diyər ki, məhlənin qavağında zurneynən toy çalıydılər. Getmişdim diməz. Məni çarıydlər oynəmağa, düşmədim. Ho nolar? “Bismillah-ir rəhman-ir-rəhim” eləmişdim, dağlıf getdilər.

¹¹⁶ Yelli-yelli – tez-tez

¹¹⁷ Cırıma çekiliy – Bərkdən ağlayır.

¹¹⁸ Havvaxdı – bu vaxtı

97.

Sən,ın sözün,un qüvvəti (mətni danışan söyləyici digər söyləyiciyə müraciət edir – top.) biz axı Eyri qırağına¹¹⁹ gəlmışix (Biz sifdə hora düşmüşdux). Ədə, bi də, gecənin bivaxı bi zurna-nağara çalınıy, talampa-tulam, talampa-tulam, talampa-tulam (Ziyarat hakqı, olmuş əhvalatdı). Axı ho vax danışılendə eşitmışix ki, Cin, Bisimillah toyınən, nağareynən gəlif adamnarı aparıy. Didim, görax uşaxlardan hansını durquzum? Toy sesi eşidiymi diyə. Didim, yox, uşaxları heş durquzarammı? Cavandı də, tez çalınar. Heş nə, qapını aşmışəm, “Bismillah-ir rəhman-ir rəhim”, toy sesi gənə çalınıy. Didim ki, qoy bi “Əlhəm” oxuyüm. Oxuyuf didim ki, Cinnər, sizə bağışdırırməm. Diyif, gəlif yatdım. Hunuynən də toy sesi kesildi. Səhərdən də irəhmətdığa gəlif didim ki, gecə Cinnər gəlmışdi uşaxları aparmağa, “Əlhəm” oxuyuf dala qəytərmişəm. O da gəlif qardaşımə didi ki, Bayrəm, gidif hər gecə Nazilənin yanında qalısanı. Biz yiğisənə qədər Bayrəm gəlif biznən qaldı.

98.

Bacanağım Hüseyni şeylər alladıf aparıflar.

– Hüseyn, Hüseyn, ə, düş habra gəl.

Gördüm kü, İdris çağırıy. Çıxdım ki, İdris yoxdu, sesi də oyənnən gəliy.

– Ə, bi deyən görax.

Get-gedə uzaxlaşış. Didi ki, səni toyə çağırmağa gəlmışəm. Baxdım gördüm ki, nağara-zurna, bizim məhlənin hamsı hordadı. Umar kişi, Qulu, mənim qardaşım. Didim, Bismillah-ir rəhman-ir rəhim. Gördüm, nə toy, düz Qaraşım oğlunun döngəsinnən¹²⁰ çıxıf, Aşağı Tapa¹²¹ gəlif çıxmışəm. Üş dənə

¹¹⁹Eyri qırağına – Əyri çayının sahilində

¹²⁰Qaraşım oğlunun döngəsi – Qarasovda yer

hənd¹²² keşmişəm. Göynüyün sərhəddidi. Ay aman, ay dad. Cinnər, fərişdələr alladıf aparıflar kişini. Olar ən çox üreyində qorxu olan adama, sora yolunu azan adama irasd oluy. Olara Cin, sora Vəsvəsə də diyilər.

99.

Malımız bağda qalar. Yeznəm gidər bunu axdarmağa. Yeznəm gecə gəlməz. Gidəllər bunu axdarmağa. Görəllər ki, bağın bi gözəl yerində, göy çəmənnixda bi toy var, ərəsət¹²³. Çalıylər, oynuyülər. Mənim bu yeznəm də oynüyü. Diyər ki, ay qardaş, nətəri girax hora? Böyüү diyər ki, “Bismillah” eləsax, dağılçaxdı. Həvlə diyi, elə oynuyülər, elə çalıylər, həvlə nətəri.

Diyi:

– Vallah, məəm yeznəm cinnərin toyünə düşüfdü.

“Bismillah-ir rəhman-ir rəhim” eliyənnən cinnər dağılıf-dı. Getirif gələllər. Ey, dəə unnan adam olarmı? Bi dənə ağacı götürüf başdiyi çalmağa, oxumağa. Sora da başdiyidi bacımı döyməga. Mən balacə uşağıydım. Olara getmağa qorxuydüm. Axırı¹²⁴ öldü də. Bi dəfə də getmişəm bulara. Köşmağa çatan qızam. Baltalıyə toxə vurmağa¹²⁵ gidəsiyix. Bacım də təndirə çöreh yapır.

Didi:

– Apar, yığ öyə.

Didim:

– Axı qorxuyəm.

Didi:

¹²¹ Aşağı Tap – Baş Göynük kəndinin dağında yerləşir.

¹²² Hənd – əkin yeri

¹²³ Ərəsət – müsibət

¹²⁴ Axırı – axır ki

¹²⁵ Toxa vurmağa – kətmən vurmağa

– Qorxma, qapını aç, asda-asda içəri qoy.

Həyqətən də heş nə eləmədi. Unun vaxdı varyidi, həfdədə, on gündə bi dəfə. Mən hunu görmüşəm. Havayı yerə¹²⁶ deli elədilər də hunu.

100.

Bi kişi olur, bunun olur biçin sahəsi, əkin sahəsi. Cinni Qovunun¹²⁷ börunnən keçir həmişə. Bu kişi burdan səhərəxşəm işə gedəndə, qayıdanda həmişə ho qovudan səs gəlir, gah ağlamax səsi, toy səsi, çalıf-oynamax səsi. Bu kişi də eşidifdi ki, bu qovuun adı Cinni Qovudu də. Fikir vermir, ötür gedir həmişə. Bi günü bu burdan keçəndə bunu adıynən çağırıllar. Kişi baxır diyi: “Məni çağırən kimsə tanış adamdı də. Gedim görəx kimdi, nə diyi?”. Gedir, bu getdixcə səs uzaxlaşır. Qovunu keçir, keçir ayrı sahiyə. Unu çaara-çaara uzaxlaşır. Bi vaxı görür kü, toy yaxındadı. Bütün tanıyən adamnar, kət camahatı, qohumnar burdadi.

Diyilər:

– Ədə, sən də gəl.

Bu da gəlir. Çalıllar, oynüyüllər, bu da düşüy oynuyü. Bivaxı diyilər ki, bəs yimax yimiyicasan? Diyi ki, yiym də, nə diyirəm ki? Gidax yiyyax. Nəsə, bu tanışdarnan çıxıf oturur. Buların qavana ho toydə olan bütün naz-nemət gəlif tökülür. Kavaf, aş, dolma, nə bilim, toydə nə olursa. Kişi əlinə qaşığı alıf: “Bisimillah-ir rəhman-ir rəhim” diyən kimi görür nə toy, nə şey, nə adam, nə çaaran¹²⁸. Özü də gidif girifdi bi yekə mürəkgəm ləmbəliğinin¹²⁹, topunun içində, qavaanda da bi yekə

¹²⁶ Havayı yerə – boş yerə

¹²⁷ Cinni Qovu – Baş Göynük kəndində yer adı

¹²⁸ Çaaran – çağırən

¹²⁹ Mürəkgəm ləmbəliğι – böyürtkən kolluğu

mal peyini. Baxa-baxa qalıy ki, Ya Rəbbi, şükür sənin böyük-lüğün, a. Allahın adını çekif bu bələdan qırğına çekiliy.

101.

Mən traxdur briqadır işdiyirdim. Bi günü bizim kətdən bi on beş kilometr aralı Biləcih həndi¹³⁰ diyən bi sahə var. Ora traxdurisdərin işini yoxlamağa gidəndə gördüm ki, Mehralı deyənif kötənin¹³¹ altında işdiyi, sinığını düzəldiy. Getdim bu-na mən salam verdim, başını qalxızdı, gördüm bunun başı qanıyifdi (Gözüm gördüğü ha).

Didim:

– Mehralı (traxdurisin də adı Mehralıdı), san, a nolufdu?

Didi:

– Ə, bi axmağın biri gəlmışdı. Gəldi, didi ki, dur, toyə gidax.

(Biləcih həndi də elə yerdi ki, yə kat döyül, yə kəndə yaxın yer döyül, nə çayçıyə yaxın döyül, heş bi şey, kolxozun taxıl sahəsi). Nəsə, dur toyə gidax diyənnər də diyi, iki dənə qızdı, qırmızı giyimdə. Mən bulara acıqlanıf ayağa duranda man, a bi tepih vurdu, diyi, yixıldım, kötənin demirinə başım deydi.

– Bes, holar hara getdi?

Diyi:

– Holar tepiyi vurannan yoxa çıxdı.

Diməli, bunu şeylər alladıfdı. Yaxında da sazdıx var. Toyün sesini də, diyi, özüm eşidiydim, getmax isdəmiyidim. Ho deyqa, diyi, başə düşdüm ki, bular məni allatmağa həyrəniylər¹³². Haman adam hunnan qorxuf əməlli-başdı xəsdələnif yatdı. Mən una çox üreh-direh verdim ki, səni doourdan da toyə aparcayıdlər. Niyə getmiyifsən? Mən qorxusunu almaxdan ötəri diyidim, amma gənə əməlli-başdı xəsdələnmışdı.

¹³⁰ Biləcih həndi – Qarasovda əkin yeri

¹³¹ Kötənin – kotanın

¹³² Allatmağa həyrəniyidilər – Aldatmağa çalışırdılar.

102.

Mən Qarasovda işdiyirəm, yorğun gəlif üh yerində yataram. Özümüzdən də uxarda bi sazdıx var, at girəndə hora, adamnar hunu atnan çıxardıy. Hora gəlif bi göy-çoman, bi düzənnix oldu, bi göy çoman, bi çiçehlix oldu. Gəlif al-əlvan giyinən qızdar məni toyə apardı.

Didi:

– Sən Qarasovda tütünə toxaxuran yerdə oynüyüfsan_i. Həyin ho oyünü didi, habırda oynücasan_i.

Həyqi də oynəmişdim. Duruf məni aparıylər. Guyə gecədi. Ho sazdıx, göy çomannıxdə, zurnaçılərin boynuna mən başımınə çıxardıf yaylığımı da saldım, güyə pay. O qədə oynerəm, oyrənəm, bi vaxdı görərəm ki, dəə canımın getdiğidi. Şeir diyə-diyə oynərəm ha. Bi vaxı mənim zarımağıma yoldaşdırıım çaarar ki, aaz, san, a nolufdu? Bular məni el salıfayağa durquzanda elə bil elin_i süyə saldın_i.

Didi:

– Boy, bunun olduğunu.

Mən yatan öydekinnən üsdə də məəm əmim oğlannarı, məəm əmilərim yatiy. Çaaṛdılар ki, ay Söynalı dayı, dur gə, görax buun başınə gələn nədi, bunun hissiyatı itifdi. Duruf man, a ayri paltar giyindirif, məni deyişif çölə çıxardallar, heş bilmənəm yerdə, göydü? Səhəri günü məni at daşqasına qoyuf Aşaa Gönüyə doxdura aparallar. Orda irəhmətdix İsə doxdur varyidi. O doxdura sölüyərəm, o da diyər, bala, yaxşı qutarıfsan_i. Səni çatdadıf öldürmüyüflər, yaxşı qutarıfsan_i.

103. CİN DƏYİŞƏYİ

Bakqal kəndində bi dənə arvadın uşağı oluy, qız uşağı. Bu da elə göccey uşağ oluy. Özü də tek oluy. İş işdəmağa gö-

rə aparıy yaana, yörtməc¹³³ salıy. Yörtməcə qoyür uşağı, horda uşax oynüyü-oynüyü, bi vaxı yuxluyü də. Bi günü də helə eliyər. Gəlif uşaa götürəndə görər ki, bi əcayıb şey yatır. Gözəl uşaa oğruyüp ho uşaa qoyüfdülər yerinə. Ho uşax böyüfdü həyin duruy Bakqalda. Uşaan, diyi, üzünə baxan kimi, boylü-buxunnu döyül, cansız, cürəfə¹³⁴ bi qız uşaadi. Diyi, üzünə baxanda elə bil adam vəhvələniy¹³⁵. Arvat hunnan qorxuf ölüfdü, heş uşaanı böödə bilmiyifdi. Görüfdü ki, öz uşaanın yerində başqa uşax var. Hal-hazırda ho uşax yaşıyi. Diyi ki, adamın üzünə baxanda bilmiyidin, canını hara qoyəsan. Özünnən kiçiy bacılərinin hamsı köçüfdü, qardaşdəri toy eliyifdi. Ho gənə elə bil, Qazax Tükəzdi¹³⁶. Qızdarnan həyrənmiyi, həməşə teh həyrəniy, teh geziy, atını teh çapıv həməşə.

104-111. KAFTAR

Diməli, mürəkgəm deyən vaxdı. Mürəkgəm yiğmağagidifilər, qadam, bacılərim. Əməlli gidiylər, bura meşənin ortasıdı. Görüylər ki, ağappax şey, yarıbüklü halda durufdu. Diməli, iki ayağının üsdə durufdu. Elə bil ki, donqa¹³⁷ kimi də. Diyi ki, bu boydə də dişdəri var, yiri-yiri də. Belə elədixcə ağızında dişdər belə eybəcər görünüfdü, lap yaxınnan görüflər. Qadam başə düşüfdü ki, bu, Kafdardı. Başə düşüf diyifdi ki, bala, tez-tez gəlin, buları qaçırifdi də. Uşaxlar ha diyifdilər ki, ay qada, ho nədi, ho nədi? Diyifdi ki, a bala, görmüyüsü-

¹³³ Yörtməc – Yayda çöldə, ağacdan asılan besik. Adətən, dörd ədəd yarım metrlik taxtəni iki-iki, bir-birinə paralel olmaq şərtləsə ağacdan asılmış kəndirə sariyır, üstünə də kilim örtürlər.

¹³⁴ Cürəfə – cılız

¹³⁵ Vəhvələniy – qorxur

¹³⁶ Qazax Tükəz – ataman arvad

¹³⁷ Donqa – qozbel

nuzmu, kişi xeylağıdı, alt paltarında durufdu, mürəkgəm yiyi. Amma yaxınnan görüfdülər. Bu Gülüsdan bacım də eləmə tənbəllix, deyən, buna tamaşə elə. Baxıf gördüm, diyi, dişdəri bu boydə, canını da tük örtüfdü, ağappax. Donqa kimi deyə-nifdi. Diyı, boynünün kökünən bu boydə (yumruğunu göstərir – top.) şey çıxıfdı, bədheybat şeydi. Bi vax görüfdü ki, qadamlı əməlli uzaxlaşiflər. Qaçif də holara çatıfdı. Gəlif də buyənnən mürəkgəm yiğif gəliflər. Öydə də qızdar soruşuy-dülər ki, a qada, ho neydi?

Diyidi:

– A bala, heş nə, kişiydi, mürəkgəm yiğiydi, görmə-din,ızmı? Ağ paltardeydi.

Usdolun üsdünə uzun surfa salınıfdı. Mən də uşağam, girmişəm hora. Gördüm ki, qadam ciyimə diyi ki, arvat, həvlə şey gördüm. Mən də usdolun altdan çıxıf el çaldım ki, bes bayax oları alladıydın. Diməli, siz Kafdar görüfsün,uz.

105.

Qadam, mən, Hürü, Mehin getmişdix mürəkgəm yiğma-ğa. Gördüm kü, bi ağapbax şey mürəkgəm yiyi, adam kimi qalxıf, dalı bizə dooru. Tala qavırığında, mürəkgəm topunun bööründə. Elə də yaxşı mürəkgəm var ki. Hindi kişi bizi zornan uzaxlaşdırıy. Ay qada, qoy yiğax. Kişi bizi darta-darta zornan uzaxlaşdırıy. A qada, Valla, yaxşı mürəkgəm var. Kişi baxmadı, amma heş nə də dimədi. Ciym diyər ki, a kişi, niyə boş gəldin,ız? Diyər ki, arvat, dimə, mən həvlə şey gördüm, uşaxları qorxuzmadım, özüm də qorxuf gəlmışəm. Mən həvlə şey görməmişdim. Həyqi də helədi ha. Ağapbax şeydi. Əslində cimdı¹³⁸ ağ da döyül ha, bozartdaxdı¹³⁹. İki ayağı üsdə du-

¹³⁸ Cimdı – tam, bütöv

¹³⁹ Bozartdaxdı – boz təhərdi

rufdu, qıllı bi şey. Nə adama oxşəmiyi, nə heyvana. Unnan sora nə bizi mürəkgəmə aparmadı, nə qoymədi özümüz gidax.

Söyləyicidən Kaftar barədə soruşduqda bu mətni danışdı – top.

106.

Nəhrə çalxıydıx. Nəhriyə töhmağa serin süyümüz olmuydü. Tezdən duruf suyə gidiydix. Nəhriyə soyux, buz kimi su tökəndə yaxşı yağ oluy. Səhər ovaşdən duruf gidiydi arvat. Bi gün gidəndə qavağına bi ağ şey çıxar sakqallı, qıllı-mıllı, qavırrığın yanında. Arvat bi utuzuf¹⁴⁰ gəldi ki, Kafdarı. Qorxan arvat döyüldü o hər şeydən. Qorxmuydü, gənə gidiydi.

107.

Bi ağ at oluy. Atı yiyesi sürüy çolə, at gündə gəliy qanterin içində. At gündə arıxlığı.

– Ay Allah, bu nədi?

Bunu başə salıylər ki, Kafdar miniy gecə atı. Bu, qara qırı atın belinə sürtüf buraxar. Kafdar gəlif, diyi, minər atın belinə, düşə bilməz. At gəlifdi düz yiyesiin qapısına. Kafdar görüb düşə bilməyi də. Başdiyif gülüfdü Kafdar.

Diyifdi:

– Ey, minmişəm, düşə bilminəm hindi.

Yapışif qalıfdı də qıra. Hindi ho məsələ də hunnan qalıfdı: “Kafdar kimi minmişəm, düşə bilminəm”. Qoca adamnar-zad maşınə minif düşə bilmiyəndə həmən məsəli çekiyilər ki, Kafdar atı minən kimi minmişəm, hindi düşə bilminəm.

108.

Kafdarın arxa ətrafları uzun oluy, qavax ayaxları qısa. Dırnaxları da uzun oluy. Sifətinə baxanda dişdəridi, ağızıdı,

¹⁴⁰ Utuzuf – qorxub

adam formasında. Başı keçaldı, elə bil ki, boynunə dooru tük oluy. Boynünün kökündə yumburux boydə şışqası¹⁴¹ oluy. İt kimi gezişi var. İt kimi də geziy, adam kimi də. Ancax itdərə hücum eliyi, itdəri boğuf çaxıy. O, gəlməmişdən qavağa itdər, toyuxlar, ineylər, qazdar, hamısı xəbər veriy də. Amma tek itdəri döyür, ayrı şeyə deymiyi.

Göynühdə olan işdi. Quraxlıx olufdu. Dağda meyvə olmuyüfdü diyə, bu, dağda yimağa şey tapbıyifdi. Una görə də düşüfdü Gönüyə. Axı Göynüh dağ yeridi. Düşüfdü kəndin canına. Bütün öyləri bir-bir geziy. Toyux da iyir, hinə giriy, sora öyə giriy, qazannarı-zadı aşırıy. Donqulluyə-donqulluyə elə qaçıy ki, elə bil at qaçıy. Qazannarı tepiyliyif aşırıy. Əyər, sən görüb söylənsən,¹⁴² san,a çörülüf g....nū döyüb qaçif gidiy. Yimağı da iyənnən sora diyi: “Datdındı, datdındı”. Tullananda da iki-üş metro tullana biliy. Nəvax disələr ki, hunu pusquyə alax, tutax, həmin gün horalarda görünmüyü. Əyər görsə ki, hinin qıraqı setqadı, altını qaziy, it kimi. Tehcə xoruzdarı aparıy, yiyyi. Dünyasında¹⁴³ toyuğa deyməz, ancax xoruzdarı götürüb. Busmax da isdəsan, yoxa çıxıy. Özü də çox damışən arvatdar kimi ağızı bi deyqa deyənməyi. Ha ki var, donqulluyü. Öy də gəlif yimax axdarıy, ayrı şeyə deymiyi. Öy də diyəndə ki, ancax kuxnuyə giriy, kuxna da təndirxanadı də kətdə. Qapını bi dəfə toxunuy, açıldı, açıldı, açılmədi, donqullana-donqullana çıxıf gidiy. Yimağı iyənnən sora qazanı da ağızısdə çöörüb gidiy. Yimax tapbasa da, helə eliyi. Adilların¹⁴⁴ Qələm görüfdü kü, bu, təndirxananı dağıdıy, qazannarı çöörüb. İçəri girif qışqırıfdı ki, sən nağarisan, habırda, ay yaramaz, ha? Tez

¹⁴¹ Şışqası – donqası

¹⁴² Söylənisanı – deyinirsən

¹⁴³ Dünyasında – heç vaxt

¹⁴⁴ Adilların – Baş Göynükdə nəsil adıdır.

çölə çıxıf buna qaçə-qacə g....nü döyüfdü. Əsas da dolmanı yırır. Ən xoşünə gələn yimax dolmadı.

109.

Bi günü gecə dermana (Gersin yaana) den üyütmaa gidiyəm. Maa dermançı dimişdi ki, axşəm saat unda gəl. Mən də qış vaxı axşəm saat unda yağış, qar yağdı. Yer-göy palçıxdı. Qavirrixdan keçən ciğırnan gidəsi oldum. Qavirrixdan setqa vardi. Setqaan yaanan addiyif keçəndə gördüm kü, bi dənə şey uzanıf yatıy. Meyiti çıxardıf qavırdan qırğa qoyüflər, ağappax. Ciğira. Mən dala durdum, özümdə də silah vardi. Didim, bu meyitdi yəqin, çıxardıf qoyüflər də qıraa. Mən dala durmuşdum, bu şey məni görüp ayağa durdu. Heş nə dimə, bu cir Kafdarmış. Sora bu ağır-agır mən gidəsi ciğırnan getdi. Mən də buna qorxa-qorxa bi güllə atdım. Gülləni atmışdım dağda, qavırriğın dalında çoxlu sahibsiz itdər var, hamsı düşdü, ciğira çatıflar bu cir Kafdardan qorxuylər, yaxına getmiyilər, amma üyürüşüylər¹⁴⁵. O da dişini elə çaxıy ki, dişdərinən od çıxiy. Helə dişdəri var. Mən burdan düşüf ayri yolnan getdim, Eyif oğlu Nəsifgilin dokqaznan. Sora qayıdif gələndə dermanda olannara didim, gəlin, habirdan gidax, mən horda həblə bi şey görmüşəm. Olar qorxdular ki, sənnən başqa da görənnər olufdu horda cir Kafdar çox oluy. Qeyidif ayri yolnan gəldix.

110.

Anam danışiydi ki, sünbülə gidiydix, sünbüldə Kafdar arabiyə mindi. Babamız didi ki, qorxma, ay bala, heş nə olası döyük. Gəlif arabamıza mindi, biziynən getdi. Dayım didi ki, qorxmuyun, bu keçidi, minifdi. Keçi kimidi də. Elə bil ki, Kafdar keçi sifətdidi. Ho keçimi ayif də olsa, elləşdiriyilər ki,

¹⁴⁵ Üyürüşüylər – hürüşürlər

görax erkeydi, yoxsa dışidi? Bivaxı həmən Kafdar dilə gəliy ki, mənim neyimi elləşdirisan, ki? Elinə çox yekə gəldimi? Bunu elləşdirəndə belə diyi də. Ha... Hindi, a bala, anamız bize nağılları çox danışiydi.

111.

Bi dənə qocə kişi o vaxdı un aparıfdı deermana. Yolda biddən buun arabasının üsdündə bi ağ şey oturufdu. Kafdarmış. Bu, həddən artıx ağır oluymuş, aparmax zulummuş. Sora bu kişi diyi ki, “Bisimillah”. Düşmüyüfdü. Göz ağardıfdı çörülüf¹⁴⁶ kişiyə, gülmağa başdiyifdi. Kişi diyifdi:

– Bes mən nağarmım sən düşəsan?

Kafdar diyifdi ki, sən ananın üzünə çox qəyidisan, hindimənim yükümü daşıməlisan. Qoy bu da olsun san, a əzyət.

112-117. DİĞƏR MİFOLOJİ VARLIQLAR

Babam danışiydi. Diməli, buların təndiri köhnələr. Bunu söküf, yerinə tezəsini tihmax lazım gələr. Təndiri sökən vaxdı, nəsə eləməlidilər də. Guya təndiri sökəndə qonşülərə şirin-nix paylənməlidir, nəsə helə bi adət var. Təndir dağıdılmalı döyük, sağlam çıxarılmalıdır. Əslində təndiri götürmax olmaz. Günahdı, ho helə də qalmalıdır horda. Diməli, təndiri sökəndə görəllər ki, bi dənə qadın keçir hordan. Burda da hamı bir-birini tanıyı axı. Mehribanlılıxdı, hamı bir-birinə “Qüvət olsun” diyi axı. “Uğur olsun”, “İşin, ız avand olsun” diyillər. Nəsə, bu qadın heş nə dimiyif keçər də yannarının. Bular fikirrəşəllər ki, habı kimiymi, niyə bizə heş nə dimədi, biz nağarmışık ki? Soram bi də babam gidər görax kimdi də, tanımaxçün. Biyaz gidənnən bi deyqada yoxa çıxar. Soradan di-yəllər ki, bu, ayən olufdu də şeylərə.

¹⁴⁶ Çörülük – çevrililib

113.

Dədəm diyi ki, balacə usaqıydim. Ciylim, diyi, harasa getmişdi, mən də hunun dalıycə gidiydim. Bi də, diyi, bi arvat man, a didi ki, a bala, hara gidisan, qəyit, ciyin, çoxdan getdi. Helə diyif, diyi, zoğalın böründə cincarrix¹⁴⁷ varyidi, arvat hora girif yox oldu. Mən də, diyi, berk qorxdum, qaçə-qacaq gidif öyə girdim. Dəə ciyimin dalıncə getmədim.

114.

Bi dəfə də Almalıda olanda Orucə toy oluy. Mana ver-dilər paketdəri¹⁴⁸ ki, Qorağannan¹⁴⁹ Baydərriyə¹⁵⁰ kimi paket paylə. O vaxı da maşın az tapılardı. Hər yerə atnan gidilərdi. Gəlif gördüm ki, dədəmgil də aş bişiriflər. Aşdən də yidim. Dədəm didi:

– A bala, getmə. Niyə gidisan, axşəm vaxı?

Yerdə də qar var.

Didim:

– Yox.

Duruf atı minif gəldim. Caleyrin¹⁵¹ stalovası var də, stalovanın yanının keçif, qovuya düşdüm. Qovuya atı salanda at girmədi. Düşdüm yerdən iki dənə daş aldım. Didim: “Belkə canavar-zad var”. Qovuya iki daş atdım, heş nə olmadı. Atı yedeyimə alıf düşdüm. Gördüm ki, suda bi tühlü şey çımiy. Tühlərim ayağa durdu. Məni görüp başyuxarı sudan çıxdı. Üsdümdə də heş nə yoxdu. Tüfeng də götürməmişəm. Ay Allah, mən nağarım? Biddən yadına düdükü, arvat dimişdi, iynə yoxdu, öyə iynə al. Mən də alıf (Allah üzümə baxıfdı), ya-

¹⁴⁷ Cincarrix – gicitkənlik

¹⁴⁸ Paket – toy dəvətnaməsi

¹⁴⁹ Qorağan – Qax rayonunda kənd

¹⁵⁰ Baydərri – Baydarlı. Qax rayonunda kənd

¹⁵¹ Caley – Qax rayonunda kənd

dımnan çıxıf verməmişəm. İynəni çıxardım ki, kafir, bədənininə sanşcam, irədd ol. Helə çığırmışdım yavaş-yavaş aralandı. Donqullana-donqullana çıxıf getdi. Gidif bir ay yatdım sora.

115.

Diməli, uşaxlar daldadı, mən qavaxdagidirəm. Mən tū-fengə də evdən çıxanda patronu qoyənəm. Dimax, mən patronu qoyüf dala baxanda gördüm bi ağı, çilpax insana oxşuyən şey qavaxda duruy. Hardasa mənnən bi əlli metir uzaxdadı. Mən isdədim hunu atam. Həmən ho şey durduğu yerdə tihlə-nəsi¹⁵² oldu, bu getdi Kamalsıyə¹⁵³ dooru. Kamalsıyə gidəndə mən isdədim ki, atam. Amma dalda da yoldaşdır var. Olara da diminəm ki, ses-haray olmasın. Birəz getdim. Mən gidi-rəm, bu gidir. Getdim çaylağa düşdüm. Mən getdim, o getdi. Ədə, gördüm yox, uşaxlardan aralaşırıram. Nəzirin evinnən də keçif çaylax uxarı gedirəm. Ay aman, habı mən hara gedirəm? “Bisimillah”. Nə ho şeyi görmədim, nə atan oldu, nə qovan. Biraz keçənnən sora uşaxlara çatdım.

– Ə, hardeydin?

Didim:

– Həvlə bi şey qavaama çıxmışdı, hunun dalincə düşmüşdüm. Aparıf gidiydi məni, inanısanı. Faktiki apariydi.

116.

Bayramxatın bikəmi ziyarata çarıylər. O da bi dənə xoruz aparıf gidiy də. Bayrəm dayım diyi:

– Sən get, mən də atı bağlıym, gəliyəm, qoy otdasın.

Atı bağlıyənnən sora görүү kü, bi sklet kimi şey, kolun divində dişdərini şakqıllada-şakqıllada duruy. Gəlif öydə da-

¹⁵² Tihlənəsi – mətnində yuxarıya doğru getmək anlamında işlədilib.

¹⁵³ Kamalsı – Baş Göynük kəndində dağ

nışiy, buna inanmıyılər. Sora Bayrəmxatın bikəm bunu nüydə görəy. Gəlif diyi ki, a kişi, sən diyən şey nüydə ağacın di-vində oturuy.

117.

Nərimə bikəm danışiydi ki, müharibə vaxı qıtdığıydı. Oların öyləri də kət başındədi. Qavırrığa yaxın yerdə olufdu, diyi. Hər gün ho qavırrixdan bi dənə ağapbax giyinən gelin gəliy, diyi, oturuy pelekənin¹⁵⁴ altında. Ağlıyi, ağlıyi, sora çıxıy gidiy, diyi. Hər gün, diyi, bu, belə təkrar oluy. Özü də, diyi, ağlamax sesi eşidiliy, işixnan düşüf baxıyıx, heş nə yoxdu. Berk qorxmuşux diyi. Nəsə, Quran-zad oxudannan sora dəə gəlmədi bizə. Diyilə, getdi qonşulərdə ağladı. Hansı öydə ağla-seydi, ya ho öyə meyit gəliydi, ya ho öyə ziyannıx oluydü. Ağ partallı geliniydi, qavırrixdan çıxıydi, ağlıyə-ağlıyə. Harda ağlasa, horda bi bədbaxlıx oluydü, diyi.

118-136. ƏZRAYIL

Bi yetişən oğlan, un sekgiz yaşındə, mala gidifdi, diyifdi:
– Ana, axşəmə xingal bişir mən gələnə.

Anası diyifdi ki, yaxşı bala, bişirərəm, gəl.

Diyər:

– Gəlcəm də. Gəl, gəl, gəlmiyif hara olasıyəm? Sən bi-şir, gəlcəm.

Çıxar ağacə, baxar, görax mallar hardadı. Hordan təpəsi üsdə düşər. Hordacə başı daşə deyif olər. Nə xingal yiye bilməz, nə çöreh yiye bilməz. Hindi Əzreyil diyifdi ki, qoy mən-nən görməsinnər. Cavan oğlandı, bunun vaxdı bitifdi, ağacə çıxıf hordan yixılıf ölsün. Bu da yixıldı öldü hordan. Heş dox-

¹⁵⁴ Pelekənin – pilləkənin

dura da çatmadı. Nə çöreh yiye bilmədi, nə anasının xingalını yiye bilmədi. Bələ də işdər var.

119.

Ölü oləndə hər yer qan oluy. Ölü can verəndə sən görmüşün ki. Əzreyil ölüyü bişqıynən¹⁵⁵ kesiy, nətəeri odunu bişqıynən kesəndə hər yerə atılıysə, qan da helə atılıy. Öydən ölü çıxanda öyü yaridan aşağı şirəliyilər, kirasqasa, siliylər. Yanındekİ adam da çımiy ki, üsdündə qan var. Yaxşı kesəni¹⁵⁶ diyi, gül iynədiylər, diyi, gülnən aparıylər. Kesərnən¹⁵⁷ kesiyilər pis adamı, bişqıynən kesiyilər.

120.

Bi nəfər həməşə sudan qorxarmış. Bu, səfərə gedən adam olufdu. Həməşə də piyada gedərmiş. Bi dəfə də elə bir Ölkeyə getməli olufdu ki, ora piyada getmax mümkün döyülmüş. Bu, hökmən gəmiynən getməliyim. Gəmi də axı bir nəfəri aparmır, bir neçə nəfəri aparır. Bunun da anadan olanda taleyinə yazılıfdı ki, ölümü sudadı. Dimax, bu, ho sudan qorxan şəxsin üreyinə düşübüş əvvəldən (Diyilər ki, insan anadan olanda taleyi alnına yazılıy. Əyər, diyi, ho, alın yazısını özü oxuya bilsə, heç vaxt böyüməz. Yaxşı ki, alın yazısını hərə özü oxuya bilmir). Dimax, bu adam səfərə çıxır, minir gəmiyə. Bir az gidənnən sora gəmi batır. Gəmi batanda Əzreyil buna görür ki, gör bi san, a görə mən bu boyda adamı suya qərq elədim.

¹⁵⁵ Bişqıynən – müşarla

¹⁵⁶ Kesəni – kəsəni. Burada adamı anlamında işlədilib.

¹⁵⁷ Kesərnən – kəsici əşyalardan

121.

Qavaxçöldə¹⁵⁸ bi dənə qocə arvat danışiydi. Diməli, iki dənə gelin oluy. Biri mahni oxuyü, o biri də qəmgin-qəmgin duruy, elləri qoynündə. Sən dimə, o mahni oxuyəən canı Əzreyil alasımış. Diyi, ədə, bu Allahın xoşbaxdı ki, oxuyü. Qoy ho bayquşün, eli qoynündə duraan canını alım. Qolunu həvlə eliyif duraan (söyləyici əllərini qoynuna qoyur – top.) canını alar. Gelinnərə həməşə diyirəm ki, siz Allah, qolunuuzu həvlə qoymuyun. Pis işdi.

122.

Irəhmətdix anam xaraviydi. Yanında yatmışdix. Bi vaxı gördux ki, başımızın üsdünnən, yuxardaki direhlərin üsdünnən bi ilan gidiy.

– Oy! Habı ilan məni vurcaxdı.

Hamımız qorxdux. Bi yarım sahat keşmədi, ho ilan anamın canını alif çıxıf getdi. Əzreyilimiş də.

123.

Bi də görusan, beh xəsdə olan yerə bi quş gəlif girdi. Heş kesə¹⁵⁹ unu görmüyü də. Bir azdan gəlif qonuy xəsdənin üsdüne.

– Hindi nətərisan? Tez elə cavaf ver.

Canını alif, “pirr” uçuf gidiy.

124.

Əzreyil də bələdi. Əzreyil özünə qarğatmaxdan ötəri çox hərəkətdər eliyi. Bəzi adamnar diyi, yixıldı öldü, filan oldu. Əzreyil gidər Allah-taalanın yanaa.

¹⁵⁸ Qavaxçöl – Qabaqçöl. Balakən rayonunda kənd

¹⁵⁹ Heş kesə – heç kim

Diyər:

– Qurban olduğum, sən məni göndərdin, get filankesənin canını al. Mən getdim, qiymədim. Gördüm uşağı böörünə alıfdı, uşağı kiridiy. Mən unun nətəri canını alım? Qiymədim.

Diyər ki, sən işində ol, mən elə iş yaratcam ki, heş səninin, günahın, olmucaxdı. Ana yatar, döşü uşaan ağızına düşər, boğuluf olər. Bu Əzreyilin elindədi, ana eləmiyifdi ki. Bununda qisməti bələdi. Elə olar ki, ananın canını almaz, uşağın canını alar. Aniyə qiyməz. İkinci uşax olanda anaan da canı¹⁶⁰ alar.

125.

Bi arvadın bi dənə oğlu oluy. Uşax xəsdələniy.

Diyi:

– Ox, oğul, san, a gələn Əzreyil man, a gəlsin.

Bivaxı uşax sayixlıyi qızdırması qalxıf:

– Anam odu, anam odu.

O da diyi:

– Ey, qələt eləmə, Əzreyilə məni tanıdışan? O, özü öz işini biliy.

Hindi insanın canı hər şeydən şirindi, oğuldan da, qızdan da. Ana Əzreyili özünə gəlmağa qoymüyü.

126.

Peyğəmbər dosduna diyifdi ki, suralar yazarsan, (Habibi bizdə konstusiya olan kimi peyğəmbərin kitavında da maddələr var də). Qırıq dənəsini yaz. Hunun otuz dokquzunu yazıfdı dosdu. Bi günü qırxinciyə başdiyəndə Əzreyil gəlifdi ki, səninin, vaxdının, bitifdi, səni öldürüyəm.

Diyifdi:

¹⁶⁰ Canıı – canını

– Əşि, man;a icaza verifdilər ki, qırx dənə ayə yaz. Mən qırxincideyəm. Holar da biliy ki, hələ qurtarmamışəm. Niyə məni sən öldürüşən?

Diyi:

– Yox, man;a diyifdi ki, get, hunun canını al.

Yəni dimax isdiyi ki, nə qədər var-dövlətin, şansın, oluy, olsun, vaxdın, bitdi, Əzreyil gəldi, qutardı.

127.

Əzreyilə Allah-taala şərayitdər yaradıy. Eləsi oluy kü, gül iyilədif canını alıy. Ya yixılan kimi çatıf canını alıy. Qərəz özündə günah qoymüyü Əzreyil. Hərə bi vasteynən gidiy. Biri avaryeyə düşüy. Hamısı Əzreyilin elindədi, avaryeyə düşüf ölmüyü kü. Hordadı unun qədəri-qisməti. Özü yolnan gi-diyy, Əzreyil kolnan gidiy. Harda sənin, tarixin, tamamsa, Əzreyil də sənin, yanın,dadı də.

128.

Əzreyil oləsi adamın özünə görsəniy. O görүү, biz gör-münux. Gəlif qapını döyür ki, açın,. Yanı horda adam ölüy. Öləsi adam da bunu görүү. Diyı ki, qapını açın,, adam gəliy. Huunçün can usdə olan adamnar qapını aşdırıylər. Qapını açən kimi birazdan görüşən, öldü.

129.

Bir günü bir kişinin bir dənə uşağı olar. Uşağı olanda Allah-taala Azreyilə dəər ki, yeri get, ho uşaan canını al, gəl. Diyər ki, axı ho bi dənədi, mən nətəri uun canını alım? Dəər ki, sən ged al, mən onu elə şey elicəm ki, sənnən görmüjəhdi.

Dəər:

– Baş üsdə.

Gedər. Uşax yixılıf olər. Uşaa gətirif öyə uzadallar. Çır-pınallar, keçinəllər. Sora anasına dəəllər ki, sən güdeydin,,

uşax ölmüyeydi. Sən eşiye buraxdın, getdi, yıxıldı öldü. Azreyil, diyi, duruf gedər ki, Allah san'a şükür, mənnən görmədilər. Hunnan qalıfdı ki, Azreyil özünə qarğatmir.

130.

Emişin qaynanası Şafiqə xala ölmədimi? Emiş diyi, tezə çay içif, ayağa durmuşux. Oyənnən¹⁶¹ gördüm, diyi, həvlə ağapbax, süt kimi bi şey gəlir. Amma elə bil toyux gəər¹⁶², toyux boydədi. Gəlif məhliyə girdi. Eyni, diyi, toyux, amma ağapbaxdı. Diyı, gəlif məhliyə girif, ho sekiin qavaanda deyanıfdı. Üreyimdə didim, habı nədi? Biz, diyı, öyə girdix, arvat, yerə düşdü guyə ki, ayağını yüyüf gəlivəni yatasıdı də. Horda, diyı, arvadın canı çıxdı. Heş dimə, diyı, Əzreyil gəlifdi arvadin canını almağa. Açıx-ağvədiyə¹⁶³ mən Əzreyili gördüm, diyı, horda. Bi dənə Emişin gözünə görünüdü. Oluy də, qurban olum Allaha.

131.

Əzreyili hərə bi donda görüy. Bacım didi ki, öyə aynədən bülbül girdi. Nənəm gənə uşax fasonunda gördü. Didi ki, qonşunun uşaani¹⁶⁴ ayaamın¹⁶⁵ üsdən götür. Yoldaşımı gənə oğlan fasonunda gəlif apardı. Didi ki, habı oğlan kimdi? Oyənə elə hunu qavaamnan. Nə qədə didix, Valla, heş kes yoxdu. Didi, yox, oğlan var öydə. Bilisan, Əzreyil sortbasort donda oluy.

¹⁶¹ Oyənnən – o yandan

¹⁶² Gəər – gəlir

¹⁶³ Açıx-ağvədiyə – açıq-aşkar

¹⁶⁴ Uşaani – uşağını

¹⁶⁵ Ayaamın – ayağımin

132.

Yengəm¹⁶⁶ ölüm ayaanda didi ki, öydə sərçə var, durun, qovun.

– Ay qız, Allaha bax, bəndiyə bax, gecə sahat dörtdü.
Habı vaxı öydə sərçə nə geziy?

Didi:

– Yox, qonufdu hora.

Getdim qardaşını çاردım, gəldi. Səhər açılər-açilməz yengəm öldü.

133.

Əzreyil gəliy bi öyə. Görüy kü, nə? Burda bi zıkqılıtı var, toy, camahat. Çalan-oynuyən. Dəə qeyidif gidər. Qurban olduğuma hayəndi də.

Diyər:

– Nooldu?

Diyər:

– Heş nə. Mən girən kol döyük. Uun, buun ayaan altda toza dönərəm.

Səhər açılər (Üzümüzə xeyirri savaxlar açılsın).

Diyər:

– Hindi dur, filankesin canını al, göl.

Gələr, görər məən kimi baş-başə veriflər horda, ulaşılərlər¹⁶⁷.

Diyər:

– Nə firsəndi. Mən buun canını alım.

Di, salamat ol. Horda nicə əzizinin canını alıy.

Diyi:

– Unsuz da bular ağlaşıylər. Dəə yaxşı ağlaşsinnər.

¹⁶⁶ Yengə – Göynük kəndlərində toyda gəlinin yanında gedən qadın-dəlavə, qardaş arvadına da yengə deyirlər.

¹⁶⁷ Ulaşılərlər – ulaşırlar

Hindi, ay oğul, ağlıyən həməşə ağlıyi, gülən həməşə gülüy. Çalış həməşə gülmağa. Allah həməşə güldürsün, Ya Rəbbi.

134.

Bayrəm dayim can verəndə Çəmən xalam hirdənif Al-la-ha asi düşüf kü, dəə bəsdi, alma canını. Sora bu duruf qapıları, aynəni, hər yeri örtüfdü kü, Əzreyil gəlməsin.

Diyifdi:

– Qoymucam gəlmağa.

Guyə ki, bunun qarşısını almax isdiyifdi. Öydə də peç olufdu. Bir azdan elə bil ki, peçin içinqə tapbılıtnən nəsə düşdü, diyi. Hunnan, diyi, bi üç saniyə keşmişdi ki, kişi can verdi. Diyifdilər ki, bax, sən hər yeri bağladın, Əzreyil gənə peçin durbasının düşüf aldı canını.

135.

Əzreyildən hunu biliyəm ki, Allah bizdən uzaq eləsin, ölü oluy, ya mənim, ya sənin, ya kiminsə. Bizi kimi mollalar da damışif, bilif diyirix. Diyirix, nə başı qatda oturma, nə ayax qatda. Böörə çekil, böördə otu. Həzrət Əzrayil gəliy qapının ağzına. İncidiy, ləngidiy ölüünün canını tez alası.

Diyi:

– Ayağınnan, başınınən durun, tez canını alım. Bu ölü-dən savay yüz dənə ölüünün yanına getcam mən hələ. Bi hödöyük kü?

Axdara-axdara geziy də, canını almağa.

136.

Əzreyil gəliy, diyi, bi qocənin canını almağa.

Diyi:

– Dəə sənin, vaxdın, bitifdi.

Gidif buun başıin üsdünü kesdiriy. Bu qocə çox buna yalvarıy, diyi ki, Əzreyil, gəl mənim canımı alma, həyat şirindi, yaşəmax isdiyirəm. Biraz da ömür ver.

Diyi:

– Yox, sənин, vaxdın, bitifdi.

Diyi:

– Unda mənim habırda canımı alma, horda al.

Təxminən bi om beş-yirmi metro uzax diyi, çəmənnihə də.

Diyi:

– Yaxşı, olsun.

Bu qocə duruf sürünen-sürünen ho çəmənniyə gidiy.

Diyi:

– Hindi al canımı.

Əzreyil diyi:

– Yox, qocə, dinən görax burda nə sirr var. Horda canını almağa razi olmadın, burda canını almağa özün, razisan.

Diyi:

– Əzreyil, həyat o qədə şirindi ki, ordan-bura sürünen-sürenə gəldim, azi iki deyqa vax keçirdim. Mən sənnən iki-üş deyqa oğradım. Sən mənim üç deyqa qavağa canımı alcaydın. Həyat şirindi.

Dəə Əzreyil uun canını almayı.

Diyi:

– Yaşə, saa qurbanı həyat.

Dəə nə qədə yaşıyifdi unu Allah biliy.

Mətn B.Vahabzadənin “Həyat, sən nə şirinsən” şeirinin məzmunudur. Söyləyici özü də mətni orta məktəb kitablarının dan oxuduğunu qeyd etdi – top.

137-148. XİDIR İLYAS, XİDIR NƏBİ

Habı Baş Layısqıda Haci Soltan diyən bi kişi vardı. Diyi, gəlif bi günü biri diyər ki, Soltan dayı, ho seyizin¹⁶⁸ birini maa verərsən, mı?

Diyər:

– San, a qurbanı.

Bu da eşidifdi ki, rəvayətdə həvlə bi insan var (Xıdır İlyası nəzərdə tutur – top.). Taniyif verifdi. Tutuf atına ühlüyüfdü¹⁶⁹. Səhərdən görüfdü ki, gənə ho seyiz qavaxda gidiy. DİMƏLİ, Allahın yoluna verilən şey itən şey döyül. Atın üsdündə adicə insanydı.

Söyləyicidən Xıdır İlyas barədə soruşanda bu mətni danışdı - top.

138.

Cavan gəliniydim. Qaynanam-zadım yoxdu. Bi kişi gəldi. Üsdü cırım-cırıx, nə zənbili yoxdu, nə çantası yoxdu.

Didim:

– Nə axdarırsan, mı?

Didi:

– Heş-zad axdarminəm.

Kişiyyə mən akuşkadan baxdim. Mən kişini busdum, kişi məni busdu. Dokqazın ağızında hayva variydi. Kişi maa baxıf oturdu horda. Bu kişi itdi. Getdim gördüm ki, hayvanı həblə sığalliyif-sığalliyif, bi badyə düyü vermişəm, hora töküfdü. Getdim qonşuda didim ki, ay Durna xala, bi kişi gəldi amba heş nə isdəmədi. Eteyini aşmışdı, bi badyə düyü verdim, məni sindirmədi. Amma əli içərdəydi.

Didi:

¹⁶⁸ Seyiz – erkək keçi

¹⁶⁹ Ühlüyüfdü – yükləyibdi.

– Ay oğul, tuteydin, əllərini. Barmaxlarının arası heləcə toriydi. Nə diseydin, muradın, çatardın. Əlinnən öpeydin. Ay oğul, ho, sənnən heş bir şey isdəmiyifdi. Diyifdi gorax hənnan pis cavaf çıxarmı? Bu, Xıdır İlyasıydı.

Bi üşütmə gələr, bi üşütmə gələr canıma həvlə nətəəri. Gecə görərəm ki, ho kişi diyi ki, iyirmi qepey isdiyicaydım, iyirmi qepeyi tapbadın. Babaratmada – ziyarətdə namaz qıl, o ziyarətə qoy. Horda ciyim namaz qılıf, pulu hora qoyufdu.

139.

Keşmişdə kolxozda findix sklatı olurdu. Mənim atam findix sklatında qapançı işdiyifdi. Bu, findığı camaatdan nəm götürüfdü. Anbardan dövlətə təhvil verəndə findix çəkisini itirmişdi. Esgiyi olmuşdu. Esgiyi olduğuna görə atamı gəldilər tutdular, isdədilər iş versinnər. Sora gəlif gördülər ki, altı dənə uşağın. Dəə atam gidəndə biz çörehsiz qalçax. Atamı buraxdırılar. Bizim üç otaqlı öyümüz variydi, amma unun ikisi ni dövlət götürdü, bizə biri qaldı. Olmuş əhvalatdı. Dimax, sora bu otaxların qapısını qufulladılar, dövlətə keçifdi axı öy. Biz qaldıq bi göz ögün içində. Günnərin bi günü (əməlli vax ölüfdü üsdünnən) qapıdan bi kişi girdi. Eynində də uzun şuba. Gəldi, atam yoxuydu, anam vardı, bi də biz uşaxlar. Anam da (qızım, iyul ayıdı, buğda biçilir ha) sünbüл yiğif gəlmışdı. Gəlif çatan kimi sünbüл meşığını¹⁷⁰ yerə qoyuf dəsdəməz almax isdiyidi guyə. Kişi gəldi, xurcunu da variydi. Salam verdi dini qaydada, “Əsalamün-əleyküm və rəhmətullah” didi. Anam da xoşgəldin, elədi. Didi ki, Allah yolunda gəlmışəm, verəsin, iz sadağa. Anam fikirrəşdi-fikirrəşdi, didi ki, ox, qardaş, elə kasif vaxı gəlifsən, ki. Ho meşığı görüsən, sünbüл yiğif gəlmışəm. Amma anamın rus puluynan yirmi səkgiz

¹⁷⁰ Meşığını – meşokunu, kisəsini

manat pulu variydi. Anam didi ki, qardaş, üç manat pulum var. Amma biz özümüz biliyrdı ki, yirmi səkgiz manat pulumuz var. Üh diyirdı, unun altınınan anam çıxartdı üç manat pulu verdi həmən kişiyyə, didi:

– Can qardaş, unnan başqa pulum yoxdu, görüsən, sünbüldən gəlmişəm.

Qızım, o baxdı-baxdı anamın üzünə. “Xala”, didi, “nəzirin böyüyi-kiçiyi olmaz, Allah qəbul eləsin. Sənin, pulun, var, Allah özün, a qismət eləsin, özü də yirmi səkgiz manat.

Biz bilmədih, bu kişi nə bildi ki, bizim yirmi səkgiz manat pulumuz var. Kişi çıxıf getdi. Anam belə fikirrəşdi (yaman dindarıydı anam, Allaha yovux¹⁷¹, orucunu tutan, namazını qılan bi qadınıydi) didi ki, ay bala, ho nə bildi ki, bizim yirmi səkgiz manat pulumuz var? Sora şeyx olar e. Mən nahax yerə üç manatı verdim, o, axı mənim pulumun qərəlini düz didi. Çıxdı həmən ho yirmi səkgiz manatın içinnən beşdiğι götürdü. Aparın, bala, qaçə-qacə çatdırın, una, o şeyxdi. Pulu mən götürdüm, qaşdix (qardaşım da, kiçik bacım da, mən də). Qapıdan çıxdıx üç dənə yolayıcı var. Nə qədər qaşdix, qonşulardan soruşdux, kətdən soruşdux, “gördüm” diyən olmadı. Dimax, həyqətən də, bu, Allah tərəfinnən göndərilmiş adam oldu. Çıxıf getməzdən əvvəl anama dimişdi ki, bu sahat sizin, vəziyyətin, iz həyqətən ağırdı. Sizin, çox ağır üh düşüfdü belin, ıza. Amma heş narahat olmuyun, uzaxbaşı didi, iki gün narahat yatcasın, iz, üçüncü gün sizin, fikrin, iz dağilar, sizə xoş xəbər gələsidi. Staliniydi də rəhbər. Atam rəhmətdix una məytuf yazmışdı ki, ev müsadirə olunub. Kişi diyən gün məytuva cavaf gəldi ki, evi qaytarsınnar. Rayonnan adam-zad gəldi, findığı-zadı götürüf, evi də bize bağışdadılar. Dimax, bu gələn şəxs həyqətən də bilici olufdu.

¹⁷¹ Allaha yovux – Allaha yaxın

*Söyləyicidən Xıdır İlyas barədə soruşduqda bu mətni
danışdı – top.*

140.

Bi nəfər bizə gəldi. Anama didi ki, ana, siz çox zəhmət-keşsin,ız, özün,uz da halal çöreh yiyən adamsın,ız, Allaha ibadət eliyən adamsın,ız. Amma sizin, böyük bi dənə nəzirin,ız var. O nəziri verincə siz, çöreyi çetinnixnan tapcasın,ız. Anam çox fikirrəşdi, az fikirrəşdi, didi:

- Ay dayı, sizcə, nə olar bizim böyük nəzirimiz?
- Sizin, evdə nəzir olunmuş adam var, şəxs var.

O da mən olmuşam, qızım. Mənim adım Cənnətdi, iki Cənnətimiz ölüfdü də atamın, anamın, üçüncü mən olmuşam. Ziyarətin nəzirini yiğan adam mənim uşaxlarının babası olufdu, Bilal əfəndi. Belə ölümcül olmuşam, bu Bilal baba üzümə əl çəkifdi, diyifdi ki, havı ölmüyəsidi, amma böyüyəndə bizə verərsin,ız.

Anama diyifdi ki, siz ho nəziri verincə, çöreyi həmişə məşəqqət tapcasın,ız. Man, a da balacalıxdan diyifdilər ki, sən bizim qız döyülsən, səni ziyarətə vermişix. Gəlif bura düşdüm.

141.

Biriqadir işdiyən vaxdımıydi. Sahədəyəm, özümün də iki differi UAZ maşının var. Gecə təxminən sahat on bir olardı. Evə gəlmax üçün də mən heç olmasa, bi otuz kilometir gəlməliydim. Kimsəsiz, heş bi sahiyə, adama yaxın olmuyən yerdə maşının batdı. Dala baxdım, qavağa baxdım, bilirəm ki, horalarda maşın yoxdu, adam yoxdu, köməh də yoxdu. Yerə düşdüm. Yerə düşəndə gördü kük, man, a dooru bi maşın gəliy. Maşın də gələsi yer döyüll hora. Gəldi, maşını saxladı.

- Trosun, varmı?
- Var.

Mən trosumu saldım maşınə. Sora aparif unun maşınınə saldım. Kim olduğunnan xəbərim yoxdu hələ. Diyirəm ki, maşını çıxardım, sora buna “sağ ol” diyim, həm də görüm kimdi də bu? Mana kömey elədi. Bu, maşını çıxardı qırığa. Natərəsdixdan¹⁷² mən bunun maşınınən kuruçokunnañ trosu çıxartdım. Qəyidif öz maşinimnən də çıxardıñ trosu, isdədim una “sağ ol” diyim. Nə maşın görmədim horda, nə adam görmədim, heş maşın izi də yoxüdü. Amma məni dartif çıxartdı. Unda özüm bildim ki, bu ilahi bi qüvvədən meydana gəlifdi.

Mən uşaxkən orucümü tutuydüm. Dədəm mana didi ki, orucunu kimə bağışdicasan,ⁱ?

Didim:

– Kimə bağışdiyim?

Didi:

– Bala, unu kimə bağışdəsan,, san,a hüngül¹⁷³ bi padarka vercaxdı. Sən gəl bunu Xıdır Nebiyə bağışdə.

Mən də orucümü Xıdır Nebiyə bağışdədim. Atam dimişdi harda berkə düşsan,, o san,a kömey olcaxdı. Haman maşınımi çıxardan yerdə o kişinin adını çehmişdim, o köməh də mana gəlif çatmışdı.

142.

Salman traxdurnan yer ekif gəliymış. Traxdurun da dal aynəsi olmuyüfdü. Biddən görər ki, bi kişi gəlif yaanda oturar. Bu düşünər ki, ho sürətnən gidən şeyə bu nətəri mindi? Salman qorxufdu. Sora görüfdu ağ, uzun sakqalı olan, nurani sıfət kişidi. Bu, Salmana diyifdi ki, “qorxma, qorxma”. Bu, Salmana qəlet¹⁷⁴ verifdi ki, sən bunu yisan,, ən varrı adam

¹⁷² Natərəsdixdan – tərslikdən

¹⁷³ Hüngül – yüngül

¹⁷⁴ Qəlet – peçenye

olcasan,, axı bu, zəhmətkeş kətçidi. Bu da qəletdəri yimağa qorxuf bacılərinə verifdi, Şirmayeynən, Reyhana. Huna görə də varrı olmuyüfdü. Qəletdər də helə gidiy.

143.

Xıdır İlyas su ziyarəti olufdu. Həyin çaydən keçəndə unu çağırıylər ki, sağ-salamat keçirsin. Bööh çaylərə düşəndə unu çağırıylər. Hunçün diyisan_i ki: “Nə derin sulara girmə, nə Xıdır İlyası çağırma”. “Ya Xıdır Nebi, sən sağ-salamat keçir”.

144.

Sel gəliydi kəndə. Didilər, ay aman, Xızır Nəbi gəliy su-yün qavaancə. Dedim, Xızır Nəbi nədi, kimdi? Didilər, seli ho kişi getiriy. Su peyğəmbəridi də.

145.

Su gələndə Xıdır Nevi, Xıdır İlyas qavaancə gidiy, elində çıraixnan. Helə gözünə görünən də olufdu. Suyün qavaancə gidiy ho. Ho hara gessə, su da uun dalincə gidiy. Qədimnən diyilər ki, suyu Xıdır İlyas, Xıdır Nevi aparıy. Seli-suyu holar həyrəşdiriy¹⁷⁵.

146.

Çaydan keçəndə, diyi, Xıdır Nevini çarmalısan_i: “Xıdır Nevi, Xıdır Nevi man, a kömey elə”. Atdı, yixıla bilər, nəsə ola bilər. Xıdır Nevi diyi, suyun içində gidir, suynən gidir, sən mutlax unu çarmalısan_i, sənin, kömeyin, a çatsın diyə. Hindi diyildigina görə, rəvayətə görə.

Sora dağdan, qəyəlixdan-zaddan keçəndə “Ya Xıdır İlyas, man, a kömey elə”, diyif keçisan_i.

¹⁷⁵ Həyrəşdiriy – idarə edir

147.

Xıdıl Nəbi Allahın buyruxçüsüdü, buyrux qulu. Xıdıl Nəbiyə diyi ki, sən get, filan yerdə filan şey var, hunu al gəl. Ho da gidiy, gücü çatıy alıy. Gücü çatmıyəndə gəliy diyi:

– Ya Allah, saa hayəndi, mən hunu ala bilmədim.

Sora Xıdıl Nəbiyə diyifdi ki, get ho dəryaan qıranda bi molla cadu yazmax isdiyi. O vaxı, dimax, adamnar ölüydü, həmən ho molla gidif dirildiydi, adamnarı. Allah-taala Xıdıl Nəbiyə diyi ki, get ho quluma dinə ki, mən öldürdüğüm adamın irizqisını kesmişəm, oları diriltməsin. O da diyi ki, məəm neyimə boşdü, mən diriltcam, sən isdiyisanı irizqi yetir, isdiyisanı yetirmə. Allah Xıdıl Nəbini göndəriy ki, ho kişi əməl örgəniy, göyərçin donunda get, hunun elindəki kitavı vur, sal dəryeyə, axsin. Xıdıl Nəbi bunu bi kərə gidif çalar, ala bilməz. İkinci kərə alif tulluyəndə elində cırığı qalar. Kağızin cırığı qalıf, havi əməl, cadu, dua hunnan qalmadı. Xıdıl Nəbi helə şeylərə baxıy. Ho Hax-taalanın qulluxçüsüdü.

148.

Xıdıl Nəbi, Xıdıl İlyas qardaşdəri su Allahıdı guyə. Su gələndə suyun qavağıynən olar gəliymış də. Suyə hardan getmax lazımdı Xıdıl Nəbi, Xıdıl İlyas gösdəriş veriy. Su olarin əmriyinən axıy, hardan lazımdı. Sudan keçən adamnar Xıdıl Nəvi, Xıdıl İlyasın adını çekiyələr ki, Xıdıl Nəvi, Xıdıl İlyas suyu azaldın, o tərəfə, bu tərəfə eliyin, biz keçax. Ho haxdi.

149-208. OVÇULUQ HAQQINDA

Mirzəbala çox məhşur ovçuydü. Bu adam ova getmağı çox xoşduyəndi, özü də ovu yaman uğurru oluymuş. O, bi dəfə ova gidəndə bi heyvan una yaxınlaşış, dönüp oluy insan. Diyi ki, bi də ova gəlmə. Ov səninçün qutarıfdı. Sən bi də

ova gəlsan,, özünçün pis olar. Mirzəbala da sözə baxmayı. Bir az vax sora bi də ova gidiy. Hava da yaxşıymış. Amma bu ovdeykən dağ-daş biddən-birə dumana, çəmriyə¹⁷⁶ bürünüy, yağış, çiskin. Kişi həyqətən də, bi də qeyidif öyünə gəlməyi. Meyitini bir-iki ay sora qar uşqunun altının tapdilar.

150.

Qadam biz kiçiy olanda arabir ovçu Mirzəbaleynən ova gidərdi. Bi gün gənə bunnan ova gidiy. Şin dərəsində olurlar. Həmən bu ovçu kişi qadamlı ocağın bööründə qoyür ki, ocax keşməsin. Mən gidim ov bərələrini busum, görax, ov hardan gəlir, hardan keçir. Qadam ocağın bööründə oturanda görür ki, biddən bööründə bi ağsakqal kişi var. Gəlir, salamlaşır:

– Axşamin, xeyir, nağarısın,ız?

Diyi ki, bes biz ova gəlmışix. Kişi qayidif atama diyi ki, bala, bilisan, nə var, sənin, ov yoldaşın, ovladığı ovun həddini keçifdi. Çalış hunnan ova gəlmə, ovun sayı var, ho həddi keçəndə ov adamı dərədən də tulluyar, qar uçqununa da salar. Belə ziyannıxlар olar. Dəə, diyi, heş nə dimədim. Kişi, diyi, ocaxdan aralandı, iki addım da gidən, gördüm kişi yoxdu. Elə bil ki, heş kəs gəlmiyifdi. Bir az keçənnən sora Mirzəbala gəldi, həmən ovçu. Gördü ki, mən pəjmürdeyəm də, qorxmuşam. Didi, diyi, nolufdu? Didim, diyi, bes belə-belə. Mana, a bes belə bir kişi göründü, bu sözdəri didi. Bu qeyidif güldü kü, ə, mana yüz dəfə görünüfdü. Fikir vermə helə şeylərə, olan şeydi. Nəsə, hordan qayidif gələnnən sora qadam ova getmədi. Bir az vax ötənnən sora eşitdix ki, həmən ovçu kişi, Mirzəbala yoxa çıxdı. Yaz açılıf, dərələr əriyif təmizdənənnən sora bunun meyidini dərələrdən tapdilar, insan keçə bilmiyən dərələrdən.

¹⁷⁶ Çəmrə – sis, duman

151.

Şıx Mahmut diyidilər Baş Göynühdə. O, çıxıfdı dağa ovçulux eləmağa. Gidiy, düşə bilmiyi, axı Göynüyün dağları yekədi. Gecə qalıq dağın başındə. Qarannıxdə duruf bi dənə ocax qalıyi, özünə kavaf bişiriy. Kavavi bişirəndə kişinin gözünə çalınıy¹⁷⁷ ki, bi dənə qıllı şey, gəldi ocağın bööründə oturdu. Kişi baxıy ki, ay Allah, bu nədi? Amma çalışıy ki, dəə buna fikir verməsin. Əlacı nədi? Gözəl eti doğruyü, bu eti doğradıxcə, o da yekə xazallardan börünə-başınə, qavağına yiğiy. Kişi gözaltdan buna baxa-baxa (maa da ciyim danişifdi buları) gözəl götürüf bi dənə ağacı yonuy, qorxusunnan özünü məşğul kimi gösdəriy. Qıllı şey də bi dənə ağaci götürüf özüyünün düzəldiy. Bu nağarsa, o da eliyi. Kişi başdiyi ki, etdəri ağacə keçirsin, bişirsin. Bu da xazalları bir-bir elindəki ağacə başdiyi taxmağa. Kişi eti tutuy ocağa, bu da xazalı tutuy ocağa. Xazallar da yanıy də. Kişi çox fikirrəsiy ki, ay Allah, mən bunuynən nağarım? Bu qıllı şey hara olsun? Kişi də qanan adam oluy. Duruf sessiz bi dənə ağacı düzəldiy, bu da düzəldiy. Hordaki xazallardan yiğif ağacə taxıy. O da eliyi. Qeşeng ocağa tutuf xazalı özünə vuranda bunu od tutuy. Heş nə, bu qıllı şey çığır-a-çığır özünü qəyədən başsağı atıy ki, söndürsün də özünü. Şıx Mahmut da tez ordan aralanıf diyi ki, malades də özümə, bunnan can qutardım. Gəlif gecəni də ağaşdə yatıy. Amma hordan qəyidənnən sora dili tutuluy. Bir azdan dili açılıfdi. Danişifdi ki, bes həvlə-həvlə.

152.

Dokquz il bunnan qavağın sohbətidi. Dosdum gəldi ki, gəl ova gidax. Nəsə, horda bi ziyarat var – Şkaflan baba. Hora

¹⁷⁷ Gözünə çalınıy – gözünə görünür.

nəzirim varyidi, aparif ho nəziri hora qoyuf başqa dəreynən getdix. Bu didi ki, dəə mən burdan o yana keçə bilmənəm.

Horda bi ovçü küməsi varyidi.

Didim:

– Horda otura bilərsən, mı?

Didi:

– Ha.

Didim:

– Bes gecə teh qalcasan_i. Gözün_i alıymi?¹⁷⁸ Sora qorxuf eliyərsən_i.

Didi:

– Yox, heş nədən də qorxmunəm, qalaram.

Didi:

– Oldu.

Nəsə, biz getdih. Dəə biz üş yoldaşix, biri qaldı kümədə, biri qalxdı üsdə, bi də mən. Mən bi tekə atdim, umalandı, tapbadım. Səhərisi gün yoldaşımə didim ki, dur gidax başqa yerə. Nəsə, hordan da bir az üsdə getdix. Horda da üş dənə gədir¹⁷⁹ gəldi, birini atdim, umalandı. Getdim, hunun dalışınca baxdım. Gənə axşamüsdüdü. Diməli, sıyrıxdan¹⁸⁰ iki dənə yol ayrılır. Altdan baxdım, gənə tapbadım.

Didim:

– Ə, dur, unsuz da bizimki alınmadı.

Nəsə, gəldix birinci yoldaşın yanına. O da yaman siqaret çəkəndi. Gəldix gördük kümədə nə siqaret kötüyü, nə sıpişqa dənəsi yoxdu, nə də həmən adam yoxdu. Çox fikirrəşdix, çığrdıx, tūfeng atdıx. Oğlannan xəvər-ətər yoxdu. Sora mən

¹⁷⁸ Gözün_i alıymi? – Bacararsan?

¹⁷⁹ Gədir – dağ keçisi

¹⁸⁰ Siyrix – böyük qaya. Siyriğa bəzən üzgün də deyirlər. Bu qayada torpaq sürüşməsi olduğu üçün təhlükəli sayılır.

yanımdekinə didim ki, sən düş dəreynən get, mən də sırt-nən¹⁸¹ gedim çağır-a çağır-a. Görax havı hara getdi? Diməli, axırıncı dəfə meşənin başındə ocax qalamışix. Ocax qalıyif çıxıf getmişix. Gördüm ki, ocağın qıraqına sıqaret başqası¹⁸² düşüfdü. Didim, bura gəlifdi də həmən adam. Baxıf gördüm kü, ədə, bi nəfər baxıf həvlə eyildi. Şüpələndim. Sora bi də baxdım. Gördüm ki, gənə mən baxan kimi bu eyildi. Göynühlülərdən ova gidən çoxdu. Didim, ha, yəqin göynühlülərdəndi bu, kimsə məni görmax isdəmir. Üzümü çöördüm ki, qoy gəlif keşsinnər də. Sora gördüm ses gəliy. Çöörüldüm ki, həmən oğlandı. Rəngi tamam qaçifdi, bi gündədi ki, bu.

Didim:

– San,a nolufdu?

Didi:

– Heş bi şey yoxdu.

Didi:

– Siz hələ getmiyifsınızmı?

Didim:

– Yox.

Didi:

– Horda man,a didilər ki, sənini yoldaşdırın, gidiflər.

Didim:

– Kim didi?

Didi:

– Bi dənə çoban.

Didim:

– Oturax görax nolufdu san,a? Sifətin, xoşümə gəlmiyi.

Didi:

¹⁸¹ Sirt – dağın beli, təpə

¹⁸² Başqası – paçkası

– Ö, siz məni ho kümüyə qoyənnən sora bi dənə çoban gəldi, hardasa saat dört olardı. Gəldi, man, a didi ki, havıra ni-yə gəlifsiniz?

Didim:

– Ova.

Didi ki, bura ov gələn yer döyül, dur mənim dalımcə. Məni qavağa keçirdi.

Didim:

– Axı sən hora keçə bilmədin. Nətəər oluy, hunuynən keçisan, məniyinən yox?

Didi:

– Nə bilim.

O, ayağusdə getdi, mən də həvlə imehliyə-imehliyə, keşdih. Ho gecə səhərə kimi ho qayalıxları (elə qayalar var, adam görsə, vahimə aparar) diyi, gecə səhərə kimi man, a gedirdi. Nəsə, səhər didi:

– Mən gidiyəm qoyün otarmağa, sən də yoldaşdərin, i gözdə.

Bu gün belə ötdü. Səhəri gün gənə gəldi.

– Dur ayağa.

– A kişi, mən getminəm.

Gənə diyi, məni apardı, ho qayalara saldı. Qayıdanbaşı gəldix oturdux. Axşam olufdu hak-hesaf. Axşam məni aparıf hora qoydü. Ho arada iki dənə heyvan çıxdı. Man, a didi, sən at. Özü də atdı. Man, a didi, mən atan heyvanı götürüf aparam. Görürüf apardı, diyi, heyvanı. Səhər getdim ki, heyvan yoxdu. Bir azdan çıxıf oturmuşdüm, gördüm iki dənə heyvan dumbuyə¹⁸³ çıxıfdı, paravoz kimi fit çalır. Mən də, diyi, yorulmuşam. Nəsə, könlüm isdəmiyi bunu atam, amba gənə atdım. Diyi, sora biri də çıxdı, hunu da atdım. Hava elədi ki, həvlə yağış çəmrə gəliy.

¹⁸³ Dumbuyə – təpəyə

Didim:

– Bes horanı man,a gösdərə bilərsən,mı?

Didi:

– Ha.

Hələ o biri yoldaş gəlmiyifdi.

Didi:

– Sən məni apar birinci kümüyə qoy, mən san,a gösdərcam.

Nəsə, getdix, didi:

– Bax, heyvanı horda atmışam.

Gördüm, həyqi qan-zad tökülüfdü, amma heyvan-zad yoxdu horda. Sora həblə başsağı dəreyə boylandım, gördüm bi qızartı var. Keçi bir az qırmızı oluy. Gördüm horda həyqi bi keçi var. Buna didim, sən göy çomannan¹⁸⁴ düş, mən havırdan – bir az qayalıx yernən. Düşdüm dəriyə. Gördüm, ha, keçi hordadı. İçini-zadını çıxardıf, soymuyüp, boynuma aldım. Dəə bunun qavağına çıxdım hordan. Ho arada gördüm tūfeng atıldı. Mən gidənnən on deyqa sora olardı. Didim:

– Ho nə sesiydi?

Didi ki, mən atan o biri keçini nəsə aparıf bi quyünün ağızına dirəmişdi, ha isdiyifdi quyuyə dartsın, mən də əlinnən almax isdədim, buraxmadı, tūfeng də atdım xeyri olmadı. Qorxdum, buraxıf gəldim. Yenə man,a şüpə gəldi ki, yalan danışır mı görəsən? Yorğunam, lap bərk yorğunam. Didim, bi də hora niyə qalxım, düşüm. Nəsə, o biri yoldaş da gəldi, keçini üş yerə böldüyh. Çıxıf gəldih. Hindi yol gəlirix, yoldaş çıxıf gedir.

Diyirəm:

– Ə, hara gidisan,¹?

Diyi:

– Ə, görmüyüsan,mı, bizi çağırıllar.

– Kim çağırır?

¹⁸⁴ Çomannan – çəmənlə

Diyi:

– Horda ocax qalıyiflər. Ocağın qıraqında altı nəfər oturufdu.

Bir-bir didi, hansının başındə nə var, nə giyinifdilər.

Diyi:

– Hodu¹⁸⁵. Horda oturuf, bizi çağırıylər.

Amma biz heş nə görmünux. Bizə berk şüpə gəliy ki, helə şey ola bilərmi? Hamısında papax var diyi, hamısı da bacəboy adamnardı, diyi. Nəsə, yenə gidirix, bir az gidən kimi bizdən aralanır ki, məni çağırıllar.

Diyirəm:

– Ə, kim çağırır?

Diyi:

– Hodura bax, horda oturuflar.

Diyirəm:

– Holara qulax asma.

Diməli, bunun adını çehməlisən, başa düşmüyü, adını çekən kimi ayılır. Möhlütdü adı, habı aşağı tərəfdəndi. “Möhlüt”, “Möhlüt” diyən kimi qayıdır. Unda tüsəng də var. Elin-nən almağa qorxuram ki, biddən pisinə gələr. Qavaxda da gəl-maşa qorxuram, dalda da getmaşa. Bivaxı gördüm elə pis vəziyyətdi, özüm unnan da pis olmuşam. Nəsə, bu minvalnan gəlif çıxdıx öyə. Mən hunda arax işmirdim. Nəsə, arağ gətirif qoymadım. Didim ki, arağ içax.

Didi:

– İşminəm.

Didim ki, mən içirəm. Pis vəziyyətə salıfdı də məni. Nəsə, mən işdim, bu işmədi. Matasqileti varyidi, bunu minif çıxıf getdi.

¹⁸⁵ Hodu – odur

153.

Bizdə Niyazi diyən ovçu ən məhşur ovçudu. O, ova gi-dəndə buun yaana bi ortaboy, papaxlı kişi gəlif didi ki, bi də bura gəlmə. Sifdə heyvan gəldi, keşdi, diyi. Neçə dəfə atdım, deymədi. Sora bu kişi gəldi, diyi. Helə hadisələr oluy. Amma man,a hələ rasd düşməyüfdü. Mən çox ovçulux eləməmişəm.

Mən də neçə dəfə atdım, sora heyvanı tapbadım, sora da oğlanın ho işi, man,a dərs oldu (söyləyici əvvəlki mətndə bəhs etdiyi oğlanı nəzərdə tutur – top.). Helə də ovu tərgitdim.

154.

Cox məhşur ovçü oluy. Ömrü boyü başındekи tühlərin sanı qədər ov vuruy belkə. Nəsə, bi dəfə də ova gidər, diyi, heş nə vura bilməyi. Məhətdəl qalıy bu. Ay Allah, man,a no-olufdu? Ovsunnamışəmmi, diyi. Sora bu, diyi, bi dənə heyvanı yüz metro aralıda bağlıyi ki, gəlif oyənnən atım. Atanda gül-lə kəndirə deyif, kəndiri qırıfdı, heyvan qaçif gidifdi. Hunda tūfengi yerə qoyüfdü ki, diməli, mən dəə ovçü döyülməm.

155.

Diyildığına görə, bi ovçüyü yuxuda diyifdilər ki, sən ova gəlmə. O da axı uşaxlıxdan ovçu oluy də. Pasdayannı atır. Min bitirsə, gərəh min birinciyə getmiyəsan, də. Nəsə. Dəə axır yekunudu. Həmin bu Mirzəbalıyə də diyifdilər. Axı bu Mirzəbala da gidirdi, vururdu, gəlirdi ovu. O ancax ov əti satıf dolanırdı, kasıfçılığın dərdinnən. Ha... Ətini satıf qurtarınca gedirdi, bi də gəlirdi. Ona diyəllər ki, gəlmə, bu sənin, axırıncı ovunu,du. Ha bi dəfə, iki dəfə. Görəllər də, axırda getdi, gəlmədi bu adam.

156.

Sülehh quşu hinduşquyə oxşuyən quşdü. Habı hinduşqa boydə quşdü, hardasa beş kilo, altı kilo əti olar. Özü də sesi

var, oxuyü, fişdirix çalıy. Ov varmı diyə baxanda həmən quşun sesini eşitsan_i, bilisan_i ki, ov var. Ovnan tay həyrəniy¹⁸⁶, ovun başının üsdüynən. Diməli, quş yoxsa, ov yoxdu horda. Özü də unu atmağ günahdı. Ata-babalar həməşə diyiflər ki, sən dağa gidisan_i, bax, Süleh gəlsə, atma. Əti yyılıy, amma atmax olmaz. Nə vaxsa, ov atıf qayıdanbaşınə düşərsə, rasd gəlsə, atarsan_i. Yoxsa, gidən kimi birinci Süleh quşu atdın_{sa}, bütün dünya bir-birinə qarışcaxdı; yağış, çəmrə, ildirim, firtına, çovğun... Ov da vura bilmicasan_i, qəyidif bomboş gəlcasan_i, öyə. Olmuyə-olmuyə birinci unu atasan_i. Dağdan helə zornan düşüşan_i ki, öyə çatım. On metirdədi, dalincə gidisan_i, tapa bilmiyisan_i, halbuki on metro qavaxdadı. Ho girən yeri görmüyüşan_i. Qeyə rengindədi də (Süleyi nəzərdə tutur – top.), bozumtuldu. O, şornan¹⁸⁷ qidalanıy, qumnan qidalanıy.

157.

Süleh quşu çox yüksey qəyələrdə oluy. Hunu mən özüm gözümnən görmüşəm. Diməli, o, hinduşqa boydə quşdü. Bi dənə hunun dindiği¹⁸⁸ diməli, habı toox kimi çımçaxdı¹⁸⁹. Dala qalan yeri bütöv qılın içindədi, tükün içində. Ho həm də çinqılnan, otnan qidalanıy, ayri yemnər yimir. Sürətnən uçən quşdü, diməli, bu qəyədən üçüf o birinə gidəndə elə bil ildirim sesi gəliy, helə sürətnən şığıyi.

158.

Süleh quşunə bəziləri İsgəndər quşu diyir. Biz bir neçə dəfə atmışix. Unun qursağının qeyir¹⁹⁰, qum çıxıy, bi də dağ ot-

¹⁸⁶ Ovnan tay həyrəniy – Ovla birlikdə gəzir.

¹⁸⁷ Şornan – duz ilə

¹⁸⁸ Dindiği – dimdiyi

¹⁸⁹ Çimçax – çılpaq

¹⁹⁰ Qeyir – çinqıldan kiçik daş parçası, iri qum dənəciyi

darınınan çıxıy. Ayri hunun qursağındeyi qidanı mən bilə bilmədim ki, nədi?

Sülehh quşu samalyotdan berk uçuy. Olar cütdəşəndə, döl vaxdı xoruz, fərə güdü uçullar. Adamın başının üsdünnən keçəndə elə bil isdiribitel samalyot gidir, helə ses eliyi. Olar qayıyə gidif elə bil çırpinif qøyidiyllər. Güjdüləri sərrasd¹⁹¹ qøyidif gəliy, zəyiflər ölüy. Unnan sora cütdəsiy. Sağlam nə-sildən döl götürüy.

159.

Oların da (ov heyvanlarını nəzərdə tutur – top.) başçısı var. Mütlax o nəzarət eliyi. Sən heş vaxd o başçını ata bilməzsan, unu ötürməlisən,. Atanda ziyannıx çekərsan,, ova deymiyə də bilər. Ziyannıx da taparsan,. Hər yeri gözdüyü də ho. Baxan ovu sən atmalı döyülsən, buraxmalısan,, getməlidii.

160.

Seymur danışiydi ki, ov laxda əvvəl ha geziylər, ov təbriyilər. Sora bi dənə sakqallı kişi peyda oluy. Əlini hara uzatса, bi dənə keçi çıxıy.

Diyi:

- Vurun, götürün,, amma bi də havra gəlmiyin,.
- Kişi elini hara uzadıysə, hordan ov qəyniyi.

161.

Bi dənə kişi ova gidəndə görüfdü kü, bi dənə maral başını tariyə-tariyə¹⁹² oturuy. Elə bil bi dənə gelindi. Sora bunu vurmuyufdu kü, bu, qadın kimi başını tariyi. Gəlif ayri adam buna güllə atif vurufdu tūfengnən. Vuran kimi gəlif o biri ovlar ha-

¹⁹¹ Sərrasd – zədələnməmiş anlamında işlədilib.

¹⁹² Tariyə-tariyə – daraya-daraya

man ho maralı vuranı düz qeyədən yerə tulluyüfdü, parçə-tikə olufdu. Hordan gələnnən sora çox adam ova getmiyifdi.

162.

Bizim məytəvin kitafxanaçısı variydi, Eytibar məlim. Bu həmişə ova gidəniydi. Bi günü də axırinci ovuna gidəndə arvada diyi ki, axşəm yuxu görmüşəm. Yuxuda man, a məslaat görünmədi büyün ova getmax. Amma axşəmnən yoldaşdərnən məsləətdəşmişəm, getməliyəm, hazırlaşmışəm. Ova gidiy ho. Yağış yoxdu, qurax vaxdı. Heş yerdə də bulut-zad görünmüyü. Bular ova gidənnən sora alaqarannıxlı bi hüngülvari sel gəlif buların dokqazına çatıf deyənidfi horda. Sel süyü lilli, sarı palçix. Bular qorxuyə düşüflər ki, bu sel-su hardan gəldi, heş yerə də düşməyüfdü. Habı nə hak-hesafdı? Axşəmə yoldaşdəri də gəlməz. Diməli, orda sel gəlif yüngülcə həmin ho Etibar məlimi yüyüp aparıf hansısa dəriyə salıfdı, o biri yoldaşdərinə heş nə olmamışdı. Üş gün hunu axdarif, özdəri də üzüqara oluf gələ bilməzdər. Hunnan sora huun meyitini tapıf getidilər öyə.

163.

Birisi boğaz ceyranı vurufdu. Ovlar hunu qovuf gəlif yolun yarısında öldürüflər. Ovlar bir-birinin dilini biliy. Ovlar bir-biriynən danişiy. Qansız övcülər də ovun boğazını qanmıyi, gelnini qanmıyi¹⁹³. Una görə də helə ovçüləri ovlar özdəri vuruf qeyədən-şeydən atıylər.

164.

Məəm babam da ovçü olufdu. Bizim nəsildə bir mən getmişəm, bi də babam gidifdi. Qalan getmiyifdi – dədəm,

¹⁹³ Ovun boğazını qanmıyi, gelnini qanmıyi – Ovun boğaz, yaxud diş olub-olmamasına əhəmiyyət vermir.

əmim, qardaşdırım. Dədəm həmişə maa acıxlardı ki, getmə. Yüzə kimi boydu. Hunnan aşdin, minə kimi. Yanı qorxuludu, unnan sora bu adam bi fəlakətə tuş gəlməlidi. Ya qayədən uşməlidi, ya qorxuf bi dərdə car olmalıdır¹⁹⁴. Habı qonşümüz Qərif kimi. Bööh Çöögədə¹⁹⁵ qorxdu, helə hunnan da zay oldu, dəli oldu. Yüzdən aşdisə, diyi, qorx. Mən özüm şəxsən bi dəfə yuxuda gördüm. Mahmutnan, rəhmətdixnan berk ova gidən vaxdıydi. Tezə evlənmişdim. Yuxuda gördüm kü, həməşə ova getdiğimiz yerdə, ocağa yaxın yerdə bulax var, hordan su alıf çay qoyurux. Bulağın üsdündə bi tekə yatıfdı, qışdərini də bə-lə qoyuf, ədəf-ərkannan, qeşey. Göyşəh çala-çala maa baxır. Ancax həməşə gördüğüm tekələrdən döyük. Una diyilər tələ təkə. Ən yiri təkələrdən oluy, boynü kəmərri¹⁹⁶. Bəzi aylarda da helə olur. Durdum, yuxumu söylüyən kimi dədəm didi ki, aj toox yuxuda dari görər. Fikrin,-xəyalını, həməşə ovdu diyə helə görmüsən. Özüm də bu ATEİS-də işdiyidim, səhər işə gi-dəsiyidim. Duruf naharımı eliyif, Mahmudu çäardim. Hunda at-dar Dömütdə olurdu, gecə getmirdix.

Didim:

– Mahmut, axşəmə atı geti, gələn kimi ova gidicax.

Həfdəən beşinci günüdü. Diməli, şəmmi¹⁹⁷, bazar bizə iş olmurdu.

Didi:

– Nə xəbər var?

Didim:

– Əmoğlu, həblə yuxu görmüşəm, hunu sinəməliyəm¹⁹⁸,gidif hora baxax, görax, həmən təkə gelir hora, yoxsa, yox.

¹⁹⁴ Dərdə car olmaq – dərdə tutulmaq

¹⁹⁵ Bööh Çöögə – Baş Göynüyün yaylağıdır. Dağıstan sərhəddində yerləşir.

¹⁹⁶ Kəmərri – burada naxışlı anlamında işlədilib.

¹⁹⁷ Şəmmi – şənbə

Elə oldu ki, axşəm on ikidə biz burdan çıxdıx. Səhəri günü birdə həmən yerə çatdıx, çay qoyən yerə. Mahmut ocaq qalamaa tənbəliydi, qalıyə bilmirdi.

Didim:

– Mən ocaa qalıyım, sən bi su al, gəl, bi çay içax, sora yerimizə gidərəix.

Bi otuz addım gidif qayıtdı ki, əmoğlu, sən diyən təkə horda yatiy. İkimiz bi tüfəhnən gidirix, uun təfəngi yoxuydü. Mən də ocaan böörünə qətəri-zadı¹⁹⁸ açıf qoymuşəm, təhlülə, yiri təfəhdı. Fikrimə düşməyüfdü kü, gənə patron götürüm də, bi dənə güllə götürüf təfəngə qoyuf getdim. Gidif gördüm həy-qətən, yuxuda gördüğüm tekədi. Heş nə, yaxınnyif atdım, gül-lə mənzili yerindəcə qaldı. Mahmit hordan kəsif saldı suyun qı-raana. Elə bil ki, dərinin üsdü Quran yazılışının yazılmışdı. Nəsə, getirif gəldix evə. Dədəm təfəngi eliminən aldı ki, sənki yüz bitifdi, getmə. Bu, axırıncıda, saa pay veriflər, gessan, ölcəsan. Dərini də bilminəm, şeyixlara verdi, hara verdi. Didi ki, günahdı.

165.

Rəhmətdiy Qərifnən mən ova getmişdiy, Mahmit da vəriydi, üçümüz. Bu ov atası oldu.

Didi:

– Mən birinci atcam.

Təfəngi üzünə alırdı, diyirdi, qızdı, qıznan oğlannardı hamsı. Atmırıldı. Təfəngi yerə qoyən kimi diyirdi, bax, hindı heyvan oldu. Üş dəfə bu aldı təfəngi üzünə. Üçündə də didi, yox, mən ata bilmənəm, qıznan oğlandı.

Didim:

– Qoy mən baxım görüm bəs nətəri qıznan oğlandı?

¹⁹⁸ Sinəmax – sinamaq

¹⁹⁹ Qətəri-zadı – qatarı-zadı

Heş nə. Mən də bi erkeyini atmışdım, dəli kimi durdu, əllərini bir-birinə vura-vura didi, ə, oğlanı vurdun_i. Amma man, a görünmədi helə şey. Bu fakt olmuş əhvalatdı, üş nəfərin yaanda. Biz ikimiz heş nə görmədix, heyvan görürux. Bu, amma cavan qızdarnan oğlannardı didi, gəzillər otdaxda. Mən erkəyini vuran kimi sıçırırdı²⁰⁰, ayağa qalxdı, hələ məəm başımə qapaz da vurdu, oğlanı vurdun_i, oğlanı vurdun_i. Mən üzünə baxdım, gördüm qızarifdi.

Didim:

– Sən özündəsan_i, yoxsa dəlisən_i? Oğlan naariy burda?

(Yazsan_i da, bular hamsi boş şeylərdi, rəvayətdi bular). Hindi ovçünün də qorxağı da var, məsalçün, özünnən vəhvələniy, gözünə yüz şey görünüy. Ancax mən qorxımamışəm heş vaxdı. On iki yaşınınə büyünə kimi. Tək yatmadığım yer yoxdu.

166.

Undan oğlu Vaqifnən ova getmişdix biz. Nəsə, bular qayıdış gəldi, mən deyəndim. Hunda Mahmutnan məniydim. Usdoğlu²⁰¹ diyən bi yer var, arxası Rəhmanquluya²⁰², Gödey Sirtə²⁰³ baxıy. Puzux Qəyəən²⁰⁴ belidi. Sora bu yoldaşım durquzdu kü, horda adam var. Durdum, baxdım gördüm kü, adam döyül, amma sıfətdən də adama oxşuyü, duruşu da, domuşuf oturmağı da toşnū adındı. İki dəfə tüfəngi aldım üzümə bunu atmağa. Əliynən belə işarə elədi ki, atma. Üçüncüdə durdum kü, qaşsın, qaşmadı.

²⁰⁰ Sıçırırdı – sıçradı

²⁰¹ Usdoğlu – Usdoğlu Hacının koması. Baş Göynüyə məxsus Bırqaç yaylağında yerləşir.

²⁰² Rəhmanqulu – Rəhmanqulu qayası Bırqaç yaylağında yerləşir.

²⁰³ Gödey Sirt – Şəki ilə Dağıstan sərhəddində yerləşir. Şəkiyə məxsus dağ adıdır.

²⁰⁴ Puzux Qəyə – Pozuq Qaya Bırqaç yaylağında yerləşir.

Didim:

– Qaşmirsan, sa, şüurun, varsa, get, yoxsa aticam.

Yenə elini helə elədi. Baxmadım, atdım. Ancax getdix yerinə, qan var, özü yoxdu, tapa bilmədix. Çünkü dalı insan düşə bilən yer döyüldü, helə uçurümdü. Sora gəldim, həmən Vaqifə söylədim ki, başımə həvlə iş gəlifdi. Didi ki, Şeytannıda²⁰⁵ mən hunu görüp qaçış gəlmışəm. Mənim də başımə gəlifdi helə şey. Məəm yeganə şahidim hodu – Undan oolu Vaqif. Mən amma atmışəm. Ho atmışifdi. Atif da tapa bilmədix. Toşnū habı Qar adamı-zad dimiyilər? Habı yiri meymunnar kimi də. Amma bədəni tühlüdü, oturuşu adam kimi, qulaxları da adam qulağı kimi. Amma hunun başı təpiydi²⁰⁶. Mən gözümnən görəən diyirəm ha san,a.

167.

Keşmişdə, diyi, bu kənd – Gönüyh kəndi olmuyüfdü. Buralar helə ağaşdix olufdu, keçilməz meşəlix. Həmən vaxlar da yerinnən ağacı qırıf, ev tikiflər. Meşəni açıf. Nicə ki, habı Cəllilgiliñ dokqazda palit var ha, ziyarat. Habraların hamsı helə palıtdix olufdu habraların. Hunda Şıx Mahmut Qocə diyən kişi olufdu. Ho, ova gidifdi. Bizim ulu babamız də. Şıx Mahmut uşaa bizix. Hunda da buralarda insan hərrənən yer olmuyüfdü. Nəsə, ova gidifdi tüfəhnən. Ov atifdi, düşüf kavaf çekəndə bi dənə insana oxşuyən tühlü şey – bu da gəlif bööründə oturuf başdiyifdi xazaldan kavaf çehmağa. Bu qorxufdu bunnan. Ha... Mən nağarım? Yağlı tikələrdən kəsif yaana qoyüfdü kü, unnan kavaf çəhsin. Kavaf bişənə yaxın yağı axan vaxı alıf öz döşünə sürtüfdü. Şıx Mahmit Qocə də bədəncə tühlü olufdu. Həmən bunun bööründə oturan vəəsi də başdiyifdi tühlərinə yağ

²⁰⁵ Şeytannı – Şeytanlı Baş Göynüyə məxsus yaylaqlardan biridir.

²⁰⁶ Tap – burada yasti anlamında işlədilib.

sürtmağa. Heləcə sıxıf döşünə sürtənnən soram bu Şıx Mahmit Qocə ocaxdan yanın kösövü götürüf, döşünə vuruf həblə ovuf qaraldıfdı də, yanmasın diyə. İsdiyifdi ki, ho, özünü yandırsın. O da qanmıyifdi. Gidif oddu kösövü alif özünə vuran kimi od alıfdı. Duruf başdiyifdi qaşmağa.

– Yandım, yandım, yandım.

Guyə yoldaşdəri rəvayətə görə, soruşüfdülər:

– Ə, kim elədi?

– Özüm.

– Çıxsın iki gözün.

Həmən söz hunnan qalıfdı.

168.

Diməli, üş yoldaş olar. Bular gidəllər ova. Bulardan biri həkim olar, özü də biraz kök olar. Ovda da süreh sürüllər. DİMƏLI, hərəsi bi tərəfdən düşüf haray-həşir sala-sala gəliylər ki, ov məsələn, o tərəfdən belə gəlsin. Ovu ortuya salıylər, sora da gəlif bərədə duruylər də. Həkim aşağıdan qalxır. Hava da biraz soyux olar, buların da bi dənə kürkü olar (həvlə qara paltun). Həkim bunu üsdünə salıf aşağıda bi yerdə, çökehədə yixılıf yatar. Bunun da yatanda xorulluyən xəsyəti varmış. Bular da yuxarıdan süreh sürə-sürə gəlif görüylər ki, ədə, bi çökeh yerdə nəsə yaman xorullüyü. Ha baxallar, görəllər ki, heş tərpənmiyi. Bular da fikirləşəllər ki, yəqin qabandı, nədi? Biraz uzaxda olar, yerdə də qar. Tuşduyüp bi güllə. Yaxınnaşif görüylər ki, dosdəri. Dəə haray hara çatcaxdı ki?

169.

Bizim qonşümüzdə Hümmət dayı vardı, yaşıdi kişiyidi. Tez-tez dağa ova gidiydi. Bizim Baş Gönühdə bi Dağ Almalı diyən yer vardı. Hora ova gedir. Sora elə oluy ki, axşəm horda qalmalı oluy. Ot tayasının yanında yatıy. Tüfəngi də palıtdan

asır. Gecənin bir vaxı görür ki, Ay işığıdı. Belinə nəsə minif-di. Çavalıyır-çavalıyır, belindəki yükü aşağıyə eliyif bular vu-ruşullar. Baxıf görür ki, bu bi dənə qadındı. Dırnaxları-cay-naxları olan, saçı üzünə tökülən bi şey. Əvvəl elə biliy ki, mən yuxu görürəm, burda qadın nə geziy. Sora görüy ki, yox, bu qadındı, fakt bunu boğuf öldürmax isdiyi. Bu kişi də elə zəyif kişi olmuyü, canni oluy. Bi xeyli vax vuruşənnən sora yadına düşüy ki, axı mən yaxındakı ağaşdən tūfeng asmişəm. Bitəhər qadını kənarraşdırif tūfengi alanda qadın qaçif çıxıf gidiy. Amma diyi ki, səni ananı namaz üsdündə doğufdu. Bir az qorxseydin, səni boğuf öldürçaydim.

170.

Mamam söylüyüdü kü, ovun da yəesi var, sağanı var. Özbaşına döyük. Hər ova gidən ovçü ov ata bilmir. Ovun da qaroolu var. Dəsdədən biri hündür yerə çıxıy, saatdarnan başı-nı tərpətmədən eyni hədəfə baxıf gələsi təhülükəni gözdüyü. Keşmiş ovçular, yaşıdı ovçular diyidilər ki, kim iyitsə, gessin həmən ho ovu oğrasın. Yanı həmən ovu vursun kü, ho ov təh-lükənin yerini bilif qaçırsa, hamsı uun dalınca qaçıf, o biri ov-çular ata bilmir. Ancax həmən ovu vuranda, qaroolda duranı atanda yerdə qalan hara qaşsin diyə bilmir. Hunda hamsı da-ğılır da, diyilər, pərən-pərən düşdü ov.

171.

Maralı atmazdar. Günahdı diyilər. Erkeyini də, dışisini də. Hunu kim atırsa, mütlax bi hadisə baş verir. Biz atmışix. Səkgiz aylıx oğlan uşaa varyidi bizim birincisi. Böörümədə gü-lə-gülə öldü. Unnan sora mən maral atmadım. Cox ov atmişəm, maral atmamışəm, ras gələndə də atmamışəm. Qorxmuşəm.

172.

Göynühdə məhşur ovçü Avdullah kişi olufdu. Özü də yaxşı ovçü olufdu. O, min ov atıfdı. Yenə Çaxılın²⁰⁷ başındə oturanda bi qocə kişi gəlif bunun bööründə oturufdu, özünün danışlığına görə.

Diyi:

– Avdullah kişi, bi də ova gəlmə, sənin, norman, bitifdi. Sən min ov atıfsan, get, tüfengin, da qaz, torpağa basdır, gəlmə.

Bu kişi də axı vərdişə düşən adamdı. Gəlif bir ay, iki ay una-buna danışifdi ki, bi kişi məni dəə ova getmağa qoymür, icazə vermir.

Camaat diyifdi:

– Getmə, san, a xata gələr.

Yenə həmən yerə ova gedəndə yenə həmin adam buna diyifdi ki, bax, bi dənə ov gəlir, hunu at, amma dəə gəlmə. İkinci dəfə özü, ovun güdühcüsü²⁰⁸ una bir ov da bağışdiyifdi. Avdullah kişi ovu atif gəlifdi. Gələnnən sora diyi:

– Əşİ, hindi yenəgidirəm, nolar ki?

Gedif həmən adam hunu, Goruarası diyirix, bööh qeyədi, həmən hunun başınınə alıf tulluyüfdü. Camaat gidif hordan tüfengini də, özünü də getirif basdırıfdı.

173.

Musdafa məlim ova gidər dağa. Tek olar. Gidər dağda bi yerdə deyənər. Görər nə, bi sürü dağ keçisi gəliy. Tüfengi sinəsinə qoyüb bunu atmax isdiyəndə görüfdü nə? Qoyunnərdi. Bu bi dəfə, iki dəfə baxar. Üçüncü baxanda görər bi sürü qızdar gəliy. Gah qoyün görünüfdü gözünə, gah qız. Hamsını atif yiğifdi bi üjdən²⁰⁹. Hordan deli oluf gəlifdi.

²⁰⁷ Çaxıl – Baş Göynük kəndində dağ

²⁰⁸ Güdühcüsü – gözətçisi

²⁰⁹ Bi üjdən – ucadtutma

174.

Heyvannarın diyi, güdühçüsü oluy, özbaşınə döyük. Məyən qədə ova, diyi, icaza var, heyvannarın nə qədərinisə vurmax olar. Ovçü kefi isdiyəni vura bilməz. Diməli, heyvan yə-ələri vurağannarı, şıltaxlarını, tepih atannarını ovçüyü veriyər. Ovun da sözə baxmıyəni oluy. Hoların da yəəsi var. Sora diməli, vaxı çatanda ehyam eliyi ki, dəə gəlmə. Gəldin, sa, qəyədən tullanmalısan. Ho cümlədən Mirzəbala helə olufdu. Mirzəbala diməli, gidifdi, uun vurdüğü ov minnən də çox olufdu. Una neçə dəfə xəbərdarrix verilifdi ki, gəlmə, kişi, sə-nin, də norman, bitifdi. Bu da uun sözünə baxmıyif, təkrar gi-dəndə ovlarunu götürüf qəyədən tulluyüfdülər.

175.

Ovun norması min dənədi. Həddini aşəndə ho görünüy. Normanı keçəndə diyi ki, sən həddi keşdin, dəə gəlmə, yoxsa qəyədən tullancasan, sən. Ho güdühçüler xoşdərinə gəlmiyən heyvannarı veriyər vurdurmağa. Məməsi kor olanı, nəəm brakları, obşüm, güdühçünün sözünə baxmıyənnəri icaza veriliy ki, hoları at.

176.

Ovun içində bi heyvan, oların sərkəri oluy, başçısı oluy. Olar su içəndə, otduyəndə, ya öz aralarında vuruşəndə o bi tik yerdə duruf həm ovları müşahidə eliyi, həm də oları qoruyü. Bi yad heyvan, ya da ovçü görəndə fit veriy, ya da bi hərəkət eliyi, olar da qaçışif dağılışiyərlər.

177.

Heyvannarın içində tekələr oluy – dağ keçilərinin təkəsi. Bi də görüsən, ki, iki-üş dənə tekə var oların içində. Olar duruylər dağın başındə. Sürüyü kimsə başçılıx eləməlidir. Arıla-

rın şahı olmuyümü? Oları axı adamnar vuruşdürüylər. Öləni tulluyülər, qalanı arı yuvasına şah eliyilər. Tekələrdə də var ho iş. Tekələr amma özdəri vuruşuyılər. Hansı güjdüsə, zəifi vuruf salıy. Ayrıləri una kömey eləmiyi ha. Hamısının gözü-nün qavağında. Elə bil duel kimi. Üş dənədisə, o birisiynən də vuruşuy, biri qalmalıdı. Əyər ovçü unu tapsa, götürüy. Ölən ov heyvanın eti muddal²¹⁰ sayılmayı. Unun yaşını də biliylər, buynüzündəki certdərdən²¹¹.

178.

Sürünün içində biri ataman oluy. Sora o qocələndə cavan erkeh qoceynən vuruşuf, unu məğlub eliyif, özü sürüyə atamannıx eliyi. Sürünün bütün məsuliyyəti oluy atamanın üsdündə. Aylə kimi yaşıyılər də olar özdəri də.

179.

Səhər dağa, ovlax yerinə çıxanda dağ yeli olur. Səhər-sə-hər çıxa bilərsan,₁ çünkü səhər üsdən aşağı yel vurur də, küley üsdən aşağı. Amma sən dağın başında olsan,₁ ov beş kilometirdən sənin, nəfəsin, duyuır. Dağda dayanmır. Üşqurux²¹² çalıy e, olar. Üşqurux çalanda nə varsa dağda hamısı siyrilik gidiy. Heş səni görmür, ho havadan tutur səni. İyin, alır də. Məsəlçün, başuxarı gidəndə küley altdan uxarı vurursa, sənnən ova doorusa, gənə heyvan gidiy. Gereh elə eliyəsan, ki, sən dağa gidəndə ümumiyyətnən küley olmasın. Həməşə evdən çıxanda baxmalısan,₁ dağın başında yumrux boydə bulut varsa, gereh öydən bairə çıxmışəsan,₁ Bulut varsa, ov eliyə bilməzsən,₁ ya çovguna düşməlisən,₁ ya da borumboş gəlməlisən.₁ Gereh hava olduxcə

²¹⁰ Muddal – murdar

²¹¹ Certdərdən – xətlərdən

²¹² Üşqurux çalıy – fit çalır.

sakit ola. Elə vaxd olufdu, qeşey hava olufdu, sakit, günəşdi
günnər olufdu. Bi metro qarda, yanvar ayində, fevral ayində
ova getmişəm. Hava pis oldusa, qarın hamisini dolduruy
gözünə, ayaanı addiyə bilmiyisan. Soorux diyilər huna. Küley
oluy, qar burula-burula qalxıy göyə. Yolnan gidəndə bi də
görusan, küley tozu qaldırır e, yerdə. Burulğan, “Şeytan küle-
yi” diyilər hunda.

180.

Tekə adicə bu keçilərin cinsidi də. Keçi buynuzdəri
kimi buynüzü oluy. Keçi çəkisi kimi də çəkisi də oluy.
Hardasa yirmi-otuz kilo çəksi gəliy. Amma tekə diyən beş
yaşdan sora tekə oluy. Oların buynüzü bi metrə, bi mertə
yirmi santı oluy. Beş yaşə kimi gedir sayılır. Gedir yanı ki,
kəlçə²¹³ kimi də. Tekələrin buynüzü sinix olur. Ho da neyə
göra? Hopbanır, özünü saxlamaxdan ötəri. Buynüzünü veriy
qəyiyə, çırpılır, amma özü upbanif keçir.

Çövkər, qarapaçə də diyilər oların sortuna. İndi çövkə-
rin nəslı kəsilmax üzrədi. Ho da habı keçilərin sortunnandı.

181.

Çövkər keçiyə diyilər. Yaşdı, calğa²¹⁴. Dağ çövkəri diyilər.
Dana boydə oluy. Ov heyvanıdı də. Ho halçaxlarda²¹⁵ olmuyü.
Ovları yalnız suyə gələndə ata biliylər. Bərəni kesiyilər,
oyənnən də ülküdüylər²¹⁶, gəlif bərədən keçəndə ata biliyilər.
Ho ov elə iyibilən, cəlt, tez duyux düşən heyyannardı ki, hər
diyən atmax olmuyü hoları.

²¹³ Kəlçə – təxminən iki yaşdan yuxarı yaşı olan erkək camış

²¹⁴ Calğa – burada iri anlamında işlədirilib.

²¹⁵ Halçaxlarda – alçaqlarda, aşağılarda

²¹⁶ Ülküdüylər – hürküdürlər.

182.

Biz çövkər diyirix, kitaf dilində bilminəm, qaçağan diyilər, alapaçə diyilər. Keçiyə oxşuyü, buynüzdəri qarmax kimi dala əyri oluy də. Keçi növünə ayitdi. Holar qayədə olmur. Holar meşə qayəlixlarında olur.

183.

Bi ovçü boğaz heyvana güllə atif, gəlif daşın üsdə oturufdu. Hunu, diyi, daldan gəlif ovlar düz qəyədən aşaa atıflar. Dalınnan gəliflər. Ceyran, cüyür, tekə, çövkər. Çövkər dana boydə oluy.

184.

Dağda heyvannarın qarolçüsü oluy. Gereh heyvannarın qarolçüsünü atmışsan_i. O gəlif hər yerə baxıy, gözdüyü. O, heyvannara siqnal versə ki, qaşmax lazımdı, hamısı qaçıır. Sən gereh həmişə qavaxkını buraxıf o birisini atasan_i. Oları da güddən var də, olar da özbaşınə döyük. Bi dənə heyvan hoların atamanıdı, həmməşə unu gözdəməlisan_i.

185.

Ovçü ovçüyü güllə atmaz. Ov eliyən heyvannara güllə atmali döyülsan_i. Məsələn, bu qırğıdı, qızılquşdü, qartaldı. Bu da səni kimi ovçüdü, ova çıxıfdı.

186.

Ovda belə bi qaydə var. Ovçü atdığı ovun ürəyini özü yiməlidid. Nicə bu vaşax kimi. Olar da ovun sıfdə ürəyini yiyir. Ovun başayağının da hamsını nəmsi²¹⁷ iti olan özü götürüy. Qanunda ataan olmalıdır. Nəmsi iti olmuyən yoldaşdəriyinən

²¹⁷ Nəmsi – nəfsi

bölüşdürüy. Çünkü ovun ən şirin yeri içalatıdı. Ovun qarın hissəsi, bu həzm hissəsi diyax də, mədəsi kiçiy oluy, ancax ciyarıldı, ağ ciyarıldı, ürəyidi, qara ciyarıldı – bular yekə olur. Çünkü hərəkətinə görə də. Dayım axı hərəkətdədilər olar, “ha” eliyincən qayaan başına qalxır. Həş bi texnika qalxa bilməz hora.

187.

Düzungün²¹⁸ ovçüyü boğaz heyvanı bilir axı, tanır, atmaz. Birincisi, boğaz vaxı ovçular getmiyi, gidən ovçüyü ərkəyini atır. Ərkəyiynən dışisini ovçüyü tanır. Maralın ərkəyində buynuz olur, dışisində olmur. Cüyürün həmçinin. Amma keçilərdə tekeynən keçinin buynüzündə yenə fərq çoxdu. Keçi adicə öy keçisidi. Amma oların ərkəyləri camışə oxşuyur də, camış kimi buynüzdəri yoğun oluy. Hindi ovçüyü özü tanır də, hansı erkəydi, hansı dişi. Atsan, günahdı.

188.

Qadınnara uşax olanda, qırxı çıxmamış kim isdiyi olsun,
una ət vermillər, tüsəng qırxa düşür diyə.

Mirzəbala çaylağa çıxırdı. Biz də uşağıydıx.

Diyirdi:

– Məəm tüsəngim qırxa düşüfdü.

Diyirdıx:

– Mirzəbala dayı, qırxa düşəndə nətəri oluy?

Diyidi:

– Qırxlı qadın yiifdi məəm ov ətimi. Gedirəm, atıram,
vura bilminəm.

Diyidim:

– Bes nətəri eliyəndə düzəliy?

²¹⁸ Düzgün – burada təcrübəli anlamında işlədilib.

İtin nəcisinə daşdərin üsdə qururdu, sora nişan alırdı.
Hunu vurannan sora diyidi:

– Dəə vurcam gidif.
Həyqətən də, gidirdi yenə vururdu.

189.

Ov ətini tərəziyə qoyməzdər. Satmax da olmaz. Əyər satırsan, sa da, götürə verirsan,²¹⁹. Rəhmətdix Mirzəbala dayı götürə veriydi. Satmırısan, sa, paylıcasan,. Ov əti fərz elə ki, qurban əti kimi şeydi. Ovda da helə xüsusiyyət var, rəvayətə görə, diyi ki, məni ovlamaxdan ötərin, belə diyax də, məyən qədə ət itirəsan, gereh öz bədənin, nan, məni ovluyə biləsan,. O da gənə rəvayətdi, çətinnığa görə də, axı rahat yerdə olmuyü. Rahat yerdə olsa, hamı atar, gələr. Hamı hər səfər ov atası olsa, dağda ov qalmaz. Bi də görusan,, on nəfər gidir, amma içində bi nəfər opitni oluf ata bılır.

190.

Musurman adətinə görə, mal kəsəndə, toox kəsəndə “Bismillah, Allahü-əkbər” diməlisən,. Bu biçaxnan kesənnərə ayitdi. Ovçülərdə amma tūfengə hər patronu qoyəndə “Bismillah, Allahü-əkbər” diyif patronu qoyusan,. Çünkü biddən elə mament olar ki, təntiyif diyə bilməzsən,. Una görə bu başdən hər patronu dolduranda diyisan, ki, atanda haram olmasın.

191.

Ovçuluxda belə bir adət də var ki, baxmiyərax ki, ov eliysan, əzyətin, çoxdu. Amma gələn baş kim darişsə²²⁰, sənnən

²¹⁹ Götürə verirsan, – Gözəyarı verirsen.

²²⁰ Darişsə – rastlaşsa

yaridi²²¹. Unu eliyən ovçuyə halaldı. Eləmiyənə, məsəl, qıſıf aparana, yeşirənə²²² haramdı. Qavaana kim çıxıfsa, səniynən yoldaşdı. Una pay verməlisən.

192.

Keçilərin çepişdəri üç yesinə qədər analarıynən oluylər. Sora də ayrırif ayri-ayri dəsdələrə bölünüylər. Oların erkehələri yeddi yesinə çatanda yetmiş-seysan santiyə çatan buynuzdəri oluy. Ən yeşdiləri, on yesinə çatannarı cavannar dəsdiyə buraxmıyılər. Sora holar də tek yesiyilər.

Qarmaxbuynüz oluy keçilər. Erkeylərin buynüzü habı peç durbası yoğunluğununda oluy. Dəhşət heyvannar oluy, yiri. Hayın (mətn 2005-ci ilin avqust ayında toplanıb – top.) diməli, qeşey sezondu hoları vurmağa. Sora dekabır ayində də holar qarışılırlar cütə gəlmağa. Dəə hunda vurmağa icaza verilməyi. Dövlət də icaza vermiyi, hoların güdüyüçüləri də.

193.

Tüfehg qırxa düşəndə it p..unu atıylər. İki dəfə atıylər ki, diməli, tūfeng qırxdan çıxsın. Qırxa düşmaana da səvəf zahı qadınnarın ov etini yiməsidi. Zahı qırxi çıxincən ho etdən yiməli döyül.

194.

Tüfengin, kesərin²²³ üsdünnən addamax olmaz. Adicə ayanı, uzadif oturusan,sa, üsdən addiyif keçənə diyilər, dala qəyit. Sora tutax ki, horda bugda meşığı varsa, ho irizqıdı, azuqədi, uun üsdən addamamalısan. Çöreyin üsdən addamax olmaz.

²²¹ Sənnən yarıdi – səninlə şərikdi.

²²² Yeşirənə – gizlədənə

²²³ Kesərin – kəsər əşyaların

195.

Turaci vuranda qışqırıy ki, ay aman, məni vurdular.

196.

Ov ətini satısansa, ziyannıx taparsan_i, gereh unu helə pay kimi payliyəsan_i.

197.

Ovun eti tərəziyə qoyülməz. Götürə veriy'lər. Gözəyarı kesif veriy'lər. Ovcülərdə bu, qaydadı ha.

198.

Heyvan boğaz oluf, una tūfeng çöörəndə ovçuyə ana şeklində, qadın şeklində görünüy. Yanı boğazam, aneyəm, atma. Heş vaxı qarnında balası olan heyvana tüfehg çöörülməz. Ovun laf kiçiyini atmax olmaz, boğazını atmax olmaz.

199.

Vurulan ov dilini dişdiyifdisə, bunun dalı xeyirridi, dıməli, gənə də ov vurcasan_i.

200.

Diyidilər ki, tūfeng qırxa düşüfdü, gözə gəlifdi. Dağa gidisan_i, elə bil ki, lap yaxınnan, yirmi metrədən atısan_i, vura bilmiyisan_i. Bunu qırxdan çıxartmax lazımdı. Nağarmax lazımdı? Gidisan_i üç yol ayricində duruf əlin_idəki ağacı qoyüsən_i, iki dənə daşın belinə. Sora bu tərəfdən daşı alıf o tərəfdən bu tərəfə üç dəfə tulluyusan_i. O yənnən də daşı alıf bu tərəfə ağacın altınnan tulluyusan_i, o tərəfə (uşaxlar çilingağac oynuyən kimi). Unu eliyənnən sora dağa çatan kimi ov atıf gəlisən_i. Üş yoluñ ayricində.

Ağacın, yoxsa tūfəngin?

İki daşın üsdünə tūfengi qoyuşan_i, axı altı boş oluy də. Hordan üç dəfə daşı bu tərəfdən o tərəfə tulluyuşan_i. Sora o tərəfdən də bu tərəfə tulluyuşan_i.

Orasını başa düşdüm, amma ağaç niyə?

Qəyiyyə gidəndə axır ağacı, tūfengdi. Sən ağacsız tüfehnən hara getcasan_i, tūfengsiz də ağaşnən heç hara getməğ olan şey döyül. Dağda əsas ağaşnən həyrənisan_i, də.

Deməli, ağacı qoyursan, tūfengi yox.

Ha, ağacı qoyürsan_i. Ağacnən qeyələrdə-zadda dirseh²²⁴ verif keçisan_i, də. Tūfengi də qoymağ olar. Tūfengi iki daşın üsdünə qoyürsan_i. Altı boşdü də. Hündür daşın belinə qoyürsan_i, tūfengin üjdərini. Alif, bu yənnənən daşı alif o yənə tulluyuşan_i, üç dəfə. Diyisan_i, tüfeh, səni qırxdan çıxardıram.

201.

Tūfengi qırxdan çıxarmağın bi yolu da var. Ayif də olsa, ekiz doğan qadınnar oluy. Ekiz doğan arvat tūfengi paçəsinin arasından üç dəfə keçiriy. Bax, bunu da eləmişəm. Gidif ov atif gəlisan_i, sora ho arvada da et verisan_i.

202.

Tūfengi həməşə söküllü vəzyətdə getirməlisan_i. Tūfeng şeytan karxanasıdı. Sən nə qədə ovçü olsan_i, da, yaddan çıxan şeylər çox oluy. Silahı özün, aparmalısan_i, özün, qoyməlisan_i, gülləni. Gələndə patronu çıxardıf, söküllü vəzyətdə getirməlisan_i, öyə. Tüfehgisi öyə getirif nətəri olsa, uzanıxlı vəzyətdə qoyə bilməzsan_i. Kimsə addiyər üsdən, tūfeng qırxa düşər. Şeytanunu (tūfengi nəzərdə tutur – top.) davanniyə-davanniyə²²⁵ gidiy ki, harda yaxalıyərəm, yaxalıyərəm. Tūfengi həməşə gözdəməlisan_i.

²²⁴ Dirseh – dirsək

²²⁵ Davanniyə-davaniyə – izləyə-izləyə

203.

Qırxlı adam ov etini yiye bilməz. Ov qırxa düşər. Qırxdan çıxartmax üçün də gereh qırxaçər cəminin suyünyən tufengi yuyəsanı.

204.

Ova gidən adam təmiz getməlidi, təmiz çimməlidi. Haram yiməli döyüll, haram iş tutmalı döyüll.

205.

Elə tūfeng var sən ciynin,a sal, bir il dağda-daşdə gez, heç Allahdan sanı,a bi dənə dooşən də ras gəlməz. Amma elə tūfeng var, unu ciynin,a alif çıxan kimi una atmağa bir ov qismət oluy. Una qansevən tūfeng diyilər. Ovu yaralı, qannı buraxan tūfenglər var. Görüşən, atsanı, ova deyir, yaralıyır, deyənmir. Amma tūfeng var, atisanı yerindəcə qalır. Qansevən tūfeng hodu.

206.

Cuma günü ov atmax olmaz. Ağış də kesmax olmaz. Baş kesmax olmaz. Huna görə ziyarata-zada qurban aparanda cuma günü aparmıllar. Həmən işə görə mən cuma günü ya dağa ağaş kesmağa, ya da ova getmirdim, diyidilər, yaramaz.

207.

Zahı arvat ov etinnən yisə, tüfeh qırxa düşər. Una görə ov etini yiyeñ zahı saçının üçünü düyüf sora yiməlidi.

208.

Ov ovlamağ üçün ovçü öz bədəniñnən məəyən qədər ət itirməlidi.

209-211. RUH HAQQINDA

Bi qız yolda üşüyür. Yoldan keçən maşinnər bunu gör-mür. Axırda bi dənə maşın nətəər olarsa, buna irasd olar.

Diyər:

– Ay qız, sən niyə ağlıyısan?²²⁶

Diyər ki, mən habırda oturmüşəm, bi maşin məni gör-mür. Diyər ki, mən bi dənə baltun²²⁶ almışəm, mənim də va-rım-yoxum habı baltunum var. Sən də mənim qızım boydə-sanⁱ. Gə mən səninⁱ əynaa habı baltunumu verim, səni öyaa çatdırırm. Ha... Bunu, diyi, maşınə mindirər, aparar öyüñə. Qı-zı qapıdan içəri salanda qapı bağlanar. Soonkü gün²²⁷ diyər ki, gidim baltunumu isdiyim ho qızdan. Sora, diyi, geyif zvanoğu basar, bi dənə kişi çıxar.

– Dünən bi qız gətimişəm sizə, huna diyinⁱ baltunumu versin.

Diyər:

– A kişi, sən nə danışısanⁱ, mənim nə qızım yoxdu, nə arvadım yoxdu. Arvadım da ölüdü, qızım da ölüdü.

Diyər:

– Ay dayi, mən yalan diminəm, məni içəri qoy, ho qızın şəkli varsa, man^a görsədinⁱ.

Diyər:

– Baş üsdə.

Görər horda bi şikil²²⁸ var.

Diyər:

– Habı qızı havı qapıdan buraxmışam.

Diyər:

– Ənzibillahi əsdafrüllah, mən belə şey görməmişəm.

²²⁶ Baltun – palto

²²⁷ Soonkü gün – səhəri gün, sabahı gün

²²⁸ Şikil – şəkil

Kişiyyə diyər:

– Bi dənə söz disəm, mənim sözümə baxarsanı?

Diyər:

– Baxaram.

– Qavırrığa gidax, mən o qızın qavrını sanıa gösdərim.

– Gəl gidax.

Geyif görər ki, həmən o kişi baltun vermiyifdi? Baltun qavır daşının asılıfdı. Fikir ver, tarixdə olmuyən bi şeydi ha. Qızın ruhu una görsənitdi, bu çılpax gəzitdi. Yollarda bunu bi kəsə görmüyütdü, yaxşı kəsə olutdu uşax. Atası diyitdi ki, mənim qızım yetim olutdu, öyə ana baxmiyitdi huna. Möcüzatdı da.

210.

Bi qatar şoferi olar. Yolnan əməlli yer gidənnən sora gecə görər ki, bi ağ partallı qadın relsdərin üsdü uzunu oynə qaçış, buynə qaçış. Çöörülüy, bööründekinə diyi ki, qatarın yolunda gelin var.

Diyi:

– Həş nə yoxdu, mən görmünəm.

Diyi:

– Axı gelin var, ağ partallı qadın var.

Yaxın-yaxın getdixcə²²⁹ qeyidif diyi:

– Habıdı ba, gənə göründü gözümə.

Bööründeki diyi:

– Axı həş nə yoxdu, maa həş nə görünmüyü.

Diyi:

– Var, məəm gözümə görünüyü, sən həş nə görmüyüşən,

Əməlli²³⁰ gəliylər, ho arvat şoferin gözünə görünə-görünə gəliy. Şofer dözmüyüs dəə yaxınnəşəndə deyəndiriy qatarı.

²²⁹ Yaxın-yaxın getdixcə – yaxınlaşdıqca

²³⁰ Əməlli – xeyli

Düşüf baxıf görüylər ki, qatarın relsində bi dənə uşax, çaga. Kimsə qoyüfdü. Görüylər anası da yoxdu, heş kim də yoxdu, amma uşax var. Uşağı götürüf sahibini axdarıylər.

Diyilər:

– Bes buun anası bir ay bunnan qavağa ölüfdü, çaga qalifdi.

Çağaa hora qəsnən qoyüflər ki, gəlif kimsə alsın. Anasının ruhu gəlif görünüfdü kü, biddən qatar uşağı basar. Sürücü qorxu-sunnan susdalif, iki günnən sora ayilifdi.

211.

Mənim anam öldü. Yasını, adnalarını kətdə verdih. Mən axırıncı adnani da şəhərdəki evimdə verdim. Axırıncı adnadən sora yola çıxıf evə qayıldırdım. Deməh, gəldim evin pəncərəsinin qavağına (hələ padyezə girməmişəm). Elə bil, isdər-is-dəməz mənə dedilər, pəncəriyə bax. And olsun Allaha, anam pəncərədə dayanmışdı. Bu rəhmətdix qara, yun, saçaxlı şal örtərdi. Başı da xınalı, qıpqırmızı, xoruz quyruğu kimiydi, saçı da sığallı. Gördüm pərdə aralandı belə. Belə gözəl gülüşünən, işixlı sıfətiyənən, başında da saçaxlı şalnan belə baxdı, əl elədi. Unda isdər-isdəməz mən həblə elədim: “Ay aman”. Elə bilirəm ki, çöldə döyülmə e. “Ay aman, mamam gəlitdi”, qaça-qaça padyezə girmişəm, qapıya çatmışəm. Hindi ha eliyirəm, içəri gitə bilmirəm, elə bil, qılçam tutulutdu. Qışqıra-qışqıra:

– Ay aman, mamam evdədi, müşdulux.

Dilbər xala qapını aşdı, həvlə elədi:

– Ay aman, bu nə səsdi, ay Rubuş? Nootdu²³¹?

Elə bil havalanan kimi olmuşdum. Qapı açıf içəri girif pərdəni qaldırdım.

Didi:

– Aaz, sən dəli olmusan? Gözaa görünütdü, ruhdu.

²³¹ Nootdu? – Nə olub?

Ruhu gəldi, pəncərəən qavanda durdu. Ruh həyqidi. Elə bil, həyatdakı adamıydı. Məcüzə qaldım e...

212-213. NAXİŞ

Bi eybəcər gəlin olar, bi dənə də gözəl nişannısı. Bular yol gidiylər. Bi dənə də gözəl gəlin buların qavağincə gidiy. Bu çirkin gəlin buna baxıf pərt oluy kü, ay Allah, bu unu gör-caxdı, məni isdəmicaxdı. Ho arada bi yaxşı kesə²³² gəliy, qavaana çıxıy.

Diyi:

– A bala, sən niyə fikirrəşisan_i? O sənin, naxışındı, qavaanca gidiy. Səən yoldaşın, səni uun gözdə görüy. Mən səni unu sıfətdə una gösdəriyəm. Sən helə şeyin dərdini çehmə.

Unnan sora gelin sakitdəsiy.

213.

İki baci oluy. Biri sulançaxda²³³ sulanıy həməşə, biri də elində iş görüy, yırtıx-yamax yamayı. Hər iş bu qızın boynundə oluy də. Həməşə bacisinən boğuşüp²³⁴ kü, sən man, a kömey eləmiyisan_i. Bi günnəri naxış yazan kişi gəliy, yaxşı naxışı yazıy sulançaxdekinə, pis naxışı yazıy hər iş bacərənə. Sora hər iş bacərən qız diyi ki, a dayı, axı mən hər iş bacəriyəm, sən niyə naxışı huna yazdin_i, man, a yazmıyisan_i? Man, a pis naxış yazısan_i?

Diyi:

– Bala, sən hər iş bacərisan_i, hara getsan_i, özün, a bi gün ağlıyə bilcasan_i. Ho yazıx heş nə bacərmiyi, yalnız sulançaxda

²³² Yaxşı kesə – övliya mənasında işlədilib.

²³³ Sulançax – yelləncək

²³⁴ Boğuşüp – dalaşır

sulanmağı bacəriy. Hunçün yaxşı naxışı huna yazıyəm ki, uun da naxışı helə olsun. Sən özünə bi gün bacərcasanı.

Huunçün diyilər ki, heş nə bacərmiyəən naxışı yaxşı oluy, yaxşı yerə düşüy, hər iş bacərən gidif pis yerə düşüy. Naxış su-lançaxda sulananındı, öy süpürəən yox. Huna görə də qızdarımı-zın çoxusu sulançağa qaçıylər ki, olara naxış yazılısın.

PEYĞƏMBƏRLƏR, DİNİ ŞƏXSİYYƏTLƏR, ÖVLİYALAR VƏ VERGİLİ ADAMLAR HAQQINDA

214-215. NUH PEYĞƏMBƏR

Nuha xəbər gəlifdi ki, dəə dünya korranıfdı, hər şeyin cütünü götürü, erkəh, dişi. Dünya suyə qərq olmalıdır. Guyə o vaxdı da gəmini düzəldifdi, yiğanda bu xaçpərəsdər diyax, ermənilər diyax, hamsı acığa Nuhun gəmisinə gidif oturuflar, mur-dalliyiflər də. Bivaxdı Nuh peyğəmbər gəlif baxıf görüşfdü kü, gəmi bi şeyə yaramır. Murdalliyiflər, tualetə döndəriylər. Allaha şikaat eliyəndə Allah diyifdi ki, elə iş eliyərəm ki, olar özdəri tə-mizdiyər hunu. Gəlif bulara qotur düşüy. Ha... Bivaxı gənə horanı murdallamağa gidəndə buların içində bi axsax, eybəcər arvat olufdu. Bu, isdiyifdi ki, murdallasın, qurtarif düşüfdü bunun içi-nə. Çekif çıxardıflar. Görüfdülər tər-təmiz oldu bu. Qoturu-moturu hər şeyi gidifdi. Helə oluf başdiyiflər bular tezdən zibillə-dixları şeyləri üsdərinə-basdərinə sürtüf sağalıflar. Öz zibillərini özdərinə dərman kəsifdi Allah. Helə oluf gəmini təmizdiyir. So-ra da dünya suyə qərq olur. Hər şeyin erkəyinnən, dışisinnən bir cüt götürüf çıxıfdı. Unnan sora biz artmışıx.

215.

Nuh peyğəmbərin üç oğlu olur. Han, San, Qasım (Bəlkə də əyri, düz də ola bilər). Nuh peyğəmbərin arvadı kafər olur. İki oğlu mömin olur. Nuh peyğəmbər həmişə hazırlıx görür, diyir:

– Ay Allah, qurban olum sana, axı həmişə oxuyuram, görürəm kin, qarşidan bəlalar gözdənilir. Bu bəlaların qarşısını almağ üçün nağarmalıyam? Mən nədən bilim bəlanın gəlişini? Mən bəlanın necə qarşısını ala bilərəm?

Camahatın cahilləşmiş, pisdəşmiş, manqutdaşmış, az-qınnaşmış bir vaxdı olup. Onda deyir ki, yuxularında məlakələr gəlip deyir ki, ya Nuh, nə zaman ki, həyətə çıxanda gördün, təndirinin içinnən su qaynıyıf çıxır, onda bil ki, bəla yaxınlaşır. Axır zaman gəlir, bəla yaxınlaşır.

Ama Nuh peyğəmbərnən arvadı həmişə tərs mütənasibdə olur. Gəlir deyir ki, sənin qurdugun təndir budu.

Diyir:

– Ay arvad, axı neçə illərdi, orda çörəh yapırsan.

Diyir:

– Səən təndirinin içinnən su qaynıyor.

Diyir:

– Oldu.

Yüürür arvadını da çağırır, oğullarını da çağırır, kəndə də məlumat verir kin, üş gүnnən sora bizə bəla var. Üçüncü gün bəla gəlicaxdı. Gəlin gəmiyə minin.

Gəmi həkqında çox olufdu rəvayətdər. Onu danışsam, çox uzun gidər. Nuha əyan olur ki, bəla gəlir qarşidan.

Diyir:

– Ya Rəbbi! Bəla gələndə yer, göy suya, selə qərq olan-da bəs mən nə eliyim?

Diyir:

– Gəmi qayıır.

Nuh peyğəmbər də ən gözəl dülgərrəri, usdaları, xarratdarı topluyur. Məlakələr ona böyük bir qışın sinə sümüyünü gösdərillər ki, bu fason, böyük bir gəmi hazırlıramışan. Çağırır ən gözəl, qüvvətdi usdaları. Usdalılar gəlir, çertyojunu verir, əməy hakqısını artıqlamasıynan verir ki, belə bir şey yaratmalıyıx. Usdalardan ən gözəli, ən qoçağı yiməhdən doymur. Onu çağıranda diyillər:

– Ay Nuh, onu yiməhdən doydura bilmicəhsən.

Diyir:

– Gəlsin baxarix.

Diyir:

– Əli səliqəlidi, bacarığı var, ama yiməhdən doymur.

Gələndə diyrir:

– “Ya Bismillah-ir rəhman-i rəhim” deyin, işə başdiyin.

Hər işə Allahın adıynan başdasan, hər iş uğurlu keçər.

Usda çörəh yiməyə başdiyanda diyrir:

– Ay usda, əl saxla, bir “Bismillah” elə.

Diyir:

– Yox, mən o sözü diyə bilmərəm, dimərəm.

Diyir:

– Mən san, a nə didim ki, ay usda, sənin acığın tutur, duruf mənnən küsüf gidirsən.

Diyir:

– Sən man, a didin, “Bismillah-ir rəhman-ir rəhim” dinən. Mən də onu diməy isdəmirəm.

Diyir:

– Oldu də. Başda.

Bir az yiyir, görür ki, ay aman, mən doymuşam, artıq yi-yə bilmirəm.

Diyir:

– Sən man, a nağardin? Mən yi-yə bilmirəm.

Diyir:

– Mən ki sanıa heş nə eləmədim. Allahın hökmü bu qədər güjdüdü.

Bular gəmini hazırlayıllar, düzüllər, qoşular. Bu inam-sız cahillər peyğəmbərimizə çox nənəcib, alçax, təhqiqredici sözdər yağıdırıllar. Yağdıranda diyir:

– Ya Rəbbi, qurban olum, Allah, saa, mən sidqi-ürəhdən sənin hər əmirrərini yerinə yetirirəm.

Bir gün də gəlir görür, gəmi hazırkı. Tərtəmiz, gözəl, hazır gəmi. Evə gidip, qayıdıp gəlir ki, hamısı insan nəcəsatıynan doldurulufdu. Peyğəmbəri təhqir eləməy üçün onu çoxlu batırıflar. Baxır, baxır, diyir:

– Ya Rəbbi, özün bilən gözəldi.

Onda yenə məlakələrdən biriynən (dört böyük məlakə var), Allah-taala xəbər göndərir ki, ya Nuh, keyfini sindırma. Millətə qotur xəsdəliyi verir. Hələ Nuhun gəmisi işə düşməmişdən, sular-sellər qarışmamışdan. Millət qotur xəsdəliyinə tutulur. Qotur xəsdəliyinə tutulanda yenə də malakələrnən vəh gəlir Nuh peyğəmbərə ki:

– Ya peyğəmbər, ya Nuh, qalx ayağa, dinən, ey cama-hat, siz bu qoturdan azad olmalısınız.

Durur, millətinə diyir:

– Siz bu bələdan azad olmalısınız, bunun da dərmanı gəmidəki nəcasatdı. O nəcasatdan kim alıb üsdünə, başına belə çəkərsə, sağalcaxdı (Onnan qalıfdı ki, murdarı murdar aparar. Həmin sözün yaramma kökü ordandı).

Kimi inanır, kimi inammır, bəziləri diyir:

– Əşİ, diyir, diyir. Gidiv eliyax da, hər şeyi su təmiz eliyir.

Bax b1 söz də gəlir ki, hər şeyi su təmiz eliyir. Kim görür o nəcasatı, sürtür üsdünə, başına, qoturdan azad olur. Bu-nu görən ətraf mahaldakılar da gəlir ki, bəs Nuhun gəmisində-

ki nəcasat bu eybəcər xəsdəliyin dərmanıdı. Axırda gələnnər görüllər, gəmidə heş nə yoxdu sürtmağa. Yanı bəs bizə nə olsun? Bizə axı heş nə yoxdu, o çirkafdan, nəcəsatdan heş nə qalmadı. Götür vedrəni, suyu, əsgini, o gəmini sil, suynan bədənini ooxala. Bı vasdeynən gəmi elə olur, gül kimi, tər-təmiz. Allah-taala hər şeyə qadirdi. Gəmi də hazır olannan sora genə də peyğəmbərimizə – Nuh peyğəmbərə vəh gəlir ki, indi bəliyə²³⁵ hazır ol. Təndirdən su çıxanda bil ki, o, sənin üçün bir eyhamdı. Bir də baxır görür kü, arvat səhər tənginəfəs gəlir ki, sənin tutduğun iş andırı qalsın, sən fərsiz, sən pis adam-san. Düz iş tuta bilmirsən, sənin təndirinnan su qaynıyr.

Diyir:

– Ay arvat, bu qədər illərdi sən bu təndirdə çörəh yapır-dın, indi mən pis olası oldum?

Durur ayağa, diyir ki, camahat sağ olsun, bizə bəla gə-lifdi. Hamımız suya qərq olcax. Gəlin gəmilərə yiğilin. Su gəldixca gəmi üzə qalxcaxdı, sağ qalacasın,IZ. Onda birinci arvadı iman götirmir. Diyir ki, elə dünya yixılsın, sənincə nə-casatdı gəmin qalmışdı, mən gəlif minmağa? Mimmirəm. Mən hündür çinarın başına çıxaram. O böyüy oğlu da diyir:

– Mən inammıram, ata, sənin işdərin, a. Mən o minarə-nin, nə bilim, o binanın, hasarın belinə çıxaram.

Hərə bir tərəfə gidiy. İnanannar gəlir, inammıyannar gi-dir. Bütün dünya suya qərq olur. O zaman hər şeydən həyatda canlı, hər şeydən çüt-çüt – heyvanat aləminnən çüt-çüt gəmi-yə götürür ki, gələcəhdə nəsil artsın deyə. Çüt-çüt götürəndə bircə ilanı qəbul eləmir. İlən sürünen gəlir, keçəndə Nuh onu görür. Görür, diyir:

– Ya məlun, qayıt dala, səni aparmıram. Nuh bələ diyəndə şeytan tez upbanıf gəmiyə minir. Bu, axı məlun dimişdi. Diyir,

²³⁵ Bəliyə – bələya

hindî də hal-hazırda da (məllimimiz bizi onu deyifdi) hər kim ilannan qorxulu bir yerə gidərsə, disin:

– Ya heyvan, sənin Nuh peyğəmbərə verdiyin vəd yadının çıxməsin. Nuh peyğəmbərə nə vəd vermişdinsə, vədini yadına sal.

O zaman ilan onu vurmaz. Onda orda olan heyvan çəkilif yoxa çıxar.

İlan da gəlif gəmiyə girir. Qara irkli zəncilərin yaranışı həmin gəmidə yaranır. Peyğəmbərin oğluynan gəlini görür, dünya alxam-çalxamdı²³⁶, hamının əli ibadətdədi, haxdadı, duadadı. Bir vaxnan Peyğəmbər geriyə dönəndə görür kü, oğluynan gəlini öz aləmindədi.

Diyir:

– Ay evlat, üzün qara olsun sənin, indi ibadət dövrüdü. İndi Allaha yalvarış dövrüdü, bu işin dövrü döyük. Səni üzüqara olasan.

Bir də dönəndə görür, oğluynan gəlini zil qara rəhdədlər. Neqir orda yarandı.

216. SÜLEYMAN PEYĞƏMBƏR

Süleyman Peyğəmbər varrı, hər şeyin, bütün yaradılışın dilini bilən ən gözəl peyğəmbərdi. Onun hakkında qısaca onu deyərəm ki, ölüm qabağı deyifdi ki, məni basdıranda bir xayışım var sizdən. Cənazədə məni aparanda qəbr evinə qədər mənim iki əlimi cənazədən çöldə qoyun.

Adamnar narahat olur ki, görəsən bu nədəndi? Diyir ki, çox sinən,ızı sual parçalamasın. Bir nəfər diyr:

– Ay peyğəmbər, onun da mənasını denən, sora bizdən ayrıl.

Diyifdi:

– Qoy bütün millət bilsin ki, həddinnən artıq işdəməsinnər, yorulmasınnar, əldən-əyaxdan getməsinər. Mən Mül-

²³⁶ Alxam-çalxamdı – altı üstünə çevrilib

kü-Süleyman bu dünyadan əliboş gəldiyim kimi əliboş da qaydırıram. Ona görə diyir, mənim əlimi çöldə qoyun, qoy millət görsün ki, mən əliboş qayıdırıram bu dünyadan.

217. MUSA PEYĞƏMBƏR

Musa peyğəmbər bir yetim oğlan olur. Musa peyğəmbər bir səhrada gidəndə görür ki, iş qıznan bir qoca kişi var orda. Bu elə bir səhradı ki, su yoxdu orda. İki tayfa yaşıyır orda. Birri biraz zorru, qollu-qüvvətdi, biri biraz aciz. Zorru, qollu-qüvvətdinin oğulları var, acizin iş qızı var. Gözdüyüllər ki, o qolu qüvvəli, oğullu tayfa suyu qoyunnarına içirdif gessinnər. Sora yerdə nə su qalarsa, bular qoyunnarına içirsinnər. Baxır, baxır, görür qoyunnar suya qaçıır, qızdar qoyunnarı qovur. Saxlıyıllar ki, ora gessə, vurallar, qoyunnar olər.

Diyir:

– Siz niyə bu qoyunnarı qovursuz?

Musa diyir. Diyəndə diyir:

– O tayfanın qoyunnarı içif, doyuf, aralaşif burdan getməsə, bizə qoyunnarımızı suya aparmağa icaza yoxdu. Bizə diyiflər, olmaz. Ona görə.

Diyir:

– Niyə ki? Bir gün olar götürsin, birinci su içirsin, bir gün də siz.

Diyir:

– Biz acizix. Bizi olar əzişdirillər.

Qızdar suyu içirif qayıdanda qızdara diyir:

– Gün axşamdı. Sizin atanız məni qonax qəbul eliyərmi?

Diyir:

– Bilmərix. Atam bilər.

Gəllilər kişinin yanına.

Diyir:

– Bu gecə məni bir Tanrı qonağı saxlıyarsanı mı?

Diyir:

– Tanrıya da qurban olum, qonağına da. Buyur!

Oturur, diyir:

– Niyə bu tayfa səni incidir?

Diyir:

– Ay oğul, mənim həyat yoldaşım ölüfdü. Habı üç qızım var. Habı üç qıznan bu qoyunnar mənim dolanacağımı. Mən olarnan əyaxlaşa bilmirəm. Olarnan dilləşə, olarnan bərabərəşə bilmirəm. Olardan nə məhsul qalarsa, o da mənim bəsim olur. Şükür Allahın hökmünə.

Diyir:

– Olmazmı ki, məni saxlıyasın yanında? Mən işsiz adamam. Bir yetim oğlanam. Mən sənin qoyunnarını güdüm.

Diyir:

– Bəs sən danış görəh, sənin hakqın, muzdun nə olcaxdı? Baxır, qoyunnarın hamsi ağ rehdədi.

Diyir:

– Hakqım, muzdum odu ki, ilin axırında qoyunnar nə qədər balalasa, ağ rehlər sənin olsun, onun içində Allah-taala başqa bir rəh peyda eliyərsə, o başqa rehlər də mənim olsun.

Beləlihnən, Allah-taala qoyunnara başqa rəh də verir. O rəhdə olan qoyunnar da Musa Peyğəmbərin olur. O qızdarın üçü də Musa peyğəmbəri əziz adam kimi, öz aylə üzvü kimi isdiyir. Qəşəh də bu ayleynən dolanışı olur. Bir qədər vaxdan sora bir küləhli hava olur. İldirim, göyün şakqiltisi, yerin guvultusu²³⁷ gələndə qoyunnar qaçışır. Qız qabaxda qaça-qaca qoyunnarı qaytaranda Musa tez çağırır ki, qayıt. Qayıt dala.

Diyir:

– Niyə?

²³⁷ Guvultusu – uğultusu

Diyir:

– Qayıt, sən mənnən arxada gə.

Unnan sora həmişə qadın kişidən arxada gidir (İndi düz-dü, bu dəyqə hamı diyr ki, qadınnar qabaxda gessin. Hörmət-nən diyilər ki, xanım, qabağa keş). Ama xanım arxada getmə-lidi, qabaxda kişi xeylağı getməlidi.

Diyir:

– Keç arxaya, bu qoyunnarı yiğ.

Bir xeyli gej gəllərlər. Bu qızdarın atasının qanı çox qara-lır ki, niyə belə gej? Axı bu olmamışdı. Artıx Musaan bizdən ayrılası vaxdı çatıfdı. İli bitifdi. Bu, geri qayıdasıdı. Niyə bu gecə belə gej gəldilər? Gəlir, diyr ki, ya Musa, heş mən inammazdım ki, bələ iş olar. Axı mən qızdarımı san, a həmişə eytibar eləmişəm. Niyə bu gecə gej gəldiniz? Diyəndə diyr:

– Ağam sağ olsun, bu küləyi, bu çovğunu görmədinmi? Biz qoyunnarı yiğışdırı bilmirdik.

Helə hunda qız ağlıyır, diyr:

– Ata, mən qaçırdım. Qoyunnarı yiğışdırıf tez gətirməğ isdədim. Musa qoymadı ki, keç arxiya, mən yiğaram. Musa da bu qoyunnarı topluyuf bir yerə cəm eliyə bilmədi, biz gecişdik.

Diyir:

– Oğul sağ olsun, otur görüm, neyə görə sən qızı qoy-madın, gecişdirdin?

Kişi isdiyirdi, hər şeyi açıqlamasıynan bilsin.

Diyir:

– Ay ata, soruşmasan, yaxşıdı.

Diyir:

– Disən, yaxşıdı.

Diyir:

– Qızdar çıxsın ki, mən diyim san,a.

Qızdar çıxır çölə.

Diyir:

– Qız qaçanda küləy unun paltarını qaldırır. Orda hər şey görünür. Göz alladar məni. Mənim saflığım itər. Siziyənən olduğum ünsiyətə mən xələl gətirmiş olaram. Allahın qabağında üzüqara olmuş olaram. Una görə qızınızı dala keçirdim.

Qızdar yaxşı, saf qızdar idi. Ataları da çox yaxşı idi. Musanın adamnarı yişilir.

Diyir:

– O qızdardan birini al, evlən.

Diyir:

– Axı mən onu diyə bilmərəm ona. O kişiyə mən nətəər diyim?

Diyir:

– Almax lazımdı qızdardan birini.

Bi kişi – Musanın adamlarından biri diyir:

– Biz gəlmışix Musuya elçiliğ eləmağa. Qızdarının hansını məsləhət bilisan,sa, birini ver.

Ata belə baxır, baxır, diyir:

– Musa oqqədər qabliyətdi, o qədər mərfətdi, o qədər gözəl, saf adamdı, mən bilmirəm, mənim qızdarım ona layixdi, ya yox?

Qızdardan biri diyir ki, ata, mən sənin gösdərdiyin bütün tərbiyələri alcəm. Məni ver Musuya.

Buların toy vaxdında ata gəlir, qız qapıdan çıxanda bir dənə daş qoyur cibinə.

Diyir:

– Ay oğul, daş qoymuşam cibinə, daşa dönəsən. Kanfet qoymuşam əlinə, şirin olasan. Ayaxdan küt olasan, gözdən kor olasan, dildən lal olasan. Özün, da bu daş kimi olasan, gidif xoşbəxd olasan.

Bular gəllərlər. Musa gülümsüyür. Hamı diyir:

– Bu nə nəsiyətiydi ki, ata qızına didi?

Görüllər, Musanın gözəlliyi bir az da artdı, qəlbi şən oldu. Daa aylə quruldu. Bular, ər-arvat öz mahallarına gəlməlidilər, böyük suyun üsdünnən keşməlidilər. Gəlillər, gəlillər, bir tərəfə çatanda görüllər, bir qoca kişi namaz qılır. Gəlif keçən vaxı diyir:

– Qardaş, mən də namaz qılıram, gəl çüt qı lax.

Bular təkrar namaz qılıllar. Gidəndə ikisi də bular sudan keşməlidilər. Sudan keçən vaxı diyir:

– Ya mömin bəndə, bu sudan keşməliyix.

Diyir:

– Yaman çətindi.

Diyir:

– Axı sən Allah qulusan, niyə keşmaxdan koruxursan? Keç!

Diyir:

– Suda boğularam, bataram.

Musaan əlinə Allah-taala bir əsa yetirir. Əsanı belə atır suyun üsdünə, əsa körpüyə dönür. Əl-ələ tutuşuf bilar keçil-lər. Bular keçəndə namaz qılan kişi diyir:

– O əlindəki əsanı atdı, körpü oldu. Mən də keşcam ordan.

Bu da əlində namaz qılanını atır, onun üsdündə özü oturur. O da keçir o üzə.

Diyir:

– Şükür san,a, ya Rəbbi, mən bu qədər də imannı dölyü-düm. Musa, san,a minnətdaram. Sən səvəfsan,

218. MƏHƏMMƏD PEYĞƏMBƏRİN MİZAN-TƏRƏZİNİ DÜZƏLTMƏSİ

Diyi, Allah-taala Məhəmmədi peyğəmbər eliyənnən soram didi:

– Ya Məhəmmət, saa mən hər şeyi vermişəm. Sənin, ixdi-yarındadı, millətin,

Millətinnən ötəri ağlıyi ho. Diyi, günahı, suvavı olannarın hamısının günahının üsdə elini qoyır, tərəzini düzəldiy, mizan-tərəzini. Mənim millətimin günahı çox olmasın, diyi. O qəddər millətini çox isdiyir.

219. PEYĞƏMBƏRİN YARASANI YARATMASI

Peyğəmbərə diyiflər ki (hansınasa də) həvlə bi dənə quş yarat ki, elə bil ki, qadın kimi aybaşısı olsun, güləndə adama oxşasın, uçəndə qanadı olsun, quş olsun. Unda inanarıx sənin, peyğəmbərriğin,a.

Diyir:

– Yaxşı.

Yaradıy yarasanı. Eşiyə tulluyü ki, buyurun,. Hindi həy-qətən də yarasa güləndə adama oxşüyü, aybaşısı oluy qadın-nar kimi. Həm də kor oluy.

220. DƏMİRÇİLİK PEYĞƏMBƏRDƏN QALIB

Dədəm dəmirçiydi. O diyirdi ki, dəmirdən insan düzəldərəm, ancax nəfəsini Allah versə. Dəmirçılıx peyğəmbərdən qalıfdı. Bilminəm, Davut peyğəmbərdi, hasıdı, yadımda yoxdu. Bu, dəmirçi olufdu, ilk dəfə bu işdiyəndə kəlfətin-zad ol-muyüfdü. Pramoy oddan qızmış dəmiri əlinə götürüfdü. Bi vaxı it yatanda qızını qızının üsdə çəp qoyuf (qavax qışdırını), yatıfdı. Dəmirçi də, peyğəmbər də fikirrəşifdi ki, helə bi şey düzəldim ki, əlimi oda soxmuyüm, unnan isdifadə eliyim. Başdiyifdi kəlfətin düzəltmağa. Başdiyifdi kəlfətinnən almağa. Görüfdü kü, heş udobnu döyül də. Əlnən tutan şeynən işdəməh hara, bi də var ki, ayri şeynən tutuf işdədəsən. Ha... Kəlfətini tulluyuf təzədənnən əlini uzadıfdı alماغا, əli yanıfdı. Unnan soram çox fikirrəşifdi. Allahın elçisi Cəbrayıl gəlidid.

Diyifdi:

– Axır məəm həblə oldu.

Diyi:

– Allahdan soruşərəm. Allahdan soruşüf gəlifdi.

Diyi:

– Bijdih çıxdı. Bijdih çıxartdığınına görə, mən də hunu qadağan elədim, əl yanmalıdır. O, özü çıxartdığı bijdiynən işdəsin, dəə əlini oda vurmasın.

Bayax yumruğuyunan əzirdi, hindи çəkişnən əzifdi dəmiri.

221. CƏRƏNİN²³⁸ BÖYRÜ NİYƏ YANIQDIR?

Dimax, Məhəmməd peyğəmbərin qızı gidifdi havı Həsən, Hüseyinin – hoların atasına, Əliyə. Bunun kişsi arvad alif getirəsi olufdu. Arvad gələndə Məhəmməd peyğəmbərin qızı da sacə çörey bişiriy. Bu da nə qədə eliyi, çöreyi bişirif qutarmayı. Dəə arvat gəlif çäçcaxdan içəri girifdi (O vax çäçcax olufdu). Çäçcaxdan giriy, xamır qutarmayı. Atası da, diyi, başıin üsdə duruy.

Diyifdi:

– Ay ata, naarım? Bu xamır qutarmadı. Arvat da gəlif çatıy yaxına.

Diyifdi:

– Bala, kündədən qopart, xamırın içiñə çırp, hunda berekəti çekilcaxdı.

İki dəfə helə eliyən kimi görüfdü qavaanda xamır yoxdu. Cəlt duruf (eşdə cərə ağacı olufdu), cəriyə dalını söküyüb həvlə baxıfdı gələn arvada. Baxanda bi də görüflər arvadin taraannan²³⁹ tüsdü qalxiy. Taraan isdisi cərəni yandırıfdı. Arvat gəliy

²³⁸ Cərə – calaq vurulmamış tut ağacı

²³⁹ Taraannan – kürəyindən

diyə yanqısının od alıfdı güyə (Nağıl kimi şeydi). Cərədən görüflər tüsdü qalxıy. Cərənin, calğa²⁴⁰ ağacının bi böörü baxısan, ki, yanın kimi olufdu. Qaralıfdı elə bil. Hunnan qalıfdı.

222. VEYİS BABA

Veyis baba qırx il dünyüyü kor baxıfdı. Sora Allah-taala diyi, buna bi vergi verifdi. Bütün millət bunun yanına gəlifdi ki, Veyis bala, mən qavağa düşə bilminəm, mən nətəri eliyim? Yol gösdəriy də, düzgün yol. Buna məsləhət verifdi. Hələ də hamı, diyi, buun məslatiynən yaxşı yaşıyifdi. Bi gün, diyi, ho dağı dağıdası bi dənə cavan oğlan gəliy buun yaana. İşdəmağın dərdinnən bekar-bekar orda oynuyü, burda nə axmaxlıx eliyi.

Diyi:

– Θ, mən də ho Veyis babaan yaana gidicam. Görüm maa nə diyi? Dolana bilminəm mən.

Nəsə, diyi, gəlir görür o qədər camaat var. Diyi, bivaxı nööbə buna çatdı. Axşəmtəri olufdu diyi, həblə (biz söhbətləşəndə hava qaralırdı – top.). Bu əlinnən tutuf bilirmiş, diyi.

Diyi:

– Oğul, əlini maa ver.

Əlini veriy, baxıy buun əlinə. O dəyqa biliy ki, bu cavandı. Enerjilidi də. Nəsə diyi, ki, oğul, sən gəl bi eşiyə çıx, qarandıx vaxdı. Ora-bura bax, sora gəl man, a dərdin, i dinə. Nəsə, bu düşüy, görüb ə, Ay dağın dalınnan doğuf qalxıfdı, yarasalar uçuy, yerdə xazallar. Görüb də hər şeyi. Girir içəri.

Diyi:

– Bala, nə gördün, i?

Hayəndi də buna.

Diyi:

²⁴⁰ Calğa – calaq vurulmuş tut ağacı

– Valla, baba, Ay doğuf dağın dalınnan qalxıfdı, yarasa belə uçuy, xazallar belə tökülüfdü.

Diyi:

– Ay oğul, gör sən taleyin,nan nə boydə nəməhrum²⁴¹ adamsan,. Sən elə dolanası adamsan, ki, sənin, qavaan,a heş kim çıxa bilmiyə. Amma sən özün,u axmax yerinə qoyüfsan,. Mən qırx ildi kor baxıyəm dünyayə. Amma Allahıma naşükürrux eləməmişəm. Get, mən diyənnəri elə, diyi. Ged işdə, yer ek, yer şumna, taxıl biç, mal saxla.

Oğlan ordan kor-peşman gəlif diyi, buları eliyi. Sora diyi, ə, doordan²⁴², mən nə alçax həyat sürmüşəm.

223-230. PİR BABA

Məhəmməd əleyhissəlam salavatullah dünyayə gəlmaxdan, islam dinini yaymaidan qavağa Pir babanın hökmü oludu. Diyilənə görə, Həzrət Əli yəhudilərnən dava eliyəndə gəlif görüfdü kү, bi kişi cüt ekiy.

– Salam.

– Əleyküməsalam.

– Baba, bizim ajdiğimiz var, bizə harda bi loxma yimax verəllər?

Diyi ki, qosunun,u saxla, mən san,a yimax verərəm, yi-yərsan,. Baxıf görüylər ki, bi adamnıx qazandı ocaxda.

Diyi:

– Baba, bizə kim vercaxdı yimağı?

Diyər:

– Mən.

Diyər:

²⁴¹ Naməhrum – burada naşükür anlamında işlədilib.

²⁴² Doordan – doğrudan

– Hardan?

Diyər:

– Qazannan. Qoşunu saxla.

Qoşun atdan düşüy, dincəliy, yimağı qazannan töküy, veriy. Baba diyi:

– Kim doymasa, disin, bi də verim.

Görüylər ki, qazan balacə, içinnən çıxan çox. Atını mif süvar olanda diyifdi ki, baba, mən Həzrət Əliyəm, həblə gidiyəm. Biddən berkə düşsəm, man, a köməh eliyə bilərsən, mi?

– Berkə düşsan, dinə, ya Pir baba, özunu yetir.

O da gidiy, nəsə yəhudü çox oluf, diyi:

– Ya Pir baba, özunu yetir.

Eteyində arpa sepən yerdə arpeynən qoşunu qırıy. Özünə də diyi ki, qəyidif burda axşəmliyərsən. Yəni qazan aslığı yerdə. Gəliy bu qazannan yiyi, diyir:

– Baba, axı mən san, a yalvardım, niyə man, a köməh eləmədin?

Diyi:

– Gəlmışəm.

– Görmədim.

Diyi:

– Axı sən məni görə bilməzsən, dalın, a el çehmişəm ki, ...

(Burada kaset qurtardığı üçün söyləyicinin nitqi qırılır – top.).

Göndəriy, qoşununnañ, bi neçəsini ki, ölənnərin üreyin-nən arpanı çıxarıy. Ölən yəhudü qoşununnañ yarif, aprasiyə eliyif görüylər ki, üreyin içində arpa. Diməli, salavatullahdan qabağa o kişi olufdu, burda yaşıyifdi.

224.

Bi gün bi kişi yoldan keçəndə (əkin zəmisinin börün-nən) görür ki, bi kişi başında çalma, əlində orax, biçin biçir. Una salam verir, böördən keçif gedir. Arpa biçən kişi də diyi:

– Nəvax lazım olsam, mənim adımı çekərsən._i

Diyi:

– Yaxşı.

Bir az gidiy, meşiyə giriy. Bunu müşədə diyax ki, qacaxlar tutur, soyullar bunu. Bu görüb ki, əl-ayağı heş yerə çatmir. Qaçaxlar da çoxdu. Baxıy Allaha, yerə, göyə.

Diyi:

– Ey biçin biçən kişi, sən özün mənim köməyimə çat.

Adını bilmiyi bu kişinin. Hunda bu kişiyə elə bil hayan olur. Ho bişdiği arpanı xəşmeynən²⁴³ atrı holara. Horda qaçaxların hamısı yixılır, qalır. Bu gəlir biçin biçən kişinin yanına.

Diyi:

– Ay qardaş, bu nə sirdi, maa agah elə. Məni soyan adamnar elə bil ki, biddəncə özdəri yixildilər helə.

Diyi:

– Ay qardaş, mən Allaha ən yaxın adamam. Mana hayan oldu ki, sən bəhdəsan, horda. Bişdiğim arpanı olara atdım, qırma kimi. Ho, olarin bədəninə sancılıtdı. Kim isdəsə, gedif yoxlıya bilər.

Diyi:

– Bes sənini, adını, nədi?

Diyi:

– Mənim adım Pir babadı.

225.

Pir baba qocə kişi oluy. Əkin əkir, toxum səpir. Şah qosunüyən keçif gidirmiş yolnan. Şah bunu lağa qoyür kü, ə kişi, qocə kişisan, get bi tərəfdə otu. Sənini, bu vax işdiyəsi yاشın, döyüll. Belə, helə.

Diyi:

²⁴³ Xəşmeynən – xışmayla, ovucla

– Şah, hara gedirsən?

Diyi:

– Qonşu şahnan dava eləmağa, müharibə eləmağa.

Diyi:

– Harda?

Bu bilmir bu kimdi də.

Diyir:

– Əyər bərkə düşsanı, məni çaararsanı.

Gedir, horda görür bi vax, qoşun qutarıfdı. O biri, əks tərəf bunu yiyor də, qoşun qutarıfdı tamam. Nəysə, yadına düşür.

Diyi:

– A kişi, kömeyimə çat.

Bu, burdan, diyi, o səpdiği toxumu elə tulluyür kü, o toxumun hər biri bi gülə əvəzində gedir ho düşmən tərəfin hansı əsgərinə deyir, öldürür. Bir vaxı bu qələbə çalır. Gəlir. Hor-dan keçəndə diyi:

– Ə kişi, sən gənə burdasanı?

Diyi:

– Ə kişi, dara düşdün, məni çağırıdın, hindı man, a gənə belə diyisanı?

Çaardım, diyi, gəlmədinı.

Diyi:

– Mən gəldim, sən görmədinı.

Diyi:

– Nətəri? Necə sübut eliyə bilərsanı?

Diyi:

– Sən get, yoxla. Sən öldürən əsgərrəri qılışnən öldürüfsanı, mən öldürənnərin hamsı arpeynən ölüfdü. Nə qədər arpeynən ölən var, oları mən öldürmişəm. Qılışnən öləni sən öldürüfsanı.

Gidif görüy özü cüzi öldürüfdü, coxu arpeynən ölüfdü. Arpa deyif, deşif öldürüfdü.

226.

Bi günü hardansa bir ordu gəlir, səf eləmirəmsə, Gür-cüsdana gidillər – muharibiyə. Billar da ac olullar. Nəsə, Pir babanın yanında dayanıllar. Diyillər ki, bes belə-belə, biz aj-mışix, bizə həm yimax, həm su lazımdı.

Diyir:

– Gözdüyun, səbirri olun.

Onun bir balaca qazanı olur, orduda da yüz-iki yüz nəfər olur də indi. Balaca bir qazanda yimax bişirir. Ofşum, yimax bişir. Gətrir qazanı qoyur, paylıyəndə sərkərdə diyi ki, bəs bu qazan kimə yetcaxdı? Bu, üç-dört nəfərrıxdı.

Diyi:

– Sən səbirri ol.

Nəsə, qazannan hərəsinə bir çomçə verir, paylıyır. Ofşum, hamiya çatır yimax, hamı da doyur. Baxıf məhətdəl qallılar. Yəni bu boyda balaca bir qazanda bu boyda orduya yimax? Bu, Allah-taalanın möcüzəsidi. Sora bular gidillər muharibiyə. Diyı ki, Pir baba, səən möcüzələrin, çıxdu, sən Allah-taaliyə dua elə, biz qalib gələx.

Diyir:

– Yaxşı, siz gidin.

Diyi:

– Bəs sən gəlmirsəmmi?

Diyi:

– Yox.

Diyi:

– Bəs bizə nətəər köməy elicasan,?

Diyir:

– Siz gidin, orda görcasınız məni.

Nəsə, diyir, bular gidillər, muharibədə bu gidən adamlar uduzullar. Görüllər ki, düşman çıxdu, qayıdış gələ bilmillər.

Burda da baba arpa sepir. Sora buna vəh gəlir, elə bil ki, Al-laḥ-taala tərəfnnən. Bu, arpanı belə atanda həmən o atlığı arpa orda düşman tərəfin əsgərrərinə deyir, qırma əvəzi bulara derişir²⁴⁴. Başdiyir oları öldürmağa. Bular da məhətdəl qalıllar ki, biz qılınc çalmadan buların hamısı qırıldı töküldü. Sora muharbədən qalip qayidəndə babanın yanına gəllər.

Diyillər:

– Baba, sən gəlmədin, bizə köməy eləmədin, biz özümüz zornan qalib gəldix.

Diyir ki, orda ölünnərdən bi nəfər gətirin gəlin, mənim yanımı. Nəsə, diyr, gidillər, düşman tərəfnnən ölü gətirillər.

Diyir:

– Ona baxın görün, siz öldürüsünüz, yoxsa mən öldürmüşəm?

Baxıllar görüllər qılınc izi yox, bi iz yox. Bədəninə baxıflar, görüflər, arpa. Arpanın dənəcihləri bədənidədi.

Diyir:

– Mən burda arpa sepmişəm, arpa orda oların bədəninə qırma əvəzi doluşdu, oları öldürdü.

Yəni babanın möcüzələrinənən, rəvayətlərinənən biri də budu.

227.

Zakataladan bi dəsdə adam Pir babıyə ziyarata gəliy. Qurban kesif bişiriylər. Biri gəlif qazanın ağızını açıy, doğranan etdi də, qeyniyi qazanda. Baxıf görüy kü, bi yekə ilandı, qazanda qeyniyi. Arvat qorxuf tez dala çekiliy. Oğruncə²⁴⁵ öz adamnarına diyi ki, həblə iş var. Kesdiğimiz qurban ilana döñüf qazanda qeyniyi. Gəlif hamsı baxıf, sesdərini çıxartmıyiflər, qoyuf helə gidiylər. Bular gidənnən sora horda adamnar məhətdəl qalıylər ki, hablar niyə yimiyyif getdilər? Qazanın

²⁴⁴ Derişir – dərişir

²⁴⁵ Oğruncə – gizlincə

ağzını açıf görüylər ki, adı etdi, qəyniyi. Bayax buların asdığı etdi, qəyniyi. Diyilər, haa, qurban eti haram olufdu, hunuçün ilana dönüfdü, yiye bilmiyiflər, qismət olmuyüfdü. Oğurrux olufdu, nəysə. Pir baba unu qəbul eləmiyifdi.

228.

Bi kişi haram pulnan qoç alıf Pir babıyə aparar. Orda yı-
ğışıylər qoom-əqrəba hamı. Qurbanı kesif yaxşıca, doğruf
asıylər, bişmağa. Dəə hərəsi öz işində, ziyarati gezmaxda
oluy. Birazdan başdıyilər ki, guyə yiyif-işsinnər də apardıxları
qurbaan etinnən. Bivaxı qazaan ağzını açəndə görüylər ki,
qazaan içində ət-zat yoxdu, ilannar var, ilannar qəyniyir
qazanda. Səysənif hamısı dala çəkilillər. Mollanı çaarillar.
Molliyə diyillər ki, bes habı nədi? Molla da başə salıy ki, bu
haram pulnan alınan qurbanı. Get, zəhmət çek, qazan, öz
alın terin, nan qazandığın pulnan qurban al, öz əhdini yerinə
yetir. Bu, Allah tərəfinnən qəbul olunmuyüfdü, una görə də
gözə belə görünüy.

229.

Həmin ho Pir babada su çıxan yer at nalı formasındadı,
Ay formasında. Pir babaan atının ayağının basıldığı yerdən su
çıxiy. Pir baba susuyü, su tapbıyı. Getdiği yerdə at ayağını
berk yerə vuruy. Hordan su qəyniyi. Pir baba su içiy.

230.

Pir babada dağdağan ağaçı var. Ho ağacın toxumlarını
uşağı olmuyən arvatdar atıylər²⁴⁶, uşağı olsun.

²⁴⁶ Atıylər – udurlar.

231-252. ŞEYX BABA

Represiya döründə Şeyx Əhmət babanı tutuylər. Əlləri qandallı arabeyə mindiriylər ki, aparsınnar milisiyyə. Arabaçı öküzdəri nə qədər vurursa gessin, öküzdər qan-terə batıylər, ayaxlarını götürüf qoyə-qoyə duruylər. Şeyx Əhmət baba diyi ki, ay oğul, öküzdəri döymə. Diyi ki, axı getmiyi araba. Ara-baçıyə diyi:

– Sən qaç²⁴⁷.

Özü üzünü çöörüy öküzdərə diyi ki, ay Allahın heyvannarı gidin.
Öküzdər arabanı sürüf aparıllar milisyeyə.

Sora bunu aparıllar elləri qandallı. Bunu salıylər demir qapının arxasına. Guyə ki, ən təhlükəli din xadimi də bu. Hunu helə salıylər. Səhər gəlif yoxluyəndə görüylər ki, kişi²⁴⁸ həyətdə – göy çəməndə namaz qılır. Bi gün, iki gün belə. Sora bu yuxarı milisyənin böyühlərinə xəbər veriyərlər ki, bes belə bir adam tutmuşux, amma belə bir vəziyyət alınır. Böyühləri buna diyi ki, una deyif dolaşmıyın.

232.

Şeyx babaan məhləsinə gəlif iki dənə oğru girivəni sa-vaxa kimi partdiyitdilər, çıxa bilmiyitdilər. Savax ertə Maral baci duruf görüdü ki, məhlədə duruflar.

Diyifdi:

– Kafər, çıxın, məhlədən, biiləm nəyə gəlmisin, iz. Yeriyin,

Ziyarat yəəsidi ho. Fatma nənəən qızıdır Maral xala. Şe-yix babaan nəvəsidi.

²⁴⁷ Qaç – burada kənara dur anlamında işlədilib.

²⁴⁸ Söyləyici Şeyx Əhməd babanı nəzərdə tutur – top.

233.

Qaynatam danışirdı ki, bunu anası uşax vaxı aparıfdı ho Şeyix babaan öyünə, Şeyix babaan saalığında. Uşağıydim, diyi, mən, anamnan getdix. Öyün alt mərtəbəsində arvatdar otururdu uşaxlarnan. Üsd mərtəbədə də kişilər. Şeyx baba da hordeydi. Sora, diyi, mən beh susamışdım. Üreyim yanydı, həvlə nəfəs ala bilmiyidim. Sora, diyi, öydə işdiyən qulluxçu gətirif, diyi, məən qavama bi isdekan çay qoydü, uşaan qavaana. Sora, diyi, burda olan arvatdar didi:

– Niyə bi dənə ho uşağı? Bes biz də susamışix.

Didi:

– Hunu maa baba diyifdi, altda uşax var, uun üreyi berk yanıy. Una tez bi isdekan çay dəmnə, apar ver.

234.

Bi dana oluy. Bunu Şeyix babıyə qurban diyilər. Danıyə baxıylər, yekə öküz oluy də. Hindi aparmax isdəmir. Nəysə diyillər, a kişi, sən dimisan_i, apar. Gedəndə yolda diyi ki, baba almaseydi, qəytərif gətirərdim. Aparır çatdırır. Şeyix baba çıxır, diyir ki, ziyaratı hərrə, qaytar apar, get.

Diyi:

– Yox, san_a getimişəm.

Diyi:

– Sən man_a dana dimişdin_i. Hindi bu öküzdü. Uyğun döyüll.

Hordan qaytarif gətirir.

235.

Mütübillah baba, Pir baba, Mahmit Axund baba, bi də Şeyix baba – hoların üçü qardaş oluflar, diyi. Şeyix babaan bi atı olufdu. Ho at havada uça bilifdi. Şəxsən mən özüm mal ax-

daranda ho Karxana qoruğunda²⁴⁹ qavirrix var. Ho qavirriğin bööründə bi yekə daş var. Ho daşın üsdündə atın nalının izi duruy. Guyə Şeyix baba uçuf atnan qardaşdərinin yaana gidəndə, at havadan düşüfdü ho daşın üsdünə. Nallarının izi hora düşüfdü.

236.

Biz Zakatalada işdiyidix, bi qocə kişi söylüdü kü, babamgil burası ziyarata gələllər, Şeyixlara. Molla Musdafaan dədəsi (əsas Şeyix ho olufdu) Şeyix Əhmət babaan yaana gəlirmişdər. Buyəndə paprıldarını, neyləri varsa, yeşirif²⁵⁰ gidişlər. Sora yolda biri diyifdi ki, mən bal isdiyirəm. O biri də diyifdi ki, mən salma çay isdiyirəm (Şirin çayə salma çay diyidilər. O vaxı axı qənt-mənt qit olufdu. Məyən²⁵¹ varrı adamnarda, addım adamnarda²⁵² olufdu). Bular gidiş oturuflar babaan öyündə. Yiyən vaxdı bal isdiyənə bal gəlifdi, şirin çay isdiyənə şirin çay gəlifdi. Paprusçü²⁵³ birəz oynə-buynə qurcələnifdi. Bunun yaanda işdiyən olufdu də, suxdası²⁵⁴, neyi olufdu. Buna işarə eliyifdi ki, apar huun qavaana paprus qoy. Paprus qoyəndə bu çəhməy isdəmiyi də, utanıfdı babadan. Diyifdi, adam heş vaxdı yol yoldaşını yolda yeşirif gəlməz. Sən paprusçusan, burda qurcuxman, tutufdu çehmağa. Çəh, mən icaza verirəm.

237.

Guya sifdə una şeyxlıq veriləndə Qarasovda çəltiy əkil-lərmiş. Xəsdələnifdi. Belini hora sancif gəlifdi (Bel hökumət

²⁴⁹ Karxana qoruğu – Baş Göynükə Baş Şabalıd əndinin arasında yerləşir. Əvvəllər orada qırəmit bişirərmişlər.

²⁵⁰ Yeşirif – gizlədib

²⁵¹ Məyən – müəyyən

²⁵² Addım adamnarda – adlı-sanlı adamlarda

²⁵³ Paprusçü – siqaret çəkən

²⁵⁴ Suxdası – ziyarət müceviri

buraxannan yox, hindikilərdən yox ha, unu demirçilər düzəldirdi, yalnız çəltihçilərə lazım olurdu). O da çox ağır olufdu. Gəlif uzanıfdı. Yoldaşdəri isdiyiflər ki, buun belini ordan götürüf gəlsinnər. İkisi gücənif çıxarda bilmiyifdi yerinnən. Gəliflər buun yaana.

Diyiflər:

– Sən axı belin,ı gətirmədin.

Diyifdi:

– Filan yerdədi.

Diyifdi, yoldaşdərinən birinə ki, get, al, gə.

Diyifdi:

– Axır biz ikimiz çıxarda bilmədix sən sancən yerdən.

Diyifdi:

– Hindi mən icaza verirəm. Sən get, al, gə.

Gidif rahatdixnan alıf gəlifdi.

238.

Şeyx babaan nəvəsini Sovet hökmətinin adamnarı güllələ-mağə aparıflar. Faytunə (iki atmı, üç atmı qoşulən arabiyə) min-diriflər. Nə qədə döyüflər, bu atdar dartmiyifdi. Soradan bunun yazığı gəlif diyər ki, aç atdarı, bi at bəsdi.

Diyər:

– Əşİ, üç at dartmıyi, nətəri yanı bi at bəsdi?

Diyi:

– Əşİ, mən san,a diyirəm, o biri atdarı aç, döymə. Mən icaza veriyəm, hindi gidəsidi.

Unnan sora bir at dartif aparıfdı. Salıflar bunu kepezeyə də, türmüyə. Diyifdi ki, məəm qapımı bağlamayıñ, hökmət-nən hökmətdix eləmax olmaz. Amma qapını açıx qoymuyülər. Bi vaxı bunun qapısında durannar görüflər ki, Şeyx baba hər namaz vaxı eşdə namazını qılır, gənə qufullu qapıdan keçir,gidir. Gidəllər, bööhlərinə diyəllər ki, həvlə-həvlə.

Diyər:

– Ho kişiin qاشmax fikri olseydi, qaçardı. Uun qapısını açıx qoyun.

Qapını açıx qoyuflar, görüflər qaşmıyı. Gəlif diyiflər:

– Niyə qaşmıyisan?

Diyər:

– Mən Allaha tabeyəm. Ancax bu da hökmətin böyüdü, bimiz də böyüümüzdü. Una da tabe olmalıyix. Məni tapif gətirməyə nə var ki? Mən qaşsam, qaçaram, ancax qaşmırıam. Qanuna rayət eliyirəm, bu, yerin qanunu, olara da rayət eləməliyix.

239.

Şeyx babaan yaana gələnnər, diyi, paprus qutusunu, qəlyanı çöldə, daşquraan arasına qoyuf, sora yaana keçərdilər. Gəlif keçəndə diyi, oturuf danişirdi, dərdiynən maraxlanırdı. Sora diyidi, di dur get, ho daşquraan arasına qoyduğun, yoldaşın, səni gözdürür.

240.

Səkidən biri gəlmışdı, arxitektur oğlanyidi diyi. Elə hərəkətdər eliyidi, on adam tutuf saxlıyə bilmiyidi. Otu-zadı götürüf yiyirdi. Yaana getirdilər, diyi, oturduf bir az söhbət elədi. Oğlan elə bil sehirlənmişdi. Dəə evvəlki adam döyülmüş elə bil.

Sora, diyi, bi də gələndə anam bunu yolda görüs qacər. Dalında da güyüm²⁵⁵. Su, diyi, lakqa-lak axıf tökülüy. Sora gəldi ki, diyi, ay Hidayət dayı, yer yarılmadı ki, yerə girəm. Mən keçən dəfə nə hərəkət eləmişəmsə, ho gəlin məni görüs yolboyu qaçıtdı.

Dəlidi də, zincirrənif gəlifdilər, sora da olurdu hağıllı-basdı. Helə şeylər çox oludu. Lap elə habraan özündə də, bi də görüsən, cavan qız usaxları-zat gəlirdi, dədəm irəhmətdiğin sağılı-

²⁵⁵ Güyüm – səhəng

ğında da. Soradan göründün, kü, yaxşı olurdu. Bi də göründün, kü, biri it kimi hürür, biri xoruz kimi çaarır. Yaana getirən kimi sağalırdılar.

241.

Sovet qurulan vaxı, Şeyx babaan oğlunu tutuf, nəvələrini tutuf aparıfdılar türmiyə. Öylərini dağıdıflar. Nəsə, çox zərbələr dəyitdi. Nəslini aynəmağa²⁵⁶ qoymüyüfdülər. Məəmət əmilərim hamsı represiya olunuttular günahsız. Yeddi-səkgiz dənə qardaşdən bi dənə dədəm rəhmətdix qalıtdı. Hamsını bi dənə-bi dənə aparıfdılar, gülləliyitdilər.

242.

Yoldaşımın bööh qardaşını – Məəmət qadanı oxumağa qoymədilər. Stalin dövründə buları oxumağa da qoymədilər. So-ra gəlif bu Selxozi texnikumunu oxudu. Bu, təyinat alar Aşağı Şavalıda. Orda tif xəsdəliği olar, ağır. Horda una yoluxuf ölürlər. Gəliflər aparmağa. Əhmət diyi ki, kəllər qalıfdı suda. Kəllər diyi, həblə göyə qalxıy, araviyə heş cür keşmağa yol yoxdu. Hora gəlif arabanı salan, diyi, ocax gəlif düşdü. Ocax gələnnən, diyi, su neçə yerə ayrıldı. Yol verdi, arava keşdi, diyi.

243.

Məəmət baba məəm yoldaşımın əmisidi. Bu, Dağısdana gidiymiş. Həməşə hora gidif-gələrmış, amma diyi, teh gidiymiş. Atnan gidiymiş, çünkü Şavalıtdan hora bi ciòğrdı, maşın yolu yoxdu. Biddən nətər olarsa, Zambır çayının keçəndə at hürkər, Məəmət baba da Zambır çayınə düşər. Bi vaxı adamnar görəllər ki, at var, yaanda da meyit var.

Diyillər:

²⁵⁶ Aynəmağa – artmağa

– Ay Allah, habı kimdi?

Suraşix salif²⁵⁷ görəllər ki, Şeyixzadə Məəmət – Şeyix babaan bööy oğlu. Heş nə. Orda unu basdırallar. Unnan sora qavırın qiraanı da məhəccərə alallar ki, ziyarat özü gəldi, bu boydə yolu basa-basa ziyarata gidiydix. Allaha qurban olum, dəə ziyarat özü bizə gəldi.

Atası diyər:

– Yox, meyiti getirmək lazımdı.

Heş nə. Diyi, beş-on adam yiğar, gidəllər Dağısdana. Qavırı qazif meyiti çıxardıylər. Bunun meyitini çıxardan kimi gənə qavırın dört qıraqını bağlıylər ki, unsuz da ho kişi habırda yatdı, durdu. Bura ziyaratımızdı bizim.

Həyin Şeyix babaan böründəki Rəhlə büyüdü, Şeyix babaan arvadı. Yaandeki də Məəmət babadı. Qeynənəm diyidi ki, Miçit kəndinnən ho cinaza Baş Şavalıda ciyində gəldi. Hami diyirmiş ki, nolar ho cinaza məəm də ciynimə deysin. Elə adam olufdu ki, cinazanı ciyininə deydirə bilmiyifdi. O qədə adam gəlifdi ha. Suvaf qazanmax isdiyifdilər də, ziyarat balasıdı.

244.

Bizim nəslə quduz dəymir. Baş Gönühdə yeddi nəfər Soox bulağın üsdündə su oceretinə duruflar. Ho bulağın üsdündə quduz it gəlifdi. Əhmət babam da horda olufdu, gəlif unu iyiliyif deymiyif, qalannarın hamsını dalıytıdı.

245.

Biz Qüreyşi nəslinənix. Fatimə anaan öylatdarıyix. Bakqallı Mahmut Axunt babaan qohumlarıyix. Mahmut Axunt baba o vaxdı Səudiyyə Ərəbisdanının göndərilidə bura dini yaymaxdan ötəri. Gəlif burda dini yayifdi. Üş nəfər gəlitdilər

²⁵⁷ Suraşix salif – soraqlaşış

bura. Üş qardaş olufdumu, bilmirəm, yoxsa əmi uşaxları. Şeyx Sənan olub, bu olub, bi də bu birisilər. Habırda dini yayıb. Bakqalda da rəhmətə geyif, helə horda da bassırılıfdı, ziyaratdı. Ho öləndə diyifdi ki, məəm yeddi arxa dönən nəslimnən bi dənə məəm kimisi çıxasıdı. Həmən uun yeddi arxa dönəni məəm Şeyx Əhmət babamdı da. Şeyx babam da öləndə ho sözü diyitdi ki, yeddi arxa dönənimnən bi dənəsi çıxcaxdı. Hindi habı hələ ki, dördüncü nəsildi.

Buların Bakqalda öyləri olutdu. Ali baba da bööh ziyaratdı. Qavrı Mahmut Axunt babaan qavrınnan biraz daldadı. Onun üsdünə yel xəsdəliyi-zadı olannar gedir, düzəllillər. Sora biri də var: Ağası baba. Mahmut Axunt babaan oğludu o da. Bakqalda bööh ziyaratdı. Uun da nəvəsi Şeyx Əhmət babam olufdu. O da horda doğuluf, horda öy-eşih oluf, sora köçüfdü hordan Baş Şavalıta. Baş Şavalıtda çomağını yerə vuranda görüfdü kü, su çıxdı. Diyifdi, helə habırda məsgən salcam. Helə horda da məsgən salif, horda da ölütdü.

246.

O vaxı Balakənnən aravalarnan ziyarata gəlirdilər. Ara-vaan da dalına öküz bağlıyidilər də yekə, qurban kəsməğa. O vaxı da maşın yox, şey yox. Araveynən üş sutqa, dört sutqa yol gəlirdilər. Gəlif heyłə Aşaa Gönüyü keçif Baş Gönüyə çata-çatda öküz kəndiri qırıf özünü meşiyə vurur. Uxarı dooru qaçıր, tuta bilmillər.

Diyilər:

– Ay aman, biz habı boydə yolu ziyarata gəldix, öküz qaşdı. Hindi nə üzənən gidax hora?

Diyilər:

– Qayıtmığına dəyməz. Gidax başımıza gələni danışanıx. Dəə əlaş yoxdu, ziyaratdan qayıtmax olmaz ki.

Burdan kor-peşman gəllillər ziyarata. Sakit, kor-peşman oturallar da. Buların qavaana çay-zat gəlifdi. Şeyx babam diyifdi ki, çayozu içün, peşmançılıx eləmax olmaz. Niyə peşman oturursooz? Narahat olmuyun,, diyər, narahat olası sey yoxdu, sizin, ho axdardığın, iz sey uje burdadi.

Narahat olmuyun, diyəndə, bular bir-biirin üzünə baxıllar.

Diyi:

– Ho sizin, öküzü diyirəm e, qırif qaçən öküzü. Qırif qaçif ho sisdən qavağa gəlifdi havra, töylədədi.

Hamsı, diyi, məhətdəl qalırlar.

247.

Balakənin Kətex kəndində Əfəndilər diyilər, Əfəndi ocağı. Horda bir Məhəmmət Əfəndi var. Həmən ho Məhəmmət Əfəndiyən Şeyx babam dosd olufdular. Şeyx babam gidif holara düşür həmişə. Horaan camaati o vaxdı maşın olmuyən vaxdı çaydan keçə bilmillər, gəllillər əziyyət çəkillər. Una görə də o tapşırı ki, ziyarata gəlmax isdiyən ora da gəlsə, məəm üsdümə gəlmış kimidi. Ora öz əsasını qoyufdu, şəkli də var. Həmən Şeyx babamin əsasıdı, təsbehidi, bi də darağı. Bi də sakqalının tükünən hora qoyüfdü. Ora ziyarata gələn olanda təsbehin süyünü içirdi, başı ağrıyan olanda darağınan başını dariyirdi.

Sora bi də diyi, uzun müddət quraxlıx olarsa, camaat dəs-dəmaz alif, namaz qılıf, sora zikir çalırmışdır. Zikirdən sora əsanı, diyi, üş dəfə sulu yerə vururmuşlardır. Diyı, unda yağmur olur. Unu çox sınaxdan keçirildilər. Və yaxut da yağmur həddən artıx çoxdusa, zikir oxuyüp, Quran oxuyüp, həmən əsanı quru yerə üş dəfə vuranda, yağmur kəsir. O vaxı da eliyitdilər, hindi də eliyilər.

1975-1976-cı illərdə o əsa olan öy qazdan lopa düşüf yanır. Öydən dimağ olar ki, heş bi şey çıxara bilmiyitdilər. Bi dənə özdəri kannarını zornan qurtarıtdılar. O öyü görsəaz, nə üsdə bi kirəmit qalmiyitdi, nə bi şey. Heləcə külə dönüfdü.

Həmən əsa, tarax həmən evdə taxçaan üsdə qalırdı. Daşı əriyif tökülən öydə ho əsa olan yerə heş nə olmuyutdu. Yanmiyif, heyləcə durutdu. Əsanın üsdə çəkilən parça da yanmiyitdi, təsəvvür eylə. O boydə yanğında.

248.

Balakənnən bi arvat gəlmışdı. Gəldi didi ki, Baş Şavalıda ziyanata getmişəm. Ziyaratdan çıxanda horda bi ağaç xoşuma gəlif ho ağacı götürmişəm hordan. Gidif öyə çatan gündən sağ çilovum²⁵⁸ olufdu çolax, ağrıyi. Hindi mən nağarım? Mana bi məslaat verin, (Adı da Samratıydi). Didix, heş nə, apar çomağı yerinə qoy, nəzirin, da qoy, dinə, qələt eləmişəm. Bura qoymağ isdiyidi. Atam qoymadı ki, hardan almışan, apar hora qoy.

249.

Şeyx baba öləndə diyitdi ki, mən ölmürəm, yox oluram. Buyünnən sora da nə olsa, maa hayan olcaxdı.

250.

Şeyx baba diyifdi ki, mənim balalarıma toxunanın cəhən-nəmdə yırtığına yamax tapılmicaxdı. Kim mənim övlatdarıma, nəvələrimə dəysə, mənim qəbirdə sümüyüm göynər. Diyifdi ki, mənim nəslimin, cürməcütüyümün səhvi olarsa, olarin tənbehini mən özüm vercam, heş kim verməsin. Sora diyifdi ki, afda-famı dolduruf pilekanın başına qoyənə cəhənnəm odu yoxdu.

251.

Şeyx babamın sağlığında söhbət yayılar ki, filan yerdə bööh şeyx var. Vartaşendə bi nəfər buna şüpə eliyər ki, yox, mən helə şeylərə inanmiram. Diyər, məni aparın uun yaana,

²⁵⁸ Çilovum – ayağım anlamında işlədilib.

helə tərif eliyirsooz, görüm. Bu, Şeyx babıyə hayən olar. Bular gəlif ziyarətə girəndə Şeyx babam qapıda bularnan görüşər, amma buun üzünə başını qaldırıf baxmaz. Beş deyqadan sora şüpə eliyən yerə yixılif partdamağa başdiyər. Yanında gələnnər Şeyx babaan əlinə-ayağına düşüf yalvarıf halallıx alallar. Sora buna Şeyx babaan tutyəsini içirdənnən sora əmələ gələr, dəə Şeyx babadan üzür isdiyif gedər.

252.

Şeyx Əhməd babaan Baş Göynühdə Şeyx Alı adında yaxşı biri müridi olutdu. Həmişə Baş Göynühdən gəlirdi Şavalıda, Şeyx babaan yaana. Bi gün gələllər Şeyx babaan yaana ki, Alı xəsdədi, səni sayixlıyi, isdiyi ki, sən yaana gələsan. Şeyx baba durur, Şavalıtdan Baş Göynüyə piyada yolu var, horeynən gəlir. Quru çayı keçənnən sora horda bi yekə qoz ağacı var. Şeyx baba ho ağacın altında deyənif dua verdi, diyi. Yanındakilər diyi ki, a baba, nə xəbərdi? Didi ki, diyi, Allah rəhmət eləsin. Diməli, bular ho qoza çatanda Şeyx Alı canını tapşırıfmış. Hindi də ho ağacın yaana çatanda hamı Şeyx Aliya dua verir.

253-256. MƏCID BABA²⁵⁹

Habı diş doxduru Cuma bi gün gələr ki, qızımı köçürüyəm, halallıx verin. Diməli, bunun qızı uşax vaxı xəsdə olar, üsdə Quran da oxunar də. Biddən yoldaşı elini göyə qaldırar ki, ya qurbanolduğum, habının canını alma, habı uşağı Məcīt babıyə veriyəm. Uşax sağalar. Hindi habını getirmişix sizdən halallıx almağa ki, qızı köçürüyux.

²⁵⁹ Məcid baba – Şeyx Əhməd babanın nəvəsidir.

254.

1953-cü ildə Şəki şəhərinə quduz canavar düşütdü, yüz nəfəri dalıytdı. Habı İslətin tükəniin bööründə olutdu ho hadisə. Əvvəl babası Baqı dayı horda işdiyitdi. Bööh uceret olutdu, ət ucereti. Ho ət ucereti olan vaxdı hora quduz canavar gəlif, ho camahat qarışık Baqı dayını da tututdu, əlavə iki dənə dosdunu da. Soradan da bu millət düşər balinsiyə, hamsına iynə vurular. Bu Baqı dayı diyər ki, bala, siz heş yerə getmiyin. Mən sizi bi yerə aparcam. Baqı dayı özüynən iki nəfər getirif gəliy, qan tutyəsi²⁶⁰ isdiyif alır. Heş nə. Camaata da iy-nə vurallar. Hamısı qırılar, ho üş nəfər ölmədi. Doxdur gür-cüydü, uxarı balinsiyədə işdiyidi. Bəhram buna diyər ki, hamı qırıldı, amma üş nəfərdən başqa. Diyər ki, niyə?

Diyər:

– Bes bi yer vardı, hora getdilər.

Diyər:

– Ay Bəhram, helə yer var ki, variydi, bes habı qədə milləti neyə qırıldırdı?

Diyər ki, ho kişi qorxuy, hoların nəslini Stalin üzüfdü. Bi də yüz nəfərə qan versə, ayax üsdə yixılıf olər.

255.

Kətdə nə qədə adamın malını sığırda²⁶¹ canavar dalamişdi. Ho malların hamısına, dimax, sağ elinin çecələ barmağının qan tutyəsini verdi. Əyər özü öydə yoxsa, yeddi yaşıdi oğlan uşağının da barmaannan olar, qız uşaannan yox.

²⁶⁰ Tutyəsi – tuyası

²⁶¹ Sığırda – naxırda

256.

Bayağı²⁶² burda Şeyx babaan nəvəsi Məcít baba variydi. Uun yaana qudurannarı, quduz deyənnəri aparıydlər. Ho kişi barmağının qan alıf çöreyin üsdə Ay şekli çekərdi, haman qudurən adama verərdi. Yiyərdi, yiyən deyqa da yaxşı olardı. Arabiyə bağlı, zincirri adam hunu yiyif yaxşı olardı.

257-258. SADƏDDİN BABA²⁶³

Sadəddin babamın qollarını bağlıyif salıfdılar türmüyüə. Gəlif görüfdülər ki, qolları açıxdı. Üş-dört dəfə helə olufdu. Bular da diyifdilər ki, yəqin özü açıfdı də. Sora görüflər yox, bu, öz-özünə açılıy, özü kiriyif oturuy. Gəlif başçılərinə diyifdilər ki, bes həvlə-həvlə. Diyifdi, açın, buraxın, kimdisə, yaxşı kesədi də.

258.

Sadəddin babamı (dədəmin atasını) o vaxdı sürgün eliyitdilər Krasnovodskiyə, orda da ölütdü. Balakən meçitinin imamı özü gəlif dədəmnən söhbət elədi ki, özüm öz əlimnən yuyuf dəfn eləmişəm, üsdünə də gəlif ocax düşüfdü. Hal-hazırda horaan bööh ziyaratıdı. Türkmən xalqı da gedir üsdünə, azərbaycanlılar da. Axı hər yerdə azərbaycanni da çoxdu. Üsdə də ocax gəlif düşür, diyi, hər gün.

259-261. MÜTÜBİLLAH BABA

Mütübullah baba atamızın əmisi usağıdı. Bakqalda Mahmut Axund baba ziyaratçılərinin nəslinnəndi. Baxanda diyisan, ki, Quran-zad bilmiyən kişi idi. İntası ho kişi məleylərnən

²⁶² Bayağı – əvvəllər

²⁶³ Söyləyicinin dediyinə görə, Şeyx Əhməd babanın oğludur.

danişiydi. Bi günü Bərdiyə toyə getmişdix. Bərdədə toy yiye-sinin anası gəldi.

– Sən hardasan,ⁱ?

Didim:

– Habı filan kətdən.

Didi:

– Horda bi şeyix kişi var. Hunu tanıyisan,ⁱmı?

Didim:

– Ha, tanırırem, atamıznan əmiuşağıdı.

Didi:

– Bi günü mən balkonda duruydum, özüm də ho kişiye nəzir verəsiydim. Gördüm kişi ayaxdan²⁶⁴ gəliy. Üreyimdə di-dim ki, ox, ho kişi gəliy, elimdə də pulum yoxdu. Həzir²⁶⁵ gə-liy də, verərdim. Kişi gəliy diyi, ayaxdan qapıya çatanda, yolu qıraqında öyümüz varyidi. Qapını açıf didi ki, ay oğul, ni-yə fikir eliyisan,ⁱ? Nə vax olar, hunda verərsan,ⁱ.

Olan işdi ho. Ho kişi helə kişiydi. Kimin malı itsə, nə zi-yannıx olsa, gəliydi hunun yanına ki, baba, bes mənim malım itifdi.

Diyidi:

– Filan yerdədi, get getir.

Helə bilən kişiydi.

260.

Mütübillah babaan arvadının bacısı uşaxlarına sünnət toyü eliyidi çalğısız-zadsız. Kiminsə parçəsi itdi horda, bilmə-dilər. Ses düşdü hora. Ses düşəndə kişi gəldi, eliynən qapının hər iki tərəfinnən tutdu. Nolufdu, nolufdu, didi.

Didilər:

²⁶⁴ Ayaxdan – aşağıdan

²⁶⁵ Həzir – hazır. Burada bir halda ki anlamını verir.

– Heş nə, heş nə. Əşİ, habırda parçə itifdi.

Didi:

– Eh Allah, sən məni öldür.

Üş dəfə didi kişi. Gecə dağılışif öümüzə gəldix. Səhərə yovux kişi can verdi. Kişi helə hunuynən də getdi. Helə öz ölümünü bilən kişiydi.

261.

Mütübillah babıyə mənim dayım nəzir daşıyidi atnan. Qırmızı da atı varyidi. Çağırıldı, didi ki (dayimin də adı Ağakisişiydi), Ağakışı, mən atımı bi dənə san, a icaza veriyəm, ho da nəzir getimağa gidəndə min get. Nəzir yiğ, geti, gəl. Sora bunun arvat dalıncə gələn öyə²⁶⁶ qızı varyidi. Kişi rəhmətə gi-dənnən sora atı mindi, isdədi bacisi öyünə gessin atnan (O və-dələri at oluydü də, araba, maşın nağariydi). Ho at didi, ölə-rəm, getmənəm, bi addım getmədi. Qeytərif getirif hündür ta-yə vardı (ot tayəsi), unun yaana bağladılar. At horda yıxılıf başını çaxa-çaxa öldürdü. Getmədi heş yerə. Kişi icazə vermiyif-di də. Bələ adamnar varyidi.

262. YUNİS ƏMRƏ

Yunis Əmrənin məlumata görə, yeddi dənə qəbri var. Həmən qəbirrərdən biri Qax ərazisində olan Uncəlli ziyarətinin həyatındədi. Hacı Tafdix baba ölməmişdən qavağa diyifdi ki, məəm üsdümə gələn əvvəl gidif Yunus babanı ziyarət eləsin, sora məəm üsdümə gəlsin. Biz Uncəlli ziyaratına getdik. Əvvəl horda bi puzux²⁶⁷ qəbir varyidi, getdilər hora. Biz xırdauşaxlarıydık, yaşıdı adamnar getdilər hora. Ho qəbri

²⁶⁶ Öyə – ögey

²⁶⁷ Puzux – pozuq, uçulmuş

ziyarət eliyif dua verdilər. Didilər ki, bu qəbir Hacı Tafdix babaan şagirdi Yunus babaandı. Sora qayıdış Hacı Tafdix babanı ziyarat elədilər. Sora hora gələn qadınnar dağdağan ağaçın altında oturuf başdədilər dağdağan toxumu axdarmağa. Niyyət eliyif kiməsə, görax gelinin uşağı oğlanmı, qızmı? Umburu tafsa, oğlan olcaxdı, yox, yasdı tafsa, qızdı.

263. HACI SALAH BABA

Bu Hacı Salah babanı çox hərriyifdilər ki, öldürsünnər. Nə qədə güllə atıfdılar, buna güllə batmıyifdi, öldürə bilmiyifdilər. Giriflər arvadın qılığına ki, örgəanax görax buun ərinə niyə güllə batmıy? (Kənar adamnar də, həvlə diyax də, pis düşməsin). Ha... Buun yoldaşının qılığına giriflər ki, bes sən nətəri arvat-san, nətəri ayləsan, sənin, yoldaşın,a niyə güllə batmıy, hunu bilmiyisan? Səni nə bilim isdəmiyi, nə bilim nə. Bunu tovluyüller. Bu da hər gün, bi gün, iki gün, beş gün... Bunu ərinə diyifdi. O da diyifdi ki, bunu mənnən soruşmə. Ha diyifdi, axır olmuyüfdü. Arvat da el çehmiyifdi ki, yox, diməlisən,. Arvat da şeytanı qüyündən çıxardan şeydi.

Diyifdi:

– Dəə sən el çehmiyisan, bunu san,a diyirəm. Amma də məəm axırımdı. Man,a yalnız namaz qılanda güllə batıy.

Namaz daşı olubbuş, uun üsdə namaz qılıymış hər gün. Bunu da arvat həmən adamnara, bunu soruşənnərə, kişini isdəmiyənnərə diyifdi ki, bes belə-belə. Məəm yoldaşımə güllə ancax namaz qılanda batıy. Kişini busuf, namaz qılandacə atif öldürüfdülər. Hacı Salah baba ho ziyaratdı. On böyük ziyaratdı. Bütün hər yerdən hora gəliylər.

264-266. ŞKAFLAN BABA

Mürsəlin arvadı atnan gidər Şkaflan babıyə. Oturuf qurbanını kesif, yiyif-içəllər. O ziyaratda da uxarı çıxmağa icaza yoxdu. Ho da ata minər ki, (gözümüz görən, özümüz bilən ha...) mən çıxicam. Qalxan kimi uxarıdan bi daş qopuf arvadın bi qızını götürüf getdi. Arvat bi qışnən hordacə canı çıxdı, getirif gəldilər öye. Hindi hora gidən biraz aşaada oturuy, ho diyən yer var, horda yiyif-içif qeyidiy.

265.

Ovçülər gidiylər dağda Şkaflan babada keçiləri vuruylər. Həməşə gidiş ovluyülər. Bi dəfə də gidiylər ov tapbıylər. Görüylər ki, dağın üsdündə bi dənə nurani, sakqallı kişi durufdu. Diyi ki, siz bi də havra ov eləmağa gəlsəniz, pis olcaxdı. Nəsə, ovçülər buna bənd olmuyülər²⁶⁸. Gənə gidiylər. Tüfengin çaxmağını çekiy, atılmayı. Ha atıy, atılmayı tüfeng, kişi də yoxa çıxiy, tüfeng də qırılıy tökülüy. Unnan sora də qorxuf bi də ova getmiyilər.

266.

Pir baba nə yiyifdisə, töküfdü yerə. Axı o vaxdı xingalı, aşı elnən yiyərdilər. Şkaflan baba una görə ordan qaçıfdı, diyifdi ki, dəə bu man, a qismət olmadı, sən, in olsun. Hindi dağa (söyləyici Şkaflan babanı nəzərdə tutur – top.) gidən aş, xingal, sürfülli²⁶⁹ qəərif²⁷⁰ aparıy, Pir babıyə gidən heyvan aparıf kesiy.

²⁶⁸ Bənd olmuyülər – fikir vermirələr.

²⁶⁹ Sürfülli – xəmiri qalın yayıb barmaqla eşərək bişirilən yemək. Su ilə, yaxud südlə bişirilir. İçinə qaxac ət atılır.

²⁷⁰ Qəərif – qayırıb, bişirib

267. QAFUR BABA

Bizim babamız vardı Qafur baba. Yüz yirmi yaşında ölüdü. O vaxı tez-tez Ay tutulurdu, Gün tutulurdu. Hayındı helə şeylər yoxdu. Tarapbatarap duruvanı gecələr savaxa kimi tüfəh ata-ata həyrənirdi.

Diyilər:

– Ay Allah, habi Qafur deli olutdumu?

Heş dimə ki, bu da Allahın adamı olutdu. Bu, əlli yedinci ildə, martın on altısı yerə qoyulutdu, yüz yirmi yaşında. Yerə qoyulannan üç gün sora gəlif qızına diyər ki, oğul, manqıa heş kim inanmıcaxdı. Belkə sən inanasan,. Düyünün ağ xırda-sıynən məəm üsdümə gölsinnər, boğazdan uxarı nə bəla varsa, mən götürürəm. İncədədi²⁷¹ ho ziyarat. Ha... İncədə, yolun qıraandadı qavrı. Neçə adama göründü. Helə oluf ho kişi oldu bööh ziyarat. Min dokquz yüz əlli yeddinci ildə bazar ertəsi məəm üzduvağım olutdu, xas günü ho ölüdü. Özü də diyilər, xas günü ölen adama mütlax ziyarat verilir. Həqiqi də, ho kişi helə olufdu. Hunnan sora da mən iki adamı helə görmüşəm, xas günü yerə qoyülüp ziyarat verilməgini.

268-269. MAHMUD AXUND BABA

Mahmut Axunt baba bizim ziyaratdı. Şeyx babaan qardaşıdı. Bu ölənnən sora üsdünü götürüflər, səhər gəlif görüylər ki, üsdü yoxdu. Gənə tezdən götürüflər, səhərisi görüflər, gənə üsdü yoxdu. Buna inanmıyif gənə də üsdünü götürüflər, gənə də alıf tulluyüfdü (Savax getsan, görcasan, savax ziyarat gündü horda). Üsdü açıx duruy qara. Üsdə dünc²⁷² var.

²⁷¹ İncə – Şəki rayonunda kənd

²⁷² Dünc – kötük

Yekə ağaç oluf, ho da öz-özünə od tutuf yanif bi qara dünc qalıfdı, qara kösöv.

269.

Mahmud adında axunt, Ərəb ocağınnan gəlif düşüfdü bura. Məsgən salıfdılar, dimax, bizim kəndin yuxarı hissəsində. Burda su yaman qəhət olufdu, sudan qıtdıx çəkifdilər. Gi-dıflər ho dağa dooru, işdəməyə gidillər də. Horda İncilli adında böyük bir səhra, sahə var. Orda əkinçiliynən məşğul olurdular, amma su olmuyufdu. Burda yorulanda Mahmud Axund baba qurban olduğuma yalvarıfdı ki, ay qurban olduğum, çox gözəl havası var, çox gözəl də təsərüfatnan məşğul olmağa torpağı var, bura sən su yetir.

Helə bax, ho dağdan, ho dərələrin divinnən bulaxlar başdiyifdi xırda-xırda qaynamağa.

270. MOLLA QASIM

Məniynən işdiyən bi oğlan vardı. O danışiydi ki, babam olufdu, Molla Qasım. O, diyi, gecə səhərə yaxın öydən duruf itifdi neçə dəfələrnən. Axırda arvat diyifdi ki, a kişi, sən öydən duruf itisan, neçə saat sora gəlisan,. Hara gidisan,?

Diyifdi:

– Əşİ, soruşmə.

Cox dirəniy. Bi günü də Şkaflannan gəliy, öyə giriy. Yatan vax arvat dirənəndə diyi:

– Görmax isdiyisan,sa, dur çarığa, bax, gə. Duruf görүү, çarığın başı qardı, hələ erimiyyifdi, yay vaxdı.

271. TAMAM NƏNƏ

Tamam nənə vaxdiyinən diyifdi ki, üsdümə kişi xəylağı gəlməsin, utanıram. Yalnız göyərtməni, göy ösgüreyi sağaldıy.

Tamam nənənin üsdünə sütdü çörey aparıylər, göy parçə aparıylər. Diyillər, nəzirrəri də qabul olunuy. Dərman sağalda bilmiyən gidiy, ziyarat qabul eliyi, nəzir eliyi, sağalıy.

272. CİN PİRİ

Cin piri Zakatala tərəfdədi. Ora gidisan_i, nəzirrərin_i qoyüsan_i, Allahi çaarif yeddi kərə firranısan_i, şəfa tapısan_i. Düzü, mən adını eşitmişəm, amma özüm getməmişəm. Bizim rəhmətdix iki kərə getdi, üçüncüyə çatmadı, öldü. Hora üz dəfə getmax lazımdı, iki dəfə gidisan_i, üçündə də qurban aparıf gidisan_i. Birincidə yimax-işmax aparısan_i, yiyif-içənnən sora yaxşı yuxluyusan_i. Canınnan dərt-bəlanı çıxarannan sora durusan_i, gəlisan_i. İkinci dəfə gidəndə iki metro parça aparısan_i, ziyarata bağlamağa. Diyisan_i, Allah, sən özün_i dərt-bəlamı əhv elə, gələn səfər qurban getircəm kesməğə.

Hansi xəstələrin getdiyini soruşduqda “şüuru qaçənnər”, – deyə cavab verdi – top.

273-275. SÜDLÜ BULAQ

Calgaların²⁷³ yaanda yer var, Sütdü bulax. Ora da ziyaratdı. Uşağı olan qadınnarın bəzilərində süt olmuyü. Qırx dənə sütdü çöreh bişirif aparısan_i, həmən ho krantın yaana. Oturuf horda qırxının da başının dışdiyif, qırx udum su alıy ağzına. Bi vaxı gəlif dösünə süt doluy.

274.

Pir babadan aralı, ağaşdı yerdə Sütdü bulax var. Yanında da tut, yasəmən ağaşdırı var. Ekiz uşaxlar olanda ho qara

²⁷³ Calgalar – Pir baba ziyarətgahının yaxınlığında yerləşir.

tutun meyvəsinən, behməzinnən yidirdiy'lər ki, canı sağlam olsun. Unda holara ziyannıx, xətər olmuyü.

Bi də diyi ki, ho Sütdü bulaxdan ilin hansısa vaxları, deyəsan,, yaz başındə, Nooruzda səhər sahat altıdan on ikiyə kimi süt gəliy. Əyər ho sütdən götürüf işsanı, canını da sağlam oluy, özünü da uzun ömürrü olusanı. Hələ ki, ho sütdən hes kes içə bilmiyifdi, amma süt gələni görənnər olufdu.

275.

Quzu kişi dağda qoyün otarar. Görər ki, keçinin biri düşdü aşaa, Sütdü bulağ'a dooru. Bu da gələr dalincə, görər ki, keçi hora yaxın yerdə otduyü. Quzu dayı oturar tutun kölgəsində. Biddən görər ki, su çıxaldı, tökülən yerdə kövühləndi, inə sütü qəyniyi ha, qazanda, helə kövühləndi. Kişi tutun altınınan sütə çatıncə, süt itiy, gənə su axıy bulaxdan.

Unu işmax olmuyü. Çünkü süt ani gəliy, o deyqa da kesiliy, gereh yaanda olasanı. Elə vax da oluy kü, səhər altıdan on ikiyə kimi gələn vaxları oluy hunun. Cox adam görüfdü, bosdan, tütün ekənnər, qoyün otarannar, amma hes kimə işmax qismət olmuyüfdü ho sudan.

276. AĞASI BABANIN BULAĞI

Ağası baba haseynən²⁷⁴ gəliymış. Hindiki bulax olan yerə çatanda üreyi yanıfdı, bi udum su yoxdu. Bax, ho hasasını qoyüb:

— Ox qurbanoldduğum, bərk üreyim yanır, sən su yetir.

Həmən hordan bulax qaynıyıfdı. İndi huun adını qoyufdular Ağası babaan bulağı. O vaxdan, hordan su qaynır. Bu, olmuş əhvalatdı.

²⁷⁴ Haseynən – əsa ilə

277-278. NİŞANLI QIZ ZİYARƏTİ

Nışannı qız nətəri olufdu? Bir oğlan bi qızı isdiyifdi, atası vermiyifdi. Oğlan qızı götürüf qaçifdi atnan. Bisdə Burun diyilər, Şin yolundadı. Bular hora çatanda qızın atası xəbərdar oluf, duruf dallarincə tərpənifdi. Gidif Burunda qıznan oğlanın qavağını kesif, xəncəlnən ikisini də nətəri doğruyüfdüsə, olarin ətdərini bir-birinnən seçə bilmiyif ikisini bi qəbrə dəfn eliyifdilər. Horaan adı qalıfdı Nışannı qız. Hindi başı ağrıyən, dişi ağrıyən hora nəzir eliyi. Qurban olum ziyarata, arzusuna da çatıy. Neçə dəfə özümün, usaxların başı, dişi aariyif mən hora nəzir dimişəm, niyyət eləmişəm, üsdə getmişəm, didığima nayil olmuşəm.

278.

Biz o gün ziyarata gidif, horda eştdix. Oğlan Dağısdan-nan olufdu, qız Şinnən olufdu. Ho gəlif qızı isdiyifdi, vermiyifdilər. Sora gəlif qızı götürüf qaçifdi oğlan. Qızın da atası xəbər tutuf atnan gidif üç-dört nəfər tapif qızı da, oğlanı da ti-kə-tikə doğruyüfdü, ho qıznan oğlaan meyitini ayıra bilmiyifdilər ki, oğlan hansıdı, qız hansıdı. Camaat getirif ho Layısqı tərəfdə təndir kimi qazif həvlə hora bi yerə töküfdülər. Mən özüm sual verdim kişiyyə ki: “Havı qavır niyə həblə təndir ki-midi, yumburudu? Axı qavır uzun olan şeydi”.

Didi:

– Bala, o oğlannan qızı ayıra bilmiyifdilər . Helə bi dənə torvíyə yiğif getirif töküf üsdünü də örtüfdülər.

Təndir fasondadı huun qavrı. Nişannı qız ziyarati addaniy ho.

279. OXUD YOLUNDAKI ZİYARƏT

Bizim havı Oxuda gidən yolda ziyarat var də. İki dənə atdı olutdu. Yol gidən yerdə bular su isdiyitdi. Atın üsdündə usax da

olutdu də. Su tapılmışdı. At, diyi, hora ayağını çırpan kimi hordan su çıxıdı. Sora birəz geyitdilər, uşaq ağlıyifdi, yuxum gəlir diyə. Diyiflər ki, nətəri eliyax? Arvat diyifdi, beşiy isdiyi buna. Yerə qoyan kimi bi daş olufdu beşiy. Ho daşı görsan, elə bilərsan, daş bi beşiydi. İnçədən Oxuda²⁷⁵ gedən yoldadı ora.

280. QƏBİZ ZİYARƏTİ

Allahın elində olan işə nə var ki? Mən atamın üzünü görməmişəm. Axşəm gəliydi öyə. Taxıl-maxıl almağa, un getirməğə gidiydi. Bi gün gənə gidər bu. Gecə qalmağa qonax öyünə gidər, diyi, oturan kimi canı çıxar. Orda köhnə bi daşqura olar. Atamın canı çıxan kimi hordan bi qrant açıldı, su axdı, diyi (Söyləyicinin dediyinə görə, bu hadisə Qaxda olub – top.). Burdan da bizim camaat geyifdi dədəmin meyitini getirməğə. Dədəmin meyitini getirməğə gedəndə horda öy yəələri diyəllər:

– Sən nə danışsan,? Hordan axan suya bax. Bu kişiin qismətinə açılıtdı ho su. Bu ziyarat yəəsidi ki, havı su açılıtdı.

Heş nə, irəhmətdix dədəmi verməzdər. Horda basdırallar. Qəriflər qavırısdannığı var, Deymədağlıda²⁷⁶. Habı Qəriybəən anası maa dədəmin üsdən innaf getirifdi, hunnan sora mən yaxşı oldum. Huun üsdünü götürüdürlər, amma belə götürüdürlər ki, çäçcaxlıyitdilər²⁷⁷. Ho öyün yəələri də mən havra gələnnən sora da (söyləyici ərə gəlməyini nəzərdə tutur – top.) gəldilər. Gəlim-gidim olsun diyivəni. Dünya yağımiyənə²⁷⁸, uşağı olmuyənə, su yoluna gidə bilmiyənə görə gidillər uun üsdünə

²⁷⁵ Oxud – Şəki rayonunda kənd

²⁷⁶ Deymədağlı – Qax rayonunda kənd

²⁷⁷ Çäçcaxlıyitdilər – Ətrafinı taxtalarla hasara alıblar.

²⁷⁸ Dünya yağımiyənə – yağış yağmiyanda anlamında işlədirilib.

281. SARILIQ ZİYARƏTİ

Kəndin uxarısında, yolun alt tərəfində bi həyət var. Boş həyətdi. Uun məhləsində mənim anamın atası dəfn olunufdu. Adı Surxaydi. Anam anadan oluncə ölüfdü. Sarılıx düşüb ölüfdü. Üsdə ocax düşüfdü. Ora Sarılıx ziyarəti hesav olunuy kətdə. Orda Məməthasan oğlu Məəmət oğlu Fikrətə öy tihmax isdiyi. Bu gözünə döndüğüm da getirif daşı töküy hora ki, burda öy tihcəm. Sahibsiz həyətdi də. Gecə töküy daşı, buna savaxa kimi döyüllər öydə, yuxuda. Səhər də gidif görüylər ki, daş yola tökülüfdü. Ho töhduğu daş yoxdu yerində. Həyətdən çıxarılfdı, qırığa tökülüfdü. Bi gecə, iki gecə, üç gecə, də Məəmət kişi çıxıf yolda danişər ki, məəm başımə həvlə iş gəlifdi. Savaxa kimi mən döyüleyəm öydə, yuxuda. Töhduğum daşı də çıxardıf yola atıylər, mən də gidif hamsını qəytərif məhliyə yiğif gəliyəm. Sora qanan adamnar diyi ki, e kişi, ho ziyaratın sahibi var. Sən unnan halallıx almayıif, horda öy tihmax isdiyisan.

Diyiflər:

– Get uun sahibini tap, san, a halallıx versin.

Heş nə, o da oyənnən, buyənnən axdarıy, diyilər:

– Sahibi Ümmü xaladı. Uun dədəsiin qavrıdı ho, hoların həyətdi.

Gəliy bizə. Diyı ki, rəhmətdix qadama, Məmmədəli, mən ziyaratın mücəyirriğini isdəminəm. Gənə qalsın arvadın, in özünə. Amma nə qədə isdiyisən, iz pul verim, həyətin halallığını man, a ver. Halallaşax, mən öyümü tikim. Qadam da diyı ki, ziyaratın halallığını da sənin, arvadın, a veriyəm. Mənim arvadım yalnız ildə bi dəfə gəlif dədəsinin üsdünü ziyarat eliyif getcəxdı, bi irət²⁷⁹ də getirif, bişən şey²⁸⁰ də getirif. Reşotqalıymı,

²⁷⁹ Irət – kələğayı

horanı da. Anam da diyi ki, mən nə sizdən pul isdəminəm, nə para isdəminəm. Gidin, tikin. Obşum, nəsə, bunnan halallıx alıf gidiylər. Gidif öyünü tikir, dəə daşdərini də töhmüyülər çölə, nə buları döymüyülər, nə heş bi şey eləmiyilər.

282. DƏMİROV ZİYARƏTİ

Biri də var Keçal Zamangilin məhləsində. Demrov ziyratı. Demrov düşən adam gidiy hora. Şirin bişən şeylər aparıylər hora, şirin bisqivitmi, sütdü şörehmi, şirnimi. Nəsə, şirin şey aparmalıdı. Nəzirini qoyü, horda olan həmən daşdən suyə salıylər, bi isdekaan içinqə, çalxiyif ho demrov olan yer-rərə sürtüylər. Üş çərşəmbə gidiliy hora. Üş çərşəmbədə uje demrov təmizdəniy. Daşdərə baxanda daş cadar-cadardı, ağ daşdi. Kül fasonundadı, kül ovuntusu kimi. Mən görmüşəm. Bi həvlə (əli ilə göstərir – top.) ağ yerdi.

283. SIXAN ZİYARƏT

Bilminəm hansı ziyaratdadi. Qavax-qavağă iki dənə daş var. Ho iki daşın arasından kim pis adamsa, keçəndə, diyi, adamı sixiy. Yalnız Quran oxuyəndə adamı buraxıy. Əyər, ananın, üzünə qayıdışsan,sa, sözünə də baxmıyıfsan,sa, ho daşdər adamı sixiy.

284-289. ƏJDHAHA DAŞI

Pir baba dağda qoyün otarıy. Əjdaha gəliy Pir babaan qoyün-nərini yiyor, uduy. Pir baba da hirsəniy, Əjdahiyə ox vuruy, sora da qarğıyi ki, səni daşə dönəsan, Bu da horda daşə dönüf qalıy.

²⁸⁰ Bişən şey – bişmiş

Özü də Pir baba tepiy vuruy Əjdahiyə. Pir babaan həm oxlarının, həm də at tepiyinin izi həmin o Əjdaha daşının üsdündə duruy.

285.

Mən eşitdiğimə görə, Əjdaha yimağ²⁸¹ isdiyi. Pir baba hər gün buna bir qoyun veriy. Dəə qoyun də qutarıy. Adam vermağ olmaz də. Əjdaha da diyi ki, adam ver manşa yimağa. O da götürüf öz oğlunu veriy. Allah-taala da göydən bi dənə qoyun endiriy ki, unu versin, oğlunu yox. Əjdaha bu qoyünü də yiyi. Sora su içəndə una ox vuruy, diyi ki, səni daşə dönəsan. Pir baba diyir ha. O da ağızı da helə açıx horda daşə dönüy.

286.

Pir babamın da başınə oyunnər gəlifdi. Unu bi dənə əjdaha məhv eləmağa həyrənifdi. Allah tərəfinnən buna bi dənə nizə peyda olufdu. Nizəni aparif haman əjdahiyə soxuf öldürüfdü. Habı deyqaan özündə də dağın eteyində ho əjdahanın daş heykəli duruy. Biz gidif baxmışık hora. Ortasında da deşiy. Nizənin deşiyi.

287.

Əjdaha gündə gəlif Pir babadəyi suyu quruduf qaçıymış. Dəə Pir babaan canını tamam boğazına yiğifmiş. Pir baba əsəbləşif Əjdahanı nizeynən vuruf daşə döndərifdi. Başı də qırılıf bir az aralı düşüfdü diyidilər. Həyin o daş Pir babadan bi dört yüz-beş yüz metir aralideyi dağdadı. Nizənin yerinnən su gəliydi əvvəllər. Mən özüm gidif görmüşəm. Həyin dəə quruyüfdü o su. Guyə o da Əjdahanın gözünün yaşıdi. Helə eşitmişəm. Amma Əjdahanın başı dəə yanında döyü. Uşaxlar

²⁸¹ Yimağ – yemək

itəliyif aralı salıflar unu. Mən uşax vaxdı ora gidəndə amma o daş də Əjdaha daşıin yanındeydi.

288.

Bu ziyaratın adı Babarat babadı. Bura dini yaymağa gəlifdi Ərbəisdannan. Burda bi dənə Əjdaha da olufdu. Ho Əjdaha da camahata, mal-qarıyə yaman ziyannıx veriymiş. Babarat baba hirsdənif dua eliyifdi ki, səni daşə dönəsan, Əjdaha dağa dooru qaşlığı yerdə daşə dönüf qalıfdı.

289.

Pir baba Allaha o qədər yaxın olufdu ki, o nə dua eləsə, qəbul olufdu. O vaxdı diyi, kəndin camahatını Əjdaha yaman incidifdi. Əjdaha gah qoyunnarı yiyifdi, gah malları yiyifdi. Sora gəlif camahat diyifdi ki, hər il biz zulum çekiyix. Camahatın şikaatının sora Pir baba çomağıynan Əjdahanı vurufdu. Əjdaha ordaca daşa dönüf qalıfdı.

290. BEŞİK DAŞI

Burda müqəddəs övliyalardan üç bacı yaşıyifdi. Həş birisinin də uşağı olmuyüfdü. Ölənnən sora oları habirda dəfn eliyifdilər. Hindi olarnın qəbrinə gəlif altından keçiyər uşağı olmuyən gelinnər. Unda olarin uşağı oluy.

291-301. ZİYARƏTLƏRİN QARDAŞLIĞI

Ziyaratdar yeddi qardaş olufdular. Yeddi qardaşdən iki qardaş beş qardaşə yaxın gəlmiyifdi. Birinin adı Veysəl olufdu, birinin adı İsə olufdu. Hamsı ziyaratkarrar olufdu. Ziyaratda (söyləyici Pir babanı nəzərdə tutur – top.) bi daş var. O daş hunnan ötrüdü kü, uşağı olmuyən qadınnar unun altından

keçif, üsdünnən parça götürüf, elinə də parçəni bağlıyif, nəzirini qoyüf, Allaha ibadət eliyif gidiy. Allah qismət eliyi una verərsə, getirif qurbanını da kesiy. Bi daş də var Yelbaba. Yelbabıyə ağrıyən yerrərin,¹ sürtüsən,, yanında kişi-zad olmasa, qıçın,¹-zadı açıf töküsən¹. Unun da yanında xırda daşdər var, alıf bədənin,a sürtüsən, ki, Allah, sən mənim dərt-bələmə əhv elə. Ya baba, san,a inanif gəlmışəm, sənin,¹ adın,a gəlmışəm sənin,¹ ziyaratdarın,a. Sən özün,¹ məni əhv elə.

292.

Bax, Hacı Tafdix, Mahmud Axund, Şeyx baba, Şaafruz baba, sora Şkaflan baba, unnan sora Pir baba, nəsə yeddi qardaş oluy. Bi dənə də baciləri var – Tamam nənə. Olar Ərəbistannan gəlmələrdi bura. Nəsə, hamısına ərazi paylaşıylər, Pir babanın hindiki sahəsi düşüy Pir babıyə. Pir baba çox məyus oluy. Qardaşdəri diyi ki, sən niyə peşman oldun, Pirə düşməğinə? Pir baba diyi ki, axı horda su yoxdu, siz məni saldın,¹ız hora. Şkaflan baba diyi ki, qorxma, sən get, süyun, gəlcaxdı. Qurban olum Allahın hökmünə. Ho kişi nağarıysə diyi, su gəliy. Sudan da Şkaflan babanın əsası çıxiy. Əsanı görəndə Pir baba biliy ki, suyu man,a ho kişi göndərifdi, qardaşı. Həsadan tanıyı. Dəə fakt göz qavağındadı. Su horda qəyniyi.

293.

Tamam nənə hoların bacısı, Şkaflan baba hoların qardaşlığı. Holar haxdahabları biliyəm. Tamam nənə də habirdədi, Köndələnin²⁸² ho başındə. Topa ağaşdıxdı, dört böörünü sel apardı, özü duruy, horda. Goyərtmə ocağıdı. Uşaxlara göyərtmə, ösgürmə deyəndə hora aparıylər. İki bacidilər – Ta-

²⁸² Kondələn – Aşağı Göynük kənd sovetliyinə aid yaşayış məntəqəsi.

mam nənə, Zilibikə nənə. Zilibikə Gürcüsdan tərəflərdədi. Üş də qardaşılər – Şkaflan baba, Şalbruz baba, Pir baba.

294.

Dört qardaş gəlifdilər Ərəbisdannan. Düşüfdülər Azərbaycana, habı bizim dağa. Biri bizim babamızdı – Mahmut Axunt baba. Şeyx baba Şavalıda gidif hora düşüfdü. Şkaflan baba da dağa çıxıfdı. Qalıfdı bi dənə Pir baba. Balacə qardaş di Pir baba.

Diyifdilər:

– A qardaş, sən də Daşüzə²⁸³ get.

Diyifdi:

– Horda su yoxdu axı, mən hora nicə gidim?

Qardaşdər diyiflər:

– Yox, sən get.

Bu, gidif hora çatıncən görüfdü hordan su qayniyif çıxır. Sudan Baş Şavalıdin şavalıt ağaşdərinin xazalı çıxıfdı. Şeyx baba göndərifdi ki, sən get hora, qardaş, san, a mən su göndərcəm. Hordan Şavalıdin şavalıt ağaşdərinin xazalı gəlif çıxıfdı. Həmən bulax hələ də işdiyi. Ho, ziyaratdakı bulaxdı.

295.

Pir babadı, Şkaflan babadı, Hacı Tafdix babadı, bular qardaşılər. Hərəsi bi tərəfə düşüy. Pir babanı da salıylər bura. Pir baba söyləniy ki, burda nə su yoxdu, nə yaşayış yoxdu. Heş bi şey yoxdu. Burda nətəri qalım? Ata minif gidəndə,

²⁸³ Şəkinin ayrıca Daşüz adlı kəndinin olmasına baxmayaraq, Cumakənd kəndini Göynük kəndlərinin əhalisi rəsmi adıyla deyil, Daşüz adlandırır. Rəsmi adı Daşüz olan kənd isə Cumakənddən xeyli aralıda yerləşir. Həmin kəndin əhalisinin bir hissəsini Qərbi Azərbaycandan gələnlər təşkil edir.

at ayağını zərbeynən yerə vuruy. Horda nalın izinnən su qeyniyi. Ciyim²⁸⁴ danişiydi hunu.

296.

Pir baba narazılıx eliyi ki, mənim ərazimdə su yoxdu. Şkaflan baba qəyiyə ox atıy. Ho oxun izinnən dumduru su axıy.

297.

Şkaflan baba, Şeyix baba, bi də Daşüzdəki Pir baba – oların üçü qardaşdı. Diməli, o vaxları, Pir babaan suyu olmuyfdü, Daşüzdə. Çox sudan kasad olufdu Pir baba.

Şkaflan baba diyifdi:

– Qorxma. Mən hasamı uzatcam, haseynən san,a su çehcam, bulax çehcam.

Hasanı buraxıfdı, yerin altınən huna Sütdü bulax gidifdi. Şkaflan babadan Pir bəbiyə yerin altınən hasa aparıfdı suyu.

298.

Mən bilən Şkaflandı, Daşüzün ziyarəti, bi də Şaafruz – üçü qardaşdı, diyi. Ha... Daşüzdekinin bulağının fisdix qa-qası²⁸⁵, fisdix xazalı gəlif çıxıy. Pir baba susuz qalıfdı.

Diyifdi:

– Axı mən susuzam.

Diyifdi:

– Unda mən hasanı vururam. Gəlif ho sənin, yanın,nan su çıxasıdı.

Pir babadakı su Şkaflannan gidir. Hindi də ho sudan fisdix xazalı-zat gəlif çıxır arabır.

²⁸⁴ Ciym – Ciyi Şəkidə ana mənasında işlədilsə də, mətndə nənəm anlamındadır.

²⁸⁵ Qaqası – qozası

299.

Qocə kişilərin fərziyəsinə görə, Pir babeynən, Şkaflan baba qardaşdı, guyə bütün ziyaratdar qardaşılır. Pir babeynən Şkaflan baba gidəllər dağa, Şin dağına. Şkaflan baba bu-na diyər ki, sən get düz səhraan ortasına. Diyər, get sən hora. Mən hora su göndərcam. Sənin, neyin, a boşdü.

Sora bu gidər Daşüzün dağına də. Gidər hora günortuyə çatar, görər bi avad²⁸⁶ olmuyən yerdi. Alaşsiz, daşsiz, heş nə-siz. Bi düzün ortasıdır. Nəsə, bu gidər, oynə baxar, buynə ba-xar, diyər, məni nə diyif göndərifdi havı? Havırdə ağaş yox, su yox, yaşəmaa bi yer yox, bi şey yox. Nəsə, bu oturar. Biva-xı Allah tərəfinnən, ziyarat tərəfinnən göndərilən adam gəlif bunun qulaana²⁸⁷ diyər ki, xazalı eşələ. Xazalı eşəliyənnən su çıxar. Qardaşı də buna qavaxcədən diyər ki, bax, su çıxcaxdı, özü də hasamı göndərcam. Hasa da suynən gəlif çıxar. Baxar, görər nə? Qardaşının adı yazılıfdı. Diyər, ha... bu suyu qarda-şım göndərifdi. Nəsə, qeyidif gəlif diyər ki, hasan,ı ala, su gə-lif çıxdı. Diyər, get horda məsgən sal, yurt-yuva sal, ağaç ek. Nəsə, bu da horda yeşiyər²⁸⁸. Qocə kişilərin fərziyəsiyənən. Bi-vaxı horda ölüf, ziyarat düşər hora.

300.

Bular – qardaşdər diyi (vaxdığınən atamgil danışiydilər ki, hindi mollalar da, yaşdı adamnar da danışış) ölüfdü, basdı-rıflar. Ziyaratdı də, ocaxdı, düşüfdü üsdüñə. Diyiflər, o Pir ba-badı, bu Şeyix babadı, o birisi də Şkaflan babadı. Üsdərinə düşüfdü. Pir babaan suyu olmuyüfdü. Axı Pir baba da təpədə-di də. Bu Pir baba diyifdi ki, axı mənim suyüm yoxdu. Şkaf-

²⁸⁶ Avad – abad

²⁸⁷ Qulaana – qulağına

²⁸⁸ Yeşiyər – yaşayır

lan baba diyifdi ki, sən get, mən san,a su göndərcam. Ordan diyi, bulağın gözünə qamış salıfdı. Qamış gəlif Pir babadan çıxıfdı. Ho qamış çıxan kimi hordan su qayniyifdi. Həmən su ho sudu. Sudan fisdix xazalı da çıxıfdı.

301.

Pir babagil yeddi qardaşdır. Bu qardaşdar bunu bura qoyuf gidəllər İslam dinini yaymaxdan öteri. Yaşamağ üçün su lazımdı. Bunun malı, qoyunu, otu olmalıdır axı. Əvvəldən su olmuyüfdü də orda. Pir baba qardaşdərinə diyir:

– Orda mən nağarcam, susuz yerdə?

Diyir ki, sən getmaxda ol, biz saa su göndərcağıx.

Diyir:

– Nədən bilim, suyu siz göndərifsin,ız?

Diyifdilər:

– İçinnən bir dənə hasa çıxcaxdı, bi dənə də şabalıt yarpağı.

İşdiyən oluflar da o vax. Dindar olsalar da, taxıl zəmiləri-zad olufdu. Biçinnən gələndə ürəyi bişif, diyifdi:

– Ay Allah, mən nağarım? Su yoxdu.

Atnan gəliymis özü də. Helə hunda atın ayağının altın-nan, diyi, həblə ayağı deyən yerdən fişqırif su qalxıfdı. Həmin o babanın içindəki su həmən oradı bax. Sora orda elini-üzünü yuyuf, suyunu içif gedif, Allaha dua eliyifdi ki, şükür san,a, Yarəbbim, susuz qalmadım. O arada gəlif yarpaxnan hasa çıxıfdı sudan. Diməli, suyu qardaşdəri göndərifdi. Allah-taalıya dua elədilər, ora su gəldi. Yəni çox təmiz oluflar. Okqədə təmiz oluflar ki o insannar, Allaha elini açif nə disə, o qəbul olufdu.

302-303. ZİYARƏTLƏRİN MÜXTƏLİF ŞƏKİLLƏRDƏ GÖRÜNMƏSİ

Bi gün işdən gəlif pelekaan üsdə düşdüm. Axşəm çölə çıxanda gördüm kü, üş dənə lopa, göy, qırmızı, sarı, habrama deyif (çıynini göstərir – top.), həblə usdü. Uçuf gəlif habı kül-luğa düşdü. Gəlif habra deyif, sora da bulanıf-bulanıf getdilər Şkaflan babıyə. O dağda Şkaflan baba var, Şinin başındə, hora getdi. “Ay dədə, öldüm” – , diyəndə bu məəm qəynəm didi ki, qorxma, qorxma, ziyaratdı. Bi həfdədən ayildim. Həvlə şeyləri görmüşəm.

303.

Pir baba öz isdəmədiyi adamı qəbul eləmiyi, una ilan kimi görünüy. Unnan sora nə bilim nə bəla veriy, gidif hora çıxa bilmiyi.

304-305. ZİYARƏTLƏRİN CƏZASI

Həyin o Təpəl oğlunun gədəsi gidər uxarı – Şin dərəsi-nə. Horda ziyarat var də. Diyəllər ki, hora çıxmağ olmaz. Orda da yaxşı ovlar oluy. Yoldaşdəri çıxmaz. Diyər, əşşə, nə çıxmağ olmaz. Çixıf gidər, horda cüyür ovluvər. Ho arada bi qara duman gəlif, tufan bunu hordancə götürüf aparar. Cavan oğlanıydi, bi dənə uşağı, öyü-eşiyi olan. Ha... Tapbazdar, nə qədə eliyəllər tapbazdar. Bi də görəllər, bi qolu çöldə duruy. Yoldaşdərini saymıyif gidifdi ki, nə ziyaratdı, mən ovlucam, mən vurcam. Getirif bassırdılar. Lilin içinnən bi qolunu tafdlılar. Çıvardıf getirif bassırdılar.

305.

ŞIX Mahmudun məhləsinən kötüyü kesiyələr (Qadamin dayisiin məhləsidi hora, babasıın məhləsi). Hordan kesiyələr,

aparıylər Məryəmgilin məhliliyə. Məryəm də ho öyün qızıdırı, Qafar məslimin arvadı. Uun məhləsinənən ağaci kesiyirlər. Ho ağaci sürütdüyü-sürütdüyü traxdura qoşuylər, sermağın²⁸⁹ qavaana deyin²⁹⁰ bavat getiriylər. Hordan aşaa apara bilməyi, traxdur əlli dəfə xarav oluy. Ayri traxdur getiriylər, naariylər, axır ki, bavat qavırrığa çatdırıylər. Qavırrixdan oynə yüz traxdur getiriylər, mümkün olmuyü. Darta bilməyilər, nəsə, yüz iş çıxıy ortadan.

Axırda diyilər:

– Habı nə hak-hesafdı?

Qanan adamnar diyi:

– Habı hardan kesilifdi?

– Filan yerdən.

Məlum oluy kü, ziyarat ağacidi. Axırda getirif gəliylər məhləsinə. Dəə nə traxdur xarav olmuyü, nə bi şey. Qoşuf ho boydə yolu bi deyqada getirif gəliylər.

306-308. AĞAC PİRLƏR

Habı Aşaa Gönühdə Palit baba var də. Həyin ağacı yixılfdı böörü üsdə. Əlbəndə məlimin arvadı Ceyran Palit babaan yaanan keçəndə görüfdü kü, ho ağaş boydə bi dənə uzun plaşdı, qocə kişi. Həblə baxıf dala çekilikfdi. Həyqi olufdu özü də. Həyqətən də, baxıf görüfdü bi qocə²⁹¹, hündür adam. Dodaabaşı püçüruxluyüfdü²⁹². Gəlif yaanan keçif sora dala baxıf görüfdü gənə ağaşdı. Sora danışifdi ki, bes mən həblə şey gördüm. Diyiflər ki, qocə kişidi, hunuçün sənin, gözün,a helə görünüfdü.

²⁸⁹ Sermağ – Baş Göynük kəndinin mağazası

²⁹⁰ Qavaana deyin – qabağınadək

²⁹¹ Qocə – böyük

²⁹² Dodaabaşı püçüruxluyüfdü – Dodağı uçuqlayıb.

Sora uşaxlar olufdu horda, qoyülən nəziri götürüflər. Həvlə Baba kimi (yanında dayanan qardaşı oğlunu göstərir – top.) uşaxlar. Yaman²⁹³ da nəzir qoyülər hora. Bi günü gənə nəziri götürəndə bi dənə yekə ilan buları qovufdu. Ziyarat ilan şeklinde görünüfdü də. Ki gəlmiyin, qismət kimindisə, ho alsın. Siz bura mücəyirrix eləmiyisınız ki. Bi həfdə ho uşaxlar alıfdı ho pulu. Bi həfdədən sora ho ilan uşaxları qovufdu, dəə ata-anası da qoymayıflər ki, getmiyin. Yolun qiraanda tek, qocə ağaşdı.

307.

Qəyçi Əhmədin qızı Şahnaz danışiydi ki, nənəmgilin məhlədə bi dənə ağ daş varyidi. Üstdündə incil ağacı varyidi. Ho incil ağacının üsdə həmişə tooxlar çıxıf s...f batırıydılər də, ho daşın üsdünü. Axı uun dayisiin hağlı qarışmışdı də. Huna görə diyi ki, dayimin yuxusuna girdilər ki, bi dənə aqsakqallı kişi. Neçə dəfə də diyi oturanda bi kişi görmüşən horda. Kişi görüp qəşmişix diyi hordan. Ho kişi buna diyifdi ki, ho daşın üsdünü təmizdiyin, tooxları da incil ağacının düşürünlər. Yuxuda diyifdi. Ho daşın üsdünü təmizdiyənnən sora, bi də incildən tooxları düşürənnən sora dayım helə olmadı. Ho daşın üsdə balacə daşdər var, oları başə sürtəndə basın ağrısı gidiy.

308.

Ciyim anadan oluncax buun atası ölüfdü. Çöldə, işdiyən yerdə ağacın divində ölüfdü. Sora hora ziyarət düşüfdü. Atasının can verdiği yerə. Ciym anadan olannan sora qəbrə də ziyarət düşüfdü. Oranı ziyarətə başdiyifdilər. Diməli, anam atasının üzünü görmədiği üçün hora uşaa olmuyənnər, uşaa gezmiyənnər gəliylər. Övlad isdiyilər. Şəxsən bizim Təranəni aparmışix hora. İki dəfəmi, üç dəfəmi gedillər hora. Aparıf

²⁹³ Yaman – burada çox anlamında işlədilib.

dört böörünü firranısan,, sora da gereh dala çöörülüf baxmiyəsan. Həyin bax, horaan dört böörünü sel-su yüyüf açır, qəbir helə durur.

Soram anam xəsdə olanda çox ziyaratdara, doxdura-zada geyitdi. Bi gecə yuxuda gördüm kü, bi kişi man,a diyi ki, ay ba-la, sən hər yerə ziyarata gidifsan. Niyə öz ocağımıza gəlmirsan,¹ Didim, diyi: “Nətəri öz ocağımıza”. Didi, diyi: “Mən sənin, atan,am. Ziyarat da mən ölən yerə düşüfdü. Mənim qəbrim ziya-rətdi”. Ora gedif hərrənənnən sora nə boydə²⁹⁴ una şəfa olmuş-dü. Soradan Məmməthasan oğlu Fikrətgil həmən ziyarətin məh-ləsində öy tihdilər. Gəlif anamnan icazə isdiyəllər ki, biz horda öy tikax. Ciyim diyər ki, mənim horda öy-zad tikəsi işim yoxdu²⁹⁵. Amma ata yurdudu, xayış eliyirəm, ho ziyarəti bariyə alın,, unnan sora həyətdə öy tikin,. Olar ziyarəti bariyə alif sora həyətdə öy tikdilər. Hindi bax, çox vax həyətə sel düşür, hər yer dağılır, tökülür, amma ziyarat helə durur.

309-318. VERGİLİ ADAMLAR

Aşağı Layisqida Zamaan qızının qəynənesi Minayə di-yidi ki, mən gidiyəm məclisə, hamı dua verəndə mən diyirəm ki, ya Rəbbi, hamıñki hara, mənimki də hora. Axı bilmiyi bu adam. Bu, xəsdələnif gidifdi Qaxa. Aprasiyə olunuf yatıfdı. Aprasiyədən sora bu ayilmiyifdi. Narkozdan ayilmiyifdi. Səkgiz gün, dokquz gün bu, narkozda yatıfdı. Yatanda buun adam-narına xavar eliyiflər. Adamnarı da diyiflər ki, deymiyin,, qis-mətimizə, nolar, olar. Bu arvat ho səkgiz-dokquz gündə diyi, bi isdekan şərvət işmişəm, bi qaşix da bal. Ho qədə pendir-zad getirif qoydülər. Diyı ki, hansınnan isdiyisan,, al. Mən də yarım isdekan çayimi işdim, bi qaşix da bal aldım diyı, dokquz

²⁹⁴ Nə boydə – nə qədər

²⁹⁵ İşim yoxdu – fikrim yoxdu anlamında işlədilib.

gündə. Dokquz günün başındə bu arvada nəfəs gəlifdi. Nəfəs gələn kimi heş nə bilmiyən arvat başdiyifdi Quran oxumağa. Bax, olan söhbətdi ha bu. Arvat da yaşıyi. Özü də yeznəmin bibisi qızı var həmən kətdə. Yuxuda görüfdü kü, buna diyilər ki, sizin, barının yaanda armud ağacı var, yanında da ayaxyolu. Ho ayaxyolunu təmizdiyərsən, hordan armudun divinən su damcaxdı. Qurban olum Allaha. Armudun divi, ho da su – hora sənin, ziyarat yerində. Arvat maşınınən düşüf, pramoy gidiy ho armudun divinə. Gidəndə, öydəkilərə də söyləmiyifdi ki, həvlə şeylər görmüşəm. Gidəndə görüb ki, ho armut, ho quruşqa, hordan da su damıy ağaşdən. Gədələri diyiflər ki, sən hara gi-disan, a ciyi? Diyifdi ki, hora baxıf qayıdiyəm. Sora başdiyifdi söyləmağa ki, mən habı müddət yatdığını yuxuda həblə şeylər görmüşəm. Hooranı ziyarat kimi saxlıylər, ziyarat eliyilər. Arvat da Quran oxuyəni görsən, mat qalarsan.

310.

Habı tərəflərdə biri vardı, öldü, dirildi, vergi verildi. Nəm²⁹⁶ gəldilər yaana. Una Şeyx baba vermişdi. Habı baxıcı-lər kimi. Bu da baxıydi adamnara. Bi vaxı naardısa, nə naru-şeniye elədisə, hunnan çıxdı getdi. Şeyx babaan helə hökmü var. Una verəndə diyifdilər ki, bunu san, a mən veriyəm, qədrini bil, işdət. Nə iş gördü bilminəm, yalan danışdı, noldu, gəldi, aldı elinnən. Nə varyidisə, biliydi, üzün, a baxıf diyidi.

311.

Mənim bi əmim iyirmi yaşındə ölüfdü. Ho, biriqadırıydı kətdə. Bu, Şəkiyə araveynən kalxozun xiyərini aparıf gidiydi. Gidif horda xəsdələnif gəldi öyə. Gəldi, öyə girdi, gülə-gülə yatiydi. Nənəm də öyə girdixcə soruşüyü:

²⁹⁶ Nəm – nə bilim

– A bala, niyə gülüşan?

O da dimiyi. Üş dəfə soruşənnən sora, diyi ki, ay ana, soruşusan, sən də məəm anamsan, sənnən dana bilminəm. Disəm də, man, a yaxşı döyük. Nənəm diyifdi ki, nolufdu, dinə. Bu da nənəmin avamnığı. Diyər ki, heş nə. Mən bu gecə bi qocə kişinin qucağındağım. Ho man, a didi ki, sən ziyarat öylədışan, nə pis iş eliyifsan, hamsına tova elə. Haram yimə, düz yolnan get. Heş nə. Hunu diyər nənəmə. Diyər ki, dur, su düzət, mən eynimi deyişim. Tova elicam, bi də haram yimicam. Nə insannan işim olan döyük. Hunnan bi-iki gün qavaa da bi dəhrə çıxar sapınnan, bu da dəhrəni kola tulluyər (Həmən əmim). Horda qalar. Nənəm də danışər ki, ay oğul, sən niyə dəhrəni hora tulluyüf gəlifsan? Çıxfdı, getirərdin, saplıyordı də. Ha... Diyər ki, ana, dəhrəən hak-hesavını mənnən aldılar. Mən bütün hak-hesavı verdim. Çimif yatannan sora nənəmə danışər. Bunu danışif əmim durdu, qaşdı. Gəlif oturdu. Sora gənə durdu qaşdı. Babam maa diyifdi, üş gəl. Mən də uçuf gidiyəm. Ha... Sora baxıf didilər ki, huna vergi verilişdi, duruf danışifdi. Danışməseydi, yaxşı olcaydı. Yirmi gün qaldı, aynəsi demirdən olan öyə saldıx, dağdıydi oraları.

“Buz getirin, buz. Mən qız isdəminəm, buz verin,” diyirdi. “Ay Allah, mən qız isdəminəm. Man, a qız veriyər, saz veriyər” diyif öz-özünə helə danışiydi. Helə iyirmi gün bitəndə nənəmi çاردı yaana ki: “Ana, man, a iyirmi gün, iyirmi sad vaxdım. İyirmi il, iyirmi gün”. Helə diyif canı çıxdı.

312.

İki ay xəsdə yatmışəm. Uun on-on beş günü laf ağır olmuşəm. On-on beş gündə elə bil ki, kor olmuşəm, lal olmuşəm, görməmişəm. Heş nə hiss eləməmişəm. Elə bil insannar man, a

bi qarışqa hesavı²⁹⁷ oluflar. İnsan görmüyüm. Yanıma gələn-nəri özüm görmüyüm, amma elə bil televizorun, ekranına getirif gösdəriyilər ki, sənin, qəbulun,a havı adam gəlifdi səni görmaxçün. Mən hunu elə bil güzgündə görüydüm. Uzun sözün qızası, bu aləmdə olmuyüm. Bağlı, baxçəli, güllü, gülüsdən-ni yerrərdə oluydum. Bu dünya maa heş bi şey oluydu elə bil. Hələ hiss eliyidim. Hiss eliyidim yox, həyqi də helə bi yerdeydim. Sora didilər ki, oxumalisan.

Didim:

– Nə oxumalıyəm?

Didi:

– Quran oxumalisan.

Hələ diyəndə didim ki, mən heç Quran nədi, açığını diyim, heç “Bisimillah” kəlməsini dilimə getirən adam döyüləm.

Didi:

– Yox. Biz dicax, sən öyrəncasan.

Danışmiyidim, amma möhgəmnən oxuyudum. Bular (evdəkiləri nəzərdə tutur – top.) diyidi ki, sesin, çıxmayı. Sora didilər ki, bes səni dəli qələminə qoyüflər. Hər kes bi söz da-nışydı. Hunda də didilər ki, qoy dəə bunu açıx-açığına verax. Açıx-açığına verəndə sesimi ucadan çıxardılar. Başdiyif də helə möhgəmnən oxudum, avazınınə. Avazını da yaxşı tutdum. Sora didim ki, mən siz diyəni isdəminəm. Siz diyisiz, mən diyirəm. Mən öz-özümnən oxumax isdiyirəm. Diyəndə didi, kitav tapbalısan.

Didilər:

– Sən hər şeyi bilməlisən.

Didim:

– Mən aciz bi adamam. Heş orta təhsilim də o qədə üs-dün olmuyüfdü. Yox, bacərmərəm.

²⁹⁷ Qarışqa hesavı – qarışqa kimi anlamında işlədir.

Didi:

– Bacərərsan, Biz də sənnən işdicax.

İşdiyəndə didim ki, nə bilim, bacərsəm, işdiyərəm.

Didilər:

– Bes zülümərnərə dözə bilərsən, mı?

Didim:

– Bacərən kimi dözcəm.

“Qarşında” – , didi – “ölüm ayağı da var”.

Diyəndə didim ki, nə bilim, qismətimsə, ölcəm, qismətim döyülsə, qalcam. Hələ diyəndə didi ki, unda sən bacərərsən, gözümüz alıy. Sual-cavafdan hiss elədix ki, bacərərsən. Çox zülümərnər elədilər. Dəə Quranı da götürdüm.

Didim:

– Özüm oxumax işdiyirəm.

Sora didilər:

– Bes baxmax üçün havadan işdiyisənmi?

Didim:

– Yox, Qurannan işdiyirəm. Havadan zehnim o qədər də yoxdu.

Didi ki, biz iki il sənnən çalışcax, iki il sənnən olcax. İki ildən sora baxcax, sərbəs götürsən, biz sənnən olmucağıx, özün, işdicasən. İki il olarnan işdədim. İşdədim budu ki, işdətdilər. Olar diyəni mən diyirdim. Sora buraxdilar. Hindi də sərbəs işdiyirəm. Amma çox zulumnar çehdim. Ölüm ayağı da kesiyilər. Bağışdıyın, mənəni, pis yola da dəvət eliyilər. İki uşağım vardı hunda, birini sora özdəri verdilər. İki uşağı üsd-üsdə qoyıldılar, nöyüt töküydüler üsdə, yandırıldılar. Qəynənəmi də qarşımə qoydü kü, o öldüsə, sən teh qaldın. Unda dil di-dim, ağladım. Didi ki, dilçi²⁹⁸ də bacərcasan.

Didim:

²⁹⁸ Dilçi – ağıçı

– Həməşə məni pis yola dəvət eliyisin,ız. Yaxşın,ız var verin, pisi isdəminəm.

Didilər ki, bes səni filan yerə aparax. Pis yol mənada. Mən də didim ki, ho mənçün döyül. Getmədim. Sora didilər:

– Getsan, yaxşı olcaxdı, getməsan, pis. Uşaxlarımlı yandırmalıyix.

Didim:

– Özün,uz bilərsin,ız.

Uşaxlar yananda düzü çığirdim. Şisi qızdırif qıfqırımızı, bədənimə basıydılər. Yandırıflar da, öldürüflər də, dirildiflər də.

Yimax yiirdim. Yimağa beş deyqa vax veriydilər. Ho beş deyqada yimağı yiməliydim. Axır vaxda məəm yidiğim yalnız pamidor olufdu. Bəzən çığırma yyiirdim, bəzən helə çiy pamidor olufdu. Duzdü, adamnarı görmüyündüm, amma hiss eliyidim ki, yanında kimsə var. Yalnız mamam verəni, bi də eltimin kiçih qızı Ramilə verəni yyiirdim. Başqa adam verəni yimiyyidim. Axırıncı pamidoru ağzıma uzadan yerdə, vuruf eliminən salıydılər. Dəə vax bitdi yanı. Doysəm də, doyməsəm də qalıydım. Sahat onnan sora düz sahat birə kimi deyənmədən işdiyirdix. Zulum veriydilər. Sahat birdən sora tox-damax üçün yarım sahat, bi on-on beş deyqa fasılə veriydilər. Hunnan sora dəə ən ağır zulum oluydü. Başdiyidix işdəmağa. Olar diyəni qavriyə bilmiyəndə, tərs diyəndə vuruydülər. Başın-nan vuruydülər, ya ciynin-nan vuruydülər ki, tez götürməlisən. Sahat ikidən beşə kimi ho zulumda qalıydım. Dəə beşdən sora el çekiydilər. On-on beş gün, yarım ay, həvlə zülüm elədilər. Vergi verilmax yolu on-on beş gün oluy. Amma iki ay xəsdə olmuşəm.

O tərəf Cənnət bağlı kimi yerdə. Hər dayım, günü büyün-kü günə kimi mən horda, hoların məclislərində oluyəm (Biz toy diyirix, holar məclis diyi). Biz işgi diyirix, arax. Olar şərab diyi. Hoların şərabları da elədi ki, habı qazdı sular, şirin

sular kimi. Hoların ən aciz²⁹⁹ yimaxları bizim ən daddı yimaxların yerini vermiyi. Hindi-hindi hoların yimaxlarına uyğunlaşmışəm.

– *Vergini sizə kim verdi?*

Vergini Şeyix baba verifdi man, a. Şeyix babaan yanında şagirdi, mavini var. Adı Aytajdı. Nurtaj adında da biri var. Man, a didi ki, səni özümə qızdığa götürüyəm. Didi:

– Ancax mənim qızım adını daşdırın, hörühlərin, a əl vurmucasan.

Mənim də iki dənə hörüyüm var, uzun.

Xan Sarayı hordakı sarayın qavaanda heş bi şeydi. Böyüb i saraydi. Ham yer³⁰⁰ mərmərdi. Par-par alışif yanıy. Qeşəh gülluxdu, qeşəh meyvə bağlarıdı. O aləmə gidəndə adam bu aləmə gəlmək isdəmiyi.

– *Bəs əlavə ad da verdilərmi, yoxsa öz adınızı saxladılar mı?*

– Yox.

Didi:

– Sənin, adın, burası uyğundu.

Amma xoşünə gəlmiyən addarı deyişiyidilər. Hunnan sora bi uşax da özdəri, zornan verdilər. Bir ay mən ho uşağı görə lal-dinməz qaldım. Mən (ayif də olsa) həkimə getmağ isdiyidim. Man, a qapıdan çıxmaga icazə vermədi. Sora man, a didi ki, huun başınınən bi tüh esgih olsa, ömürrüx şikəs olcasan.

Didim:

– İsdəminəm. Uca Allah hərəsinnən bi dənə pay verifdi, bəsdi.

Diyəndə didi:

– Bu, mənim evladımdı. Toxunmucasan. Əyər qəsd eləsan, ho gүnnən şikəssən. Bi yaşınə kimi sənin, heş neyn, lazımlı döyül ho uşağı. Öz övladımdı, özüm baxcəm.

²⁹⁹ Aciz – burada dadsız, pis anlamında işlədilib.

³⁰⁰ Ham yer – hər yer

O uşax beşinci yaşıdədi. O biri iki uşağa zülümnen baxmışəm, çox xəsdə olufdular. Amma buna Allahın bi dərmaanı verməmişəm.

– *Adını kim qoydu?*

– Adına qarışmədi.

Didi:

– Özun bilərsən, Nə qoyürsən, qoy.

Yoldaşım didi ki, mamamın adını qoycəm. Özdəriyinən məslatdaşdım.

Didi:

– Ras ki, huun adıdı, qoy də. San, a çox əzyət çekifdi.

Hindi beşinci yaşıdədi. Nə dərman verməmişəm, nə heş nə. Amma qurbanı var. Üş yaşınınə sora Şeyix baba didi ki, qızım, tələsmə. Nə qədər ki, o, mənim üsdümdədi, o qədər sə-nin,çün asan olcaxdı. Gətirmək üçün tələsmə. Tələsmə diyəndə didim ki, mən narahat oluyəm. Axı hunu san, a təhvil verməliyəm. Haqqını verif mən sənnən almaliyəm. Belə də sənin, övladın, dı.

Didi:

– Mən biliyəm, havax getirmək lazımdı. Sən dimə ki, evladı mən böyütdüm. Sən böyütmüyüfsən, unu böyüdən mənəm.

Həyqi də, bu uşağı olar böötdülər.

Mən yalnız hunnan oluyəm (Şeyx babanı nəzərdə tutur – top.). Əvvəllər gündə üç dəfə namaz qılıydım, səhər, günorta, axşəm. Səhər yeddidə, günorta ikidə, axşəm də yeddidə. Amma sora baxmaa görə, çetin oldu. Didi ki, oğul, çox ağırrix oluy san, a.

Didi:

– Gündə iki dəfə bəsdi, səhər, axşəm.

Oldu gündə iki dəfə. Amma mən olar diyən kimi namaz qılıyəm. Hindi habı bizim mollalar kimi namaz qıla bilminəm, düzgün danışsax.

Bi-iki ildi özüm sərbəs işdiyirəm. Gəliy, kənardan baxıy, görüb ki, sərbəs baxıyəm. Düzgün baxa bilmiyəndə cəlt vuruy ki, bu sözü, bu cümləni ötdün, habı sözün nöqsanı var. Helə olanda gənə səhvərimi özü düzəldiy. Natəmiz gezmağa qoymayı. Natəmiz oldun, sa mutlax zulum verməlidir. Əvvəllər bi baxmağıydi, baxmax yolunu alıydım. Əməl-cadunu da verdi sora. Unu götürmüyüdüm. Nəsə, əməli də məjbur qarşısındə verdi. Amma didim:

– Eləmicəm. Çünkü mənim uşaxlarım var, körpədi.

Didi:

– Əmələ el atısan, sa, canın, nan da keşməlisən.

Diyəndə didim:

– İsdəminəm.

Didi:

– Sən götürü, qaydalarını öyrən, isdəmiyəndə isdəmə. Sora isdifadə eləmə.

Nəsə, əməli də götürdüm, amma işdətminəm. Qismət üçün duva yazıyəm, amma əməl eləminəm. Əməli pis tərəfə eləminəm ha.

– *Əməli açmaq da sizə aidid?*

Aşmax da belədi. Düzdü, mollalar diyi ki, sura oxudum, aşdim. Hansı molla diyisə, unu aşdim, o, boş söhbətdi. Əməli aşmax üçün yalnız əməl surasını oxuyusan. Əməllər çıxannan sora diyisan, yandır, at. Hansını məslaat görsəm, hunu eliyillər.

– *Tutaq ki, bir başqası eliyib, onu da sizin yanınızda gətirsələr, aça bilərsiniz?*

Bura gələnnərin, məsalçün, yüz fayizdən doğsan dokquzu əmələ görə gəliy. Yerini diyirəm, gidif özü çıxarıy. Qismə-

tiyçün, bəxdiyçün bağlıyifdisə, həmən əməli götürənnən sora
üş gün vaxd qoyurəm. Üş günnən sora elə bil ki, unun adına
olası adam qismətinə çıxıy. Mən yeddi ildi habı yoldeyəm.
Yeddi ildi işdəmişəm, hələ hes kimnən qiymət danışməmisi-
şəm. Rayon var, orda əməl eliyənnərin əməli rus əməli kimi-
di. Elə bil ki, horaan əməliyinən Rusyətin əməli birdi. Holara
girişəndə incidiylər, sixif suyun, u alıylər, elə bil ki, özün, a eli-
yiflər. Helə hiss eliyisan.

İyirmi yaşimdə habra gəlmışəm. İyirmi yaşımə gələnnən
elə bil ki, iki il sərbəs olmuşəm. İki ildən sora xəsdələnmağa
başdədim. Evdə yatıydım. Gördüm, bi kişi baxıy, elə hiss elə-
dim ki, qaynatamdı. Gördüm yox, bi sakqalı kişidi. Uzunsov,
yanaxları qırmızı bi kişidi. Bir az hordan baxdı. Baxanda mən
yorğanı başımə çehdim. Çığırmax isdədim, danışmax isdə-
dim, danışə bilmədim. Yoldaşım qıraxda yatıydı. Uşaxların
üsdünnən aşdim, keşdim, elə bil elim də tutuldu. Ayağınnan
yoldaşımə vurdum, didim ki, kimsə hordan baxıy. Didi ki, hes
kim yoxdu. Sora didim:

– Çıxma, nəsə olar.

Didi:

– Aaz, hes kim yoxdu. Sənin, gözün, a görünüfdü.

Didim:

– Yox.

Nəsə, bu, belə qaldı. Bir müddətdən sora yenə həmin ki-
şi gəldi. Gördüm habı boydə yerdən (qapının arasını göstərir –
top.) sağlam girdi. İçəri girəndə gördüm ki, uzun bi kişidi, sakqallı.

Didi:

– Sən man, a girmə qoymüyüşən, amma mən girdim.
Sənin, yanın, a gəlmışəm.

Diyəndə, mən qışqırıf durdum.

Didi:

– Niyə qışqırısanı? Noldu ki? Məni tanımadın, sən. Amma səniyinən işdicam.

İşdicam diyəndə, ayif də olsa, mən pis mənada başə düşdüm. Qorxdum. Didim ki, sən kimsanı, öyə girifsanı? Yoldaşım var. O da didi ki, nolsun kü, yoldaşın var. O böyüyə, kiçiyə baxan şey döyük.

Didi:

– Səni aparcam sarayə.

Mən də helə qışqırıf durdum, hunuynən qaldım. Dəə ho xəsdə olan oldum.

Mən ildən, aydən bi dəfə mən yuxu görüydüm. Baldızım həməşə yuxu görüydü. Kitava baxıydı, yuxu yozana. Mən buna gülüydüm kü, mən ildə bi dəfə yuxu görüyəm. Ho yuxunu axşəm görüydüm, səhər mütlax xəsdələniydim. Özü də helə xəsdələniydim, ağır. Hər hasantıxnan xəsdələnən döyüldüm mən. Nəsə, nicə ki, ho kişini gördüm hunnan sora xəsdə olmuşəm. Yeddi ildi ağır xəsdə olmuşəm. Bu ilə kimi, büyünkü günə kimi mən yenə də xəsdeyəm.

– *Bəs özləri deyirmi nə vaxta qədər olacaq?*

Məəm qavaamda yeddi dənə yol varyidi. Quran tutmayıdı, oxumağıydi, baxmağıydi, sora əməl yoluydü, axdarış yoluydü. Hələ ki, Qurandı, bi ziyarat verifdilər. Hunu da, ziyyarəti da qəbul eləmişəm. İşdətməsəm də, əməli qəbul eləmişəm. Bir müddət uduş yolu olufdu. Qızıl udduruydülər man, a. Bir müddət özdəriyinən işdədim, sora isdəmədim. Çetin oldu. Elə bil ki, habı qızıldır, hər nədi, uduydum, sora çıxardıydım. Sırğanı açıx uduf, bağlı çıxardıydım. Elə bil ki, gözbağlıcə kimiydim. Özdəriyinən işdədim, amma ho sora maa çox ağır oldu. Elə vaxd oluydü kü, həfdələrnən yimax yiyə bilmiyidim. Boğazımı yarıydi, ciziydi, çıxardıydı, isdəmədim. Amma yenə də özdəriyinən olanda işdiyə biliyəm. Özüm özduğumda işdə-

minəm. Axdarışı də öyrətdilər. Məsalçün, havra sən neyisə giz-dədifsən. Həvlə el çekiydim, diyidim ki, filan yerdədi.

– *Götürə bilməyəndə nə olur?*

Ya ölüy, ya da hağlı qarışiy. Zulumnara baxıy. Bi oğlan gəlmişdi bura. Heç olmasa, beş-altı dəfə gəldi. Uşağıni da elinnən aldılar, özünün də elə bil ki, hağlı qarışiydi. Gəldi, baxdırdı. Didim, götürəsan. Götürdü, amma düzgün əməl eliyə bilmədi. Özünü düzgün, təmiz saxlıyə bilmədi. Cavandı də. Cavannara o qədə də düz olmuyü. Nisbətən yaşıda adama yaxşı oluy. Yaşdiyə də bi helə girişmiyilər ki, birəz ömrü az oluy. Cavannara çox girişiyilər.

Didim:

– Geri götür. Sənин, qavağında var. Gənə də olcaxdı.

Nəsə o qorxmuşdu. Qorxuynən əlaqədar elə bil ki, özünü tez itiriydi. O havadan alıyydi, tutuydü. Nisbətən biliydi biraz, amma qavriyə bilmiyidi. Vergili adamı gereh gözdən qoymuyəsan. Məsalçün, mən gəlmışəm baba cildində. Sizə görünüyəm ki, sizi sarayə aparım. Bizə helə eliyidilər də. Məsəla, apariy meşədə başını üzüy, ya zəhərriyi, naariy. Sora görürəsan ki, (biz Şeytan diyirix, olar İblis diyir) İblis cildinə giriyy, başı götürmüyü³⁰¹, başını üzüy.

313.

Bizim qonşudə bir kişi-arvat, bi də arvadın əmisi qızıgidifilər dağa. Olar mürəkgəm yiğifdilar, qız sumax. Qız diyifdi ki, horda yaxşı sumax var, mən gidim yiğim, sora sizi çaarcam. Axşəməsdü olufdu, amma hələ qarannıx-zad qarışmıyifdi. Bivax diyi başımı qaldırdım ki, Nazay görünmüyü, yoxa çıxıfdı (Qızın adı Gülbənizdi, Nazay diyilər).

³⁰¹ Başı götürmüyü – gözü götürmür anlamında işlədilib.

Soradan Nazay diyi ki, iki dənə kişi ağızımı tutuf məni dala dooru aşirdı, yixdirdi. Cığıldım, didim, diyi ki, sən kim-san, sən məni niyə yixdirisan? Bunu sürütdüyü-sürütdüyü aparıflar. Diyiflər ki, nə qədə vaxdi səni axdarıyix. Səni apariyix Niyazi babaan üsdünə (Niyazi baba da Bakqalda ziyarətçidi, adını eşitmiş olarsan). Mən də Təslim dayiin oğluyəm. Adım da Mahirdi (Oğlan diyifdi). Bööründə də sakqallı kişi var. Kişi də aralıdan gidiy diyi, danişmayı. Gecə düşüfdü. Bütün kət də tökülüfdü, Nazay itifdi. Tüfeynən, şeynən səhərə kimi qız axdarıylər. Məni diyi, həvləməsinə³⁰² apariylər. Sora kişi didi ki, sən ləhliyisan, gidə bilmiyisan, gəl səni aparax Fatma nə-nəən üsdünə (Fatma nənə də habırda ziyaratdı, Nəzir Məmət-dərdə). Diyənnən ki, “Ə, rədd ol, sən yalançısan” – , toxunuf məni yixdiriy ağızlıasdə. Bilminəm məni hora nətəri apardılar. Dalımda da sumax meşığı. Sora aparıflar bunu Fatma nə-nəən üsdünə. Sora didilər diyi, sən habırda yat, heş nədən qorxma. San,a biz yaxşı şeylər vercax, hamı sənin, başın,a and işcaxdi. Səni heş kes saymıyı, adam yerinə qoymüyü (Otuz üç yeşı varyidi qızın. Özünə fikir vermiyən, pinti-padar³⁰³ şeydi də). Hamı sənin, üsdun,a gəlcaxdı. Horda diyi, mən yuxluyərəm. Bivaxı səhər gəlif didilər, dur öyun,a. Layısqı yolu yoxmu? Hordan bizim kəndə yol gəliy, cığır. Cığırnan ho qızı getiriflər. Ayaan qalışdəri³⁰⁴ də itifdi. Diyi, gəlif Qoşdülərin Esmira var, hoların dokqaza çatanda Esmira xala man,a didi ki, bala, xoş gəlifsan, sən hara, bura hara? (Axı hoların öyləri kəndin ayaanda, bularınki başındədi). Ağlıyə-aglıyə didim ki, Esmira xala, başımə həvlə iş gəlifdi. Məni iki dənə kişi döyüf həvlə apardılar. Oğlan didi, mənim adım Mahirdi, özü də səni mən

³⁰² Həvləməsinə – bu tərəfə

³⁰³ Pinti-padar – səliqəsiz

³⁰⁴ Qalışdəri – qaloşları

özüm alcam. Səni neçə ildi mən həyriyirəm³⁰⁵. Məni aparif horda yatdırıf, həyin də habra getiriflər. Heş nə. Qız gəlifdi. Kişilər də buna diyifdilər ki, sən get bunu hamiyə danış, inanmıcaxlar. Biz san,a bir aya kimi, iki aya kimi yaxşı şeylər də örgətcax. Sən oxumağı da bacərcasan,, hər şeyi də. Hindi gəlif güvənə-güvənə³⁰⁶ həyrəniy ki, man,a vergi verilifdi.

314.

Nə qədə xaraf xəsdə olutdu Gülzadaan oğlu. Bunu bilmiyitdilər ki, buna vergi verilir. Bunu nə qədə ora-bura aparıtdılar. Bivaxı ölənə yaxın gədə diyitdi ki: “Məni heş yerə apar-mıyın, tərpətmiyin,”. Ölməyinə üz gün qalmış görütdülər ki, buun eli-ayağı, dört böörü yazılır. Gənə inanmıldılard. Dəə buun canı çıxar. Qırxi çıxanda geyif Bakqalda ziyarata, Ağası dayiyə görünər, diyər ki, anamgil man,a inanmillar, məni tovlaan qavağında çımdiritdilər, p.x-peyin olan yerdə. Özüm basdırıldıgım nar topuna³⁰⁷ aparif bi qırmızı irət³⁰⁸ bağlasınnar. Düşüf hora ziyarat eliyilər. Hunnan sora gədə holardan əl götürüf getdi. Ho gədə baş ağrısının ölüdü. Hindi ho nar topunu başı ağrıyanlar ziyarət eliyif düzəlir.

315.

Mövlayə (vergilini nəzərdə tutur – top.) danışındı ki, məni külluğa salıf üsdümü torpaxlıyitdilər, sora getirif ağızıma sabun yidiritdilər. Esgı³⁰⁹ verirdilər, bişqa³¹⁰ verirdilər ki, çal, yansın. Çala bilmirdim diyi. Əşı, aparif bağda-baxçədə məni

³⁰⁵ Həyriyirəm – güdürüm anlamında işlədilib.

³⁰⁶ Güvənə-güvənə – sevinə-sevinə

³⁰⁷ Nar topuna – nar ağacına

³⁰⁸ Irət – kələğayı

³⁰⁹ Esgı – əsgı

³¹⁰ Bişqa – spicka, kibrit

asırıldılar. Gözümü həvlə, diyi, piçax salif çıxardırdılar. O qədər maa, diyi, zulumnar veritdilər. Dalıma veş qoyurdular ki, apar. Ürəyim gidirdi. Dilim gidirdi qarnıma, dərtif çıxardırdılar. Danışiydi ki, tavaxda qoorurdular³¹¹ məni. Çox zulumnar verirdilər. Huna da helə verilitdi.

316.

Fəriydə də danışiydi. Diyi, yuxuda gördüm kü, dənizin ortasında bi ağaş var. Məni çıxartdılar ağaca ki, çıx, horda bi dənə alma var, hunu üz, düş. Almanı üzüf, suyə hara düşüm, diyi? Helə, diyi, ağaşnən bi yerdə məni dağa atdırılar yuxuda. Hunnan sora huna çöpcülux verildi. Tavağa qoyuf diyi, həvlə yandırıydılər, doğrügen bışırıydılər. Ha... Quran hakqı, man, a Fəriydə özü danışifdi buları. Bi dənə diyi, ilan gəlcaxdı.

Diyiflər:

– İlannan çöp çıxart.

Sora, diyi, ilan gəldi.

Didim diyi:

– Oy baba, mən irgəniyəm axı hunu çıxartmağa.

Didi diyi:

– Unda çıxartma, sığalla ötür.

Sığalliyif ötürdüm, diyi, ilaan çöpünü. Hindi ötürüy ho, çıxartmıyı ki.

317.

Habı yuxarı tərəfdə də biri vardi. Uun əri də ölüdü, uşaa da ölüdü, qaynatası da ölüdü. Qaynatası ho uşaxları qavirrixda oynadanı bu, güyə əşkərdə³¹² görür. Buna helə vergi verilitdi. Gecə vaxı görəni diyi, atam uşaxları oxşadır³¹³. Mən

³¹¹ Qoorurdular – qovururdular

³¹² Əşkərdə – aşkarда

³¹³ Oxşadır – əzizləyir

öydəki uşaxlara söylənən kimi atam gəliy ki, sən ho uşaxlara niyə söylənisan_i? Niyə nə gəldi diyisan_i?

Çaariy:

– A Şeyix baba, qurban olum, üsdümə gələnnər var, qabul eliyim, eləmiyim?

O ordan nəsə didi, bu da qeyitdi ki:

– Sağ ol, sağ ol.

Sora didi ki, gəlin_i. Amma narahat oluyəm, pis adam var içindəz. O qədə də adam varyidi biz gidəndə. İçəri girif qəyi-dif çıxdı ki, boğuluyəm. Çıxsın ho adam hordan. Girif çıxdı ki, natəmiz adam var, boğuluyəm. Axırda bi adam duruf getdi hordan, gejdən-gej. Ho gidənnən sora irahat baxdı. Habi Sel-basannaniydi, ho adam da.

318.

Bi dənə Natik diyən oğlan oluy. Əsgərdən gəliy, xəsdə oluy. Xəsdə oluy bu, ora hərriyilər, bura hərriyilər. Nəsə, həvlə incələ-incələ gidiy³¹⁴. Bi günü molliyə aparıylər. Molla diyi:

– Buna vergi veriliy, götürmüyü.

Nəsə, gəlif əlqərəz oğlan ölüy, toy eləmiyən oğlan. Əzə-lən, ölməmişdən diyi ki, məni elə yerdə çımdırın, ki, təmiz yer olsun. Belkə, ocax-zad gəldi üsdümə. Nəsə, həblə hər şeyi diyə-diyə gidiy də. Olacağa görə. Sözdəri də düzgün gəliy. Baxıcı kimi. Sora oğlan gəlif ölüy. Ölən günü bunu aparıf tualetin yaanda çımdırıylər. Ocax gəliy, həyrəniy, firranıy. Məhlələrinin tən ortasında bi dənə qocə nar ağacı var. Yekə nar ağacı. Sora gəliy firranıy çımən yerini, düşə bilməyi. Axı natəmizdi hora, tualet var. Oynə firranıy, buynə firranıy ocax, gəlif düz məhləən qavaanda nara düşüy. Sora gecə oluy, görүү kü, bi dənə işix gəliy. Atası görүү. Görүү işix gəldi, öyə girdi.

³¹⁴ İncələ-incələ gidiy – günü-gündən arıqlayır

Bu yatan kravatın dört tərəfi uzunu həyrəniy ho işix. Görüy kü, oğlu eşdə üzü tühlü həyrəniy gecə. Eşiyə çıxıy, diyi ki, ay, habı Natik döyülmü? Atasynən heş danışmiyi. O, helə firrəniy. Görüy atası. Firranıy gidiy, danışmiyi. Bu gəlif narda həyrəniy. Sora yuxuda diyi ki, atasına, məni niyə horda çimdirifsınız? Məni nahax çimdirifsınız horda. Təmiz yerdə çimdireydin,ız. Nəsə, helə, helə gündə gəlif görünüy.

Diyi:

– Ba, ho nar ağacını ziyarat kimi qəbul eliyin. Ziyarətim olsun. Məəm üsdümə gələn huun üsdünə gəlsin. Nara nə nəzir disan,ız, düscaxdı.

Gündə işığı gəliy nara. Özü də ruh şəklində gəliy məhləni firranıy. Heş kimnən danışmiyi, çıxıf gidiy. Huun üsdə ziyarata gidiylər. Partal diyilər nəzir kimi. Həvlə baş ağrısı zad tutannar gidiy. Sora niyət tutan (nakam gidifdi, toy eləmiyif də), köçəsi qızdar, toy eliyəsi oğlannar huun üsdə ziyarata gidiylər.

319-333. İLANLAR HAQQINDA

Səninin, öyun,un qarolçüsüdü öy ilanı, öldümağ olmaz. Hunu öldürsan,, qarğıyi. Həyin bizim öyun altında var, dalda var ilan. Öldürməmişəm, helə duruy horalarda. Yaşəsin horda.

320.

Vallah, bala, ilannar yeddi qardaş oluy. Habı Əhmət məlimin xalasıgilin öydə, belkə bi milyon ilan olardı, küv olmasın³¹⁵. Nə holar hunu öldürmüyidülər, nə də ilannar hoları vurmuydü. Daşquranın içindeydi öyləri. Öyə girdi, gereh sifdədən ses eliyif sora öyə girsin, ho qədər ilannarı oluydü. Amma öydə adamı ilan vurufdu eşitməmişəm. İlansız öy, yer yoxdu.

³¹⁵ Küv olmasın – yalan olmasın.

321.

Göy lovyə tezə çıxan vaxdı, didim gelinə ki, mən tezə lovyeynən xingal isdiyirəm. Özüm də sahiyə gidəsiyəm. Ögün işi qutaran şey döyük. Didim, qoy gelinə kömey olsun. Lovyəni özüm yiğim, təmizdiyim, qalanı da özü eliyər. Girdim ki, lovyə yiğim, gördüm kü, lovyəlixda bi ağ ilan üzümə baxa-baxa duruy. Qorxdum. Mən ölmüş gidif tez lapatkanı götürüf bunu öldürdüm. Getirif ögün padvalında basdırıldım. Üş gün sora bi arvat gəlif çıxdı, elində də bi kitaf. Aşdı, man;a didi ki, sən bi ağ ilan öldürüsən, amma nahax yerə. Ho bi məlakeydi. Amma yaxşı ki, öydə basdırıfsan₁ öz yerində. Yoxsa san;a bi bəla olcayıdi. Öy ilanı adama deyən şey döyük kü.

322.

İlanı öldürməzdər. Düşər-düşməzi olar. Mən də qocə arvatdardan eşitmışəm. İlan olmuyən öy olmaz. Diyilər ki, öydə olan ilan kiminsə bəxdinə olar. Öldürsan₁, bəxdin₁ bağlanar.

323.

Habı bi-iki ilin sözüdü. Məəm əmimqızı yerə düşər, görər ilan. Öyə girər, görər ilan. İlannan baş girriyə bilməz. Par-tal yüyürdüm, diyi, bi də gördüm, başım qatdan sallanıf duruy. Nəsə, sora gəlif bunun uşağının beyni batdı. Beş uşaxdan sora biri də olmuşdu. Həmən ho altinciün beyni batdı. Həvlə beyni batırıldı, yumurta qoysan, gedirdi. Vartaşenin Vardan kəndinin Məəmət diyən mollası variydi, bunu hora aparif gi-dəllər. Molla buna baxıf diyər ki, ilan san;a eşq olutdu. Sən ölsən, ilan qutarcaxdı, ilan ölsə, sən qutarcasan₁.

Diyər:

– Bes naarım?

Diyər ki, get yeddi cürə xonça qayır qoy. Yeddi cürə xonçiyə ho ilan gəlcaxdı. Bi dənə hunnan saa çarə var.

Bu, xonçanı qayırif qoyar ki, baxın. Bir azdan görəllər ki, dağdan bi şey gəlir, yumalana-yumalana, amma ilan döyül. Elə bil iki doşanı g.t-g..ə calamışan, diyi, helə bi şey. Gəlif, diyi, ho xonçiyə, potnusa bi conada³¹⁶ girdi. Hunda çağırdıx.

– Bayrəm dayı, gə, ilan gəldi.

Bi tüfəh atdı, diyi, deymədi. İkincidə cülüh-bardağ³¹⁷ eliyif hora qoydü. Hunnan sora uşaxların nə beyni batdı, nə bi şey. Bizim nəslimizin hamsi ilannan ölüdü. Bax, rəhmətdix əmim də hunnan ölüdü, bacım da hunnan ölüdü, ho da helə olutdu. Hamımız ilannan helə tərk olmuşux.

324.

Qız vaxı məni zornan isdəmədigiim oğlana veritdilər. Didim, getmicam də, üç il durmuşəm, həvlə bi qənfitdərini də dadmamışəm. Hindi söhbət düşüf diyirəm. Sora arvat (qaynanası – top.) düşər, görər ki, məhlədə ilan var. Su almağa çıxar. Görər ki, heş nə yoxdu. Bi də çıxar, görər ki, bi ilan se-mentin üsdə deyirmi quyrulutdu³¹⁸ yatır. Diyər, ədə, bunu mən nağarım? Axşəmüdü, mal gələn vaxdı. Öldürmağa gücü çatmaz. Bi potulqa³¹⁹ nöyütü töküf bu, ilanı oddiyər. İlan, diyi, yan� para-para, geyif suyə düşdü. Loxma-tikə oldu suda. Nəsə, axşam yatıf, səhər duruf arvat incil ağacına çıxar. İncil ağacı ayrılfı arvat loxma-tikə olar. Dizinnən havra kimi (əli ilə budunu göstərir – top.) arvada səkgiz dənə tikiş qoyallar. Arvadı balınsiyə aparif öyə getirincən camışdəri ölər. Camışın dalıncən avara³²⁰ ölər. Avaraan dalıncən camışın altındaki

³¹⁶ Conada – formada

³¹⁷ Cülüh-bardağ – tikə-tikə

³¹⁸ Deyirmi quyrulutdu – dəyirmi qırılıb.

³¹⁹ Potulqa – butulkə

³²⁰ Avara – təxminən üç yaşında dişi camış

gedey³²¹ də ölü. Arvat maa xəvər eliyər ki, ho, gedəni is-dəmir, anası veritdi. Belkə huun ahı məni tututdu. Ciym diyər:

– Büyüün ho ölsə, gənə sizə vercam. Mən kişi kimi söz vermişəm, vəssalam.

Heş nə. Sora məhliyə bi molla gələr, diyər ki, ay qardaş, məəm başıma həvlə iş gəlitdi. Diyər ki, məhliyə saava³²² gəlitdi, ziyarat gəlitdi, sən huna diyər, dirigözdü cəhənnəm qurmuşan. Nəfəsi öldürməğə diyər, icaza var, amma dirigözdü cəhənnəm qurmağa yox. Hunu yandırmaseydi, diyər, yaxşı olcayıdı. Nəfəsə cəhənnəm qurdugaa görə bu öy-eşih dağılcaxdı.

Bu yurt-yuva, diyər, dağılcaxdı. Tezəldən³²³, diyər, bura bi kişi gəlcaxdı. Yaman pulu-parası olcaxdı, amma qədrini bilmicaxdı. Bu yurtda bi qız uşağı əmələ gəlcaxdı. Bu gelin də burdan çıxçaxdı, dağılcaxdı bura. Bax, məən hordan çıxdım, İradə qaldı. Nə qədə pullu-paralı oldu Mürşüt məəlim. Qədrini bilmədi, dağıldı. Ho kişi didiği kimi də oldu. Kişi di-di, ho ilan ziyaratdı, saavadı də, sən hunu niyə yandırmışan?

325.

Əfruz qarı danışiydi ki, hər öyün ilanı oluy. Əfruz qarının da axı iki dənə oğlu oluf, ikisi də ölüfdü. Bizim də öydə ilan variydi, diyi, ağ ilaniydi. Bu uşax da, diyi, yatırı beşihdə. Qorxdum kü, uşağı vurar ilan. Mən də, diyi, xamır yeyirdim³²⁴. İlani uxlovnan başınə-başınə vuruf öldürdüm. Unnan sora ziyannıx dalincə ziyannıx gəldi, diyi, oğullarımın ikisi də öldü.

³²¹ Gedey – bir yaşına qədər olan camış balası

³²² Saava – övliya

³²³ Tezəldən – təzədən, yenidən

³²⁴ Yeyirdim – yayırdım.

326.

Öy ilanı adamı vurmuyü. Öyün altında oluy, çardaxda oluy, hərdən çıxıy. Məsəla, ilan görүү kü, sütə qonşü zəhər qatif qoyüf gidiy ki, qoy aylə içif qırılsın. Öy ilanı unu hiss eliyif quyuğunu salıf sütü dağıdılif gidifdi. Öy ilanının öyə xeyri var, ziyanı yoxdu.

327.

Öy ilanı yeddi qardaş oluy. Bi dənəsini atanda diyilər ki, yeddi dənəsini atmalısan, çünkü birini atsanı da, o biri qardaşdər gəlif sənnən ho dağı çıxmalıdır.

328.

Bi dənə də rəvayət eşitmişəm ki, bi evdə ilan çıxır nə boyda. Atıllar. Atdıxca öyün altınnan qayniyir. Bütün dünyanın ilannarı hora yiğilifdi, iclas keçirillər. Aylə evdən köçüfdü, qorxusunnan. Nə qədə ilan olanı bilminəm, bi qırxax atıllar diyi. İlan öyü bütün bürüyüfdü. Ho boydə ilan varydı.

329.

Koramal da ilandı də. Amma ho ilannarı, zəhərri ilannarı-zadı yiir. Koramal hakqında bi şey də diyilər:

Koramalam, kos durmaram,
Elə vurram, xosdurmar³²⁵.
Göydə ulduz, yerdə qız sütü
Sənin, dərmanın, olar.

Göydən ulduz almağ olmaz, qızda da süt olmaz. Diməli, koramal vurana dərman yoxdu.

³²⁵ Xosdurmar – öldürmərəm.

330.

Asya diyi ki (una da ciyisi danışifdi), ciyisiin anasının üzüyü itər. Bu da axdarar, tapbaz. Sora bi dəfə bu, məhlədəki zoğalın divində oturanda görər ki, bi dənə ilan uşqurux çalaçala üzüyü getirif nənəsiin yaana tulladı də, həmən üzüyü, bu-un tapbadığı üzüyü. Sora bu molleynən danışər, o diyər ki, o sənin, nənanıdı, ilana çörülüfdü. Üzüyü getirifdi san,a vermağa.

331.

Mən eşitmışəm ki, ilan incilin divində çox oluy. Aparif külü də hora töküylər də. Horda pasdayannı ilan oluy. İncil müqəddəs ağacı, diyilər axı. Ziyarat ağacidi, incildi, zoğaldı. Una görə də buların divində həmişə ilan oluy. Düzdü, biz həmişə görmünux, amma olar həmişə horda oluylər.

332.

Bi arvat həyəti yiğisdirəndə görüy ilan yumurtaları. Yumurtaları götürüb ayri yerə qoyur, yerini süpürüy. Axşamüsdü malları sağlam gəlif sütü hora qoyüfdü. İlən ha axdarifdi yumurtalarını, tapbiyifdi. Acıxlaşif gidif ho sütə zəhər töküfdü. Hindidə gelin də bilməyi də sütə zəhər töküləni. İlən bir az oyənə gidif görüy ki, yumurtaları, yuvası hordadı. Bayax yerini deyişmişdi axır. Yumurtaları tapannan sora ilan diyi, gəlif tavaxdeki sütü dağıdıfdı.

333.

Çəmən xalam diyi ki, biz nüydən keçəndə, qeyəlixdan keçəndə orda yekə, yanı əcayıb formada, qıllı, helə uzun olmuyən, amma qalın, uşax kimi ses çıxardan ilannar oluy. Bular hər gün hordan keçəndə uşax sesdəri gəlifdi, bular da məraxlanıflar ki, görəx bu nədi də, uşax sesi? Gəlif görüylər ki, bu yekə, qıllı iləndi, qalın. Burdan da biliylər ki, burda qavır-

rıx var, ziyarat var. Qavır ilanılmış də. Çəmən xalam da qor-xuf nə qədə vax yatıfdı.

TOPONİMİK RƏVAYƏTLƏR

334. ARVADLAR DAĞI

Gönühdə bi dağ var. Adı Arvatdar dağıdı. Didim, diyi niyə Arvatdar dağı? Didilər ki, müharibə illərində kişilərgidiflər, arvatdar ho dağa çıxış şəl³²⁶, odun, çırrı-zad qırıfdılar. Huna görə də hora Arvatdar dağı diyilər.

335. DOST DAĞI

Belə bi rəvayət var. Şinin üsdündə bi dağ var, tih dağdı. Uun adını sora qoyular Dos dağı. Diməli, bi dənə çovan olufdu. Dul arvadın oğluymuş bu. Dolana bilmədiğinə görə oğlunu çovan göndərifdi. Bunun da elində örgənən bi dənə qoçu olufdu. Çörəy verifdi, hər nə verifdi. Bu da qəşəy tütəy çalan olufdu. Gəlifdi qayaan başında oturuf çovan tütəyiynən həzin nəğmə çalıfdı. Qoş də oynəşmax³²⁷ üçün gəlif buna bi kəllə (yəəsinə). Qayədən vuruf tulluyüfdü, ölüfdü. Bi vaxdı anası gəlif başdırıyifdi ağlamağa ki, ay dağ, hamiyə dos oldun, man'a düşman. Diyif oxuyü, dil diyi. Eşidənnər də diyi ki, hamiyə dossa, bi dənə buna düşman ola bilməz. Unnan adı Dos dağı qalıfdı.

336. RƏHMANQULU QAYASI

Bırqaç yaylağında Rəhmanqulu adında bi qayə var. O vaxları ovçü oğlan olur, nişannısı da oluy. Ov dalincə gidiy.

³²⁶ Şəl – ağac budağı

³²⁷ Oynəşmax – oynaqlamaq

Nicə bu Bəhram Gur ov dalıncə gidif həlak olan kimi, bunun da fikri ovda olufdu. Həmən qayıyə çıxıfdı, ov da əlinə keşmiyif qaçıfdı. Özünə gələndə burdan düşə bilmiyifdi.

Diyiflər:

– Nicə eliyax ki, bu düşsün?

Ağsakqallar diyi:

– Gidax nişannısını getirax, belkə nişannısının həvəsinə düşə.

Toynən, nağara-zurneynən nişannısını getiriflər qayəən divinə. Gösdəriflər. Ordan bu düşüfdü. Heş nə olmuyüp, salamat düşüfdü. Çöörülük baxıfdı ki, ay aman, mən hordan nicə düşdüm? Qeyidif hora baxannan sora ürəyi partdıyif, ölüfdü guya. O qayaan adı oğlana görə adıyan Rəhmanqulu qayası qalifdi.

MOLLA CUMA İLƏ BAĞLI RƏVAYƏTLƏR

337. EŞİT MƏNƏM, GÖR MƏNƏM, BİL MƏNƏM

Molla Cumanı başqa zonanın aşığı bağlamağa gəliy. Yolda Cumeynən rasdaşıy. Unnan soruşuy kü, man, a Molla Cuma lazımdı. Molla Cuma diyir:

– Eşitmənəm, görmənəm, bilmənəm.

Başqa zonanın aşığı heş nə başa düşmüyü, Molla Cuma da uzaxlaşış getmişdi. Kişi məjbur olub ayrı adamnan Molla Cumanı soruşuy. Həmən adam Cumanı gösdərif diyi:

– Odu ey, gidiy.

Kişi qaçə-qacə gəlif Molla Cumuyə çatıy.

Diyi:

– A kişi, mən səni axdariyəm axır.

Molla Cuma heş halını da pozmuyüp diyi:

– Mən də san, a didim axır. Eşit, mənəm, gör, mənəm, bil, mənəm.

Başqa zananın aşığı pərt oluy. Dəə Molla Cumeynən deyişmax fikrinnən daşinif geri qəyidiy.

338. GEN GÖTÜRÜBSƏ...

Başqa zananın aşığı Molla Cuma ilə deyişmağa gəliy. Molla Cuma da öydə olmuyü. Arvadının gəlif soruşuy kü, Molla Cuma öyə nə vax gələr? O da diyir:

— Gen götürüsə, tez gəlcaxdı, dar götürüsə, gec gəlcaxdı.

Kişi məhətdəl qalıy. Dəə qəyidif gidiy. Sonradan öyrəniy ki, Molla Cuma meşiyə gidibmiş. Ağacı böyük götürüsə, tez, kiçih götürüsə, gec gəlcaxdı (Baltanın ağızı nəzərdə tutulur – top.).

339. MOLLA CUMA VƏ HACI KƏRİM

Qaxın Qıfcax³²⁸ kəndi var. Qıfcaxda unun dosdu olufdu (söyləyici Molla Cumanı nəzərdə tutur – top.). Bi dənə araba göndərif buna, dosdunnan taxıl isdiyifdi. Burda taxıl gej biçilir. Aranda amma bir ay qavağa biçilirdi. Dosduna diyifdi ki, man, a bir az bugda göndər. Dosdu diyi ki, verərəm. Adam göndər, gəlif aparsın. Molla Cuma araba göndəriy bunun öyüñə. Dosdu arabanı boş qəytərifdi, vermiyifdi. Unda ho dosduna bi dənə söz yazif göndərifdi:

Mən səni dos bildim, ay Hacı Kərim,
Qanacağın, yoxdu, qaban diyirəm.
Əslin, yengiloydu, əslin, unutma,
Sixnaxdan gəlifdi, baban, diyirəm.
Sən gəl tərk et belə ləvənd peşəni,
Kənd həyatıldı, get binələ meşəni.

³²⁸ Qıfcax – Qıpcaq

Hacılıxdan yoxdu səndə nişanə,
 Tərəkəmə, ya da çovan diyirəm.
 Sən mənə versəydin, bi tağar buğda.
 Mən də getirif verərdim nəğdi.
 Verminəm, dolanırsan, gezirsan, dağda.
 Hakq özü qoysun san, a divan deyirəm,
 Cümənin əlində biçarələnirsən.
 Çox dərtdərnən qaralanırsan,
 Güllə deymiş kimi yaralanırsan,
 Qıllı ayax, yasdı davan diyirəm.
 Elin dəyyususan, ölkənin bici,
 Məkgiyə getməynən adam bil, olmaz hacı.
 Pul tapbıyəsan, təndirə asasan sacı.
 Yeyəsən aşın, yavan diyirəm.
 Əyrinin sözdəri olurmuş əyri.
 Yurdun, da bayquşdar eləsin seyri.
 Qalmasın dörd ayax, bir itdən qeyri,
 Üzülsün qapınnan heyvan diyirəm.
 Man, a yalan danışan ağzin, cirilşin.
 İlahidən isdəmişəm qapın, a peçət³²⁹ vurulsun.
 Sənnən sora uşaxların, qırılsın.
 Cinazan, in dalincə qohum-qardaş düzülsün.
 Qərəz unun cürmə-cücüyünə³³⁰ qarğıyi.

340. CUMA DAYI VƏ QARI³³¹

Bi vaxı biçinə gidiydi camahat. Taxıl biçiyilər. Gidən
 adamnarı ho kətdə taşpiriyilər ki, san, a habı adam, habı

³²⁹ Peçət – peçət, möhür.

³³⁰ Cürmə-cücüh – əsil-nəsil

³³¹ Söyləyici sonda əlavə etdi ki, bu, sandıxça şeyridi, kitabda yoxdur.

adam. Cuma dayini də bi dənə qarıyə verəllər. Bu, qarıyə bincin biçir. Qarı buna dari cadıynən şor qoyür, yimağa. Bu, dari cadıynən şoru götürüf sahiyə gidiy. Habı boydə dari cadı qoyür ağızına, bi balacə də şor. Ha eliyi boğazın, an keşmiyi. İkisi də bir-birinnən bərk şeylərdi. Axırı təngə gəlif cada bi dənə seyir qosər. Diyər:

Gürcünün babıdı qəntnən pendir,
Qavağıma getirdin, cad yapan təndir.
Gürcünün babıdı qəntnən soğan,
Qavağıma getirdin, adamı boğan.
Qalmasın öyun,da züryətdən doğan,
Gəl götür xonçəni q.....dan doğan.

341. AŞIQ ƏLƏSGƏRİN MOLLA CUMAYA QİFİLLAMA GÖNDƏRMƏSİ

Cuma dayiyə qufullama yazif göndərifdilər. Deyəsan, Aşix Ələsgər yazif göndərifdi ki, bağlamaxdan ötəri. O, Aşağı Göyçə mahalında yaşıyi, bu burda. Cuma dayiyə yazifdi ki, sizin, yer dağ yeridi. Dağ heyvanı yaxşı oluy. Mana, a bi iney al, horanın malını saxlamax isdiyirəm. O iney də aq, qırmızı, sarı, qara, qərəz Allah yaradan bütün rehləri sayifdi ki, olmasın. Cuma dayi, ho ineyin üsdə bu rehlər olmasın. Mana, həvlə bi iney al, gəlim aparım. Bunun üsdə çox fikirrəşmax lazımlı olmuyüfdü. Cuma dayi bunu oxuyən kimi başə düşüfdü. Diyifdi ki, ineyi almışəm, gəl apar. Bazar gəlmə, bazar ertəsi gəlmə, xas gəlmə, çərşənbə gəlmə, adına gəlmə, cuma gəlmə. Qərəz həfdənin yeddi gününü sayifdi ki, bu günnəri gəlmə, qalan nəvax isdiyisan, gəl apar.

342. BİR FİNCAN SÜD

Gənə bi aşix yazıy ki, sizin tərəflərə gəlmiyən maldan bi fincan süt sağ, manq'a dərmana lazımdı. Gəlim aparım. Bu da diyi:

– Fincanı sən göndər. Fincana usda çekici deyməsin. Sərraf eli deymiyən bi fincan geti. Unuynən apar.

Bu da münkün döyük axı.

MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR

343. NƏ ƏYRİ OLSUN, NƏ DƏ DÜZ

Biləbitdan gözəl bi oğlan olufdu. Gidifdi paccaxın qızına elçi. Paccax da baxıfdı diyifdi:

– Buna qızı vermənəm, kasif babadı.

Buna məsələ verifdi:

– Get manq'a bi dənə çöp geti, nə eyri olmasın, nə də düz.

Ho Biləbitdan hələ də kolluxda həyrəniy, “çıq-çıq, yox, bu yaramaz”. Eyriyə baxıy yaramaz, düzə baxıy, yox, bu da yaramaz. Una görə də çəpərrərin divində cibbəcip həyrəniy. Bu yaramaz, bu yaramaz. Hələ də həyrəniy.

344. EŞŞƏYƏ DÖNƏN QIZLAR

Bi kişi minər maşına, gedər bir vilayətə. Bi vilayətə çatar, iki dənə qız biddən bu maşını deyəndirər.

Diyər:

– Niyə dayandın?

Şofer diyər ki, bi dənə qocə kişi var, sakqalı burdandı (əliyinən sinəsini göstərir – top.) hunu mindircam. Mindirər qoca kişini. İki dənə qız qocə kişisinin altına ayaxlarını soxur. Qızdar ayaxlarını həvlə soxa-soxa duranda şofer utuzutdu e.

Kişi çörülüf diyitdi ki, ay oğul, siz yufqanı bir az ənni giyin, ki, otura bilmirsınız. Amma diməz ki, dalima toxunursunuz. Qızdar gör nə diyər:

– Sən sakqalını qırxdıranda biz də ənni giyərix.

Daa heç ağzını aşməz bu. Bir vaxdı, bir vilayətə çatanda bu diyər:

– Mən dəə düşürəm.

Diyər:

– Əmi, burda nə öy yoxdu, nə eşih yoxdu, çöllux-biya-bannıxdı. Mən səni burda düşürə bilmənəm.

Şoferə üşütmə gəlitdi e, qorxur axı.

Kişi diyi:

– Düşürəm.

Maşinnən düşəndə şoferə çönüf baxar ki, bu mənim istacım³³², bu da iki eşəhlərin istacı. Düşən kimi kişi uçutdu, kişini tapmayııldılər maşının divində. Bütün aftobusdaki adamlar həmin işə məhətdəl qalıfar. Görüdürlər ki, burdan yuxarı (söyləyici əli ilə qurşaqdan yuxarısını göstərir – top.) eşsey oludular qızdar, eşseyin qulağı kimi qulax, burnu kimi burun. Başdiyitdi aftobusda anqırımağa. Burdan aşağı da (qurşaqdan aşağısını göstərir – top.) qızdı. Həmən o kişi (şofer) danışındı ki, mən qorxmuşam, iki ay yatmışam qorxuf. Bu qızdar iki kərə, üç kərə aftobusda anqırıtdı, ayağında duflu, yufqası yarıx. Gör, Allahın işinə bax.

345. İNSAN ƏTİ YEYƏNLƏR

Bi arvadın on dənə uşağı olar. Onu da ölü. Kişiyyə diyər ki, gə məni bi vilayətə apar. Hunda doğduğum uşax durcaxdı. Bu, itə əməlli çörey salar, ineyə də ot. Bi vilayətə gedəllər. Geyər, görər ki, bi deyə³³³ var.

³³² İstacım – pulum anlamında işlədilib

³³³ Deyə – koma

Diyər:

– Ay ana, habı deyə kimindi?

Diyər:

– Valla, kim sığır novatına³³⁴ gessə, unundu. Kim sığır novatına gessə, una çorey də veriyix, pul da.

Gedir sığır novatına. Sığırçıın arvadı səhər çölə çıxanda görər ki, bi də arvat durufdu horda, yanında kiloyarım ət. Görər ət qırmızıdı. Sığırçının arvadı diyər:

– A xala, habı ət neçiyədi?

Diyər:

– Heş neçiyə. Pulsuzdu.

Alıf gətirif bunu bişirər. Görər, ancax kövüy³³⁵ qoyur, qırmızı su çıxardı. Axşəm kişisi gələr, diyər ki, bi arvat bulağın başında maa həblə ət verdi, hindı ho ət şirin dadır. Yiyər, diyər ki, savax bi də ət verəndə soruş görax bu nə ətdi. Gənə savax-dannan gəlif iki kilo ət verər. Görər gənə çox kövüy qoyur ət. Gəlif diyər ki, a xala, sən Allah, dünən də ət vermişin, kövüy oldu, havı nətəri ətdi? Diyər ki, bizdə bərk xəsdələri kəsillər. Krip olannarı kəsmillər, amma bərk xəsdəni kəsillər. Dünən və rən arıx kişinin ətiydi, büyün verən kök arvadın ətdi.

Arvat qorxuf gələr öyə. Kişsinə danışar bunu. Olar gecey-nən samalyota minif qaçallar burdan. Kişi gedif arvadı boşuyər ki, sən məni uşaxdan ötəri bütün dünyani gəzdirdin, axırda da insan əti yidirdin, əlvida. Axırdaunu boşuyər, ayrəz arvad alar.

346. ATASINA RƏHMƏT OXUDAN OĞUL

Bi gün bi qocə kişi oluy, dermançı oluy uzun illər. Bunun oğlu da oluy. Oğlu yetişiy, əmələ gəliy. Dermançı həməşə unu

³³⁴ Sığır novatına – naxır növbəsinə

³³⁵ Kövüy – kovük

üyündənnən sora şahad³³⁶ alıfdı. Uşağına vəsiyət eliyi ki, bala, sə-nin, ağrin, alım, mən ölcəm, bu dermanı da san, a təhvıl vercam. Sən elə elə ki, gələn-gidən disin ki, bala, Allah atan, a irəhmət eləsin. Diyi ki, yaxşı, ata, sən diyən olsun. Heş şey. Atanın vaxdı bitiy, gəliy ölüy. Derman keçiy oğulun elinə. Oğul diyi, ha... büyün dermana gələsilər olcaxdı. Gidif dermanın qavağında du-ruy. Görüy kü, at yükünən gidiylər dermana. Diyi ki, sən burda nə həyrənisan,? Mənim denim üyünəsidi.

Diyi:

- Oldu. Şahadı ver, gidim üyidüm.
- Ədə, atan, yaxşı, anan, yaxşı.

Hər dakqıya³³⁷ bi dənə çöcə³³⁸ (bizim ho güllü kasalar-dan). Hər dört kiloyə bi çöcə.

Diyi:

- Havırda şahadı ver.
- Qoy, çatım, üyidüm, verim. Allah irəhmət eləsin atan, a!

Atan, heç olmasa, üyüdüf alıydi şahadı, sən çatincə alısan,

Diyi ki, ha... hələ ki, atama Allah irəhmət eləsin didirt-dim, dəə get. Soradan alseydim, sən irəhmət oxumucaydım,

347. QONŞUNUN KƏLƏYİ

(Soruşusan, amma heş san, a danışməli şey döyük). Bi ge-lin olufdu. Kişi duruf-oturuf bunun dədəsinə söyüfdü.

Diyifdi:

- Ay Allah, mən nağarım? Ho mənim dədəmə niyə söyür axı?

Qonşu buna diyi ki, oğul, bi cüt torva getir. İçini torpaxnan doldur, as. Soruçaxdı ki, ho torvanı niyə asıfsan,? Dinə ki, ata-

³³⁶ Şahad – dəyirmançıya zəhmət haqqı olaraq verilən dən

³³⁷ Dakqa – təxminən 8 kq tutan dəmir qab. Əvvəller Göynük kəndlə-rində ölçü vahidi kimi işlədirilmiş.

³³⁸ Çöcə – mis qab

nı-ananı o qədə isdiyirəm oların xətrinə asmışəm, içinin torpağı oların qavırınnandı. Qalanıynən səninq, işin, yoxdu. Arvat getirif torvaları asıy. Kişi gənə əsəbiləşif arvadın ata-anasına söyəndə qonşu torvaların ipinnən tutuf dartiy, torvalar tərpəniy. Arvat kişiyə diyi ki, bax, torvalara, içinin torpağı atan,nan-ananıın qavırınnandı. Mənimkilərə nə qədər söysən,, özün,unkülərə gidiy. Dəə özun, bil. Kişi o günнən söyüşü tərgidiy.

348-349.İLİSU BULAĞI

İlisunun bulağı var də. Hora nətəri oluf sanatoriyeyə çörülüfdü? Ovçü ayını vurufdu. Ayı yaralanıfdı. İziynən gidif görüfdü kü, bu, özünü aparif ho suyə saldı. Ovçü baxıy ki, ayi sağalif qaşdi. Gəlif diyi, həblə bi su var horda. Yaralı ayi düşdü, sağaldı, getdi.

349.

Mənim qaynəmin bacısı İlisudandı axır. Ho arvat söylüyüdü kü, ho bulğa o vax gidən az olufdu. Biz getmişdix, diyi, yoldaşımınən. Soyuxlu da vaxdı. Gidif gördux diyi, iki dənə maral həmən ho isdi otax kimi yerə girif suyun bööründə ya-tıllar. Biri erkəyi, biri dişisi. Yəqin isdidi diye dəə. O vaxı həblə otax kimi olufdu. Diməli, daş həblə gəlifdi qayəən altına dooru təbii otax yaradıfdı. Hindi horaları sel yuyüp aparif. O su möcüzəli, şəfali sudu. Amma bunu birinci marallar kəşf eliyifdi, soram insannar.

350. BAŞIN DİLDƏN ŞİKAYƏTİ

Baş bi gün məhgəmiyə ərzə yazıy ki, yoldaş məhgəmə, mən qonşum dilin elinnən baş saxlıyə bilminəm. Kimə naarlıysə, man,a gəlif vuruy topbuzu. Dil özünü güdmüyü. Məh-

gəmə diyi ki, sən get, mən dili çağırım hindi. Baş gidir, dili çağırır. Məhgəmə dilə sual verir, danışdırır:

– Baş sənnənən narazılıx eliyi, sən niyə həvlə eliyisan?

Dil sesini çıxartmıyi. Ha... iki, üç.

Diyi:

– Yoldaş məhgəmə, başı çağırın, gəlsin bura, ikimiz üz-dəşax. Görax mən una nağarmışəm?

Məhgəmə başı çariy. Baş gəliy.

Diyi:

– Hindi danış.

Diyi:

– Yoldaş məhgəmə, bu, fikirrəşmədən, düşünülməmiş fikri irəli sürüf, maa da hökm eliyi ki, hindi sən çıx dinə. Mən də diyən kimi topbz da una deyi. Qoy ho fikirrəşsin, topbz da yiməsin. Habırda mənim taxsırıım nədi?

Ha... Bax, helə də başdər var, fikirrəşmədən eliyi bi işi. Unda da una topbz deyməlidi hökmən.

351. COMƏRD KASIB

Fağır kişi olar, bi dənə atdarı olar buların. Dəə hər şey-dən elləri üzülüfdü. Diyər ki, havı atı satif bir az vax dolanax dəə. Atdarı da yaxşı at olufdu, bahalı at olufdu. Şəki mahalında una pul verəsi adam olmuyüfdü. Bütün SSRİ kimi böyük vilayətə ses salıfdı ki, bes həvlə. At satıyəm. Qiyməti də baha. Orta Asiyadan eşidiflər bunu, məhduflaşiflər³³⁹, filancesdə at var, gidax, hunu alax. Hordan bi dəvə yükü qızıl da götürüf, yeddi dəvəli adam gəliylər, atı alıf gessinnər. Gəlif çatıylər axşa-müsdü, əvvəlcədən də xəbər veriy'lər ki, bu axşəm sizə çatcax diyə. Fağır kişidi, baxıf görüfdü ki, qonaxlar gəlif tökülüşüfdü,

³³⁹ Məhduflaşiflər – məktublaşıcılar

dəvə-zad, üh. Arvadına diyi ki, bizim ətimiz yox, özdəri də diyifdilər ki, atı almağa gəlmışix. Heş nə. Duruf qonaxlar bilincə³⁴⁰ bu atı kesif qonaxlara yimax-işmax hazırlayıfdılər. Yiyif-içənnən sora bular diyifdilər ki, biz at almağa gəlmışix.

Diyər:

— Qavağa diyərdin, iz. Atı biz kesmişix. Qonağa biz nə kesax?

Sora burdan xəbər veriflər o xana ki, həvlə-həvlə³⁴¹, biz gəldix atı almağa, ho kişinin də eti olmuyüfdü, həmən atı kesif bizə yidirifdi. Xan xəbər yellüyüfdü kü, unda siz ho atı almağa apardığın, iz qızılı tərgiyin,³⁴² gəlin.

352. QARININ ARZUSU

Bi qoca, yumax qarını camışın belinə bağlıyif dağa çıxardıllardı. Camış balasının örəti dala baxıf anqıranda bu yumax qarı deer kin, can-can, gün o gün oleydi, sənin, da dalın, a minif dağa çıxeydim. Diməli, hələ buun ölməx fikri yoxdu. Hələ gedeyin də dalına minmağ isdiyi (söyləyici gülür – top.).

353-357. QƏBİR HƏYATI

Ölünü çımdırıyıx. Çimdırəndə on iki dənə dəsdəməzə var hunun, başının ayağına kimi. Gözəl, nur kimi³⁴³ çımdırif verisan, təhvıl. Quran oxuyuf, kəfininə qoyüllər. Kəfinin də nə ayağını bağlamınıx, sarıtdamınıx, nə də başını. Bu, sorğu-suala gələndə durmax hasand olsun diyif bağlamınıx. Sora hunu aparif qavira qoyüllər (iraxlar olsun nəslin, nan, özün,

³⁴⁰ Qonaqlar bilincə – burada at barəsində danışınca anlamında işlədirilib.

³⁴¹ Həvlə-həvlə – belə-belə

³⁴² Tərgiyin – burada qoynu gəlin anlamını verir.

³⁴³ Nur kimi – tər-təmiz

nan). Qavra qoyən günü una deymiyilər. Heş kim, nə Hax-ta-alə, nə ruh-muh həyrənmiyi ora. Savası günü ruhlar yiğiliy yaana. Əzəl Həzrət Əzrayıl, Cəbrayıl gəliy yanına. Qavır qapı tayı kimi açılıy (bizə açılməməgina baxma).

Diyi:

– Ay qulum, söylə görax, sən bura nətəri gəlifsən_i? Elə-dixlərin_i daniş.

Öyər yalan danışsax, dilimiz şahat durcaxdı³⁴⁴. Elədixlərimizi dansax, barmaxlarımız şahat durcaxdı. Gözümüz özümüzə şahat durcaxdı.

Dişimiz dicaxdı:

– Mən yimədimmi?

Ayaxlarımız dicaxdı:

– Mən getmədimmi?

Gereh danmiyəsan_i, nə var diyəsan_i, huna – Həzrət Əz-rayılə, Cəbrayılə. Sora diyər bööründəki buyruxçuyə:

– Yeri, bax gör namazdı, dəsdəməzdəmi? Həncəri³⁴⁵ adamdı?

Gəliy, diyi:

– Vallah, Məhəmmət peygəmbər sağ olsun, gözəl adamdı, namazı da var, dəsdəməzi də, hər şeyi də. Özü də çox insaflı adamdı, yanın itə su verifdi, yanın ota su töküfdü, yollan ötənə çörey verifdi. Pis adam döyüll.

Diyi:

– Bes niyə duruf hüzuruma gəlməyiisan_i, ay qulum?

Diyi:

– Mana, nə çörəf³⁴⁶ vermiyiflər, nə qalış vermiyiflər ayaama. Nə eynimə giymağə partal vermiyiflər. Kəfinimə çurğalanıf oturuyəm. Sənin_i yanın,a gəlmağa utanıyəm.

³⁴⁴ Şahat durcaxdı – sahid duracaq

³⁴⁵ Həncəri – necə

³⁴⁶ Çörəf – corab

Huna görə diyilər, ölü, öldü, bi kasıva, yetim-yesirə bi qat partal alıf da verməlisən, təpə-davan³⁴⁷. Çılpxax yatırı sə-nin, adamın, hunuçün veriyərlər.

Heş nə. Balamı yiyərəm, bunnan sorğu-sual alannan sonra axşamüsdü gəliylər ruhlar, mələyhlər, eli-günü³⁴⁸ oturuyərlər ədəti, havı biz söhbət eliyən kimi söhbət eliyilər. Elinnən-günnünən söylüyülər. Sora əyər hoların içində bi nurani arvat varsa, Quran oxuyü, bi duva veriy. Sora duanı verəndə başdıyi ki, sizin, yanınızda yatan kimsələrin də ruhuna veriyəm. Bular oxuyü, oturuy, diyi-gülüy, dağlışıyılər. Qəvri örtülüy. Örtülənnən sora getirif gəlif bi dənə kimsə³⁴⁹ haman ho adamın elinnən şamı yandırif qoyür.

Diyi:

– Səni səmərəli bizə də dua verdilər. San, a da biz habı şamı padarka veriyix.

Elinin ortasına qoyülər, yana-yana duruy.

Ha... Helə balamı yiyim. O dünyan, da bələ. Pis adamları da çox cəzalandırıylər. Nə bilim, unun başdıyılər ayaanı kesiyərlər. Nə bilim, incidiylər, oynə tulluyülər, buynə tulluyülər. Yaxşı adamın bööründəsə aparif harasa qırğa eliyilər³⁵⁰. Nə bilim, helə söylüyülər, danışiyılər, mən də eşitmışəm.

354.

Ölünü aparif basdırif gəllillər. Gələnnən sora gəlif deerlər ki, duraya. Ayağa duranda başı taxdiya dəyir. Dəyəndə deer ki, ay, mən olmuşəm ki. Bura hax dünyasıdı. Bunu sorğu-sual eliyəllər. Sifdə ayağa sual verəllər. Tutax ki, oğurrux

³⁴⁷ Təpə-davan – başdan-ayağa

³⁴⁸ Eli-günü – qohum-qardaşı

³⁴⁹ Kimsə – adam

³⁵⁰ Qırğa eliyilər – kənarlaşdırırlar

eliyifdi. Ayax dəər kinə, mən getmişəm, haxdı, aparıfdı. Sora əl dəər ki, Vallah, mən də tutmuşam. Sora dəər:

– Mən də bişirmişəm.

Ağız dəər:

– Mən yemişəm.

Diş dəər:

– Mən ciynəmişəm.

Burun deer:

– Mən də iyinnən bildim.

Göz də deer ki, mən də gördüm. Qaş dəər ki (sanıa bu qaş köməhdi), hamın,ızdan hündür mənəm, mən niyə görmədim ki, siz gördün,uz hunu. Bu qaşın köməhliyinə deer, bunan azad olar o dünyada. Onçün burdan (əlini alnına aparır – top.) salavatı verillər.

355.

İraxlar olsun, sizdən, bir nəsildən çox adam ölmüyümü?
Unda ho nəslin o biri qavırda yatannarı həvlə eliyi:

– Oooy, kimnəndi, oooy, kimnəndi? (söyləyici əllərini dizinə döyür – top.).

O birisi də diyi:

– Oooy, gənə bizdəndi. Oooy, gənə bizdəndi (söyləyici yenə əllərini dizinə döyür – top.).

Cox adımı ölənnər diyi.

356.

İnsanın, diyi, ölümünün əlli ikinci gecəsində sümüh sü-mühdən ayrılıy. Hunda əlli iki oxunuy³⁵¹. Oxunmasa, diyi,

³⁵¹ Əlli iki oxunuy – Mərhum üçün keçirilən “Əlli iki” mərasimini nə-zərdə tutur.

onun sesinnən bütün insannar hordacana³⁵² olər. Helə səs çıxardiy, diyi, o. İntası biz eşitminix ho sesi. Ho gecəsi quşdər, xoruzdar, hamısı bir-birinə qarişiy, çığırişillər. Həmin adamın sümühdən ayrılən vaxı, diyi, olar eşidiylər çığrtısını, əzabını. Günahkar adamın əzabı çox olduğuna görə çığrtısı da çox oluy. Onu yalnız quşdər, heyvannar biliy. Allah bizi helə bəlalardan, əzablardan qorusun!

357.

Olmuş əhvalatdı. Bi on beş il qavağa şəhərdə bi dənə mol-la varıydi, həm də yuyuculux³⁵³ eliyidi. Qadınıydi. Bu olər. Bunu aparıf bassırlalar. Bivaxı buun qəbrinin üsdündə olan adamnardan (qohumdu ha) biriin pasportu itər. Pasport orda, pasport burda. Pasport lazım olduxcan kişi əli qoynunda qalar. Sora ya-xınnarına, qohumnarına, dos-tanışa diyər ki, ə, bes həvlə bi iş var. Məəm pasportumu görən, bilən, eşidən varsa, disin.

Diyəllər:

– Yox.

Sora birisi qayıdif diyər ki, bes sən filakes bassırananda horda qəbrə düşmüşdün meyidi yerrəşdirməğə. Hunda üsdündəydədimi?

Diyər:

– Huna kimi üsdümdəydi.

Diyər:

– Bəlkə hora düşütdü.

Bular helə məsləətnən-zadnan gedillər ölü yəəsinin yanına ki, bəs həblə məsələ var. İcazə ver, ho pasporta baxax biz. İcazə verir. Molla da götürüllər, qəbirqazan da, gedillər qəbiri açıllar. Qəbri açıllar, görüllər pasport burdadı. Amma paspor-

³⁵² Hordacana – ordaca

³⁵³ Yuyuculux – mürdəşirlik

tu götürəndə qəriybə bi mənzəreynən üzdəşillər. Görüllər ki, qəbrin içində olan meyitin kəfəni yoxdu əynində, qadının. Özü də tik oturufdu, əllər boynünün dalında, ayaxlar da arxadan qartdanıf gəlif əllərnən bi yerdə o boynünün dalına öz saçının sarınıfdı. Məhətdəl qalıllar, hes cür aydınnaşdırı bilmillər ki, bu nədi. Ölənnən soraki əzaflara, günahlara ayid olan bi mənzərədi. Ho yuyucu olduğuna görə bunnan şüpələnillər ki, ölnərin dışını, məsəl, zornan ağızınnan çıxardır, alır. Barmaanda üzüy varsa, barmaanı bur-a-bura çıxardır, alır. Təxmini belə şeyə gəllər ki, uun günahlarına görə olan işdi.

358. XƏBƏRİN VARMİ?

Diyi ki, hakk eylə, hüzur söylə həbibi xuda xadimi. Yəni ki, əbiqənaya salavat. (Bilmədin, ki?) O dünyani yadın,a sal, qavrı yadın,a sal diyən sözdü. Sora diyi ki, bu dünyada əməllər işdətmağın, üçün, insana pis işdər eləmağın, üçün Milğa düzündə at belində getmağın,nan xavarın, varmı? (Sən hunu eşidifsan,?) At da cinazədi. Diyi ki, körpü üsdən keçəndə Əzreyildən xavarın, varmı? Sora axırət öyüñə gidəndə nə ilanısa diyillər. Ho ilannan xavarın, varmı? İlanın adı Mələhdi, deyəsan,. Mələh, diyi, ölən adamın bi dənə gözünü³⁵⁴ yiyif, çıxıf gidiy. Unun da gözünü una görə yiyir ki, insanın gözü görmüyən şey yoxdu. Nə bilim, ağdan don giymağın,nan xavarın, varmı? Unnan sora tax-dın üsdündə uzanmağın,nan xavarın, varmı?

359. CƏNAZƏNİN ARXASINCA GEDƏN SÜPÜRGƏ

Bi gəlin olur. Bunun qaynanası, kişişi olur əzazil. Gün vermillər buna. Günü olur bi göy əsgı dəə. Qonşuya getmə, qonşuya

³⁵⁴ Bi dənə gözünü – yalnız gözünü

şey vermə, qonşudən nəsə isdəmə, qonşuyunən danışma. Obşüm, buna gün-güzəran yoxdu. Sora bi günü bi qonşuyə qonax gələsiyimmiş. İsdiyi ki, yolu süpürsün. Gəlir buun qaynanasının yaana.

Diyi:

– Noolar, ho süpürgəə ver, mən də süpürüm da. Qonax gələsidi.

Bu da gedir qəşəhgənə tualetdən süpürgəni alır, gətirif verir ki, ala süpür. (Qaynana eliyi ha bunu, gəlin eləmir). Biraz vax keçənnən sora qaynana ölürlər. Eşihdə yasdı, camahat yıqlıltı. Meyit qapıdan çıxanda gəlin görür kü, cinazaan qavağıynan bi dənə tualet süpürən süpürgə opvana-opvana gedir. Bu, dodağaltı gülür. Bu kişişi hordan görür kü, gəlin güldü.

Diyi:

– Anam ölütdü, gəlin gülür.

Meyiti aparif basdırıf öyə gəllillər. Gəlir bunu döyür polnu.

Diyi:

– Anam ölütdü, sən anama gülmüsən.

Diyi ki, mən anaa gülməmişəm, get, bi dənə başbilən əfəndi gəti gəl. Mən diyim nəyə gülmüşəm. Amma gətirməsən, dəmiycəm. Bu gedir bi dənə molla gətirir gəlir.

– Gəl, görax bu niyə gülütdü məəm anama?

Molla gəlir, diyi:

– A gəlin, niyə gülmüsən?

Diyi ki, mən una gülməmişəm, adam ölüyə gülməz. Mən gördüm kü, cinazaan qavaanda bi dənə tualet süpürən süpürgə hopvana-hopvana gedir. Mən ho süpürgüyə gülmüşəm. Molla qayıdış kişiyyə diyr ki, sən həqiqətən də axmax adamıymışsan. Ho gəlinə get, yalvar, əl-ayağınnan öp. Ho gəlin yaxşı adamdı. Allah tərəfində olan adamdı, ho görütdü. Deməli, anaan bi dənə yaxşı işi ho süpürgədi. Ho da cinazaan qavaanda gedirmiş.

360. QƏBUL OLUNMAYAN EHSAN

Bi günü yaşıdi arvat oluy. Bu yasdara gedir həmişə, amma heş vax ho yasdarda ehsannan dadmir. Nə xoreh, nə çöreh, nə halva, nə çay, heş nə yemir, işmir. Hələ oturur. Hamıda bunu danniyi ki, həvlə olmaz. Sən gəlmisən havra, ölenin ehsanı, bunnan dadmax lazımdı ki, ho hallalığa çıxsın, ehsanı qəbul olunsun. Çox diyillər, buna kar eləmir. Ay ötür, il dolanır, bu arvad özü ölürlər. Ölür, buna qeşey məclis quruylər. Yaxşı yimaxlar, ət bişiriyirlər. Obşüm, habı yasdarda nə bişirsə, hunnan bişirirlər huna. Sora qazan ağızı açılan vaxı görüllər ki, bişirdixlarının hamısı ilan-qurbağadı, qazanda olan. Ət də, xöreh də, nə varsa. Hamı mat qalır, dala çekilir, bunu qanan molliyə, hər şeydən baş çıxan adamnara danışıllar.

Diyi:

– Bes bu arvat özü nətəəri adam olufdu?

Diyi:

– Yasdarda ehsan yimirdi.

Diyi:

– O heş kesəən ehsanının dadmıyifdi, bu da Allaha acıx geyitdi. Uun öz ehsanı da qəbul olunmasın diyə, ilan-qurbağıyə dönüfdü. Heş kes disginif³⁵⁵ yıməsin diyə.

361. İKİ BACI

İki dənə bacı olur. Ho iki bacıın biri namaz qılan, oruş tutan olur, biri olur pozgün. Namaz qılan bacı bu bacıyə tənbəh eliyi ki, sən gəl yoluu düzelt, yolunnan azma, gə oruş tut, namaz qıl, geyif cəhənnəmə düşçasanı, sən, yazıxsanı. Bu bacı də diyi ki, sən heş özuu üzəmə. Axırına baxarıx, kim cəhənnə-

³⁵⁵ Disginif – iyrənib

mə geycax, kim cənnətə geycax? Vax gəlif tamam olur, bu pozğun bacı ölüür. Bunu aparif basdırıllar. Namaz qılan bacı oturuf ağlıyi ki, yazış bacım hindı cəhənnəmdədi, odda yanır. Gün gəlir, bu bacı da ölüür. Bu bacını aparif cəhənnəmə tulluyüllər. Baxır ki, öz bacısı yoxdu. Baxır o yana, baxır bu yana. Ordakılardan soruşur ki, o cənnətin qapısını man, a gösdərin, mən baxım da hora. Bunu aparıllar gösdərillər ki, bax, cənnətin qapısı habradi. Burdan baxır görür ki, bacısı horda kefdədi. Özüyçün kef eliyi. Bacısını çağırır, diyi ki, ay bacı, bəs axı mən namaz qılan, oruş tutan, məni aparif cəhənnəmə salıtlılar, sən nətəri oluf gəlif girmisən bura? Diyı ki, ay bacı, mən horda da heleydim, burda da. Gəldim qapıcıya biraz görüm-baxım elədim, məni saldı cənnətə. Sən getdin namaz qıldın, oruş tutdun, düşdün cəhənnəmə. Vəssalam.

362. LAL GƏLİN³⁵⁶

Bir gelin oluy. Bu gələn iki iliymiş, amma heş danışmıyıf-di kişi öyündə. Gelinə anası qapıdan çıxanda diyifdi ki, bax, daş dinsə, sən də din (Bayağı helə sözə baxannar variydi, həyin dəə yoxdu). Bular da ha gelin, ha gelin. Gelin çıxıfdı nol³⁵⁷. Dəə bular diyəllər ki, gelin laldı də. Gidax bi dənə də qız alax, o, yaxşı olsun. Duruf gidiylər atnan gelin getirmağa. Bu da sütü qoyüfdü ocağa bişirmağa. Özü də ocağın qırağında durufdu.

Diyilər ki, bu gelin laldi. Danışən gelinnən ötrü unsunmuşux³⁵⁸. Bu gelinin də tədbiri çəşər. Be³⁵⁹ nətəər olmalıdır? Üsdünə arvat gəliy, canını od alar. Süt də daşmaxda. Dilli gelin gəliy də:

³⁵⁶ Söyləyicinin üstünə günü gəlib.

³⁵⁷ Nol – sıfır, heç nə

³⁵⁸ Unsunmuşux – burnumuzun ucu göynəyir anlamında işlədilib.

³⁵⁹ Be – bəs

A lal gelin, kar gelin,
Sütun_i daşdi, dur, düşür.

Lal gelin də diyi ki:

G..ün, yəhər qasındə,
Gözün_i ocax başındə.
Canın_i yanıy, düş, düşür.

Kişisi tezə gələni dala qəytərifdi ki, ədə, bunun dili varılmış.

Diyi:

– Aman, anam-bacım ol. Qoy bunu düşürməmiş aparım qəytərim.

Diyi:

– Noolufdu?

Diyi:

– Bunun dili varılmış. Örgəanax görax o, niyə danışmıyifdi.

O birini dala qəytərif gəlif bunu aralığa alıylər³⁶⁰ ki, sən nə gözəl danışdın_i. Niyə biz bu iki ildə sənin_i “cılq” sesin_i eşitməmişix? Sən axı laliydin_i.

Diyər:

– Məni anam gelin köçürəndə diyifdi ki, daş dinsə, sən də din. Mən gözdüyündüm kü, görax daş nə vax dincaxdı. Mənim dilim də var, hər şeyim də.

Huna görə də nə qəynə, nə qəynata, heş kişisiynən də danışmıyifdi. Lal olufdu gecə-gündüz. Hindi gör günü nə yaman şeysə, lallar da danışır.

363. İKİ ARVADLI KİŞİLƏR³⁶¹

Bi kişi olar. Səhər tezdən qalxıf yolda oturar. Bi kişi də gəlif buun bööründə oturar. Dəər kinə ki, a kişi, səən nətəri quoçax, diribaş yoldaşın_i var ki, həməşə gəlif görəm ki, sən

³⁶⁰ Aralığa alıylər – sorğu-sual edirlər anlamında işlədilib.

³⁶¹ Öri söyləyicinin üstünə günü gətirib.

mənnən qavax habı gimgədə³⁶² oturufsanı. Dəər ki, hey... mə-ən yerimə olsanı, sən gejədən gəlif oturarsanı. Məəm iki arvadım var, qalxıram, biri çayımı qoyur, biri ayağımı geyindirir, tez çıxıram. Səən kimi bi arvadım yoxdu kinə, bi saada çay gətirə, məni yola sala. Dəər, bu nə yaxşı söz dedi manşa, gedim birini də mən alım. Gələr axşam, dəər:

– Arvat.

– Ha.

Dəər:

– Sənин, yükünүү елә yüngülləşdirəjəm.

Deer:

– Nətəəri?

Dəər:

– Elə gözəl yüngülləşdirəjəm. Bax, bi arvat da gətirə-jəm. Sən çayımı gətirəndə, o, ayağımı geyindirəjəh.

Arvat buun ağızına baxır, deer:

– Buy.., baxtavar başıma, bunu sən hardan örgəndin, gəldin?

Deer:

– Heç hardan. Filan kişi səhər tezdən yolda oturur. Hindi mən də tezdən yolda oturmax isdiyirəm. Sən çatışmırısanı axı.

Bu gedər, birin alar, gətirər öyə. Savaxertə qalxar. Guyə ki, hindi bu səhər tezdən çıxcaxdı. Görür, arvatdarı bir-birinin saçını yolur. Kişi tez alt palтарının üsdən çuxasını geyif yola qaçıır. Gəlif görür ho kişi yenə yolda oturur.

Deer:

– Allah sənин, öyünүү yixsın. Mənim öyümü yixdin, ki sən. Olar bir-birini didir, mən başımı qaçırtmışam. Ho nədi, manşa öyrətdin?

Bu birisi də qayıdır ki, bəs elə bilirdin ki, mən hər səhər kefimnən gəlif burda otururam? (İki arvatdı deersiniz nə yax-

³⁶² Gimgə – kənd camaatının toplaşlığı yer

şı dolanır. Ona gətirirəm. Dolanır, amma olar bir-birini didişdirəndə kişi də duruf öydən qaçır).

364. DİNDAR KİŞİ VƏ LƏZGİ

Bu əhvalatı Quş Məmmət danışıfdı. O deyirdi ki, Niqolay dööründə çox varrı-hallı, malı, qoyunu çox olan dindar bir kişi var imiş. Bu kişi hər yaydə qoyünü, quzusunu, malını yaylağa göndərmiş. Bir dəfə bu, yaylağa gedəndə yolda çox ağır vəzyətdə olan, ölümcül vəzyətə düşmüş bir ləzgi tapır, gətirir evinə. Ona çörəh verir, sığınacax verir, toy eliyor. Öz oğlu kimi baxır. Bu da bu dindar adamın, bu səxavətdi adamın çörəyini yeyif yaşıyırmış. Həmişə yayda onun mal-qarasını dağa aparır, otarırmış. Vaxd gəlir, dindar kişi, varrı kişi, Həccə gedif-gəlmiş kişi qocalır. Yaylağa gedif öz mal-qarasına baş çəhməy isdiyir. Yaylağa gedir. Yaylaxda oğlu qədər isdədiyi bu adam kişini gəlir tutur, diyir ki, səni mən öldürcağam, mal-qaranı da man, a qalasıdı.

Kişi diyir:

– Oğul, mən sanqa çöreh vermişəm, səni kişi eləmişəm, mən dindar adamam, Allaha yovux adamam. Eləmə belə şey.

Diyir:

– Yox. Kəlmeyi-şaadatın, de, mən səni öldürəsiyəm.

Kişi nalac qalır, məjbur olur, diyir:

– Onda icaza ver, mən bi Yasin oxuyüm, unnan sora məni öldür.

Kişi yaylaxda başdırır Yasin oxumağa. Bu kişi Yasin oxumaxda olsun. Kişinin bi qaçax dosdu variymış. Öz başının adamnarıyan bu yaylaxdan keçirmiş. Bu Yasin səsinnən taniyi ki, bəs bu o dindar adamdı, hacıdı.

Diyi:

– Uşaxlar, gözdüyax, burda nəsə bir iş var. Bu kişi belə qəmni-qəmni Yasin oxumaz.

Qaçaxlar yaxına gəlif pusurlar, görüllər ki, bir nəfər əlində tūfəng, Hacı da oturuf Yasin oxuyur. Yasin oxuyuf qu-taranda görüllər ki, həmən adam Hacını atmax isdiyir, öldürməy isdiyir. Bular gəlillər, həmən adəmi tərksilah eliyillər və əhvalatı Hacidan soruşullar. Hacı diyir ki, bəlkə də mən biraz yaşıyasıydım, amma bunnan sora çox yaşamağa inanmiram. Bu adam çöldə-biyabanda azmiş, avara adəmiydi. Mən hunu özümə mərhəm elədim, una çay-çörəh verdim, una ev qurdum, una varımı, döylətimi vəsiyət elədim. Xan kimi dolanır-dı. Amma axırda o maa xəyanət elədi. İndi mənim bir vəsiyətim var. Mən ölündə mənim qəbrimin daşına yazarsınız ki, ləzgi musurman döyüл.

365. ƏZAZİL ƏR

Bi dənə də arvat oluy. Bunu kişsi həmişə incidiy, gün vermiyi də pozğunsan, diyif. Arvat amba pozğun olmuyü də. Axırda bi günüüsü arvat cana doyür. Bi kişini çaarıy öyün dalına. Özü də xamır yooruy. Kişinə diyi ki, sən tumanbağını aç, mənim elim xamirridi, s..mağım gəliy. Kişi tumanbağını açıy, arvat öyün dalına çekiliy, lotuynən oluf qəyidiy³⁶³. Diyi ki, dəə maa nə qədə isdiyisan, pozğun dinə, tumanbağımı da özün, açıfsan. Kişi də bi də una pozğun dimiyi.

366. BƏDNƏZƏRLƏRİN YARIŞI

Bi nəfər gözü deyən Gönühdə oluy, biri də Layışqıda. Sora diyiflər ki, gəlin, buları yarışdırax. Nəsə, çıxıflar Şin çayıñ qı-

³⁶³ Qəyidiy – qayıdır

raana. Camahat da, o vaxın ağsakqalları da yiğilifdi (Dədəm söylüydü bunu). Layısqılı göynühlüyü diyifdi, yarışax.

Diyifdi:

– Yox, qavağa sən dinə.

Nəsə, bi yekə daş olufdu.

Diyifdi:

– Bah!

Bu, daşə göz eliyi. Daş parçə-parçə olufdu.

Gönühlü də diyifdi:

– Gözə bax, ha!

Gözü eyriyif axıfdı. Layısqılı qavaxcədən bilifdi ki, kim dala düşdü, uun işi bitməlidid. Əvvəldən diyibmiş:

– Gönühlü, məməm işim bitdi.

367. İKİ RƏSSAM

İki rəssam oluy. Biri canni şəkil çekiy. Səni, məni, usdulu, usdolu. Biri amma cin, şeytan şəkli çəkir, gözəgörünmüyünnəri yani. Bu ad vurur, san vurur. Sora yoldaşı gəlir diyir:

– A yoldaş, axı sən mənnən savatsızıydın. Məni ötdün, keşdin, mən qaldım.

Diyi:

– A kişi, mən savatsız olduğuma görə savatsız şey tapbişəm. Habı cini, şeytanı görən varmı? Una görə gəlif baxan söz tapbir, çıxıf gidir. Sən amma mənim şəklimi çekifsan. Qaşimdə balacə eyrilix var. Ayivin, tapır. Huna görə sən dalda qalıfsan.

368-369. QIZLARIN SINANILMASI

Bi arvat oğluna qız axdarımış. İki qızı gözaltılıyi. Gəliy bulardan biriin qapısına. Qızı çağırif unnan kül isdiyi. Qız

da gözəl qızıymış də. Bu gözəl kız gidif peçdən bi tavax kül götürüf gəliy. Diməli, bu, neçə gündü peçin külünü almayıfdı. Tənbəldi. Sora arvat bu biri qızgilə gəliy. Amma bu birsi qız çirkiniymiş. Qız öyə girif bir azdan utana-utana bi xaşmə³⁶⁴ külənən qəyidiy ki, xala, peçin külünü səhər atmışam. Arvat çirkin qızı oğluna alıy, səliqəlididiyə.

369.

Bir tacir oğluna toy eləmağ isdiyi. Hindi buna qız axdarıny. Özü də yaman varriymiş. İki qız oluy. Üş-dört dənə ləmpəni cəryiyə³⁶⁵ düzüf, diyi ki, yandırın. Qızdardan biri bütün ləmpələri bi spişqa çöpüynən yandırıy. O birsi amma hərəsinə bi çöp işdədiy. Tacir fikirrəsiy ki, habı mənim bütün dövləti-mi dağıtcaxdı. Birinci qızı alıy oğluna.

370. QARAÇI QIZI

Kəndə qaraçı köçü düşübbüş. Xanın oğlu qaraçının qızına vuruluy. Atasına diyi ki, hunu manqal. Xan diyi:

— A balə, holar hara, biz hara? Mən özümü beyavir eliyə bilmənəm.

Qərəz, oğlu çox dirəniy. Xan dəə əlaşsiz qalif qızı alıy. Bi müddət keçiy üsdünnən. Gündərin bi günüsü oğlu gəliy ki, arvadım günü-günən arıxlıyi. Nə qədər yiyr, xeyri yoxdu. Xan diyi ki, get hunu allat ki, mən harasa gidiyəm, bus gör nağarıy. Oğlu atası diyən kimi eliyi. Bacədən baxıf görüy kü, arvadı öyün dört küncünə epbey qoydü. Sora kravatın altından bi qarğı at çıxartdı, hunu mindi. Dört künşdən el açıf, epbeyləri yiğdi torvasına. Sora da qarğı atı yerinə qoydü. Oğlu məhətdəl qalıy, heş nə başə düşmüyü. Gəliy atasına danışiy. Atası diyi

³⁶⁴ Bi xaşmə – ovuc

³⁶⁵ Cəryiyə – cərgəyə

ki, qaraçı peşəsinə gidər. Ho, peşəsinin xiffətini çekiy. Mən
habları biliydim. Huna görə də unu sanşa almax isdəmeyidim.

371-372. ÖZ MALIN KİMİ YE

O vaxında biri deyər ki, mənim sürümə heç oğru gələmməz. Biri durar diyər ki, niyə gələmməz? Gəlsən, a beycə³⁶⁶ sən, in sürüñun yarsını oğurruyam. Bu gecə gələr yaxşı xamırnan xəşxaşı yoğurur. Kişinin yeddi iti olar, bu da yeddi kündə yoğurur. İtdərə verər, yiyif itdərin hərəsi bi tərəfdə səvərər³⁶⁷. Qoynunu yarı eliyif gidər. Aparar qoçu kəsər. Kişinin də adı İsmeyildi.

Diyər:

– Ay İsmeyil, ay İsmeyil (qonşüdü də). Axşam bizə qanaxlar gəlcəxdı, yaxşı yimax-işmax olcəxdı, qoç kəsmişəm. Yoldaşın, i da götür gəl.

Qoçu kəsif yerdə qalan qoyunnəri də ağıla doldurar. Axşam bular da gələr. Yeməyi süfrüyə qoyuf diyər:

– Ye, qardaşım, ye. Öz malin, kimi ye.

Diyər:

– Θ, kavaf da eliyin, katlet də eliyin. Öz malı kimi yesin. Halal xoşun, olsun.

Heş nə. Yiyif-içənnən sora diyər:

– Ay İsmeyil, sən də man, a halallix verisan, mı? Beycə qoyunnarın, i gətirif qoçu kəsmişəm. Bi on-on beşi də ağıldadı.

Diyər:

– Nə danışsan, i?

Diyər:

– Vallah.

Diyər:

³⁶⁶ Beycə – bu gecə

³⁶⁷ Səvərər – uzanar

– Bes itdər nejə olmuşdu?

Diyər:

– Öyunu Allah tıhsin! Birini göydən asmışam, o birrəri də yerdədi.

Diyər:

– Nətəəri?

Diyər:

– Səvəti hördüm, içində kündəni qoydum, unu keçirdif ağacın başınə dartdım. İti səvətin içində qaldırdım ağaçca. O birrəri də yerdə yatdılar. Ə, yeri düşür itin, ağaçın başındə qalıfdı zingilliyyə-zingilliyə.

372.

Bi kişiyə qonax gəlifdi, adı Qasım olufdu. Gecə oturuy-müşdər də, payız gecələrində. Qonaxlar da beş-altı nəfər oluf-lər də. Kişi bilmiyifdi nağarsın. Öydə də yimağa heş nə yox. Arvat vurnuxanda diyifdi ki, sən çay qoy, mən həyin gəliyəm. Gidif qonağın öküzünü oğruyuf gəlifdi. O, iki illix öküzü çiy-nində getirifdi. Getirif kesif qoourma eliyif, yimax, işmax, sa-hat birə kimi. Eldən-ayaxdan da cəld olufdu. Heş şey. Yiyif, səhər duruf gidiflər. Gidif baxıf görüfdü ki, öküz yoxdu ağılda. Bi üç aydən sora darişıy³⁶⁸ Qasıma.

Diyi:

– Ay Qasımlı, ho sizə gələn günüm dağileydi. Öküzüm oğrandı ho gecəsi.

Bilmiyi də, nə bilsin ki. Qasımlı gülər, diyər:

– Ə, kesif yiyərsən, bilməzsən, sora.

Diyər:

– Mən kesif yissəm, səni də çağırmanammı? Dosdux.

Mən kesməmişəm.

Diyər:

³⁶⁸ Darişıy – rastlaşır

– Ö, siz beş-altı nəfər bizə qonax gəldiniz. Mənim ətim-mi variydi? Getirdim kesdim, bi yerdə yidix də.
Dəə dosdu heş nə dimiyifdi.

373. PAXIL

Birisi diyi ki, Allahdan diley elə ki, mənim iki ineyim olsun, amma bi iney də, ya Allah, sən mənim qonşumə ver. Kişi diyi:

– Amandı, Allah, qoy mənim bi ineyim qalsın, amma qonşuyə birini də vermə.

374. İT VƏ PIŞİK

İt diyifdi:

– Yiyəmin yeddi oğlu olsun, hərəsi maa bi loxma salsa, bəsimidi.

Bişiy diyifdi:

– Yiyəmin yeddi qızı olsun, yeddisi də kor olsun, əllə-rinnən alım, yiyməm.

375. KOLUN EVLƏNMƏSİ

Kola diyilər:

– Niyə, evlənmiyisan?

Diyi:

– Niniyirəm evlənif? Hər gələnnən bi öpüş alıyəm, çim-dihliyirəm. Ho da man, a bəsdi.

Kol ilişiy axı adama.

376. ÇEYİL OTU

Hacileyley bi çeyil otunu qaldırıy bi quvanq ağacının başınə, özünə horda yuva tikir. Yeddi il keçir, quraxlıx oluy.

Çeyil otu sekgizinci il diyi ki, a! Az qala qurumuşdüm. Yanı hunu hara atsan_ı, qurumuyü.

377. KEÇİ DƏRİSİ

Bi gün mollanın şagirdinin anasına gözü düşüy. Kişinin dəə gecəsi-gündüzü olmuyü. Hindi isdiyi ki, arvadı yanına getirtsin də. Dərsdə şagirdinə diyi ki, savax anan_ın tükünnən birəz kes, man_a geti. Uşax da yaman bedəməl³⁶⁹ şey oluy. Gidiy öyə. Çixiy çardağa. Orda bi dənə qurumuş keçi derisi asılıfmiş. Özü də qara irehdə. Bunnan birəz kesif savax aparıy molluyə. Guyə anasının tükünnən kesifdi də bunu. Bi-iki gün keçiy. Ədə, görüylər ki, çardaxdaki keçi derisi qopuf düşüfdü yerə. Yerdə upbanıf-düşüy. Deridə bi həşir var ki, gəl görəsan_ı (söyləyici gülür –top.).

378. YONQARINA BƏRƏKƏT

Peyğəmbər yolda dayanıbbış. Bi usda da taraanda meşix gəliy. Heş nə dimə, işini görüp qutarannan sora bi meşix pul alıbbış,unu getiriyy. Peyğəmbər soruşuy:

– A kişi, nə getirisan_ı? Nədi o taraandeyi?

Usda qeyidiy ki:

– Yonqardı. Yonqar getiriyəm.

Düzünü dimiyi də bu.

Peyğəmbərə də hayəndi axı.

Diyi:

– Yonqarın_a berəkət, ay qardaş.

Guyə diyi, unnan sora usdanın pulu berəkətsiz oluy. Nə qədər qazanıysə, qazansın, gənə yaxşı dolana bilmiyi. Pulu azalıy, amma yonqarı çoxalıy. Peyğəmbərin qarğışıcıdı bu.

³⁶⁹ Bedəməl – çoxbilmış

İNAMLAR

1. Qızıl elə bi şeydi ki,unu heş kim yimiyifdi. Sən hunu yimiyif yiğdin,sa, bi yerə basdırın,sa, tapana da qismət olmur. Çünkü una şeylər yəələniy. Unu kimsə tapanda məsalçün, apar malıdı, molla Quran oxumalıdı, qurban kesməlidid, sora hunnan isdifadə eləməlidid. Qızıl da sesdi, iki adam bilirsə bunu, alınmir.
2. Qızılı tapan adam gereh unnan bi ovuc götürüf gücü gəldixcə qavağa tullamalıdı. Diməlidid: “Bu da torpağın payı”. Yanı sən tapıf nətəri söyüñüfsan,sa, uun teh-teh dənələrini tapan adam da helə söyünməlidid. Halallıx üçündü, yoxsa unu yi-mağ olan şey döyül.
3. Kişinin arvadı ölüy. Arvat öləndə kişi gidif ayrı aylə alıf getiriy. Həmən nikah quran günü, bular aylə quran günü qavra, ya da həyvənin divinə üş vedrə su töküylər ki, qavır yanmasın. Su tökülməsə, hunda qavır od düşüf yanıy.
4. Kişi ayrı arvat alıy üsdümə. Mən də qonşudə oturmuşəm. Arvat gəlif qapıdan girən yanında oturan qonşular yoxa çıxdılar. At ölüy, it ölüy, bular gəlməyi. Heş nə dimə, Kifayət-gildə eşdən suyu daşıyif həyvə ağacının divinə töküylərmiş maa görə. Həyvənin divinə tökülən su olarmış maa məlhəm. Gözüm görəndi də, bu. Ağız, səhər açılıy. Səhərə kimi bular, bu avamnar suyu daşı, həyvə ağacının divinə töh, daşı töh. Mən də fişşəfiş yuxla. Gəlif ho (üstünə gələn gününü nəzərdə tutur – top.) öyə üzünü döndərəndə suyu töhmağa başdədi. Allah heş kesə qismət eləməsin.

5. Balayın arvadı Gülarə ölmüşdü. Gülarə ölənnən sora Balay dayiya Sonanı aldılar. Sona gəlincə eşiin yiri arvatdan³⁷⁰ yiğilif uun qızı Mədniyə didilər ki, aparın, gidin, ananın, qavrına su tökün,. Arvat öyə gəlincə ha. Didix, nədən öteridi bu? Didilər ki, ikinci arvat gələndə qəbirdəki alışf-yanmasın diyif. Suunu söndürsün.

6. Üsdündə sancax hərrə, göz deyməsin. Kim üsdündə sancax hərrəsə, bednəzər deyməz. Ho, yaxşı şeydi.

7. Qapıdan at nali vuruylər. Gözü deyən adam öyə gəlsə, gözü qapıdeki at nalına deyər. Nalı evin girəcəyində vuruylər ki, evi, evdəki adamnarı qorusun.

8. Bi yerə gidəndə qavağın,a bednəzər darişışə, yerdən eyilif bi balaca daş götür, civin,a qoy. Unda gözü civin,daki daşə deycaxdı, san,a yox. Dəə yoldan qəyitmax lazım döyü. Səfərdən qəyidincə san,a zaval yoxdu.

9. Allah özü yaradıfdı diyi, özü qorxur gözdən.
Qapiyə at kəlləsi keçiriyər ki, öyü xatadan-baladan, pis gözdərdən qorusun.

Qocə arvatdar körpə uşağı yola çıxardanda üzünü kömür-nən qaralıyidilər ki, göz deyməsin. Sora belinə sim bağlıyidilər.

10. Təndirimiz dağılmışdı. Təzə təndir aldıx ki, bunu tezəliyax. Diyilər ki, təndirin yerinə təndir qoymaxax pisdi. Didim ki, yoldaşımə unun yerinə qoymə. Yoldaşım də düzü helə şeylərə inanan döyü. Acığı tutdu kü, yox, helə hora qoycam. İnanısan,³⁷⁰? Heç təndiri hora apara bilmədilər ha.

³⁷⁰ Eşiin yiri arvatdarı – məhlənin yaşlı qadınları

Ellerinən düşüf yoldacə qırıldı, aparif atdırılar. Ocaxlıq qurulan yerdə də yenidən ocaxlıq qurmazdar. Külü biz üsd-üsdə tökürux, amma bu da olmaz.

11. Təndiri, təndirin qırıxlарını zibillığa atmazdar. Unu gerez səliqeynən yiğif aparif təmiz yerə qoyəsanı.

Köhnə təndirin yerinə tezə təndir qoyməzdər.

12. İki üzdü əpbəyh iyənə qarğış düşmüyü. O da hansı əpbəhdi? Təndirə düşüy, tətov eliyi³⁷¹. Biz də o biri üzünə su vuruf təzədən təndirə yapışdırıyx. O biri üzü də bişsin diyə. Ho çörəyi iyən adama qarğış düşmüyü. Qadam həməşə iki üzdü əpbəyh iyərdi ki, qoy heş kəsəən qarğışı man, a düşməsin.

13. Keşmişdə Azərbaycanda pul-zat çetin tapılırdı. Bizim Balakən rayonuna duzu Ərəbisdanın ərəblər gətirirdilər. Duzu da behməznən dəyişirdilər. Bu gələr bizə. Xəlil baba rəhmətdix dəvələriynən bizə qonax gəlirdi. Dimax, dəvələr gələn kimi bütün qonşu kətdərə xəbər yayılırdı ki, Aslan bəbanın qonağı Xəlil baba gəlifdi. Bizə gəlirdilər qonşu kətdən, öz kəndimizdən. Qolunnan tutuf belə balacə uşaxları (söyləyi-ci əli ilə həyətdəki təxminən dörd-beş yaşlarında olan uşağı göstərdi – top.) dəvənin altından keçirildilər ki, bulara isitmə xəsdələği deyməsin. Hindi malyariya diyilər ha, keşmişdə ho xəsdələx Azərbaycanı bürümüşdü. Dimax, kinə adında dərman vardı, sarı. Verirdilər hunu, qızdırmanı kessin də. Diyidi-lər ki, kim dəvənin altından keşsə, ho il hunda isitmə xəsdələgi olmucaxdı. Mən özüm dəvənin altından keşmişəm. Qorxma-qorxma diyə-diyə qanan adamnar qolunnan tutuf əhdiyat-

³⁷¹ Tətov eliyi – Təndirin istisi vurur, tam bişməmiş çörək təndirin dibinə düşür.

nan üç dəfə dəvənin altınnan keçirirdilər. Sora da qoluna dəvə tükü bağlıydılar. Hansının qolunda uzun müddət dururdusa həmən tük, bu uşağa ho il isitmə tutmurdu. Hansında ki, tük dayanmırıldı, ho il uşax isitmə olurdu.

14. Xəsdə, zəyif uşağın (altı aylıx, yaşı yarım, iki yaş) qalıf-qalmadığını bilmaxdan ötəri yasın (qırxın – top.) bütün sü-mühlərini bi qava yiğisan,. Heş bi dənəsini də atmax olmaz, qav ayırif dənə-dənə yiğisan,. Sora yiğilan sümühləri tərəzinin bi gö-zünə, uşağı da o biri gözünə qoyusan,. Sümüh ağır gəldi, uşax bööcxaxdı. Yox, uşax ağır gəldi, elin, üz, sənin, döyük, ölcaxdı.

15. Dədəm diyirdi, heş vaxı adam allatmax olmaz. Bu, peyğəmbərdən qalma sənətdi (dəmirçiliyi nəzərdə tutur – top.). Öz zəhmət hakqını isdə. Gücü çatmasa, fikir yoxdu, qoy, aşaa versin. Amma uxarı alma, allatma. Bu da demirçiliğin qanunu. Əri olmuyan, xırda uşaa olan arvatdara, məsalçün, gəliri olmu-yən, elə arvat var, un dənə kişidən artıq qazanş qazanır. Bu heç. Amma özü kətdə olanı bilirdi də. Bi də göründün, başsız aylədi, uşaxları eşsəh gətiriydi nallatmağa, dəhrə, balta düzəltdirməğa. Olardan pul almayı idi. Bi də görüyden, qozdarı, findixləri çoxuy-dü, getiriydilər. Diyidi, a bala, aparin, özün,uz yiyin, man, a la-zım döyük. Mənim qazancımınən fitrəm, sadağam var, hunu veri-rəm. O da huun yerinə olsun. Almırıldı.

16. Məeyən adamnar andışəndə³⁷² gəlif dədəmin zindanına andışirdilər. İnanırdılar. Qonu-qonşudə bi andışəsi iş olanda uzağa – ziyanata getmirdilər. Gəlif zindana and içirdilər. Helə hunuynən də inanırdılar bir-birinə. Zindan hakçı.

³⁷² Andışəndə – and içəndə

17. Nənəm axşam olanda dəərdi, bala, kim gəlif sizdən
yeyinti şeyi isdiyəndə, gün qulağı yaxanda vermiyin.

18. Dua yazif duzun dakqasına³⁷³ qoyardılar. Unda duz
bərəkətdi olurdu, tamnı olurdu.

Nəhrədən də dua asardılar ki, nəhrə çalxıyanda yağı çox
olsun, bərəkətdi olsun, pis əyaxlarnan gələn göz olmasın.

19. Balatını³⁷⁴ özgütə verməzdilər. Əyər sənin, əslin, mən-
nəndisə, kökün, nəslin, familyan, mənnəndisə, sanqa balatı verə
bilərəm. Amma öz kökümnən, nəslimnən olmuyana verə bilmə-
rəm.

20. Çalatını³⁷⁵ da özgütə verməzdilər. Malımızın bərə-
kəti köçür, dəərdilər.

21. Günün dalıncən öydən mayə (çalatı) verməzdər.
Balatıdı, nəm malın mayəsidi (çalatını nəzərdə tutur – top.)
günün dalıncə verəndə pis oluy. Şər qarışanda öydən çörəh
verməzdilər, yeyinti şeyi verməzdər. Onda məleykələr bərə-
kətimizi çəkillər.

22. Canavar deyən malın etini hamilə qadın yıməz.
Yisə, uşax xırıllıyır, bi də ki, suluağız oluy.

23. Doşəən də etini yimağ olmaz. Hamilə qadın doşəən
eti yiye bilməz. Uşağı dooşəndodax olar.

³⁷³ Duzun dakqası – ağacdan düzəldilmiş duz qabı

³⁷⁴ Balatı – xəmir mayası

³⁷⁵ Çalatı – qatıq mayası

24. Əyər şeylər adamı çox incidiysə, üç həfdə, Cuma günnəri dalbadal Qurannan Tavarəkə surəsini oxuyüllər. Unda, diyi, el çekiylər.

25. Başın,ın altına biçax qoy, Bisimillah elə yat. Hunda qorxmazsanı.

26. Diyı, diz üsdə çöküf pul sayməzdər. Helə oturuf səyən pul ya molluyə qismət olar, ya doxdura.

27. Süleyman peygəmbər quşdərin dilini biliy. Bi də görüsən, ki, axşəmüsdü bayqus “u-u-u-u” eliyi. Hunda elin,a bi qırıx çöreyh al, at.

Bayqus, bayqus,
Say quş.
Süleyman peygəmbər xətrinə,
Bu yurtdan əl çeh.

– diyif, tulluyusanı. Nə də oddu kösöv tulluyusanı, nə də çöreh. Hunda, diyı, çıxıf küsüf gidiy Süleyman peygəmbərin xətrinə. Süleyman peygəmbər qurdun, quşun, heyvannarın dilini bilifdi.

28. İşdənən süpürgəni özgədən alif işdətməzdər. İşdənmiş tuğ, süpürgəni kimnənsə alif öydə saxlamağ olmaz. Alasanı, da gereh tezəsini alasanı, özgədən.

29. Səhər tezdən elin,ın tuğ verəndə düşmüyü.

30. İşdədən qaşığı özgədən alif işdətməzdər. Gereh nə tezəsini alasanı, nə də halallığıynən alasanı. İşdənən qaşix məəm başımə gəlifdi bi dəfə. Bazarda süzmə satiydim, bi arvadın qa-

şığı qaldı məndə. Bi də gidincən dəə yadımnan çıxıf habırda qaldı. Bi il dana, gedeyim hamsı qırıldı. Mala həsrət qaldım. Sora başə düşdüm kü, axı özgə qaşığı var məndə. Hunu aparif tulluyuf, iki qaşığın da qiyətinini bir yetim uşağa verdim.

31. Axşəmüsdü öy süpürmax nəhsdi. (= Axşəm öy süpürməz-dər, yoxsa öydən ölü çıxar).

32. Gəlin çıxannan sora evi süpürmax olmaz. Səhəri gün süpü-rəllər.

33. Günün dalıncə məhlə süpürüf həş³⁷⁶ tullamazdar. Gecə vaxı öyunun, həşini alif süpürüf tullamazdar. Al bi şeyə, hora qoy.

34. Axşəmüsdü gecə qav süyü tullamax öyün bərəkətini tullamaxdı.

35. Bəzi adamnara öydən duz vermax düşmüyü.

36. Duz dağılanda dava düşüy. Unda duzun üsdünü xət-diyif, pesux³⁷⁷ töküsan, üsdünə. (=Duz dağılırsa, dava düşər. Gerey üsdünə qənd qoyəsan).

37. Qənd düşəndə şirin qonax, isdədığın, adam gəliy.

38. Kəsici alətlər əlin,nan düşsə, öydə söz-zöhbət olar.

39. Qaranqus səhərrər oxuyü. Uun oxuduğu surələrdi.

³⁷⁶ Həş – zibil

³⁷⁷ Pesux – pesok

40. Toox yumurtduyü. Sora da qakqılliyif xəbər veriy. Xoruz una acıxlaniy: “Göz deyər”.

41. İki xoruz döyüşsə, evə qonax gələr. Xoruzun biri o birinə diyər ki, səni kescaxlar, o biri də diyər ki, yox, səni kescaxlar.Una görə döyüşüylər.

42. Məhləyə su tökəndə gereh qaynar su tökmüyəsən.

43. İtiyi olan adamnar, şərə düşən Pir babıyə gidif ordeyi dağdağan ağacınə mix caxıylər³⁷⁸. Unda oğrunun başınə, unnan sora şərçinin cürbəcür bələlər gəliy. Amma mixin iki ucu var ha. Mixi hər şeyə görə çaxmazdar. Yoxsa adamın özünə nəsə olar.

44. Saçı, dirnağı həfdənin ikinci, beşinci, altinci günləri kesmağ olmaz. Pisdi, adam öz bəxdini bağlıyi.

45. Aqsakqal kişilər, yaşıdi adamnar diyərdilər ki, çox yaşar³⁷⁹ ağaşdərin yanından keçəndə o ağaşdərə salam vermax lazımdı.

46. Səhər tezdən boş ağıla girəndə salam vermax lazımdı.

47. Tüfengin üsdən addiyəndə düz atmaz. Kim addasa, tezdən geri qeyitməlidü tüfengin üsdən. Sora tərəzinin üsdən addamax olmaz. Düz çehməz. Kəsər əşyaların üsdünnən addansa, olar da yaxşı kəsməz. Una görə də həmən əşyaların

³⁷⁸ Çaxıylər – burada vururlar anlamında işlədilib.

³⁷⁹ Cox yaşar – qoca, yaşılı

(tüfəngin, tərəzinin, kəsərlərin və s. – top.) qırxa düşməməsi üçün oların üsdünnən geri addamax lazımdı.

48. Boğazın qovüşsə, acıx çekərsən.

49. Çöpü yonduqda borclular qapın, a gələr.

50. Xamir yooranda qırğa sıçrəsə, öyə qonax gələr.

51. Xamırın üsdə yasdıx qoyməzdər. Xamır yuxluyər.

52. Xorey bişirmək üçün götürülən ərzağın üsdünə əlavə eləsan, öyə qonax gələr.

53. Xörək qaşığı yerə düşsə arvad, şana³⁸⁰ düşsə kişi, çay qaşığı düşsə, uşaq qonax gələr (= Qaşix yerə düşəndə qonax gələr).

54. Saxsağan həyətdə oxuyəndə qonax gələr.

55. İki əllə qapının iki tayınnan tutsan, evdən ölü çıxar.

56. Ölü olən günü çımax, paltar yumax olmaz. Unda sa-bunnu su ölüünü ağzına tökülüy.

57. Sabunu elə verməzdər, yoxsa aralarına dava düşər.

58. Kişi xeylağı iki arvadın arasından keşsə, sözü ötməz³⁸¹.

³⁸⁰ Şana – çəngəl

³⁸¹ Bəzi söyləyicilər isə dedilər ki, şərə düşər.

59. Kitabı açıx qoyub yatmazdar.
60. Qulağın cingilləsə, sözünü danışıylər. Sağ gulax yaxşı sözdü, sol qulax pis söz.
61. Üzun qızarsa, sözunu danışıylər. Sağ yanax yaxşı sözdü, sol yanax pis söz.
62. Özgənin³⁸² məhləsinnən³⁸³ boş çəpnən keşməzdər.
63. Paltarı üsdunda tihsan, şərə düşərsan. Ağzına bi qırıx sap qoy, dişin,ın arasında çöp tut. Tikif qutarannan sora at. Yoxsa şərə düşərsan.
64. Sağ elin içi qaşinsə, pul gələr, solda gidər.
65. Sağ gözün seyirmağı³⁸⁴ xeyrədi, solunku şərə.
66. Yorğan-döşeyi açıx saxlamazdar. İçinə şeytan girər.
67. Tikiş tikəndə iynə elina batsa, qiyvətini qırıylər.
68. İt arxasını sana çöörüf yatsa, qiyvətin,ı qırıylər.
69. Tuğ, süpürgə üsduna deysə, şərə düşərsan. Gerey bi qırıx qırıf atasən, ya da, üsdünə üş dəfə tüpür.

³⁸² Özgənin – yad adəmin, başqasının

³⁸³ Məhləsinnən – həyətindən

³⁸⁴ Seyirmağı – səyriməyi

70. Tumanı, yubkanı aşağıdan-yuxarı geysən, qəynə, qaynata səni istəməz.
71. Üsd-üsdə qoyulmuş döşəhlərin üsdündə oturanın qəynəsi olər.
72. Yasdan gəlif birbaşa öyə³⁸⁵ çıxmağ olmaz. Gereh əvvəl ayax yoluna, ağıla, tükənə-zada³⁸⁶ girəsanı.
73. Yoğan-döşeyi yerə bərk atmazdar. Tozu ağır şeydi.
74. Yük yerində yatmazdar.
75. Çiynin,da iki məlakə var. Hər yerə səniynən gidiy.
76. Boş beşiyi tərpətməzdər.
77. Uşax qız olsa, yorpağının³⁸⁷ altına qəyçi, oğlan olsa, piçax qo-yəllər.
78. Yorpağın altına quqal³⁸⁸ qoymələr ki, uşax yuxuda seysənməsin.
79. Yorpağın altına doosən quyruğu qoymılın.³⁸⁹

³⁸⁵ Öyə – evə

³⁸⁶ Tükənə-zada – dükana-zada

³⁸⁷ Yorpağ – beşik döşəyi

³⁸⁸ Quqal – Təndirə çörək yapanda axırincını evdəki uşaqlar üçün kiçik çörək yapardılar. Bu çörəyə quqal deyərdilər.

³⁸⁹ Bəzən də dovşan quyruğunu uşağına paltarına sancaqla bərkidərlər.

80. Uşağın üsdünə çiy ət gətirməzdər. İşdi əyər biddən körpə uşağı olan öyə çiy ət gətirəsi olsanı, gereh sifdə uşağı çölə çıxardasanı, sora əti içəri gətirəsanı. Unnan sora uşağı öyə qəytərməlisən.
81. Qıxlı uşağın esgilərini şər qarışəndə çöldə saxlamazdar.
82. Qıxlı uşağın esgilərinin suyunu qırx gün natəmiz yerə töhməzlər.
83. Yığlıyən³⁹⁰uşax baş yiyər.
84. İki zahı qarşılışərsə, cəlt üsdərindeyi sancaxları deyişdir-məlidilər. Yoxsa qırxa düşəllər.
85. Zahı gelin, körpə uşağı olan öyə adam girməz. Gereh qavaxcə oları çölə çıxardıf sora gələnnəri içəri çağırəsanı. Yoxsa gelin də, uşax da qırxa düşəllər.
86. Zahı gelin qırxa düşməmax üçün qırx gün üsdündə balacə quful³⁹¹ gezdirməlidid.

³⁹⁰ Yığlıyən – ağlayan

³⁹¹ Quful – qıfil

ETNOQRAFİK MƏTNLƏR

1-2. CADULAR

Yer adamı var ha... İnsan kökü də diyilər huna. Həmən yer adamını pis əməllər üçün çıxardanda itnən çıxardıylər. İti aj saxlıyif sora çıxardıylər. Axı, rəvayətə görə diyilər ki, unu adam çıxardanda ölüy. Una görə itnən çıxardıylər. İti aj saxliyif, o bitginin yerini tapır, sonra neçə gün aj qalan iti aparif una bağlıyır, kökün yerdən üsdeki hissəsinə. Çöreyi də uun kökünə qoyullər, it cırmaxlıyif çıxardır, dal qışdərinnən də tutullar itin. Gütənif, çəkif it hunu çıxardır. Çıxardannan sora çörəyi yiyr. Sora iti öldürüylər. Ho it ölməliyi hunnan sora. Hunnan sora ho jenşənnən, yer adəminan pis əməllər üçün işdədiylər. On çox Belekanda³⁹² bitiy, holar da işdədiylər hunu pis əməllərə.

2.

Bizim qonşünün əri Rusyətə gidifdi ayrı qadınnan. Bu da molla yaana getdi baxdırmağa. Molla habı qonşudən göyərçin lələyi aldı, süfrə aldı, mayka aldı, döşəyəyi, alt köynəyi, ərinin alt tumanını aldı. Yazdı, caduladı ki, evə bağlansın bu adam. Didi ki, unu mən gətirtcam san, a habra, aylə dağılmışın diyif. O da gəldi hamsını elədi. Molla dimişdi, yumurtanı sindir, uun suyündə çim, qoy başın, nan başsağı axsin. Sora meyvə yarpaxları isdəmişdi, həyətdəki meyvələrin yarpaxlarını. Göyərçin lələyiin də hamsını yox. Tutax ki, birinci, üçüncü, yeddinci, nə bilim. Hamsını da saynən. Düzülüş qəydəsinə görə.

Didix:

– Hansı lələyh birincidi, hansı ikincisidi, hansı üçüncüdü, unu biz bilmənix.

³⁹² Belekanda – Balakəndə

Didi:

- Sən lələhləri gəti, mən baxıf bilcam.
Bir ay keşmədi, kişsi gəldi öyə.

3-5. DUALAR

Hər xəsdənin öz duası var. Qorxu duası, ruhi xəsdənin öz duası. İş uvantlığı üçün dua yazırsan_i. Məsələn, tilsimdeki ni oxuyuf açısan_i, yeddi kərə oxuyuf üzünə üfürüşan_i, açılıy. Açısan_i dua kitavını, hordan hər şeyə ayit suralar var. Oları ərəb dilində yazısın_i.

Tası Əlyavatda³⁹³, Beləkanda quruylər. Əsas helə axmax işdərnən məşğul olan o tərəfdi. Biz gənə xəsdələri sağaldıyix. Əyər yel tutan xəsdəsə, Surxavad oxuyürəm. Surxavad da çərşəmmə günü oxunan şeydi. Üş çərşəmmə.

Uşax gezmiyəndə də hununçün ayricə ziyyarat var, hora aparısan_i, geziy. Palit baba var, Göyrüş baba var eyy, habı Nar topunun üsdündə. Hora aparıylər.

4.

Boyləməni uzun müddət uşağı olmuyənnərə, uşağı oluf, durmuyənnərə yazıylər³⁹⁴. Kağıza yazıylər, lent kimi uzun. Biddən beş metrə uzunnuğunda. Üsdünə yazırdım, sora qara parçiyə çurğalıyirdim, torva kimi salırdım. Tikənnən sora kimə yazılıfdısa, ho boynunnən asardı. Çarpaz asardı. Amma nəticə də oluydü. Yazif, parçiyə tikif rehli saplarnan, parçələrnən, qırx dənə düymeynən boynunnən, bi də qoltuğuun al-

³⁹³ Əlyavat – Əliabad. Zaqtala rayonunda kənd

³⁹⁴ Digər söyləyicinin dediyinə görə, boylama duasını qorxan adamlara yazırdılar.

tınnan yanqıyacı³⁹⁵, həvlə (əli ilə qoltuğunun altından kürə-yinə doğru olan hissəni göstərir – top.), qatar kimi asardılar.

5.

Qorxu duası var. Unu molla qorxan adama yazıy. Əslində adam qorxmur, bədəndə olan qan qorxur. Qan adicə canavar qoyünün içində girəndə nətəri hürküysə, bədəndeki qan damarrarda helə hürküşüy. Adamda üzütmə, qızdırma, seysənmə əmələ gəliy. Diməli, unda bunun qanı qorxufdu. Qorxmax ancax qannandı. Hamiyə də eyni qorxu duası yazılıy.

6-11. QIRXA DÜŞMƏ

Uşax çox ağlıyi, çox çığırıy. Diyilər ki, habı uşax ölü qırxına düşüfdü və yaxut da ki, doğuş qırxına düşüfdü. Dəə ana-anıyə darişəndə, qavax-qavağa çıxanda diməli, ho qırxa düşüy, çığırqax³⁹⁶ oluy. Huna görə aparif hunu qırx çərşəmmə camıynən üç çərşəmmə çımdirıylər. Qırx dənə haçəri oluy üsdə. Qızıl süyünə batan sarı leyən kimi çeşqidi³⁹⁷, yazılı. Quran yazısı oluy üsdə. Hunun suyündə usağı çımdirif, nəzirini də içində qoyuf (bi məmmətmi, üç məmmətmi) aparif veriyər yə-əsinə. Hunuynən də həyqətən çığırma deyəniy.

7.

Mürəkəm kolu həvlə uzanıf, gidif horda köh çalıy³⁹⁸. Qırxa düşən usaa aparif hora, birimiz kolun o başınınən hərriyif getirif hordan o birimizə veriyix. Uzanıb qıraqda kök at-

³⁹⁵ Yanqıyacı – çarpez

³⁹⁶ Çığırqax – ağlağan

³⁹⁷ Çeşqi – orta dərinliyi olan kiçik qab

³⁹⁸ Köh çalıy – kök atır

mış zoğun altından üş dəfə helə keçiriyix, hunnan sora çığır-mağı deyəniy. Üş dəfə kolun başınə həyriyif, sura da oxuyüf altdan verif, alıyix.

8.

Qıxlı³⁹⁹ çağaañ üsdünə yasdan adam gidərsə, diyilər, qır-xa düşüfdü. Hunda uşax incəliy, təmiz quruyü⁴⁰⁰. Huna da qırxhaçər cəmi diyilər, nə bilim, qırxkesər diyilər, qırxdaş diyilər. Holardan isdifadə eliyəndə gəlif uşax düzəliy. Qırx daşı süyə töküf ho suynən çımdiriyılər. Qırx dənə xırda daş. Qırx dənə kolun üçünü götürüf süyə salif hunuynən çımdiriyılər. Mədnə, Məkgədən gələn cəm var, ho cəmi süyə salif hunuynən də çımdiriyılər. Üş çərçəmmə hunuynən çımdiriyılər. Daşdə də, kolda da, cəmdə də eynidi, dalbadal üş həfdə çərçəmmə günü.

9.

Üş dənə yolayricinə qoyüf uşağı qırxdan keçiriyılər. İki kişiyə gidən arvatdar “uşağı tulladım” diyif uşağı üş yoluñ ayricinə qoyülər. Sora yəəsi götürüy. Guyə özgə uşaadi bu. Bayaxki uşax döyül. Kökəlsin diyə eliyilər unu. Uşax qırxa düşəndə beh arıxlıyən şeydi. Öz uşaa arıx döyüldümü? Hindi də kökəlcəxdi, özgə uşaa oldu.

10.

Qırxa düşən uşağı satılırlar. Uşağı başqa adama veriyılər. Sora da uşaan yəəsi şirinnix-zad verif uşağını götürüy də. Diyik, dəə mən sənnən satın alıyəm. Guyə ki, özgənin uşağıdı bu.

³⁹⁹ Qıxlı – qırxlı

⁴⁰⁰ Hunda uşax incəliy, təmiz quruyü – Onda uşaq çox arıqlayır.

11.

Uşağıın qırxını tökəndə süzgəc⁴⁰¹ salıydılər çımdirən suyun içində. Nə də qırx dənə “Qülfəllah” oxuyuf qırx dənə daş töküsan, qavın içində. Getiriydilər uşağı çımdirən, partallarını yuyən suyə ho daşı töküsan. Əyər daş yoxsa, daşı tapbıyısan, sa, süzgəc salıylər suyə. Hunu (süzgəci nəzərdə tutur – top.) götürüf uşağıın qırxını töküylər, çımdirıylər, par-partalını, beşiyin hər şeyini hunuynən yüyülər.

12. RUH GÖTÜRMƏ

Adam biddən-birə əyər üzüdərsə, qızdırarsa, tərriyərsə, diylər ki,unu ruh tutub. Ruh da xəsdənin öz əzizdərinin ruhu olmalıdır. Buna görə də məhlə süpürən süpürgədən olənnərin sayı qədər çuvux qırıylər. Çuvuxların sayı qədər, dört barmax enində ağ parçə, bi də bi qav su götürüylər. Parçəni çuvuğa sarıylər. Çuvuğu parçənin tən ortasına qoyulər ha, parçə çuvuğun hər iki tərəfinnən sallanmalıdır. Sora da parçəni çuvuğa sarıylər. Sarılmış çuvuxları bir-bir götürüf suyun üzünə qoyulurlər. Sora “Əlhəm” surasını oxuyulər. Oxuyənnən sora ölülərin adını çekiyərlər. Hansı ölüünün adını çehsə, gereh uun çuvuğunu götürə. Çuvuxları yavaş-yavaş açıylər. Çuvuğu nətəri qoymuşdusə, helə də duruysə, xəsdəni o ölüünün ruhu tutmuşyıldı. Amma elə də ola biliy ki, çuvux parçədən üsdə çıxıy, onda ölüünün ruhu xəsdəni tutufdu.

Hindi hansı ölüünün çuvuğu açıx çıxıfsa, onu gənə kasanın üsdünə qoyulər, həm də elə qoyulər ki, çuvux suyə bulanmasın. Bayax da helə qoyurdux ha. Çubuğu aça-aça fikirrəşiyələr ki, berkə Quran isdiyi. Quran isdiyisə, çuvux açıx çıxıy. Çuvux açıx çıxmışsə, Quran isdəmiyi. Unda bir-bir başdiyilər

⁴⁰¹ Süzgəc – aşsüzən

xorey addarı çehmağa. Hasında çuvux açıx çıxiysə, o xoreyi bişirif, içində də ölüünün ruhu adına duz atıylər. Unuynən də xəsdə sağalıy. Uruf ölçmağı günün dalincə, axşəmüssü eliyilər.

13. QARIN ÇƏKMƏ

Uşağa qalmışın gelinnərin qarnını aparıf çehdiriyidilər ki, uşağa qalsın. Bunu səhər-səhər, ajqarına elətdirmək lazımdı. Həm də üş dəfə, ançax üçüncü gün, üş çərşəmbə eliyilər unu. Sifdə qarını yağılyif, möhgəm-möhgəm ooxalıylər. Sora xəsdəni üzüyuxarı uzadıylər. Dizdər qartdanıy, diz bükyünə yasdix qoyülər. Qarının altına ellərini salıylər (sağdan, soldan). Qavaxcədən də bir kələğayını, ya da şalı qartdiyif, ortasına da nəsə bir yaylıxdan, esgidən-zaddan büküf qoyülər. Qarnı yuxarı dooru yiğif sora ho şalnan bağlıylər. Köveyin⁴⁰² altınnan salılmış yaylıx düz qarının ortasına düşüy. Sora bir neçə dəfə sarıyif düyüv vuruylər. Düyüv köveyin altına düşüy. Xəsdə üzüyuxarı bir müddət uzanıxlı qalıy. Amma elə uzatmax lazımdı ki, diz bükülü, yuxarıda qalsın, oturacax hissə çökəyə düşüsün. Polda da, döşeyin üsdündə də uzatmağ olar. Duranda diz bükyündəyi yasdığı çıxardıf ayaxları yavaş-yavaş aşmax lazımdı. Durannan sona una halva, bal, behməz yidirdiyilər. Hansı olsa, onnan. Beldəki qurşağı axşəm yatanda açıylər. Qarını çehdirən adam bi müddət ağır yük götürə, hoppana bilməz. Unu xeyli vax ağır işdən qorunmax lazımdı ki, nəticə olsun.

14-19.YAĞIŞ YAĞDIRMA

Yolun bax bu tərəfində ocax var. Huna Ürühlü baba diylər. İl quraxlıx keçiyisə, gidif ho Ürühlü babaan torpağınnan

⁴⁰² Köveyin – göbəyin

gətirif bir balaca suya salsañ, təmiz əsgiyə düyüf (təmiz xəmir süfrəsinin kənarınnan kəsirdih, əl yaylığı böyühlüyhdə). Hordan torpax getirəndə horda dəsdəməz almax lazımdı əvvəl. Dəsdəməzsiz olmaz. Ho torpağı torpağı təmiz bir qavın, qazaan içində suyə salırdıx. Ho, sudan hunu çıxardana qədər yağırdı. Sora göründüy ki, lap çox yağır. Hindi torpağı kim gətirifsə, “Bisimillah-ir rəhman-ir rəhim” – , diyif gənə dəsdəməz alannan sora torpağı aparif aldığı yerə qoyıldı.

15.

Mən habı il qəbiz quşünün yuvasını suyə saldım, amma yağmadı. Sora yuvanı götürüf qırğa qoydüm. Axıf gidər, dün-ya qarışər. Sel-su götürər dünyani, gidər. Unu gereh bağlıyey-din, bi ağaçə-zada ki, axmasın. Unu sudan yağanda götürüylər. Payiyə bağlıyılər də axmasın diyə. “Bismillah” eliyif suyə saldım, gözəl yağış yağsin. Gördüm yağımı, tez gidif götürdüm kü, axıf gidər, dünya qarışər.

16.

Qəbiz quşünün elcey⁴⁰³ kimi yuvası oluy. Gözəl yuvası var, həvlə baxdixcə baxarsan. Hunu nətəri tikifdi? Elə bil par-çədən tikifdi. Elcey – dört barmağın yeri berk, baş barmağın yeri deşıy. Habirdan habrası yumburu (əlini göstərir – top.). Elə bil keçə toxuyüfdü. Hunun içində bala veriy. Elə bil torvadı. Ağacə bağlıyən yerini də elə gözəl bağlıyi ki.

Bi dənə başındə balacə deşıy oluy (söyləyici baş barmağının ucunu göstərir – top.). Qalan yeri elə bil elcey, elceyin dört barmağı (söyləyici barmaqlarını göstərir – top.). Ho qəbiz quşünün yuvasını dağıdanda guyə ki, Allaha acıx gidif yağış yağıdırıy. Yuvanı su gələn yerdə bi demir payiyə bağlıyif

⁴⁰³ Elcey – əlcək

ağacın divində suyə salıylər. Payəni də yerdə çaxıylər ki, su yuvanı aparmasın. Bi arxa salıylər. Sora yağış başdiyən kimi tez gidif yuvanı hordan götürüylər. Bizdə var ho yuva. Amma mən eləmağa qorxuyəm, sel-mel gələr.

17.

Yağış yağırmadan ötərin höyüş⁴⁰⁴-quru eliyirdilər. Daşın bi üzünü, tüpüruxluyüp göyə atıydilər ki, yağış yağsın. Hunda yağış yağıydi.

18.

Pir babadan çıxan suynən Şkaflan babadan çıxan suyu qarışdırəndə yağış yağıy. Quraxlıxda, yağış yağırmış isdiyəndə ho iki pirin suyünü qarışdırıylər ki, yağış yağsın. Özü də nəsə oxuyə-oxuyə eliyilər hunu.

19.

Yağış yağması üçün Pir babaan suyunnan götürüf, aparif Quran oxuyuf, Eyri çaya⁴⁰⁵ töküylər. Onnan sora yağış yağıy.

20-22. YAĞIŞ KƏSDİRMƏ

Yağış yağanda incil ağacınə qırmızı bağlayanı, kesər.

21.

Yağışı qooruylər. Ha... Sacə su töküf altında ocax çatıf suyu buxarrandırıylər. Hunda yağış yağmıyı. Dəə deyəniy.

⁴⁰⁴ Höyüş – yas, sulu

⁴⁰⁵ Eyri çaya – Öyri çaya

22.

Veysəlqara geziylər. Uşaxlar meşix salif başdərinə, torva da götürüf yiğə-yığa gidiylər (söyləyici payı nəzərdə tutur – top.). Veysəlqara oxuyülər:

Veysəl baba, qurbanam san,a,
... Verənin oğlu olsun, vermiyənin qızı olsun.
Adı Fatma olsun,
Qolları çatma olsun...
Sona xala yaxşımı?
Pəri xala yaxşımı?

(Söyləyici bu parçanı mahnı kimi oxuyur – top.), – eliyif oynuyə-oynuyə gidiydlər diyi. Bi dəsdə uşax, lap kişilər də. Qodu qəərif⁴⁰⁶ meşığın bi düllüyünü⁴⁰⁷ içəri soxuf, başdərinə alif gidiydlər:

Qodu-qodu gezəllər,
Qoduyə salam verəllər,
Vermiyənin oğlu olsun,
Verənin qızı olsun.
Adı Fatma olsun,
Qolu çatma olsun.
Suyə düşüf boğuluf ölsün.

(Çatdiyif ölsün də diyilər).

Camaat da olara veriydi yumurta, qoz, un, düyü, findix, qənfit, qəlet, çöreh. Nə bilim, bi torva pay yiğiydlər.

Bi yerdə də aş bişirəllərmış. Oturuf yimağa həzirrəşən⁴⁰⁸ vaxı bular gəlif eşiyyə, başdiyellər oxumağa. Öy yəəsinin başını qarışdırif götürüf gidər aş qazanını. Havi şeydə olufdu, Nuru uşaanda. Arvatdarın biri Pəri olufdu, biri Sona.

⁴⁰⁶ Qəərif – qayırıb

⁴⁰⁷ Düllüyünü – ucunu

⁴⁰⁸ Həzirrəşən – hazırlaşan

Pəri xala yaxşımı?
Hürü xala yaxşımı?
Sona xala yaxşımı?

– diyif, qazanı götürüf, çıxıf gidiflər. Ha... Bivaxı gidax
aşı getirax diyən, baxıylər ki, qazan nə geziy? Aşı ho
Veysəlbaba oxuyənnərin biri götürüf gidifdi, diyi. Atılıf
düşüylər şapbaşap, şapbaşap.

Pəri xala yaxşımı?
Hürü xala yaxşımı?
Sona xala yaxşımı?

(avazla oxuyur – top.).

Ha... Biri də himnəşif⁴⁰⁹ aş qazanını götürüf gidifdi.
Duruf yəən⁴¹⁰ vaxı görüylər aş yoxdu. Arvatdar, diyi, unsunuf
dama dönüflər, şışifdilər.

23-24. UMSUX PAYI

Şişənə nağarax? Unsux yiğax. Unsux da o şeydi ki, ge-
reh yeddi öydən pay alasən. Yeddi öydən pay alif getirif aş
bişiriyələr. Birinnən düyü alıylər, birinnən un alıylər, birinnən
urva⁴¹¹ alıylər, duz alıylər. Bi dıqıdı⁴¹², dıqıdı. Yeddi cür şey
alif getirif gəlif, özdərinnən də qoyüf hunnan xorey bişirif, aş
bişirif taraana⁴¹³ döyüf, qoyullər. Ho da oluy unsux. Um-
nsunana umsux yiğiyələr. Habı deyqaan özündə də unsunan-
nar oluy, şisiy, bi şeydən unsunuuy. Şəxsən mən özüm bi dəfə
unsunmuşəm. Uşax olanda mən getirif məəm qardaşimin bal-

⁴⁰⁹ Himnəşif – him-cim etmək

⁴¹⁰ Yəən – yeyən

⁴¹¹ Urva – xəmir kündələndə yapışmaması üçün kündələrin altına səpilən un

⁴¹² Dıqıdı – bir az, azacıq

⁴¹³ Taraana – tarağına, kürəyinə

dızı getirif iki dənə sün armit⁴¹⁴ verər. Bu olar yaz açılən vaxı, mart ayində. Mən də görəm ki, yiyr də. Fikirrəşdim ki, hindı hər halda bi dilim man,a da vercaxdı. Biz də man,a da ver, man,a da ver diyən uşaxlardan olmamışx də. Bu da yadına düşüf verməz. Bivaxı ölüyəm həvlə, üşütmədən canım çıxıy, canım çıxıy, ay Allah, noolar. Həvlə üş gün dilimin altının su da keşmədi. Həblə qızıllar veriyər, baxmınam⁴¹⁵. Elə bil pis iyər gəiy. Bivaxı ciyim didi:

– A bala, sən noolsa, yiyyərsanı?

Diyəndə didim ki, sün armıt. Ciylimin gözü təpəsinə ti-kildi ki, mart ayində sün armıt nə geziy? Sən hardan görüs-sanı? Hardan yadin,a düşüfdü? Didim ki, Vallah, baldızı qada-ma vermişdi. Qadam yidi, qavixları yerə töhdü, o biri qarda-şimin arvadı gəlif ho qavixları süpürüf tulladı. Fikrimdə diyidim ki, ho qavixdan alif yicam də. Yimədim, utanıyəm axır (Utancaxlıx variydi bayaa⁴¹⁶). Həyinkı uşaxlar olsa, man,a da ver, maa da da ver diyə-diyə durallar). Sora ciyim kəndə dü-şüf Quzu uşaannan suyə tutulan sün armut tapif getirif verdi. Sün armutdan bi dilim ağızıma qoymuşdüm, elə bil iy-qox hər şey getdi. Ağzımda iy-qox, bi şey qalmadı. İşdahım da oldu. Çörey isdədim, dəə nə versələr, yidim. Unsunmax var. Un-sunmağa mən yüz əlli fayiz qarantiya veriyəm.

24.

Vaqifgildə toy olar, Köndələndə. Yuri də cavan uşaxdı də, şofirdi. Beş-altı kişi oturar. Sora yiri⁴¹⁷ adamnara həlim

⁴¹⁴Sün armıt – armud növü

⁴¹⁵Həblə qızıllar veriyər, baxmınam – Ən gözəl yeməkləri bisirirlər, istəmirəm.

⁴¹⁶Baya – bayağı, keçmişdə

⁴¹⁷Yiri – iri. Burada yaşlı mənasında işlədilib.

verəllər. Axı aş bişiydi toydə. Hamsına verəllər, bu cavandı diyə buna həlim vermağa utanallar. Bunun gənə zəndinə elə gələr ki⁴¹⁸, ho altı adama həlim verəndə maa da verəllər. Dəə məni ötmüçaxlar ki. Buna vermağa utanıf verməzdər. Ho Yuri gəlif ölməxdan qutardı.

– Ədə, nə isdiyisan_i, ədə nə isdiyisan_i?

Didi:

– Həlim.

Duruf qazançədə həlim qəəriyəm.

– Yox, yox, aş həlimi olsa, işcam.

Bayaa toylərdə aş də helə⁴¹⁹ oluydü, həlim də. Elə bil qatix kimin oluydü. Rəhmətdix ciyim duruf aş bişirdi buna. Sooxlu da gündü⁴²⁰. Axı toylər bizdə qış aylərində oluydu. Bayaa toylərdə aşı yumburu düyüdən bişiriyilər. Soğani bişirif, ezif (ağ soğanı)⁴²¹ aşdərin üsdünə töküydülər. Nicə yiməli oluydü. Həyin qoorulan soğanı yimax olmuyü. Nətəri usum-muşdüsə, aparıf Şəkidə yatdırıdx Vallah.

25-27. YAS ADƏTLƏRİ

Üş gün yasdı, bi gün də adına. Yas ötürəni⁴²² dəə ixdisara salıflar. Sora qırx. İsdəsan_i yeddisini verəsan_i, isdəməsan_i yox. Hindi habı kətdə çıxardıflar ki, adna bi dənədi. Əvvəllərdə yeddi adineydi qırxa kimi. Sora qırxi, qırxdan sora da əlli ikisi. Qırxi bi gün dal-qavax eliyə biləllər, amma əlli ikini düzgün eliyillər. Una görə ki, əlli iki də insan etinnən, sürünnən-sümüyünnən ay-

⁴¹⁸ Zəndinə elə gələr ki – elə düşünər ki

⁴¹⁹ Helə – elə. Burada yaxşı, dadlı anlamında işlədilib.

⁴²⁰ Sooxlu da gündü – Həmin gün soyuq hava vardi.

⁴²¹ Qovurulmadan bişirilən soğan nəzərdə tutulur.

⁴²² Yas ötürən – Yasın dördüncü günü Göynük kəndlərində yas ötürən adlanır.

rılıf tökülüy. Bayaxkı döördə⁴²³ əlli ikisində nə olsa bişirədilər, verərdilər⁴²⁴. Hindiki mollalar gənə diyilər ki, əlli iki də et xoreyi bişməsin. Sütdü aş bişsin, üsdündə də yumurtası olsun, kişmişı olsun, qəysisi olsun, nəəm belə şeylər.

Halva yas ötürən axşəmi oluy. Yasın üçüncü axşəmində. Qırxdə başqa xorehlər də bişiriliy. Aş, dooğa, limon, xurma, qənfit. Et də oluy.

Adamı ölemnən bi saat sora gecə də olsa, çımdiriyər, gündüz də olsa. Bi saat sora, iki saat sora. Kəfənə on səkgiz metro ağ işdədiylər. Üş dənə lay eliyilər (Lay aşirmədi). Elə adam oluy beş qat eliyi, elə adam oluy üç qat eliyi (Şəxsən mən iyirmi metro alif qoymuşəm). Ölüyü əvvəl iç köneyi diylər, unnan giydirlər. Parçənin ortasını deşif aşırıylər, o da oluy iç kööneyi. Sora də iç köyneyinin üsdünnən kəfinniyifdilər. Ayaanı ayaxdan bağlıylər, başını də başdən. Ölünü kəfinniyif qutarannan sora kəfin torva kimi görünüy. Kəfənin başı də, ayağı da popur⁴²⁵ kimi oluy. Bayaxkı döörün adamnarında meyitin sol elin üsdünə sağ eli qoyədilər ki, namaz qaydəsi olsun. Hindikilər yanına uzadıf qoyur⁴²⁶.

Arvatdarın elini siniyə qoyulər, əbir⁴²⁷ örtən, kişilərdə köveyin üsdə. Kişinin köveyinnən qavrı qazılıy, arvadın xırtdeyinnən⁴²⁸. Una görə ki, kişinin əbri köveyində örtülüy, arvadının sinədən yuxarıda. Una görə helə qazıylər ki, axırət

⁴²³ Bayaxkı döördə – qabaqlar

⁴²⁴ Digər söyləyici etiraz etdi ki, əvvəllər də Göynük yaslarında sütlü aş bişirilərdi.

⁴²⁵ Popur – qırçın

⁴²⁶ Digər söyləyici etiraz etdi ki, indi də meyit kəfənə bükülərkən əllər namaz qaydası qoyulur.

⁴²⁷ Əbir – abır

⁴²⁸ Digər söyləyici bunu arvadların xırtdəyinin olmaması ilə izah etdi.

öyümüzdü də, çağıran oldu, ayağa qalxdıx. Ayağa qalxanda həm başın deyməsin, həm də əbrin, görünməsin.

Meyit dört kişinin ciyində getməlidir qavırrıga. Cinazanı maşınə qoyırlar. Gənə də məhlədən dört kişi çıxartmalıdır. Məsələn, arvada diyilər ki, ay bunun oğlu, həyat yoldaşı, qardaşı gəlsin. Qəbrə salliyəndə diyilər ki, qardaşı gəlsin hakk öyünə qoysün. Ölən kişisə oğlu, qardaşı, yeznəsi, yaxınnarı salliyılər qavra.

Bizdə yox, arannarda⁴²⁹ qavıra meyitin altına döşey qoyullar. Şotavarda⁴³⁰, Marsanda⁴³¹ giyindirif qoyülər. Nətəri gezmağa gidiy helə, ho formu. Boynunə də ağ irət salıylər, beyə salan kimi. Kəfəni də partalın üsdünnən tikiylər. Qavıra qoyəndə meyitin altına da döshə salıylər.

Albeylide⁴³² (Əliabad kəndini nəzərdə tutur – top.) kəfənnəmiylər, heləcə giyindirif qoyullar.

26.

Ölünün qarnına daş, biçax, alma, güzgü, gül qoyurux. Əzələ⁴³³, güzgü dünyadı, görüsötüyux⁴³⁴. Gülü qoyulər cavan qızı ki Əzreyil iylədə-iylədə, alladıf canını alsın. Daşı də qoyurux ki, qarnı şisməsin. Daşı sora cinaza çıxanda ölümün dəlincə atıyx. Qəyçi, biçax da qoyurux. Əyər pis adamsa, Əzreyil unu barmağınnan başdiyif, diyi, kesə-kesə gəliy. Biz eşitməməğimizə baxma, and işiyılər ki, dağda canavar eşidiy hūnun çığrtısını. Görusan, bəzi ölürlər nice çetin can veriy? Kessə-kesə gəliy, başə çatanda canını aliy. Eləsi oluy gül iylədif

⁴²⁹ Söyləyici Qax ərazisini nəzərdə tutur.

⁴³⁰ Şotavar – Qax rayonunda kənd

⁴³¹ Marsan – Qax rayonunda kənd

⁴³² Albeyli – Qaxın Əliabad kəndini nəzərdə tutur.

⁴³³ Əzələ – birincisi

⁴³⁴ Ötüyux – keçirik anlamında işlədilib

aparıy. Eləsi oluy alma soyüf veriy elinə, soyüf yiyən yerdə canını alıy. Həblə.

27.

Yasda ağlıyən, yas aparan arvatdara sazandar diylər. Una hörmət eliyilər, pul, pay veriylər. Elə adam oluy kü, uun adamı ölüfdü, amma heş nə diyə bilmir, qoorula-qoorula durur. Unda o, yasına sazandar getiriy. Yasa gələnnər də una dil dimağə kömey eliyilər.

28-33.TOY ADƏTLƏRİ

Qavax gelini yolnan getimiyyidilər. Məhlədən-məhliyə, daldan, bucaxdan keçirif getiriyyidilər. Yaxın olanda ayaxnan, bir az uzaxları da atnan getiriyyidilər. Dayimin toyu yadıma gəliy. Unu ayaxnan getimişdilər.

Habı yetim Hasanın toyu məəm yadıma gəliy. Çeylaxdan didilər, toy gəliy, camaat tökülüyüdü yola. Babamgil-zad da düşüs hə toyün qavağına elə oynüyüdüllər nətəər. Hərə öz dokqazında toy ötənə qədər oynüyüdü. O vax şəltə⁴³⁵ aparanda hərənin bi kasa xoreyi olardı, töküf elinə veriyidilər, boşqaf-moşqaf da yoxuydü. Xonçə-monçə həyin çıxıfdı.

Bayağı toydən alif bi dənə yaylıx veriyidilər. Qaday kişi varyidi, yadinə gəliymi? (yanındakılara müraciət edir – top.). O yəndə oturuf şavalıt satıydı, şavalıtı qooruf toylərdə satıydı, sora uzun qəəfit⁴³⁶ satıydilər, saçaxlı. Holardan bi yaylığın arasına yiğışdırif nişannı qızı çagırif veriyidilər ki, aparif beş-

⁴³⁵ Şəltə – Toya az vaxt qalanda qız evində keçirilərdi. Şəltədə qız evi qız üçün hazırladıqları cehizləri, oğlan evi isə qız üçün alınmış qızıl əşyalarını və paltarları nümayiş etdirərdi. Şəltəyə Şəki şəhərində bəlyə deyirlər.

⁴³⁶ Qəəfit – qənfit, konfet

altı qız yisin. Yanındeyilər bilsinnər ki, nişannıdı. Həyin gənə tərgiyifdi holar hamsı, bayağı varyidi. Bi də parçə görməsi⁴³⁷ oluydu, oğlan öyündə. Bütün kəndi çağırıydılər. Özü də bi gün yox, iki gün oluydu. Gəliydilər, oturuf yiyif-içif, sora da ortuya açıf gösdəriyidilər. Bu, bi qat parçə, bu iki qat. Bu, ana-sının payı, qardaşının payı, bacisinin payı. Atlas, çit – bayağı parçələr holariydi. İrəti, ayaqqavısı oluydu bi də. Özünü öldürsə, beş qat parçə oluydu. Unu gösdərif, sora potnuz hərriyidilər. Parçiyə gələnnər ho potnuza pul qoyurdülər: üç manat, bi manat. Pul yiğiliydi oğlan öyünə. Qutarannan sora da gidiliydi qız öyünə. Çəmadanı da oğlanın bacisi aşməlidı. Atası-anası yoxuydisə, diyidilər, apar, atalı-analı aşsin. Gəliy atalı-analı bi adam açıy. Açınnən sora o, bi şirvan san, a veriy, sora diyisan, gəlif parçə kessinnər. Bi, iki metro ağ qoyusan, açıf xalasadımı, əmisi arvadımı, dayisi arvadımı (özdəri kimi məslaat görsə), gəlif ho parçəən üçünnən bir az kesiy. Bi şirvan da sən una verisan. Parçəgörməsi oğlan öyündə oluy, şəltə qız öyündə. Dəə parçəgörməsi də sıradan çıxıfdı, amma şəltə var. İyirmi adam o çağırıydı, iyirmi adam da sən çağırısan. Bayax toy nağara-zurneynən olardı, hindi xanəndeynəndi. Zurnaçı, bunun züy tutanı, iki nağaraçı, bi dənə böyük nağaraçalan olardı. Ayağusdə duruf çalardılar. Dəə həyinkilər kimi oturan yerdə yox. Toyün axırında beyi tərifliyərdilər⁴³⁸.

Beyyani⁴³⁹ qonşudə oluy. Qonşünün öyünə bey, bi də beyin özünün tay-tüşü yiğiliy. Gecə sahat on ikiyə qədər, yi-

⁴³⁷ Parçə görməsi – Oğlan evində keçirilən qadın məclisi. Parça görməsi şəltədən qabaq keçirilərdi. Oğlan yengəsi qız üçün alınan əşyaları və qohumları üçün alınan payları nümayiş etdirərdi.

⁴³⁸ Söyləyicilərin dediyinə görə, Dəhnədə bəy tərifinə “Bəyatdanması” deyirlər.

⁴³⁹ Beyyani – Toyun səhəri günü keçirilən kişi məclisi.

yillər, içiylər, nərd atıylər, qumar oynuyülər. Gecə bey öyünə gəliy, gelinin yanına. Adamnar da dağlıf gidiy.

Savax da gənə həmən adamnar yiğiliy. Qonşü xonçə veriy. Öy yiyəsi yimax bişiriy – aş dooğa, dolma. Yiyilər, içiylər. Axşəm də bey gəliy on-on beş oğlannan, yiyif, içiy. Duruf dağlıylər də. Sora da gelin gəlif gələnnərə çay töküy, tezə gelin. İçənnər də nelveçiyə⁴⁴⁰ pul salıy, hunuynən də qutarıy.

Şəki sahatnan⁴⁴¹ eliyi toyü, biz günənən. Şəkililər toyü mağarda, şaddıx öyündə keçiriyilər, biz məhlədə. Biz mağar qurmunux, açıx toy eliyirix. Bizdə elə adam var ki, gecə toyü də eliyi, gündüz də. Eləsi var ki, gecə eləmiyi, bi dənə səhər bi-iki sahat. Bayaxki işdər çörülə-çörülə gidifdi də hindi.

29.

Nənəmin üç gelni variyidi, hamsını da kəlağayıynən getmişdilər. Toy də üç gün olardı. Həfdənin beşinci günü gəliydi toy. Əyər zurnaçılər uzaxdan gəliydisə, qavaxlarına çıxıf qarşılıyidilər. Balamanyanı⁴⁴² oluydü birinci gün. İkinci gün toy oluydü. Gecə də toy davam eliyidi. İşix yoxuydü, sacdəri qoyurdülər, üsdünə odunu yiğif odu vuruydülər. Üsdə odun, nöyüt ata-ata iki gün, gecə toyü eliyidilər. Camaat iki gün çörey iyirdi. Birinci gün pul vermiyidilər, pulu ikinci gün veriyidilər.

Gelin gələndə yolnan getimiyyidilər. Baxcədən-baxciyə, məhlədən-məhləyə, dolambac yollardan keçirə-keçirə getiriyidilər.

30.

Elçılığa gidəndə qənfitdərdən qara sumkuya töküf aparıyidilər. Qutuda halva aparıyidilər, siniyə də töküydülər. Hunda

⁴⁴⁰ Nelveçiyə – nəlbəkiyə

⁴⁴¹ Sahatnan – saat ilə

⁴⁴² Balamanyanı – Toyun birinci gününün gecəsi keçirilərdi. Burada bəy və yaxın dostları yeyib-içər, əylənərdilər.

hamısını da payliyidilər. Allah irzası⁴⁴³, hindi də paylamax-zad da yoxdu. Qavağa oğlan gidiy, qızın “ha”sını alıy. Hunnan sora gidif diyi ki, filan yerə gidin,. Dəə “ha”sını alannan sora iki nəfər, üç nəfər yiğışif gidiy qız öyünə. Orda oturuf, Allah verənnən yiyif-içif, qızın “ha”nı alıf, qeyidif gəlisan,. Şirin çayə də pul verisan,. Neçə vax sora səkgiz martdamı, yeni ildəmi aparıf üzüyün,u verisan,. Genə bi neçə dənə potnuz aparısan, iyirmi adam aparısan,. Olar da san,a bi ho qədər potnuz getiriyilər. Unnan sora bir il də saxlıyif sora toyünü eliyisan,. Gənə şəltə aparanda camahatı afdobusa yiğlif, qavağına irətin,ı açıf gidisan,. Sora oturuyux, yiyirix, içiyix, ordada gənə qazan ağızı açən⁴⁴⁴ veriyix, şirin çay⁴⁴⁵ veriyix. Qız öyü oğlan öyünən gələn maşınə irət bağlıyi. Gənə qeyidif gəliyix. Unnan iki günümü, bi həfdəmi sora da qızımızı getirif, toyümüzü eliyirix. Əvvəldən də nişan aparıyix. Qızın barmağına üzüy alısan,, bi neçə qat da paltar aparısan,. Unnan sora da neçə bayrəm olusə, o qədər apar. Ha ki var daşı (söyləyici gülür – top.).

Kətdə toy olanda qızı çıxardıf oynədisan,ı ki, bilsinnər ki, filankesənin nişannıdı.

Əvvəl oğlannan qız hindiki kimi açıx-saçıx görüşmüyüdü kü. Oğlan atası-anası kimi alıfsa, hunu dinməz-söyləməz getiriydi. Qız iki gün irətdə oluydü. Hindi hardadı? Rəhmana (oğlunu nəzərdə tutur – top.) diyirəm ki, filankesi alıyəm san,a. Diyi, getmə, alma. Sözümün üsdə söz qoyır.

Qızı hamamda beyənərdilər. Afdafiyə su tökəndə beyənərdilər. Baxardılar ki, suyu qırqağa dağıtməsin. Diyidilər, səliyqalıdı, bunnan gelin olar.

⁴⁴³ Allah irzası – söyləyici bu ifadəni lağla işlədir.

⁴⁴⁴ Qazan ağızı açən – məclis qazanının ağızının açılması üçün oğlan evindən alınan pul.

⁴⁴⁵ Şirin çay – oğlan adamlarına qız evi şirin çay verərək əvəzində pul alır.

31.

O vaxında qız köçürəndə atın belində köçürüllərdi qızı. Başına qırmızı şalı salırlardı, atın belinə gəlini mindirillərdi. Üzəngisinin bir tərəfənnən bir sağdış tuturdu, bir tərəfənnən də qız yengəsi tuturdu. Oğlan yengəsiyinən qız yengəsi. Atın böörünnən çala-çala gedillərdi. Harabalarında da cehizi aparılırdı. Hindiki maşın-muşün hardeydi. Sora buna şax bəziylərdi. Şaxın üsdünə cavan oğlannar minirdi. Yolda başdiyardılar nağara-zurnanı. Yaxşı toy vurullardı. Güləşmə qopurdu. Güləşirdilər, kim-kimi yixseydi, qalib gələnə bir cüt naxışdı corab, bir əl yaylığı, bir dəsmal verərdilər. Nəmər yiğillar axı. Şaxı götürən cavan oğlannar da o tərəfdən gəlir, qollarını çərmiyillərdi. Yaxşı “Darafinni”⁴⁴⁶ çalırdılar. Güləşmə, nağara-zurna çalınanda bular güləşmeyə başdıyıldır. Şaxın başınnan bir cüt naxışdı corab, bir əl yaylığı, bir dəsmal asırlardı. Kim-kimi yixseydi, o nəmər hunun olurdu. Harabanın üsdünə də mindirillərdi bunun cerini-cehizini, gedirlərdi. Gərdəh deyirih biz, ziniqrovlu gərdəh asıllardı. Gəlini otuzdurullardı bu qalınnığında (söyləyici əlini döşəmədən bir qarış yuxarıda tutur – top.) döşeyin üsdündə, yanında da qız yengəsi. Gəlinin qavaana yaxşı xonça gəlirdi. Halva, bal, yağı, yaxşı yeməhlər olurdu içində. Bunu yengəsiyinən gəlin yeyirdi. Hindi hardadı helə şeylər? Gəlini ayağ üsdə durquzullar hindi.

Şaxın üsdündə sortbasort meyvələr var. Taxdeynən düzəldillər. Nazih ağaşdərdən nicə nərdiyan kimi qururdular. Bax, bu hündürrüğunda olur ha (göstərir – top.). Sora una balacə-balacə mismarrar vura-vura gedillərdi. O mismarrarın üsdünə yumurta taxıllardı, alma taxıllardı. Nə bilim, mer-meyvə, sora ləpiyi düzüllərdi. Ləpələrin arasına qənfitdər düzülərdi, şaqalatdar düzüllərdi asım-asım, qəşəng, bəzəhli, hün-

⁴⁴⁶ Darafinni – oyun havası

dür. Biri oğlana, biri qıza. Bəyin dosdarı, cavan oğlannardan biri eliyi də oglana. Gelinə də cavan qız eliyi. Məsələn, sən deyirsən, filan qız köçəndə mən huna şax bəziyicam, o da man, a bəziyicaxdı da savax köçəndə. Unu gedillər çala-çala gətirmağa. Yekə ağaçın başına bağlıyllar nöyüdü əsgini. Sora onu yandırıf bir nəfər tuturdu qavaxda. Qavaxda da nağara çala-çala gedir şax çıxartmağa. Şaxı çıxardıf gətirif qızın yaana qoyular. İndi qızinkını gedillər çıxartmağa. İkisini də qoydular gəlinin otağına. Şaxı gətirif qoyannan sora, ayif da olsa, onu oğlannan qız gecə dənniyir. Hərəsi bi dənəsini dənniyillər ho şaxın. Sora iki dənə ləyən qoyullar. Uun içində oğlaninkini ayrı yiğillar, qızinkını ayrı yiğillar. Nə qədə savağertə üzgörümçeyinə⁴⁴⁷ gələn varsa, camahatın nəlvəkisində unu paylıyılar. Paylıyanda, tutax ki, sən götürürsən uun içində beş məmmət şirinnih qoyursan. Kimə verirsən, şirinnix qoyur da. Kimin qulpunnan nə çıxır, ho qədər pul qoyur. Ho pulu da yiğif qıza verillər. O vaxın qız köşməsi də beleydi. Hindi də hardadı helə şeylər?

Atın belində, yengələr də böründə, başında qırmızı şal gəlini aparırdılar. Gəlin minən atın quyuğunu da düydürülər. Gəlin donunun da rengi qırmızı olurdu. Yuxarıdan habriya kimi qollarının ağızı, ətəhləri lentdərnən bəzədilirdi, həvlə pır-pız-pırpız. Bəyə paltar gəlirdi qız öyünnən. Huna şalvar bağı toxuyullardı, habı endə (bir qarış göstərir – top.), bəzəhli-bəzəhli. Bəyə kəmər aparıllar, bəyə naxışdı corab, bir portmanat, uun içində bəyə xarşdix olurdu. Çuxa (arxalıq deyillər)⁴⁴⁸ verillərdi. Bəyi aparıf bir otaxda bəziyillərdi. Sora sağdış, soldış qolunnan tutuf gəlinin yanına aparıllardı.

⁴⁴⁷ Üzgörümçeyi – toyun səhəri gün keçirilən qadın məclisi

⁴⁴⁸ Söyləyici burada səhvə yol verdi. Çuxa və arxalıq eyni əşyanın adları deyil.

San'a qıza verilən cehizdən danışım. Başdıyıllar qızın cehizinə. Deyirdilər kinə⁴⁴⁹, savax qızın cehizi qayrılmalıdır. Bir həfdə qavağa qururdular yer xanasını. Safdan buna cehiz toxuyurdular. Toxuyurdular, ölçürdülər, nə qədə döşəyə nə qədə saf isdiyir. Döşəyin üzünə cecimi⁴⁵⁰ cəkirdilər. Hunnan sora qıza yorğan-döşəy qayırıf verirdilər. Yorğannarını da, hindi çuxul-muxul olmağına baxma, o vaxında çuxul yoxuydu. Qırmızı ipəhlərdən eliyidilər.

Bəzəhli şeylərdən sora farmaş verirdilər qıza, sandıx əvəzi. Yorğan-döşəyini yiğirdilar farmaşın içində. Toxunmuş farmaş deyirdilər o vaxında. İçinə yiğif bağlarnan ağzını bağlıyif iki farmaş⁴⁵¹ yorğan-döşəh verirdilər qıza o vaxları. Unnan sora nə bilim, bir az qav-qasıx verilərdi. Sora buna nəmər verilərdi. Qardaşı belini cəkirdi. Deyillərdi kin, nə nəmər verirsən? Deyirdi kin, mal vericəm qarnı boğaz, ya mal düyəsi vericəm, on qoyun vericəm. Qulpunnan nə çıxırdı, unu verirdi də. Hunu da haravanın dalına bağlıyillardı ho vaxı, nəməri. Qoyun versə, qavağına qatillardı bi uşağın kin, apar məh-ləsinə. Mal versə, buynuzuna, başına bi dənə qırmızı irət bağlıyillardı. Heyvanın kəndirini də bağlıyillardı daşqanın dalına. Aparıf gedillərdi oğlan öyünə. Harabanı qapının ağızında saxlıyif deyillərdi nəmərini ver, palazı yerə tökəh. Olar da bi naxışdı coraf verilərdi. O vaxı da nəmər coraviydi, yaylığıydi. Sandığa bi on-on beş dənə də coraf sandığa qoyullardı ki, həbi yançıyə-mançıyə verməyə. Baxma, hindiki kimi dəsmal-zad unda çox helə yoxuydu. Hunda naxışdı coraviydi.

⁴⁴⁹ Kinə – ki

⁴⁵⁰ Cecim – Nəm yunu yerə təmiz yerə döşəyərək döyməyə başlayardılar. Uzun müddət döyüldən, təpiklənən yun sanki bitişirdi. Bu cür hazırlanan palaza cecim deyərdilər.

⁴⁵¹ Farmaş – Yaylağa köçərkən yorğan-döşək yiğmaq üçün istifadə olunan, kilimdən tikilmiş əşya. Sandığı əvəz edirdi.

32.

Toy axşamnarı zurnaçılardan sora aşix olurdu. Balamanyanı diyərdix huna. Cərgeynən (həvlə, hindi biz oturan kimi) yerdən otururdux bööhlü-kiçihli. Öyə sığışımıydı adamnar. Üç-üç, həblə qucaxda oturan, qıslıf oturan... Ortada da yer saxlıyidilər aşağıga. Aşix da öz formasında – qəlifeyi şalvar olurdu, ayaanda qeşey çehmə, parilliyən. Bi dənə də kiçiy sini qoyurdular samavarın yaanda. Aşix da başdan gəlir, bi-iki dəfə var-gəl eliyi. Çalır. Bi-iki dəfə gedir-gəlir. Bivaxı baxır ki, sini boşdu. “Çö” bi dənə mirzab vurur, deyənir: “A yoldaşdar, ə, bi soruşmadınız ki, ho məclisdə bi pul xərşdiyən variydi, yoxsa yox”. Ay aman, sini hindi aşif daşıy. Hərə bi manıt, iki manıt. Ha... Tezdən aşix düşüy ortuyə.

33.

Gelin düşəndə molla gəliydi, una xeyir-dua veriydi. Əlhəm oxuydü, sura oxuydü. Hunnan sora gelini də ayağıynən qoyməzdilər, nə⁴⁵² dayısı, nə qardaşı qucağına götürüb arabiyə qoyürdü (Hunda maşın yoxuydü). Molla da xeyir-duasını verif yola salırdı.

Pulu yiğiyilər üzduvaxdan. Gəlin görməsinə gələnnər pul veriyilər. Hunu potnusda aparif gelinin eteyinə töküydülər. Pul gelinə oluydü. Gelin döylətdi olsun.

Gelin gidəndə⁴⁵³ çöreh veriyilər. Ho çöreyi bi sura oxuyuf gəlin düşdəgi ögün çardağına tulluyülər. Gelinin başı çörehli olsun. Gelinin anası bütov bölünməyən çöreyi veriy oğlan öyünnən gələnə, oğlanın bacisinə, o da aparif çardağa tulluyü.

⁴⁵² Nə – ya

⁴⁵³ Gelin gidəndə – gəlin evdən çıxanda anlamında işlədilib.

34. AYININ PAYI

Ayı baxırdı hordan, donqullana-donqullana. Nənəm de-
erdi: “A heyvan, hordan baxıf donqullanma, gəl birini götür
get, heş nə dimirix. Gəl apar, nə bizim ürəyimizi qopartma, nə
özünün, ürəyi qopbasın”. Ayı donqullana-donqullana gəlif bi-
rini dalına qoyuf aparırdı. Nənəm deerdi kin, onun payıdı.

35. BİTKİLƏR HAQQINDA

Dağda yaxşı, dərman üçün bitgilər var. Qacəl diyirix.
Qoyunu yaylağa çıxardanda çoban diyi ki, toxlunu qacələ çı-
xardıram. Qacəlin ortasında ağ çiçey olur. Yemeleyə⁴⁵⁴ oxşü-
yür, amma yemeley kimi otdar döyük. Helə çuyüt⁴⁵⁵ fasonda
otdu. İçində də həvlə sarımtıl, ağ çiçeyi olur. Ən gözəl dər-
man bitgilərinən biridi. Ov hunu otduyü. Hunu da otduyüsə,
diməli, ət dərmandı də.

Biri də var, yerdən qalxır, uzun otdu. Ancax bi dərədə
var horda – Birgaç dərəsində. Uzun otdu, başındə də nəzih,
zoğ kimi çiçeylər var. Sarımsax fasondadı. Diməli, otun üs-
dündə kökü var. Torpağın üsdündə kökü var. Hunnan savayı
otuz santı dərinə gidənnən sora habı boydə olur, bax (stolun
üsdündəki qabı göstəir – top.). Adı cilədağdı.

Pendirrotu var. Pendirə qatillar. Pendirçiçəyi diyillər una.
Dağdan axdarma gələndə görüşən, ki, uun içində sarı-sarı, na-
ziy-naziy çiçəhlər var. Quruduf pendirə töküllər.

Sora quşəvəliyi diyillər. Bu, yiməlidi də, turşməzədi.

Sora quzuqlağı var.

⁴⁵⁴ Yemeley – yeməlek

⁴⁵⁵ Çuyüt – şüyüd

Baldırğan var, məsəlçün. Arı əsas baldırğannan bal götürüy. Bu sahat kətdə arı saxlıyənin hamısı gidiy Ot qoruğuna⁴⁵⁶ arı saxlamağa, baldırğannan ötəri. Baldırğanın tezə çıxanda həblə açılmiyən çiçeyləri, çomaxları oluy də. Unu yiğif gətirif dolma bışırıix. Tiley⁴⁵⁷ formadadı. Bi üzü ağdı – alt üzü.

Bi ot var, quruyüp qopur, sora küley unu həvlə yumalıyə-yumalıyə aparıy. Biz una diyirix yelqovan. Martin axırında, ap-reldə yiğylər hunu. Qaşqınnar yelqovana kuvər diyllər.

Dağlarda xalyar da bitiy. Uun yaxşı, yiməli tutması⁴⁵⁸ oluy. Mədə, üreh, qan-damar sistemi üçün xeyirri bitgidi.

Avqusd, sentiyabır aylərində qıçəbaşı deyəndə⁴⁵⁹ balı kesəllər. Qıçəbaşı çiçehliyəndə arı unnan bal götürüy. Sora to-xumnuyüf qapqara oluy, deyir, unda balı kesillər.

36. CANAVAR HAQQINDA

Mən ömrüm boyu çöldə, bayirdə, qoyündə olmuşəm. Canavarın hamsına canavar diyilər, amma helə döyük. Canavarrar var, dəsdeynən hərrəniy, canavar var, tek hərrəniy. Dəsdeynən hərrənən canavardan qorxma, olar çakqlal kimi şeylərdi. İçində it olmasa adama hücum eləməz. İçində it varsa, gələr üsdün, a, canavarrar da una baxıf gələr. Amma aralarında it olmasa, isdiyi iyirmisi olsun, ullaşə-ullaşə dalın, cə gələr, amma hücum eləmağa qorxar. Amma teh canavara yalquzax diyilər, qurt diyilər. O biri canavar qurt döyük. Qurdun rengi bozarəh oluy, bir az da qarıyə çalıy. Özü də uzun oluy. Yalquzax iki canavar boydədi. At yalmanı kimi yalmayı oluy hunun.

⁴⁵⁶ Ot qoruğu – Baş Göynüyün yaylaqlarından biri

⁴⁵⁷ Tiley – tənək

⁴⁵⁸ Tutması – şorabası. Göynüklülər şorabanı duzdax da adlandırırlar.

⁴⁵⁹ Deyəndə – yetişəndə

37-38. MÖVLUD

Diməli, Allah yanında yer üzünə gələn insannın ən əzizi bizim peyğəmbərimizdi. Axır zaman nəbisi olufdu. Onun dün-yüyə gəlişi də adı insannardan, o cümlədən, yüz iyirmi dört min peyğəmbərdən fərklidi. Bizim axırinci peyğəmbərimiz bütün peyğəmbərrəri təsdik elədi və ona gələn Quran kitavı da özün-nən əvvəlki bütün kitafları təsdiklədi. Una görə də yer üzündə olan insannar axır zaman nəvisini o biri peyğəmbərrərdən Allah üsdün tutduğuna görə yer insannarı da üsdün tutdular və peyğəmbər dünyasını dəyişənnən sora həmişə onu yad eliyərdilər. Uun məvlidini keçirərdilər. Məvlid vülud sözünnən əmələ gəlmışdır, dünyuya gəlmə, doğulmax dimaxdı. Əvvəllər məvlidi hekayə kimi, nağıl kimi danışardılar. İnsannar məclislərdə oturuf peyğəmbər barədə söhbət eliyərdilər. Sonralar bunu, hardasa XV əsrədə yaşamış Bağdad Kufə məclisinin baş imamı Süleyman Çələbi ilahi şayirrərin qəsidələrini topluyuf hal-hazırda biz oxuyən məvlidi tərtib elədi. Məvlid özü yeddi başlıxdan ibarətdi. Məvlid yeddi cür avaznan qirayət olunur. Hal-hazırda Şəki Topqarağac məscidində həmən qirayət növlərinən dör-dünnən isdifadə eliyirix. Məəlim bizə dördünü öyrədə bildi. Hindi hoların üç dənəsi biz özümüz də bilminix ki, hələ hansı-lardı. Yanı bilincaxdı ho, nəvaxsa. Amma hal-hazırda bilinmir.

Yunis İmrə ən çox Allahı, peyğəmbərrəri vəsv eliyən şayirrərdəndi də. Yunis İmrənin elə qəsidələri var ki, orda Allah-dan, peyğəmbərrərdən başqa şey yoxdu. Yunis İmrənin qəsidə-sinnən iki dənəsi məvlidə salınıfdı. Biz axır bayax qeyd elədix ki, peyğəmbərimizin dünyuya gəlişi adı insannardan fərqli olufdu. Peyğəmbərimizin anası, Aminə xatun anamız özü diyir ki, peyğəmbər dünyuya gələndə göydən mələhlər endilər yerə, mən olan öyü devriyə aldılar. Elə bil ki, divar yarıldı diyi, olardan üç dənəsi gəlif məəmət ətrafimdə çevrə otudular. Bir-birini müşdü-

luxladılar ki, hal-hazırda dünyuya gələsi uşax axır zaman nəvisidi. Həmən mələhlərnən Allah-taala Cənnətdən bir cam da şərvət göndərmişdi. Əminə xatin anamız təsvir eliyi ki, həmən şərvət qardan ağ idi, ləzzəti dəxi şəkərdə yox idi.

Həmən şərvət qardan ağ idi, həm soyux idi,
Ləzzəti də şəkərdə yox idi.
İşdim onu, canım oldu nura qərq.
Edəmədim özümü o nurdan fərq.
Gəldi bir ağ quş, qanadı ilə rəvan.
Arxamı sığadı⁴⁶⁰ qüvvətlə həman.
Doğdu o saet də o sultani-din,
Nura qərq oldu səmavət-zəmin.

Peyğəmbər dünyuya gələndə əlavə nur gəlifdi. Şam uun rəmzidi. Mələhlər bir-birini müşduluxladılar ki, hal-hazırda dünyuya gələsi uşax axır zaman nəvisidi. Müşdulux da ho müşduluxdu. Mələhlər bir-birini neynən müşduluxluyüfdü,unu biz bilminix. Şirniyat, noğuldu, kanfetdi, orda həmən məsələ qeyd olunuy. Yanı bu üç şey – şamdı, şərvətdi, noğuldu, peyğəmbərin ho dünyuya gəlişi ərəfəsində olandı. Məvlidi müsəlman aylərinin hər birisi ildə bi dəfə oxutmağa boşdüdü. Biz əyər peyğəmbərin ümmətiyixsa, unu ildə bi dəfə yad eləmağa borşdış. Amma mövlüdü niyətnən də oxutduruyurlar. Məsəlcün, ev tikir. Diyir, içində yiğisəndə möhlüt elicam. Oğlum əsgərdən sağ-salamat gəlsə, möhlüt eliyərəm. Nəvəm olsa... cürbəcür niyətdərnən də möhlüt oxunur. Amma hər bir müsəlman ayləsi ildə bi dəfə möhlüt oxutmağa borşdüdü. Peyğəmbər ki, dünyuya rəbbül-əvvəl ayının on ikinci gecəsi gəlifdi, möhlüt də imkan daxilində həmən günə düşsə, laf yaxşı olar. Həmin günə düşə bilmirsə, rəbbül-əvvəl ayınə düşsə, laf yaxşı olar. Əyər unda da imkan yoxsa, ilboyü möhlütü heç olmasa, ildə bi dəfə oxutmalıdı.

⁴⁶⁰ Sığadı – sığalladı

Möhlüt təmənnasız məclisdi. İmkana baxıf adamın,ı çarışan,. Nə qədə çox adam işdirak eləsə, bi ho qədə savavı çoxdu. Amma sənin,ı gücün,ı azdisa, imkanın,ı zəyifdisə, aylən,a da oxutdura bilərsan,. Bəhanə yeri qalmır ki, məəm gücüm çatmadı, bu il qon-qonşünü, qoom-qardaşı çaaara bilminəm. Yanı aylən,a da oxutdura bilərsan,, orda sənin,ı məylisin,ın dəvdəbəli olması vacib döyük. Bi isdekan çay də ehsan sayılıy. Sənin,ı gücün,ı una çatırsa, unnan da oxutmalısan,. Yanı bəhanə yeri qalmasın. Amma niyət eliyərsan,, Allah, sən özün,ı man,a yetir, gələn ili bunnan dəvdəvəli elicam, bunnan çox adam çaaarcam. Orda elə bir həd qoyulmur ki, nə qədə adam çaaara bilərsan,, özunun,ı imkanın,a baxıy.

Möhlütü nə qədə çox adam oxusa, o qədə şənnihli çıxır. Biz oxuyürux, məsəlcün, dört nəfərnən. Yanı üç nəfərnən, iki nəfərnən də oxumax olar. Tek oxuyəndə amma elə bil ki, bi nəfərin boğazı balacə şey olası olsa, dayanır də. Una görə ən azı üç-dört nəfərnən oxunsa, yaxşıdı. Məsəlcün, biri dayənsə, hiss olunmur də. Dört nəfərdən biri oxuduğu yerdə dayənəsi olsa, üçüñən aparmax olur. Biz dört nəfərnən oxuyürux, adətən. Qadınnar əyər möhlüt oxuyürsə, öz aylələrində, kişi olmuyən məclisdə oxuyə biləllər. Qadın kişi olan məclisdə möhlüt oxuyə bilməz. Qadınnar öz qohum-qardaşının içində möhlüdü oxuyə biləllər. Qadınnar orda möhlüt oxuyə biləllər ki, məclisdə işdirak eliyənnərin hamsı qadın olsun. Kişi, qadının məclisdə qadınnarın keçif başdə oturuf məclis aparmağı düzgün döyük. Səbəb odu. Ayri şey yoxdu horda. Amma özünə münasib məclislərdə həmin biz oxuyən möhlüdü oxuyə biləllər.

Kişilər, amma hər yerdə oxuyülər. Möhlütdə başqa qəsidələr də, ilahi qəsidələr də oxumax olar. Şənnih məclisi sayılıy, çunkü peygəmbərin ad gündündü. Yanı dini məclisdərin başqalarının seçiliy, şənnih məclisidi. Dini məclis olduğuna görə orda

ilahi şayirrərin, yanı kitafçədə yazılmışdən qırğına çıxıf ilahi şayirrərin qəsidələrini oxumax olar. Quranda olan surələrdən məsəl, tərcümələr oxumax olar. Peyğəmbərə nətəəri vəhy gəlifdi, nələr olufdu, başınə gələnnərdən. Çox yazılıfdı də peyğəmbər barəsində. Məclisə baxısan, çalışməlisan, ki, insannar yorulmasınar. Əyər san, a qulağ asan varsa, nə qədə disan, qıraa da çıxımax olar. Qurannan də bağlamax olar. Başqa rəvayətdər də, başqa peyğəmbərrərdən də danışmax olar. Bi də görüsən, ki, cama-hatda haveynənmi, isdiynənmi bağlı narahatdix var. Çalışməlisan, ki, məclisi birəz yiğcəm eliyəsan. Amma nə qədə ki, san, a qulağ asan var, Allahı, dini, peyğəmbəri, islami təbliğ eləməlisən. Peyğəmbərrərin də yolu bu olufdu. Allah-taala peyğəmbər-rərə də bunu buyürüfdü. Peyğəmbərin hümməti kimi insannara ho yolu gösdərmax, ho yolu başə salmax hammızın borcudü.

Möhlüt məclisdərində, ümumiyyətnən, dini məclislərdə dünyəvi səhbətdər olmaz. Çünkü dünyəvi səhbətdəri hər yerdə eliyirix, amma dini məclislərdə peyğəmbərrərdən, Quranda olan ayələrdən qırğına çıxıf səhbət eləmax günahdi.

38.

Bismillah-ir rəhman-ir rəhim. Əziz peyğəmbərimiz Məhəmməd Musdafa salavatü əleyhi vəssələmin gəlişi ilə ilə yazılmış ən qiymətli kitaflardan biri də “Məvlidi-şərif” məcmuyəsidi. Məvlid türk xalqlarıyla bir sıradə Azərbaycanda da geniş yayılmış və hazırda Şəki şəhərində dört qirayət üzrə oxunmaxdadi.

1. “Məvlidi-şərif”in vəzni qirayəti.
2. “Məvlidi-şərif”in xalq qirayəti. Dilay.
3. “Məvlidi-şərif”in sufi qirayəti.
4. “Məvlidi-şərif”in ozan qirayəti.

Əzim Allahi əzim, ya rəhim rəhman Allah.

Sənin eşqin qəmu-dərdə dəvadı, ya RəsulAllah.

Dəvadı, ya RəsulAllah,
Sənin yanında hacətlər rəvadı, ya RəsulAllah.
Rəvadı, ya RəsulAllah,
Səninlə şəndir könüllər, yüzündən şad olur qullar,
Tərinən açılan güllər şəfadı, ya RəsulAllah.
Şəfadı, ya RəsulAllah,
Cümlə məxlux səni izdər, verdiyin vədini gözdər,
Səninlə gecə-gündüzdər ziyadı, ya RəsulAllah.
Ziyadı, ya RəsulAllah,
Həsət etdi sanə iblis, həm ası oldu, həm müflis.
Səni sevən gecə-gündüz əladı, ya RəsulAllah.
Əladı, ya RəsulAllah.
Kim sanə salavat verməz, dini yox, Cənnətə girməz.
Orucü, qıldıqlı namaz səzadı, ya RəsulAllah.
Səzadı, ya RəsulAllah.

Əvvəladən bir hekayət edəyim.
Əhli-əxbardan rivayət edəyim.
Var idi Bağdadda bir salihə.
Adidəydi, zahidəydi, nasihə.
Bir gün ol dünyadan eylədi səfər.
Dünyaya gələn kişi labüb gedər.
Bir füluri qaldı sonunnan həman.
Ona cənnət olmasın necə məkan.
Var idi bir saleh oğlu növcavan.
Taət üzrə olur idi, hər zaman.
Ol filuri qaldı anadan ona.
Deyərdi ki, nə alaydım bən buna.

Bu (avazını nəzərdə tutur – top.), bi sədadi. Hindi bi səda var (söyləyici ikinci qəsidəni yenidən başqa səda ilə də oxudu – top.). Hansı sədada oxumax hecaların sayının asılı-

dı. Məsələn, hayın habırda zikir olunuy. “Lailahəilləlah”. Burada tamam başqa cür oxunuy, diyax ki:

Cəhan içrə şah edər.
Qəlblər üzrə mah edər.
Vasili Allah edər.
Lailahəilləlah, Lailahəilləlah.
Qəlbinnən silər pası,
Hək yola sürər nasi.
Hərm edər qəlbi ol duası.
Lailahəilləlah, Lailahəilləlah.
Nəf ilə hacat olur.
Vaisi nicat olur.
Lailahəilləlah, Lailahəilləlah⁴⁶¹.

Bunu hekayə formasının şeyir formasına Süleyman Çələbi çöörüfdü. Amma ora o, ilahi şayirrərin də şeyirrərini əlavə eləmaxnan bu kitafçəni o tərtif eliyifdi. Süleyman Çələbiin bi dənə təmənnası var ki, kim möhlüt oxuyərsə, məəm ruhuma bi dənə Fatihə oxusun. Diməli, neçə yüz illərdi möhlüt oxunur, hər möhlütdə də Süleyman Çələbinin ruhuna bi dənə Fatihə surəsi oxunur. Allah una rəhmət eləsin!

Möhlütü niyət eliyisan, əsasən ziyyaratda oxunur. Yanı elə bi nöksəni yoxdu. Gidir, həm orda mömün adamı ziyyarət eliyir, həm uun ruhuna dualar oxunur. Niyət elədiğin, möhlütü də horda oxudur də.

Orda qurban kəsmək şərtmi?

Yox, Möhlütdə qurban kəsmax şərt döyük. Amma elə də ola bilər ki, qurban kesilsin, möhlüt də oxunsun. Niyətinən asılıdı. Qurban kesif, möhlüt oxutcam. Qurban də kesisan, ho qurbaan etiynən ehsan verif möhlüt də oxudusan. Hələ də ola bilər. Am-

⁴⁶¹ Söyləyici şeirləri xüsusi avazla oxudu. Sədaları izah etmək üçün bəzən bir şeiri bir neçə cür avazla sösləndirdi.

ma möhlüt oxudanda höküm döyük kü, orda qurban kəsilsin. Mən axı bayax didim ki, gücünə baxıf eliyisan. Belkə bu adamin heç qoyunə gücü çatmir, belkə çolpa kescaxdı. O höküm döyük.

39-43. MÜXTƏLİF MÖVZULU MƏTNLƏR

Taxılı əlnən biçirdih. O vaxında arvatdar biçirdi oraxnan. Çarix geyinillərdi, qollarına dəri bağlıyllardı arvatdar. Kişilər bunu biçif bafa eliyillərdi. Məhləni qazif, silif, süpürüf o bafaları gətirif töküllərdi orya. Sora buna atdarı qoşuf vəlnən taxıl döyəllərdi. Ağlaşdan kürəhlər olardı, kürəhnən sorullardı qırmızı buğdaları. Vəlin üsdünə mindirillərdi bizi, atnan hey hərrənirdih. Bunu döyüs qıfqırmızı buğda eliyirdih. Bunu yiğirdix anbarrara yaxşı, tərtəmiz. Aparıf üyüdürdux dəyirmannarda. Hindi hardadı?

Hindiki kimi işix-mişix hardeydi? Bəyaxkı vaxlarda qara çıraqydı, qara çırax, buxarı. Buxarıda ojağı qalıyırdı ögün içində. Qara çıraxları yandırırdı. O qara çıraxnan cəhrə əyirlərdi, coraf toxuyulları nənəmgil gejə. O qara çıraxnan hər iş qayırıllardı. Hindi gör neçə işix yandırırsan, yenə deyirsən, işim getmir. Paltar tikirdilər. Bayax vaxlarda helə-helə şeylər vardı, a qızım, hindi hardadı.

Qoyun qarnını üfürürux. Üfürənnən sora qurudurux. Qurudannan sora içinq yaqları doldururux. Yaxşı nəhrə çalxıydı. Nəhrə də hindiki kimi ağaş nəhrələr döyüldü, bayağı saxsı nəhrələriydi. Çalxıyırdı, yağı yiğirdix. Gətirif yiğirix öyə. Dört qardaşunu böldü. Nənəm variydi irəhmətdix. Yun əyiriyydi, dariyirdi, coraf toxuyürdü. Yuxa bisirirdi, fəsəli bisirirdi, yaxşı qatdama bisirirdi. Yaxşı bayramnar keçirirdı, sulançax asardı. Hindi hardadı helə şeylər?

Nənəm yoğururdu qarğıdalının ununu, içiñ də çertirdi soğan, tökürdü yağı. Yeri yekə, dəyirmi qazırdı. Qazannan so-ra şirəliyif, torpağın üsdünü silirdi. Torpax ağapbax olurdu. Silənnən sora odu salıf, dəmiri qoyufdu, üsdünə yiğirdi külü-kömürü. Bi də görürdux ki, qarğıdalı ununun xəmiri diş-diş bişdi. Onu aparardıx dağa.

Siz alxana suyu⁴⁶² deyirsinqiz. Onu qoyardıx. Südün üzünü alif, duzduyüp yiğirdıx. Unu qovutnan yoğurardıx. O vaxt hindiki kimi döyüldü ki, ağaşdan tehnəmiz varyidi, ağaşdan çökür⁴⁶³ qayrlardı, çömçə qayrlardı, ağaşdan kərsən⁴⁶⁴ qayrlardı.

40.

Nənəm bizə diyərdi ki, bala, siz uşaxsinqiz. Mən gelin olanda camışə gedeyi buraxıydım ki, huun umasında⁴⁶⁵ həvlə bi çimir yuxu alıydım.

Gözü ağrıyənnər, gözünə qan gələnnər gələrdilər uun yaana (nənəsini nəzərdə tutur – top.). O da kəllə qəndi yarif, uun tiliynən xəsdələrin gözdərini qaşıyif qanadıydı. Hunuy-nən də sağalıf çıxıf gidiydlər. Helə çox bilən arvadıydı.

41.

Ho vax başıaçix gezəllərdimi? Qol da görünərdimi? Köneyin qolu habirdən olardı (biləyini göstərir – top.). Başına bi altdan yaylıx bağlıyidin, sora çalma çalıyidin, üsdən də bi irət. Əvvəllər hələ bi tülü⁴⁶⁶ də olardı. Dəə moddan düşüfdü, yoxdu

⁴⁶² Alxana suyu – pendirdən çıxan su

⁴⁶³ Çökür – içi aşsuzən kimi deşikli iri, taxta çömçə

⁴⁶⁴ Kərsən – ağacdan düzəldilmiş eni təxminən 0,5 metr, uzunu 20 sm olan qab.

⁴⁶⁵ Umasında – omasında

⁴⁶⁶ Tülü – Əvvəllər Göynük kəndlərində qadınlar saçlarını tülünün içiñə yiğar, üsdündən çalma bağlayar, onun da üstündən şal örtərdilər.

də. Elə bil habı dalını həvlə başsağı tikif aşağısına həvlə popur qoyordilər. Xınabənt⁴⁶⁷ kimi bağlıyordilar. Habirdan (alınından yuxarı hissəni göstərir – top.) bağları oluydu, saçı içəri yiğif bağlıyidin. Popuru da aşadan oluydu. İpi də qulağıın dalınnan oluydu, bağlıyidilər. Qavağı da alnın üsdən bağlanıydi.

Gelin qəyniynən, qəynatasıynən danışməzdi. Ağzın, a yemşax alardı.

42.

Mən gözümü açənnən, 50-ci illərdə qarılar lavada giyirdi. Lavada bezechli, gödeh oluydu qurtqa kimi, qolu da oluydu⁴⁶⁸. Çox bezech töküydülər una. Buteynən, elə bil sarı sim-nərnən beziyidilər. Qavağı, böörrəri də, cüvləriin ağızı güllü olurdu. Düyməsi olmurdu, amma bağlanırdı. Una nəsə tikirdilər düymə əvəzi. Bağı olurdu.

Hunda qadınnar on iki ennən⁴⁶⁹, on ennən tuman giyirdilər. Un taxda⁴⁷⁰ diyidilər, sekgiz taxdadən arvatdar tuman giyirdilər. Ho tumanın bağı olurdu. Don hunda yoxuydu. Sora üsdən də köyneh giyirdilər. Olarnın alt tuman-köneyi olurdu ağdan. Üsdən də məzər⁴⁷¹ salırdılar. Sora olarin şalları olurdu, toydə-şeydə bağlıyən. Qrip şal diyidilər. Yaşmaxsız qadın olmazdı. Xüsusən də, kişi xeylağı olanda yaşmax tutardılar hökmən. Gelin heş vaxı

⁴⁶⁷ Xınabənt – Yaylıq üçkünc büküldükdən sonra başa bağlanardı. Yaylığın uclarını arxadan qabağa gətirərək alnın ortasında düyun vurardılar. Bu bağlama forması xınabənt və ya çalma adlanardı.

⁴⁶⁸ Diger söyləyicinin dediyinə görə, lavadanın qolsuzu da olarmış.

⁴⁶⁹ Ennən – metrdən

⁴⁷⁰ Taxda – metr

⁴⁷¹ Məzər – Yaşlı qadınların paltarın üsdən geyindikləri qolsuz geyim. Məzərin bir neçə növü olmuşdur. Yuxarısı olmayıb, qurşaqdan aşağı bağlanan. Sinəni də tutan və s.

qəyneynən, qəynateynən, iniynən⁴⁷² danışmıyifdi. Qəynatasıun elinə su verirdi, qəynataan ayağını yuyürdü. Gelinin yatdığı vax bilinmiyifdi, durduğu vax bilinmiyifdi. Həyinki gelinnər hamidən qavağa yatıf, hamidən sora duruylər.

43.

Mən bu kəndin (söyləyici Baş Şabalıd kəndini nəzərdə tutur – top.) yaşıdı adamnarınnan eşitmışəm ki, qabaxlar yaşıdı arvatdar yoldan kişi xeylağı keçəndə ayağa durardılar. Lap beş-altı yaşında oğlan uşağı da keşsə, gənə ayağa durardılar.

⁴⁷² İniynən – qayınla

BAYATILAR VƏ AĞILAR

1. Yesildi başın_i, ördeh,
Qaradı qaşın_i, ördeh.
Həmişə cüt geziydin_iz,
Hanı yoldaşın_i, ördeh?
= Qaradı qaşın_i, ördeh,
Yesildi başın_i, ördeh.
= Bayax cüt gezərdin_iz,
Hanı yoldaşın_i, ördeh.
2. Ağ cuna ağlı qalsın,
Gözdəri bağlı qalsın.
Səni mənnən eliyənin
Sinəsi dağlı qalsın.
3. Gidiyəm, yol uzundu,
Qoçax olmax lazımdı.
Sən gözəl, mən də gözəl,
Elçi neyə lazımdı?
4. Yarımın ağ üzü var,
Qumraldan gözü var.
Baxıvan gülümsədi,
Bilminəm nə sözü var.
5. Bi qız gördüm aranda,
Yanağı qızaranda
Oğlan murada çatar
Toy edif, qız alanda.
6. O gələn yar özüdü,
Ləbi qumral gözüdü.
Bi baxdım, tanımadım.
Bi baxdım, yar özüdü.
7. İsdekanım qannıdı,
El vurma dermannıdı.
Şəkidən bi qız sevmişəm,
Didilər, anası Səlyannıdı.
8. Dağ üzündə qaram mən,
Aranda butağam mən.
Get anan_a dinə ki,
Ölməmişəm, sağam mən.
9. Aman, yol üsdeyəm.
Tikanni kol üsdeyəm.
Azreyil, alma canımı
Hələ murad üsdeyəm.
10. Yeri, doxdur oğlan,
Xəbərin_i yoxdur, oğlan.
Nişannıñ_i xəsdə yatır,
Əlacı yoxdur, oğlan.
11. Dağ başındə gül ekərəm,
Divinə su tökərəm.
Mənim sevgilim gələni görsəm,
Ayaxyalın qaçərəm.

12. Dağ başındə qala.
Qurbanam üzdə xala.
Ox, yarıma qurban olum,
Nola *gəlif* bi gecə bizdə qala.
13. Sandıx üsdə səməni.
Oğlan, incitmə məni.
Anam biddən gəlif görər
Nə səni döyər, nə məni.
14. Qızılgülü ekərəm,
Divinə su tökərəm.
Qardaşım olmuyən günnərdə
Bütün dünya üzündə oturuf
göz yaşı tökərəm.
15. Dambır çalan beş barmax,
Beşi də qızıl qarmax.
Hər iyidin işi döyük,
Dosduğu başə vermax.
16. Reyhanı saçdım düzə,
Göyərif qalxdı üzə.
Ay reyhan boylü bacım,⁴⁷³
Niyə gəlməyişanı bize.
17. Tut ağacı boyuncə,
Tut yimədim doyuncə.
- Yarı xəlvətdə gördüm,
Görəmmədim doyuncə.
18. Başə qoyən papaxdı,
Dünyamız yaşıl yarpaxdı.
Gəlin, halallaşax, bala,
Axırımız qara torpaxdı.
19. Göydən uçən quş mənəm.
“Düş” desələr, düşmənəm.
Hər quşun bir vətəni,
Vətənsiz quş mənəm.
20. Usdul altı dörd ayax,
Yarımı gördüm mən bayax.
Yüyürdüm, çatmadım,
Qırılsın bələ ayax.
21. Usdul üsdə göy xiyar,
Boyun, boyümə uyar.
İkimiz bir boydə
Bizi ayırmağa kim qıyar?
22. Usdol üsdə mağara⁴⁷⁴,
Toydə çalınar nağara.
Oğlan qızı isdiyi
Pulu olmuyif yazix qalif füqara.
23. Yaylığın, taxda-taxda,
Yüyif, sermişəm otaxda.
Ağlıyif neyliyə bilərix?
Allah vermiyən baxda.

⁴⁷³ Söyləyici əvvəlcə yarım desə də, sonra yarım sözünü bacım kimi əvəzlədi.

⁴⁷⁴ Mağara – tikiş sapı

24. Gøy üzü damar-damar.
Bulut olmuyəndə nur hardan
damar?
Qurusun ermənilərin dili,
Doğransın damar-damar⁴⁷⁵
25. Yar elində bölmədan,
Uzun boy, nazih bədən.
Arvad alısan, yerridən al,
Arvad olmaz gəlmədən⁴⁷⁶
26. Usdul üsdə çiçəh,
Çin geti, unu biçəh.
Elin,da dəsdə gül
Gülun,nan özun, göhceh.
27. Oxu, bülbülüüm, oxu.
İpehdən yaylıx toxu.
Nicə şirin olar
Yarla yatalan yuxu.
28. Oğlan, qəytər quzunu,
San,a diyim sözümü.
San,a umud olummu?
Yoxsa umudumu üzümmü?
29. Uzun çinar qıyqacı,
Bir öydə cüt bacı.
Böyü yarım olsun,
Kiçiyi axırət bacım.
30. Yolum dağın içidi,
Girmə, bosdan içidi.
Gireydim yar qoynünə
Qoynü cənnət içidi.
31. Dəyirman üsdü qavax,
Yarpağı tavax-tavax.
Gəl olum san,a qurban
Uzun boy, açıx qavax.
32. Birini sən danış, birini mən.
Kölgədə sən, gündə mən.
İldə gələr bir qurban
Qurban,ım olum gündə mən.
33. Bağa girərəm sənsiz,
Gülü dərərəm sənsiz.
Bağda quzu mələsə,
Bil ki, o, mənəm sənsiz.
34. Əzizim (= Qızılgül) ol-
muyeydi,
Saralıf solmuyeydi.
Bi ayrılx, bi ölüm,
Heş biri olmuyeydi.
-
- ⁴⁷⁵ Söyləyici bu bayatıdan sonra “bu
da ermənilərə “pay” deyə əlavə etdi.
⁴⁷⁶Söyləyici “Guyə bizi masquru-
yə qoyullər” deyə əlavə etdi.

35. Armud ağacı buruluy.
Ay, divinə su duruluy.
 Xalqın ata gələndə
Ay, mənim boynüm buruluy.
36. Quşdəri cələdədi,
 Tüfengi tələdədi.
 Qardaş adı çehmiyin,
 İki qandağ⁴⁷⁷ aradadı.
37. Zülfün, kimi ilan olmaz,
 Dərdimi bilən olmaz.
 Özüm diyif, özüm ağlaram
 Göz yaşdərimi silən olmaz.
38. Göydə göyərçin ağlar,
 Yuvada laçın ağlar.
 Qardaş yadıma düşəndə
 Başimdə saçım ağlar.
39. Dağların qarı mənəm,
 Gün düssə (= gün dəysə), əri-
 mənəm.
 Qavrımı güneydə qaz,
 Cavanam, çürümənəm.
40. Əlimdə ələmim var,
 Qızıldan qələmim var.
 Yaxına gələmmirəm
 Uzaxdan salamım var.
41. Dəryada sicim gördüm,
 Baxdıxcə uzun gördüm.
Ay mənim əzizdərim, mən
 sizdən ayrılməzdəm,
 Əzreyili güjdü gördüm.
42. Dəyirmanın püsgünə,
 Çaxmağına, tüsgünə.
 Özüm oldum qutardım,
 Balalarım qaldı *nica* pis günə.
43. Qızılgülü dennərəm,
 Qızılgülü neylərəm.
 Sənsiz keçən həyatı
 Mən dünyada neylərəm?
44. Gül anbarı,
 Bağında gül anbarı.
 Nə zalim özü gülmür,
 Nə qoymur, güləm bari⁴⁷⁸.
45. Qərənfiləm, dəsdeyəm.
 Bülbüləm, qəfesdeyəm.
 Gidin, o yara diyin,
 Öləməmişəm, xəsdeyəm.
46. Quş oluf üzsdüm, gəl,
 Dos bağına düşdüm, gəl.
 Yaxşı gündə yad yaxşı,
 Yaman günə düşdüm, gəl.

⁴⁷⁷ Qandağ – xəndək

⁴⁷⁸ Söyəyici bayatıdan sonra belə bir əlavə etdi: “Əzazil kişinin arvadı deyir”.

47. Qəribəm bu vətəndə.
Qərif bülbül ötəndə.
Qəriflix yaman oluy,
Baş yasdıga yetəndə.
52. Ay qız adamı,
Sındır badamı.
Elçiyə çay ver,
Alım qadanı.
48. Yandım, *yandım*, kül oldum,
Bi aslana qul oldum.
Quş dili bilmiyidim
Oxudum, bülbül oldum.
53. Qara atın kekili,
Qavağına tökülü.
Gəlmışix aparmağa,
Kimdi qızın vəkili?
49. Əzizim, gülə-gülə.
Gül ehdim gülə-gülə.
Düşmannar evim yıldırı,
Üzümə gülə-gülə.
54. Bu gelin, nazdı gelin,
Söhbəti duzdu gelin.
Arzum budu olasan
Oğullu, qızdı gelin.
50. Əzizim, bu da (=buda) məni.
Xançəl al (= xançal götür),
buda məni.
Gör nə günə qalmışəm,
Tanımır (= bəyənmir) *heç* bu
da məni.
= Əzizim, bu da məni,
Saymədi bu da məni.
Gör nə günə qalmışəm,
Bəyənmir bu da məni.
55. Gedirəm, gedən olsa,
Bir xəbər bilən olsa.
Yazif məytuf göndərrəm
Oxuyə bilən olsa.
56. Sayada bax, sayada,
Torun quruf qayada.
Gözdə, könüldə sənsən
Düşərmi kimsə yada?
= Sayada bax, sayada,
Torun quruf qayada.
Toruna tərlan düşüf,
Kimsəsi yox, oyada.
51. Ay oğlan, noxulusan⁴⁷⁹?
Gözdəri yuxulusan.
Minifsan, kəhər atı,
Qorxuyəm yixılasan.
57. Usdul üsdə gezərəm.
Usdula gül bezərəm.
Özüm musurman qızı,
Urusfason gezərəm.

⁴⁷⁹ Noxulusan – nuxalısan

58. Dağ divində durmuşam,
Bığlarımı burmuşam.
Gedin, diyin yarıma,
Xalamgildə durmuşam.
59. Su gəlir qalxa-qalxa,
Tökülür bizim arxa.
Qonşudan bi qız sövmüşəm
Anamnan qorxa-qorxa.
60. Dağ divində darvaza,
Əlimi qoydum namaza.
Sən ki məni almadın,
Niyə saldın, ağıza?
61. Qərənfiləm, qalxaram,
Qalxaram, boy ataram.
Bilsəm ki, yarım gəlir
Xəsdəlihdən qalxaram.
62. Su gəlir, daşa dəydi.
Qələmim qaşa dəydi.
O günə qurban olum
Baş gəlib başa dəydi.
63. Ceydə balıx yan gedir,
Aşmə yaram, qan gedir.
Yüzü yüz söz desə,
Əcəl gəlif, can gedir.
64. Əzizim axla məni,
Armutla daxla məni.
- Yarım gəlincə ölsəm,
Dermanna, saxla məni.
65. Tut ağacı boyuncə,
Tut yimədim doyuncə.
Əzəl cavan oldüm,
Murat almadım doyuncə.
66. “Gedifdi, asda” dinə,
Sırrini dosda dinə.
Xəvər alsa halımı,
Düşüfdü xəsdə dinə.
67. Usdol üsdə barama.
El vurmuyun, yarama.
Anam bacım tutsun ləmpəni,
Bacım yarım baxsın yarama.
= Usdul üsdə barama,
El vurmayın yarama.
Bacım tutsun ləmpəni,
Yarım baxsın yarama.
68. Əzizim, sini-sini,
Doldur ver sini-sini.
Mən ki, səni sövüyəm
Niniyirəm özgəsini.
69. Dərənin uzunu,
Çoban, qaytar quzunu.
Get, anan, a dinə ki,
Man, a versin *gözəl-göcceh*
qızını.

70. Əzizinəm, bu dağnan,
Sallan, gəl bu dağnan.
Sənə yaxşı deməzdər,
Mən ölsəm bu dağınan.
71. Mən gedirəm, ağlama,
Özgəsinə bel bağlama.
Gedif yenə gələrəm,
Hər adama bel bağlama.
72. Qara atı nullaram,
Qarağacə (= nar ağacını) bağ-
laram.
Allah, sən irağ elə, mənim
balalarıma bi şey olsa,
Hündür-hündür⁴⁸⁰ ağlaram.
73. Meçidin ocağında,
Şam yanır bucağında.
Baş qoyüf can vereydim,
Ax, qardaş, qucağında.
74. Meçidin həyrəməsi⁴⁸¹,
İçi dolu nar dənəsi.
Oyənnən qardaşım gəliy,
Bilminəm nə verəsi?
75. Ləmpəni alışdırın,
Alışdırif yaraşdırın.
- Ömründə gəlmiyən ciyarm⁴⁸²
gəlifdi,
Görün, huna nə yaraşdırım?⁴⁸³
76. Gəliydim Qaladan⁴⁸⁴,
Qarpız aldım Taladan⁴⁸⁵.
Mən nətəri doyüm,
Səni kimi ömründə gəlmiyən
baladan?⁴⁸⁶
77. Qolbağım qolumdadı,
Gözüm yar yolundadı.
Üş günnən bir gəlməsə,
Babalım boynündədi.
78. Ağ tumanı baxıya,
Üsdünə gül şaxıya.
Əzreyil özü gəlsə,
Gedərəm Şamaxıya.
79. Qocələr gidər Hacca,
Papağı qoyər uca.

⁴⁸² Ciyarm – burada doğmam an-
lamında işlədilib.

⁴⁸³ Söyləyici bu bayatını mənim
üçün dedi.

⁴⁸⁴ Qala – Zaqatala rayonunda yer
adi

⁴⁸⁵ Tala – Zaqatala rayonunda
kənd adı

⁴⁸⁶ Söyləyici bu bayatını mənə
müraciətlə dedi.

⁴⁸⁰ Hündür-hündür – hönkür-
höñkür

⁴⁸¹ Həyrəməsi – dörd bir qıraqı

- Heş yaraşərmi,
Sən cavan, mən qoca?
80. Göydə bulud ağlar,
Göy kişnər, bulud ağlar.
Allah man, a bir azar verifdi,
Yaddar, ellər ağlar.
81. Bir məni görən ağlıyi, *bala*,
Burda durmanam, iplər bağlıyi, *bala*,
“Ağlama” diyi, ölərəm ağlasan,,
“Sən ağlasan, mən də ağlam” diyi.
82. Ağlaram, başdən ağlaram,
Kirpihdən-qaşdən ağlaram.
Elə balam cavan ölüfdü,
Duruf ovaşdən ağlaram.
83. Su ilanı olaydım,
Şüşələrə dolaydım.
Qonşu qızı gələndə
Öydə yalqız oleydim.
= Bulaxda buz olaydım,
Dakqada duz olaydım.
Qonşu qızı gələndə
Öydə yalqız olaydım.
= Dakqada duz oleydim,
Bulaxda buz oleydim.
Qonşudən qız gələndə
Öydə yalqız oleydim.
84. Ağ dəvə alçax gedər,
Boynunda qolçax⁴⁸⁷ gedər.
Bu zamananın qızdarı
Ərə tumançax⁴⁸⁸ gedər.
85. Ağ alma hallanıfdı,
Budaxdan sallanıfdı.
Cəhil⁴⁸⁹ bilif getmişəm,
Sakqalı çallanıfdı.
86. Ağ alma, qızıl alma.
Yollara düzül, alma.
Yar-yara sataşməsin,
Çürüsün qızıl alma.
87. Göydən ulduzdar üş keşdi,
Cavan ömrüm puş keşdi.
İsdər say, isdər hesav eylə
Hansı günüm xoş keşdi?
88. *Dağ döşündə* yanın
Talayam mən,
Şümal boylü oğul yola salif
Bağrı dağlı qalan anayəm
mən.⁴⁹⁰
-
- ⁴⁸⁷ Qolçax – gəlincik
- ⁴⁸⁸ Tumançax – tumansız
- ⁴⁸⁹ Cəhil – cavan
- ⁴⁹⁰ Söyləyicinin oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bayatını ifa prosesində yaratdı.

89. Mən aşiq qoşa dağlar,
Verib baş-başa dağlar.
Necəsən bir ah çəkim
Dönəsən daşa, dağlar.
90. Dağın başı kəkotu,
Oğlan, getmə, gəl otu.
Öpüş bizi qaydadı,
Çimdihləmə, dinc otu.
91. Qızıl üzük döyülmü?
Qızın nazik döyülmü?
Vermə xoryət⁴⁹¹ oğlana,
Qızın yazılıq döyülmü?
92. Ağ cuna əsdirəndə,
Əsməzmi əsdirəndə?
Deyillər, yar küsüfdü,
Küsməzmi, küsməzmi?
93. Ağdan köynəy olarmı?
Ağ bilərzih solarmı?
Sən orda dur, mən burda,
Ortada dosdux olarmı?
94. Oğlan adın Alıcı,
Boyun qarğıdalıcı.
Sən göndərən mehir üzüy,
Barmağımın barıcı.
95. Şöfdəliyəm, kalam mən,
Dilim yoxdu, lalam mən.
Qonşudan qız sövmüşəm,
Pulum yoxdu, alam mən.
96. Damın dalı darvaza,
Əl bağladım namaza,
Şəkiliyə pul borşduyəm,
Qoy qalsın gələn yaza
(= Qara yaza).
97. Arpa qorugun başı,
Qızıl üzüyün qaşı.
Səni mənnən edənin,
Yansın üreyinin başı.
98. Bulax başı buz olar,
Üsdü dolu qız olar.
Əyil dəsmalın götürür,
Mən götürsəm, söz olar.
99. Əzizim, gül üzünə,
Şeh düşüb gül üzünə.
Getmə, ay qız, gəl, otur.
Qoy baxım gül üzünə.
100. Yaylığım həşdi, hüşdü,
Bir ucu suya düşdü.
Heyif, mən yazan məytuf,
Getdi, qədirbilməzə düşdü.

⁴⁹¹ Xoryət – pis, yaramaz

101. Bu dağların meşəsi,
Gözəldi bənövşəsi.
Könülsüz gedən qızın,
Ağlamaxdı peşəsi.
102. Əzizim, gül üzüdü,
Şeh düşdü, gül üzüdü,
Dilinə qurban olum,
Bu necə gülüş idi?
103. Oturmuşdum tikirdim,
Üç iynəmi itirdim.
Sam, sam, sam,
Çıxsın balaca pasan.
104. Mən aşiq iri-iri,
Xalları iri-iri.
Məni yordan ayıran,
Oddansın diri-diri.
105. Kisə tihdim dolmadı,
Suya saldım solmadı.
Qazı, dilin qurusun,
Özüm deyən olmadı.
= *Bir* kisə tihdim, olmadı,
Suya saldım, solmadı.
Elçi, dilin qurusun,
Mən diyən yar olmadı.
106. Mən aşiq duz verəni,
Duz alıb, duz verəni.
- Dünyada dili yansın,
Könülsüz qız verəni.
107. Kəhər atı bağlaram,
Pilləkənə bağlaram.
Yar atdanıf gedəndə,
Hönkür-hönkür ağlaram.
108. Xoruz ban verəndə gəl,
Yaram qan verəndə gəl.
Sağlığımda gəlmədin,
Barı, can verəndə gəl.
109. Aşix-aşix aşixdı,
Süfrə dolu qaşixdı.
Ay xala, mən neyləyim?
Oğlun mənə aşixdı.
110. Kilimi yiğdim yükə,
Səkgiz qat bükə-bükə.
İsdədiyimə getməsəm,
Doğrannam tıkə-tikə.
111. Düşbərəni bühmüşəm,
İsdi suya töhmüşəm.
Gəldiyim bir ay deyil,
Qaynanamı döymüşəm.
112. Su üsdündə hənəyəm,
Əl vurma pərvanəyəm.
Yarım səfərə gedib,
Dəliyəm, divanəyəm.

113. Süt üsdə qaymax gərəh,
Qaymağı yiğmax gərəh.
Bəzi-bəzi qızdarın,
Cilovun yiğmax gərəh.
114. Əziziyəm, Səfərə,
Gedin deyin Cəfərə.
Mən yarım xırdadı,
Göndərməsin səfərə.
115. Su ilanı olaydım,
Ləkdən-ləkə qoneydım.
Yarım əkən çəltiyin,
Sünbüllü mən oleydim.
116. Oğlan, adın Əlidi,
Qolların düyməlidir,
Çox gəzif, çox dolanma,
Qızdar deyər, dəlidir.
117. Ağdamın yollarında,
Bənd oldum kollarında.
Bir cüt bazmənd oleydim,
Yarımın qollarında.
118. Ağdaşdan gəl, Ağdaşdan.
Xəbər gətir qardaşdan.
Qardaş bacıdan doysa,
Bacı doymaz qardaşdan.
119. Şahdağına çıxarsan,
Axar suya baxarsan.
- Məni görməh isdəsən,
Cumakəndə baxarsan.
120. Oğlan, adın Yaqubdu,
Gün dağlara doğubdu.
Verdiyin qızıl üzüy,
Barmağımı boğubdu.
121. Oğlan, qoyun kimindi?
Sana gör neçə mindi?
Soruşmax eyib deyil,
Siz sevən qız kimindi?
122. Qazanımın paxırı,
Oğlan, qaytar naxırı.
Sən mənimsən, mən sənin,
Budur sözün axırı.
123. Bizim bağda bir quş var,
Qanadında gümüş var.
Yarım getdi, gəlmədi,
Əlbət, burda bir iş var.
124. Kür qıraqı sərindi,
Oğlan, girmə, dərindi.
Oğlanı dərdə salan,
Bir alagöz gəlindi.
125. Qar yağır küləy kimi,
Qız gəlir ipəy kimi.
Oğlannar daldan baxır,
Qudurmuş köpəy kimi.

126. Aşıqəm, aranı yaz,
Ağ üzdə qaranı yaz.
Sifdə dəfdər başına
Mən bəxtiqarəni yaz.
127. Su səni, suda məni,
Saxlasın Xuda səni.
Bir öpüb, beş dişlərəm,
Şirin yuxuda səni.
128. Axşam olası vaxdı,
Bülbül qonası vaxdı.
Əsmə yel, yağma yağış,
Yarım gələsi vaxdı.
129. Əzizim, üzə düşdü,
Sürmələr gözə düşdü.
Hamı öz kefindədi,
Ayrılıq bizə düşdü.
130. Aynəbənd neçə bəntdi?
Sana gör neçə bəntdi?
Düşəsən mən düşən dərdə,
Görərsən, neçə dərtdi.
= Qərənfil haça bəntdi,
Sana gör neçə bəntdi.
Düşəsən mən düşən dərdə,
= Çəkəsən yar dərdini,
Görəsən neçə dərtdi.
131. Yol uzunu gedirəm,
Bilmirəm nə edirəm?
- Ay qız, sənin dərdin, nan,
Baş götürüf gedirəm.
132. Bizim yerdə yemlik olur,
Quzu otlar əmlik olur.
Qız m...si dəmlik olur,
Qismət olsun yiyesinə.
= Bizim yerlər otdu olur,
Qoyun otdar, süddü olur.
Qız m...si daddı olur,
Qismət olsun yiyesinə.
133. Saçın uzun hörməzlər,
Qönçə gülü dərməzlər.
Əyil üzündən öpüm,
Xəlvət yerdə, görməzlər.
134. Gecələr yatan yerdə,
Can-cana qatan yerdə.
Ağ üzünnən öpəydim,
Sarmaşıb yatan yerdə.
135. Mən aşiqəm, üz kimi,
Göydəki ulduz kimi.
Ay qız, m...n cıxıbdır,
Qərzəkli qoz kimi.
136. Dağların başı yanar,
Damının daşı yanar,
Yar yadına düşəndə,
Ürəyimin başı yanar.

137. Xəsdəyəm, nar istərəm,
Allahdan yar istərəm.
İçimiz bir döşəkdə,
Döşəyi dar istərəm.
138. Məhlədə bitər söyüt,
Yarpağı gömgöy söyüt.
Kiçikcə yar sevmişəm
Xudam, sən özün böyüt.
139. Dağların daşına bax,
Qumuna, daşına bax.
Yar məni xar eylədi,
Gözümün yaşına bax.
140. Ay qız, mənim payımsan,
Göy üzündə Ayımsan.
Mən səni çox isdərəm,
Yaxşı mənim tayımsan.
141. Əziziyəm, kor olsun,
Qoy gözləri kor olsun.
Yarla aram yaxşdı,
Ara vuran kor olsun.
142. Sinavarı qaynadan
Üsdündə çaynik oynadan.
Əyil, üzunnan öpüm,
Qaş altdan göz oynadan.
143. Qarabağda xan olmaz,
Qara şanı ağ olmaz.
Kim mən sevən qızı sevsə,
Üreyində yağ olmaz.
= Qarabağda qar olmaz,
Qara salxım ağ olmaz.
Qərif yerdə yarı olanın,
Üreyində yağ olmaz.
= Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Qardaşsız bacıların
Üreyində yağ olmaz.
144. Oğlan, otur daş üstə,
Yumburu papağ baş.
Oğlan deyər “bir öpüş”,
Qız da deyər “baş üsdə”.
145. Qara buruq saç oğlan,
Gəl, qapını aç, oğlan.
Əyər atam verməsə,
Məni götür qaç, oğlan.
146. Dağlar, mənə qar göndər,
Əsirgəmə, var göndər,
Hər dərdimə şərik oi,
Nə dərmanın var, göndər.
147. Bu dağlar, bölgəli dağlar.
Dibi gölgəli dağlar.
Burdan bir cavan getdi,
Sənnən sel gəli dağlar.

148. Balakən böyük kəndti,
Düyməsi qızıl bəntdi.
Ölüm Allah əmridi.
Ayrılıx yaman dərtdi.
149. Gəlinə bax, gəlinə,
Gəlin baxar ərinə.
Gəlinin nazih beli
Düşər oğlan əlinə.
150. Qarpızı bıçaxlaram,
Dört yana saçaxlaram.
Yar yadıma düşəndə
Yasdığı qucaxlaram.
151. Mən aşiq, desənə,
Limon soyum, yesənə.
Ürəyinə qurban olum,
Bir cüt mahnı desənə.
152. Pəncərə topal-topal,
Pəncərədən toz qopar.
Məni sənə verməsələr,
Gəl qobuya düş, apar.
153. Burdan bir atdı keşdi,
Atın nallatdı keşdi.
“Gedim, gələrəm”, – deyə
Məni allatdı keşdi.
154. Qızıl üzüh laxladı,
Verdim anam saxladı.
- Əziz gün, əziz gecə,
Yar məni qucaxladı.
155. Buxarı qurum olur,
Yandıxca qurum olur.
Vətən yada düşəndə
Ürəyə zulum olur.
156. Əmim oğlu Ziyada,
Məni vermillər yada.
Bi at göndər, bi qamçı,
Gələmmirəm piyada.
157. Su axdı, doldu kəndə,
Axdı, töküldü bəndə.
Ürəyimə od düşdü
Yar boynunu bükəndə.
158. Su gəlir qalxa-qalxa,
Tökülür bizim arxa.
Gizlincə yar sevmişəm
Anamnan qorxa-qorxa.
159. Qara-qara qazannar,
Qara yazı yazannar.
Cənnət üzü görməsin
Ərimi əsgər yazannar.
160. Atımı yağladım,
Pilləkənə bağladım.
Bacım yadıma düşəndə
Hönkür-hönkür ağladım.

161. Göydəki sarı ulduz,
Xoş gəldin, kiçih baldız.
Get böyük bacına de,
Məni qoymasın yalqız.
162. Alma atdim, nar gəldi,
Kətan köynəh dar gəldi.
Yara köynəh tihmişəm,
Yaxası dar gəldi.
163. Maskviçin yaşıldı,
Nə bəh gedən maşındı.
Məni bu dərdə salan
Sənin çatma qaşındı.
164. Köynəyi yaşıl oğlan,
Geymə, yaraşır, oğlan.
Keşmə qapımızdan
Ciyim dalaşır, oğlan.
165. Su gəlir, arxa nə var,
Tökülür, çarxa nə var.
Özümçün qız sevmişəm
Bilmirəm, xalxa nə var.
166. Alma atdim, nar gəldi,
Kətan köynəh dar gəldi.
Qapıya kölgə düşdü
Elə bildim yar gəldi.
167. Səməni, ay səməni,
Oğlan, sıxma m...mi.
- Sıxarsan, ağrıdarsan,
Oyadarsan nənəmi.
168. Gecə keşdi xaraldan,
Sən gözəlsən maraldan.
Nə dərdim var, nə qəmim,
Sənsən məni saraldan.
169. Aşix aşanda bilər,
Kür qarışanda bilər.
Dos dosdun qədrini
Ayri düşəndə bilər.
170. Su gəlir yarpızdığa,
Tökülür qarpızdığa.
Gördün işin fırıldı,
Özünü vur arsızdığa.
171. Qırmızıdı kürkün, yar,
Çıx küçədə görkün, yar.
Sevdin, ala bilmədin,
Yerə girsin börkün, yar.
172. Mixəh əhdim tasınan,
Yar sevdim ilxasınan.
Məni yordan ayıran,
Ömrün keşsin yasınan.
173. İncə çuvux üç oğlan,
Gəl, qapıdan keş, oğlan.
Topal sənə qız verməz
Tut qolumnan qaç, oğlan.

174. Pəncərədə üzüm var,
Ana, sənə sözüm var.
İki əmi qızının
Kiçiyində gözüm var.
175. Əzizim, qız qalası.
Alınmaz qız qalası.
Oğul gəldi-gedərdi,
Aniyə qız qalası.
176. İki oğlan yan-yana,
Su işdim yana-yana.
Qız, səni doğan ana
Mənə olsun qaynana.
177. Arazın gəmisinə,
Su verdim zəmisinə.
Heç iyidin balası,
Qalmasın əmisinə.
178. Uçitel, uçutel, povtari.
Yetmiş ilin kafdar,
Qoltuğunda dəftəri.
Nemisdərin rəhbəri.
179. Arazın qırğıynan,
Gül biçdim orağıynan.
İtirmişəm yarımi,
Gəzirəm sorağıynan.
180. Tanrıdan dilədim,
Öldürsün səni.
- Bu görən gözdərim,
Görməsin səni.
181. Düşmanımı yarımasın,
Yarisa da, qarimasın.
Göy gölgədə oturuf
Bağırdax sarımasın⁴⁹²
182. Dağların başı yansın,
Od tutsun, döşü yansın.
Mən qarğış bilmənəm,
Külü-külfəti yansın.
= Məni yandıran yansın,
Yanan çırığı sönsün.
Mən qarğış bilmənəm,
Külü-külfəti yansın.
183. Ay doğdu, düzə düşdü,
Çoxu sıflışə düşdü.
Dağılsın bu dünyani,
Ayrılıx bizə düşdü.
184. Fındıx ilə qoz,
İxtılati poz.
Durun gidin siz,
Yıxılıf yatax biz⁴⁹³.
-
- ⁴⁹² Bağırdax sarımasın – uşaq bələməsin
- ⁴⁹³ Söyləyicinin dediyinə görə, uzun qış gecələrində ev sahibləri bunu zarafatla durub getmək bilməyən qonaqlara oxuyarmışlar.

185. Corabın ağına bax,
Dəsdələ, bağına bax.
Mən yadin,a düşəndə
Çaxılın dağına bax.⁴⁹⁴
186. Haydı, əzəl vaxlarım,
Bağda gəzər vaxlarım,
Uşağı oldum, qammadım,
Getdi gözəl vaxlarım.
187. Əlimdə ələmim var,
Qızıldan qələmim var.
Yaxın gələ bilmirəm,
Ay ellər doxduru – bacıqızı,
Uzaxdan salamım var.
188. Usdul üsdə mazım var,
İçində kağızım var.
Bir öydə üç bacı
Ən kiçiyində gözüm var.
189. Gəl gedəh Daşbulaga⁴⁹⁵,
Suyu sərxoş bulağa.
Birini sən de, birini mən,
Tökəh qan-yaş bulağa.

⁴⁹⁴ Söyləyici bayatını qaynanasından eşitdiyini qeyd etdi.

⁴⁹⁵ Daşbulaq – Şəki rayonunda kənd

190. O yola yol olaydım,
Yola qurban olaydım.
Balalarım olan yerdə
Canım qurban olaydı.
191. Məhlədə Hacı baba,
Əbynində yaşıł əba.
Bizi muraza yetir,
Ya Şavalıt Şeyix baba.⁴⁹⁶

⁴⁹⁶ Söyləyicinin dediyinə görə, bu bayatını Şeyx baba pirini ziyarətə gələn balakənlilər oxuyardılar. Söyləyici onların bu tipli bayatılardan çox oxuduqlarını, amma qalanını xatırlaya bilmədiyini qeyd etdi.

192. Helə zulumkər iydi. Zəhmət keçif, yurt-yuva salıf, bala böödүf, olara güvənə bilmiyən qızıma laylay. Ay ölümü hasand olan, zulumu çox olan, əzyət keçən, eli qavarrı gidən balama laylay. Qucağı qundax görmüyən, beşiy qıraqında oturmuyən, dünyadan yarımcıx gidən qızım, a laylay. Oğul çıy-nində getmiyən, bala böötümüyən, zəhmət keçif öy-eşiy quruf, içində oturmuyən, heş neydən güvənmiyən balama laylay, laylay. A bezechli beşiylər öyüne girmiyən, a bezechli beşiylərə qundax qoymayıq qızıma laylay, qızıma laylay. Bala, dərdim çoxdu, tərpətmə məni, dərtdi anaların birisi mənəm, ay oğul. Yesir balası olan ana ağlasın. Ağlaram, saxlıyə bilməzsən₁, a bala (söyləyici mənə müraciət edir – top.)⁴⁹⁷.

193. Bi cavan balam ölüfdü, ay arvatdar. Əli xinalı əldən tutmuyən, balam. Xinalı baş aşmiyən, balam. Ay, bey oturanda “Allah san, a şükür” dimiyən balam ölüfdü. Balam, a laylay, balam, a laylay. Diyirəm, ay analar, ay bacilər, burda bi cavan ölüfdü. Özü çaarif, özü diyif, özü oynuyən cavan balam ölüfdü, cavan balalar ölüfdü. Helə analara mən qurban, balası ölen analara diyi, mən qurban. Balam ölüfdü, balam ölüfdü, balam, ay laylay.

194. Diyirəm, altı balalı bi gəlin balam ölüfdü, ay balam, ay balam. Bala böödүf diyi, doyuncax çağırımıyən balam ölüfdü, ay analar, ay bacilər. Ad qoyüb, adını doyuncə çağırımıyən balam ölüfdü, eyy. Balam ölüfdü, gəlin balam ölüfdü. Ay laylay, laylay. Bir öy tikif, yolunu yaxşı tanımiyən balam ölüfdü, ay arvatdar, ay laylay, laylay. Əri özünnən doymayıq, özü ərinnən doymayıq balam ölüfdü, ay arvatdar. Balam, a laylay, balam, a laylay.⁴⁹⁸

⁴⁹⁷ Söyləyici ağını dillə deyir.

⁴⁹⁸ Söyləyici ağını deyə-deyə ağlayır.

195. Ox, bi murat görmüyən b Büvümə⁴⁹⁹ mən vay diyərəm,
laylay diyərəm. Mənim oğulsuz-uşaxsız, yurtsuz-yuvasız
gidən b Büvümə laylay diyərəm. Laylayi vayə dənən b Büvüm,
laylay. Laylay dimərəm, vay diyərəm. Laylay, b Büvümə, laylay.
Öyü-eşiyi dağılan, öy-eşiyinə yiye tapılmışın b Büvüm. Ata
öyünnən payı olmuyən b Büvüm. Oy, ata öyünnən yəə⁵⁰⁰
çixmıyən qızdar. Mən də holardanam.

196. (Bu yaxınnarda qohumnarda bi yas yeri vardi. Hora get-
mişdim. Sora orda ağı diyən molla ev yəəsinə, yas yəəsinə
müraciət elədi ki:) “Ay Limunət, yasını verərsən, düşərsən
həyətə, hammini dağıdif, sağa baxarsan, sola baxarsan, qə-
hərrənarsan, diyərsan, ay Cəbrayıl:

Bu bağ bizimiymiş,
İçindeki üzümiymiş.
Hamrı dağıldı, getdi,
Yıxılan öy bizimiymiş.

197. Dədəm, lay-lay, qardaş, vay-vay. Sora diyi ki, huna vay-
vay dimiyin, lay-lay diyin. (Bəzən də on-on beş il əvvəl
ölənnəri, özü də də faciyeynən ölənnəri qatıylər. Məsələn,
avarıyədə ölənnərə diyilər:)

Qanı çöllərə dağılan, qardaş.
Al qanı xırman olan, qardaş.
Xırman qanı göl olan, qardaş.
Vay-vay dimiyin, lay-lay diyin, buna.
Gör bunu kimnərə tay eliyirəm,
Unnan da doyməsə, filankesə tay eliyirəm,
Unnan da doyməsan, filankesi qatıf huna ağlıyirəm.

⁴⁹⁹ Büvümə – bibimə

⁵⁰⁰ Yəə – yiye

(Filankesdər kimnərdi? Allah eləməsin, görusan, bi nəsildən biri avaryeyə düşüy, biri gülleynən ölüy, biri nə bilim, suda boğuluy ölüy. Cavan ölü, ayləsi qalannar).

“Ay toy sesi daqlardan getmiyən, filakes,
Bezəhli öyünnən doymuyən, filakes,
Körpə balasını böödə bilmiyən, filakes,
Elinin qavarı getmiyən, filakes.
Dırnağının divinnən palçix bulaşixları getmiyən, filakes”.
(Öy tikəndə nətəri oluy dırnaxlar?)

198. Bu dünyada çox çalışdım, olmadım rahat,
Cismim azarımı getirmədi taqət.
Anadan olub çox fəqir oldum.
Bi məkana çıxa bilmədim.
Gedirəm bu gözəl dünyadan,
Qalın, salamat, eyləyin halal.
Anadan zühur oldum.
Öy-eşiy tihdim, bi məkana çıxa bilmədim.
Heş kesi mənim kimi olmasın.
Bir oğlum ölüfdü, bir dənə də qızım.
“Ana, epbey” –, diyə-diyə,
“Ata, çörey” –, diyə-diyə acinnən öldülər,
Üreyim çox zəyif oldu, illərnən xəsdə oldum.
Bir zalim qaynaniyə-qaynatıyə gəlin oldum.
Nə gəlinniğim bilinmədi, nə qocəliğim, nə cavanniğim.
Öylər tikif, eşiyələr tikif, balaları böödüf,
Şükür eliyən vaxı, eli qızıl bilehli iyiyəm öldü,
Yenə də elə fəqir, zülümənən, bavat ömür-gün sürüyəm.
Allah büyünnən sora balalarına pis işdər qismət eləməsin.
Allah ölüm verəndə anıyə versin, balalarına verməsin.
Öylər tikif, bağlar saldıx, güvənə bilmədix.

Heş də bizim dizimizə su gəlmədi,
Azar-bezarnan oynədix.
Bi məkana çıxa bilmədim.
Yenə də Allahdan razıyəm.
Qalan balalarımın pis işini manqə görkəzməsin,
Allah heş bi ananı baladan ötəri göynətməsin.
Bismillah-ir rəhman-ir rəhim, Allahu-məsəli Muhəmmədin və
ali Muhəmməd. Yasin. Səleyliluhu Allahi səlam Qurani
həkim. İnnəkə lə munəl mursəlun. Alə siratə müstəqim. Siratə
əlləzinə əmtərəleyhim ğeyril mağzubi vəllazalin. Amin.
Amin⁵⁰¹.

⁵⁰¹ Söyləyici həm ağını, həm də surəni dil deyir.

LAYLALAR VƏ OXŞAMALAR

199. Balam, laylay, öyüm-eşiyim laylay,
Mənim dolu beiyim laylay.
Laylay diyərəm balama, yatsın diyif.
Laylay, balam, laylay, laylay.
Körpə balam, laylay, quzu balam laylay.
Laylay didim başdən, laylay.
Yuxusu gəlsin dağdan-daşdən, laylay.
Laylay, balam, laylay, quzu balam, laylay.

200. Balama laylay, a laylay,
Laylay didim, balam yatsın.
Balam şirin yuxu tapsın,
Balam yuxudan qalxsın.
Təndirə aş qoymüşəm,
Ağzına lavaş qoymüşəm.
Balam dursun, lavaşı alsın, aşdən doysün.
Şirin yuxuyə getsin, laylay, balam, a laylay.
Balama aş bişirmişəm,
Ağzına lavaş qoymuşəm.
Təndiri aşmışəm, içində qoymüşəm.
Laylay, balam dursun,
Aş yisin, yanında lavaş yisin.
Laylay balama, a laylay,
Şirin balama laylay.
Laylay didim, balam yatsın,
Balam şirin yuxu tapsın.
Laylay, balama laylay.

201. Körpə beiyim, laylay,
Öyüm, eşiyim, laylay.

Laylay dedim, yat, bala,
Şirin yuxu tap, bala,
Yuxuların içində
Bi gözəl, göcbeh qız tap, bala.

202. Laylay, balam, a laylay.
Körpə balam, a laylay.
Saa mən gül dimərəm,
Gülün ömrü az olar.
Gül saralıf solan olar.
Saa mən bülbül dimərəm,
Bülbülün gözü kor olar.
Yuvası boş olar.
Açılan gülləri görə bilməz,
Sevgilisini itirən olar.
Laylay, balam, a laylay.
Körpə balam, a laylay.
Laylay, dağ başında qala var,
Üzdə yaman xallar var.
Körpə balam, a laylay.
Körpə balam, a laylay.

203. Laylay, laylay, körpə balama,
Körpə balam, a laylay.
Laylay diyərəm, yatasan,
Qızılğülə batasan, a laylay, a laylay.
Laylay, balama laylay.
Laylay, körpəmə laylay.
Baş yasdiğa basasan, a laylay.
Şirin yuxu tapasan, a laylay, laylay.
Balacə balama, laylay diyim

Laylay diyərəm, laylay, laylay.
A mənim gülüm, çiçeyim,
Balama laylay, laylay.
Laylay didim, yatasan,
Qızılgülə batasan, a laylay, laylay.
Qızılgüllər içində körpə balam,
Şirin yuxu tapasan.

204. A laylay, bala, laylay.
Körpə quzum, laylay,
Laylay, balam, laylay.
Laylayım aşə-aşə,
Beşiyi mərmər daşə.
Atası beylər başı,
Anası olsun xanımınar yoldaşı.
Laylay, balam, laylay, laylay, balam, laylay.
Layaly, balam, yatasan.
Qızılgülə batasan.

205. Laylay, mənim noğulum, laylay.
Köpə oğlum, laylay, laylay.
Laylay diyərəm yatınca,
Gözdərəm Ay batınca.
Canım cəzanə gəldi,
Balacə balam şirin yuxu tapınca.

206. A laylay, bala, laylay.
Körpə balam, laylay, laylay.
Laylay diyim, ay bala, yat, yuxula.
Laylay diyim, ay bala,
Şirin yuxulara bat, yuxula.

207. A laylay, laylay, şirin yuxular içində gözəl balam,
Yat yuxula, a laylay.

Laylay, canımın özü, laylay, laylay.

Laylay, balam, laylay.

Qızılgüllərin kölgəsində yatasan_i, a laylay.

Gülüm, laylay, balam, laylay.

208. Laylay diyim, yatasan_i,

Qızılgülə batasan_i.

Qızılgülün içində

Şirin yuxu tapasan_i.

Laylay, İncim⁵⁰², a laylay.

Körpə İncim, ay laylay.

Laylay diyim halçaxdan,

Sesim çıxar ucadan.

Laylay, balam, a laylay,

İnci balam, a laylay.

209. Laylay, ay elim-günüm, laylay. Mənim elimin gülü, qızım.

Can, ata, varım-dövlətim, ata. Öyüm-eşiyim, ata. Atama laylay.

Oy, qara qızım, oy gözəl qızım, oy elimin gülü. Oy, bələ ba-

lalarım yoxdu, özümə bala toplamışəm. Özümün balası, a

mənim açılən çiçeylərim, yumulan bənööşələrim. Ay, öyümün-
eşiyimin gülü, ata. Mənim balam, ata. Balam, can atam⁵⁰³.

210. Laylay, laylay, balam, laylay, laylay, laylay. Bala, diyirəm,
səni böödərəm, ərsiyə getirərəm, oxudaram, bi məkana

⁵⁰² İnci söyləyicinin nəvəsinin adıdır.

⁵⁰³ Söyləyici bu laylanı bacısı qızına və qardaşı oğluna müraciətlə de-di. Qardaşı oğluna atasının adı qoyulduğu üçün ona ata deyə müraciət edirdi.

çixardaram səni. Yuxla, balam, laylay. Şirin yuxuyə get, balam, laylay. Bala, anan, çox fəqir olufdu, yoxsul olmuşəm. Sizə üreyim isdiyənnəri eliyə bilməmişəm. Laylay, balalarım, laylay, laylay, laylay. Bala, get şirin yuxuyə. Mən durum gi-dim işimin üsdünə. Atan, gələr, üreyin, iz isdiyənnəri getirər iş yerinnən. Laylay, balalarım, laylay, laylay⁵⁰⁴.
(Bu da sənin, laylayın, – deyə mənə müraciət etdi – top.).

211. Gözümün qarası, bala,
Üreyimin parası, bala,
Balamin balası, bala.
Laylay, bala.

212. Halçələr, halçələr,
Mənim balam nə vax el çalar?
Zoğallar, zoğallar,
Balam nə vax oynaxlar?

213. İnehlər, inehlər,
Balam nə vax imehlər?
Kalçalar, kalçalar,
Balam nə vax əl çalar?
Buzovlar, buzovlar,
Balam nə vax düz ovlar?

214. Balama qurban alçalar,
Balam navax el çalar?
Balama qurban inəklər,
Balam navax iməklər?

⁵⁰⁴ Söyləyici mətni avazla dedi.

Balama qurban qukqular⁵⁰⁵,
Balam navax yuxular?

215. Balam, balam, bal dadar,
Balam könül alladar.
Balamin gözəl gözü,
Qızdarı da alladar.

216. Balam çıxdı ağ daşə,
Balam nəvax dolar yaşə?
Qızdar nəvax yıgilər,
Unun başınə?

⁵⁰⁵ Quqku göyərçinə bənzər quşdur.

TOY NƏĞMƏLƏRİ

217. AY GÖZƏL, GÖZƏL

Ay gözəl, gözəl,
Gösdər üzün,ı.
Oğlan, üzümü görüs neyləyirsən?
Dağlarda çiçəy görməmisənmi?

Ay gözəl, gözəl,
Gösdər qaşın,ı.
Oğlan, qaşımı görüs neyləyirsən?
Gecələr ilan görməmisənmi?

Ay gözəl, gözəl,
Gösdər dişin,ı.
Oğlan, dişimi görüs neyləyirsən?
Kağıza sədəf görməmisənmi?

Ay gözəl, gözəl,
Gösdər boyun,ı.
Oğlan, boyumu görüs neyləyirsən?
Bağlarda çinar görməmisənmi?

Ay gözəl, gözəl,
Gösdər dalın,ı.
Oğlan, dalımı görüs neyləyirsən?
Bazbalda quyrux görməmisənmi?

Ay gözəl, gözəl,
Gösdər xəlvətin,ı.

Oğlan, xəlvətimi görüp neyləyirsən?
Keçidə dırnax görməmisənmi?

218. NİŞANLI QIZIN ARZUSU

Qaynatama kafir qismət olaydı.
Qaynanamı Quran tutaydı,
Baldızımı bağda ilan vuraydı.
Nişannıma canım qurban olaydı.

219. QAYINANA-GƏLİN DEYİŞMƏSİ

Qaynana:

Köynəyi təzə, məzəri təzə
Bir il keşsin, görəh, nə deyir gəlin bizə?

Gəlin:

Köynəyim təzə, məzərim təzə
Özümə yer eliyim, gör, neylərəm sizə!

ALQIŞLAR VƏ QARĞIŞLAR

1. Adın, qalsın!
2. Ağ günü, bol çörehli ol!
3. Ağ günü olsun!
4. Ağ surfalı olsun!
5. Ağzın,da dilin, yansın!
6. Ağzın,nan çıxıf yaxan,a yapışsin! (= Ağzın,an çıxıf qoynu-n,a tökülsün!)⁵⁰⁶
7. Al qanın, xırman olsun!
8. Alqışınla yaranmamışəm ki, qarğışının öləm!
9. Allah atan,ı-anan,ı (= atanın,ı-ananın,ı canını) sağ eləsin!
10. Allah balalarının, üsdündə havadar olsun!
11. Allah çöreyin,ı ərşə çehsin!
12. Allah dünyasını burnunnan töhsün!
13. Allah eləsin, gələn il habı vax qucağın,da uşax tutasan,ı!
14. Allah eləsin, gələn il habı vaxdı san,a beşiy getirax!
15. Allah əziyətin,ı əlin,da qoysun!
16. Allah getdiğin, yerdə xoşbəx eləsin!
17. Allah hamını bir-birinə şirin, hörmətdi eləsin!
18. Allah hamını xeyirri dileyinə çatdırısın!
19. Allah hamını sağ kannı, bol çörehli, təmiz ürehli eləsin!
20. Allah hamiya bildiği qədə çehdirsin!
21. Allah həmişə hörmətdi eləsin, yaxşı yerrərdə!
22. Allah pisi uzağ eləsin, yaxşı oluf insannara qarışsin!
23. Allah saxlasın!
24. Allah san,a xeyirri yerdən qapi aşsin!
25. Allah sənə elə dərt versin mən diyən kimi!
26. Allah səni atan,ı öyü tərəfdən yandırsın!
27. Allah səni atanın,ı-ananın,ı qavağında xoşbaxd eləsin!

⁵⁰⁶ Qarğış nəzərdə tutulur.

28. Allah səni bir az da hörmətdi eləsin!
29. Allah səni göyərtsin!⁵⁰⁷
30. Allah səni həmişə una-buna möhtac qoysün!
31. Allah səni muratın,a çatdırırsın!
32. Allah səni odsuz-alovsuz yandırırsın!
33. Allah səni pis bəlalardan, pis dərtdərdən, pis nəmisdər-dən⁵⁰⁸, pis gözdərdən, pis insannardan uzağ eləsin!
34. Allah səni pis işdərdən, zavallardan qorusun!
35. Allah səni yaman günnərə qoyməsin!
36. Allah səni yandırırsın!
37. Allah yaxşı işdərnən, şirin sözdərnən hamını bir-birinə mehriban eləsin!
38. Allah özü hər işimizi asand eləsin, ya Rəbbi!
39. Allah özü çetin işdərimizi asand eləsin!
40. Allah-taala bütün öylərə bərəkət versin!
41. Allah-taala dünyamızı dinni-imannı eləsin!
42. Allah-taala dünyamızı salamat eləsin!
43. Allah-taala xeyir işdər, xeyir meylisdər⁵⁰⁹ tutmağa qismət eləsin!
44. Allah-taala san,a da can sağlığı versin!
45. Anan,ın sütü burnun,nan gəlsin!
46. Atan, öyü dağılsın!
47. Atan,ın çöreyi haramın olsun!
48. Ayağı sayəli olsun!
49. Bala dağı görməsin!
50. Balaların,nan güvənasən,!
51. Barsağın,a düyü duşsün!

⁵⁰⁷ Oğullu-qızlı olasan anlamında işlədir.

⁵⁰⁸ Nəmisdərdən – nəfislərdən

⁵⁰⁹ Meylisdər – məclisler

52. Bağına baxsın, bağ götürüsün! Baxcasına baxıp, boxca götürüsün!
53. Başə kimi oxu, atan,-ananı da üsdün,uzda!
54. Başın özün,a elə qarışın ki, mən heş yadına düşmüyüm!
55. Başın,nan qara açılmasın!
56. Beşiyin, boş qalsın!
57. Bey taxdında oturmuyəsan,!
58. Bəladan-xətadan Allah qorusun!
59. Bərri-bərəkətdi olsun dünyamız!
60. Bərdə qalasan!⁵¹⁰
61. Boynun,a irət salınmasın!⁵¹¹
62. Boyun,a çatax qamış ölçüm!
63. Böyük dileyim hodu ki, Allah-taala habı dünyamızı düzəltsin, cavan balalarımız ürehləri isdiyən kimi xoşbax olsun-nar! Habı qaşqınnar yerrərinə qeyitsinnər! Əsgərə gidən balalarımız öz ata-analarının üsdünə xeyirri qeyitsinnər!
64. Burnun,un bi deşiyinnən irin gəlsin, bi deşiyinnən qan!
65. Bütün öylərdə yaxşı işdər olsun!
66. Can sağlıqyınən işdə!
67. Canın,a ölüm gəlsin!
68. Canın,a ölüm olsun! (= Ölüm olsun canın,a!)
69. Canın,a piltə işdəsin!
70. Cavannarımızı Allah dinni-imannı eləsin!
71. Civin,ı dolu olsun!
72. Ciyarın, çıxsın!
73. Ciyarın, dağlansın!
74. Ciyarın, yansın!
75. Çalılmış!⁵¹²

⁵¹⁰ Bərdə qalmaq – valideynlərinin hər ikisini itirmək deməkdir.

⁵¹¹ Bu qarğışın “Üzün,a irət salınmasın!” variantı da var.

⁵¹² Söyləyici 75-79 sayılı qarğışları anasından eşitdiyini dedi.

76. Çaşd ol!
77. Çərrə!
78. Çörey üzünə həsrət qal!
79. Çöreyn, atdı olsun, özün, piyada!
80. Çöreyin, bol olsun!
81. Dalincə qara daş!
82. Dilənçi qalasan!
83. Dilin, söz tutmasın!
84. Dilin,a qadax vurulsun!
85. Dilin,dakı mənim olsun, üreyin,daki özun,un!
86. Divar divində qal!
87. Divar divində uluyə-uluyə qalasan!
88. Dosdun elində (= qucağında) böyüsün, düşmanın qarnında!⁵¹³
89. Dünyası burnunnan gəlmiş!
90. Dünyamız salamat olsun!
91. Elin, taxdada qalsın!
92. Ək-biç, yasa işdət! Məhsulunnan yımə!
93. Əpbəyə baba disin, findığa qaqa!
94. Əziyətim gözün,nan gəlsin!
95. Əzizin, ölsün!
96. Gelin umuduna qal!
97. Gəlif mənim qapımı tanışdır, məni isdiyif, man,a sual verif, cavaf alan canın,a qurban! Allah, Yarəbbi canın,ı sağ eləsin! Sənətin,ı axıra kimi yeridif, gün görənnərdən eləsin! Üreyin, isdiyən niyətdərin,a çıxannan eləsin!
98. Gidən yerdə üzü ağ olsun!
99. Gidən yerin,da Allah-taala baxdın,ı uğurru eləsin!
100. Gidən yerin,da xoşbaxd ol!
101. Gözün, qənt kimi ağarsın!

⁵¹³ Uşaq nəzərdə tutulur.

102. Gözun_i məndə olsun, g...un_i qırx arşinnıx quyünün di-vində. Dartif çıxarda bilmə!
103. Günun_i daldan (= dalın,nan) doğsun!
104. Günun_i göy eşiyyə düyülsün!
105. Günun_i qara olsun!
106. Günun_i qazan qarası kimi ağ olsun!
107. Hax yerini tapsın!
108. Haxsız yerə məni yandırarı ho Allah yandırsın!
109. Hamiya Allah yaxşı işdər qismət eləsin!
110. Hamı bir-birinə mehriban olsun, ya Rəbbim, ya Rəsul Allah!
111. Hər şey Allahın elindədi, Allah özü dünyamızı salamat eləsin!
112. Ho ziyaratdara taşbiriyəm, səni bi mekana çıxma!
113. Xeyirri işdiyəsan_i!
114. Xoşbaxd ol!
115. Xoşbaxt olasan_i!
116. İliyin_i dağılsın!
117. İrin yiyyif qan quşasan_i!
118. İşin_iz avand olsun!
119. Kəllən_i itdər yisin!
120. Köçün_i taraanda həyrənsin!
121. Kökun_i çələnsin!⁵¹⁴
122. Qanın_i asvalta dağılsın!
123. Qanın_i daşdərə sıcrəsin!
124. Qanın_i öyun,a dağılsın!
125. Qanni əsgiləri üsdümə gəlsin!
126. Qapılarda qalasan!
127. Qara güllüyü tuş gəl (= ol!)
128. Qarabəxd olasan!

⁵¹⁴ Çələnsin – burada tükənsin anlamında işlədilib.

129. Qarnın_i dolu olsun, yanın_i boş!⁵¹⁵
130. Qarnın_i dolu görüm, beşiyin_i (= yanın_i boş).
131. Qavaan_i açıx olsun!
132. Qavira quylən!
133. Qəynatan_i ölsün, görüm! Qaynanan_i ölsün, gelin! Üç oğlun_i olsun, gelin!
134. Qıxmığın_i⁵¹⁶ üzülsün!
135. Qucağına uşax s..məsin!
136. Qulağın_a yücü⁵¹⁷ barmağı girsin!
137. Qüüvət olsun!
138. Meyitin_i gəlsin!
139. Meyitin_a yiye duran tapılmasın!
140. Meyitin_i qavira sallamağa adam tapılmasın!
141. Mənim balama deyənə Allah deysin!
142. Mərfəti, qanacağı olsun!
143. Muradın_i gözün_{da} qalsın!
144. Muradın_a çatma!
145. Nə dileyin, var Allah bitirsin!
146. Oğullu-qızdı olasan_i!
147. Öl qutar, neyə lazımsan?!
148. Öləndə ağızın_a su salan tapılmasın!
149. Ömrün_i uzun olsun!
150. Öylərə gidif qapılar aşmiyəsan_i!
151. Öyun, at-eşşey yiğini olsun!
152. Öyun, başın_a uşşün!
153. Öyun, xaraba qalsın!
154. Öyun,da xeyir işdər tutasan_i!
155. Özgə qapılarında qalasan!

⁵¹⁵ Uşaq nəzərdə tutulur.

⁵¹⁶ Qıxmığın_i – kökün, əsil-nəslin

⁵¹⁷ Yücü – yuyucu, mürdəşir

156. Palaz divində iyim-iyim iylən!
157. Palaz divində qal!
158. Piltə-piltə ol!
159. Sağ cana möhtac qal!
160. San,a ölüm dəysin!
161. Sesin ərşə çekilsin! (= dirənsin!)
162. Sesin, batsın!
163. Səhərertə duruyəm. Qapını açəndə diyirəm ki, Yarəbbi, ya RəsulAllah, çöreyimiz bol olsun! Canimiz sağ olsun! Bu qapıdan xeyirri adamnar girsin! Xeyir işdər olsun! Düşmannarın gözü kor olsun! Buları diyif çıxıyəm eşiyə.
164. Sən ki mənim əziyətimi itirisan, Allah da sənin, əziyəti-nı itirsin!
165. Sən öl, göy keçi qurban kescam!⁵¹⁸
166. Səni Allaha tapşırıyəm, özü bilsin, sən bil!
167. Səni çalınıf ölçəsen!
168. Səni çırax-piltə olasanı!
169. Səni dərin quyülərə quylənasən_i!
170. Səni görüm dərdə car olasan_i!⁵¹⁹
171. Səni görüm heç yarımiyəsan_i!
172. Səni görüm qıvliyə bey oturmayaşan_i! (= durmuyəsan_i!)⁵²⁰
173. Səni görüm, öylərə gidif qapılar aşmıyəsan_i!⁵²¹
174. Səni göyüm-göyüm göynüyəsan_i!
175. Sənin, da Allah-taala yaxşı yerdən qapını, aşsin!
176. Səni murdar adamın şərinnən Allah saxlasın!

⁵¹⁸ Söyləyici 164-165 sayılı qarğışları anasından eşitdiyini qeyd etdi.

⁵¹⁹ Dərdə car olasan_i – dərdə tutuləsan

⁵²⁰ Söyləyicilərin dediyinə görə, Şəkidə əvvəllər bəyi üzü qibləyə oturdalar.

⁵²¹ Göynük kəndlərində gəlin düşəcək ev bəzədildikdən sonra qapının bağlayırlar. Qapının qılıfını yalnız gəlin özü aça bilər. Qarğışda həmin adətə işaret olunur.

177. Sözün_i un etini yiyeşan_i!
178. Şaxın_i ellərdə getsin!
179. Şaxın_i qara bezənsin!⁵²²
180. Şiklin_i⁵²³ itsin!
181. Sinəmi gerif⁵²⁴ qarğıyırəm!⁵²⁵
182. Tarağı ayrılmış!
183. Tarağın_i ayrilsın!⁵²⁶
184. Tedbirin_i çashşın, tedbirimi çasdirdın_i!
185. Təpan_inan vurulasan!
186. Təpələnəsan_i!
187. Təpən həşrinə düşəsən!
188. Təpənnən vuruluf, dırnağının göyərəsan!
189. Tikə-tikə ol!
190. Toyalar, bayramlar olsun!
191. Uşax diyəndə burnun_i un ucu göynəsin!
192. Uzun ömürrü ol!
193. Üreyinən_i başı yansın!
194. Üzün_i qara olsun!
195. Üzün_a şalvar bağı açılməsin!
196. Üzün_a duvax salınmasın!
197. Üzün_a qapı açılməsin!
198. Vay xavarın kəndə dağılınsın!
199. Ya Rəbbim, ya Allah, sən özün_i üzümüzə xeyirri savaxlar aç! Xeyirri xəvərrər geti, şad xəvərrər geti! Səhər yerin_inan duranda “Bisimillah” ayaan_i addiyisan_i qapıdan. Bizə xeyirri

⁵²² Söyləyici 178-170 sayılı qarğışları anasından eşidib.

⁵²³ Şiklin_i – şəkilin

⁵²⁴ Gerif – gərib

⁵²⁵ Bölgədə yayılmış inama görə, bu vəziyyətdə söylənilən qarğış böyük faciələrə səbəb olur.

⁵²⁶ Söyləyici 181-183 sayılı qarğışları qaynanasından eşitdiyini dedi.

can sağlığı ver, xeyirri sözdər eşidax! Şad xəbərrər eşidax!
(*Mən hunu diyirəm, hindı özgəni bilminəm*).

200. Yaxşı işdər tutasanı!
201. Yaxşı işdərə yaxın eləsin!
202. Yaramaz işdərdən Allah uzağ eləsin!
203. Yanı yerdə qalmış!
204. Yanın, yerdə qalsın, gözün, qapıda!
205. Yanıf qarğıyırəm!⁵²⁷
206. Yarımiyəsanı!
207. Yarı-yarımcıx qal!
208. Yariyənnərdən olasan!
209. Yasını tutum!
210. Yer payı olasan!
211. Yidiğin, burnun, nan irin-qan oluf gəlsin!
212. Yiğdiğin, dari olsun, töhdüğün, səbət!
213. Yırtığın, a yamax tapılmasın!
214. Yurdun, da bayquşdar ulasın!

⁵²⁷ Ərazidə yayılmış inama görə, bu vəziyyətdə deyilən qarğış hökmən düşür.

ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR

1. – A bağa, hardan gəlisanı?
– Arçənnən.
– Oxşuyü haçə-paçənənan.
2. Abırrı abrınnan qorxar, abırsız nədən?
3. Abrımı qoruyə-qoruyə oldum abırsız.
4. Ac acı daliyər, tox toxu yalıyər.
5. Açı dindirmə, toxu tərpətmə.
6. Adam öz-özünə eliyəni el yiğılsa, eliyə bilməz.
7. Adımı sanşa qoyərəm, səni yana-yana qoyərəm.
8. Ağac başındə mum var, bizi s....yən kim var?
9. Ağac həmişə bar verməz.
10. Ağaya ağ olan suyə qərq olar.
11. Ağ gün ağardar, qara gün qaraldar.
12. Ağladan yaana getmə, güldürən yaana get.
13. Ağlıyənin bi dərdi var, gülənin min dərdi.
14. Ağlıyən deli sağalar, gülən deli yox.

15. Ağ hörümçəh diyər:
– Məni görүf öldürənin qardaşı ölsün.
Qara hörümçəh diyər:
– Məni görүf öldürmüyənin qardaşı ölsün.
16. Ağzinı işə salıncə, başını işə sal.
17. Axsax eşseyin kor nalbəndi olar.
18. Axmax (= pis) baş yiyəsinə donquz güddürər.
19. Ajdix olsun, kef olsun.

20. A qarğıa, musurmansanı, niyə çaxır içisanı?
Xrisdiyansanı, niyə xaçə s....nı?

21. Alan qalır.
22. Aldım qoz, satdım qoz,
Man'a da qaldı toz (= şaxşaxı).
23. Allahdan buyrux, ağızıma quyrux.
24. Allah camışə qənət verseydi, uçməmiş dam qalmazdı.
25. Allah dağına baxıf qar veriymiş.
26. Allah diyər: “Gözəli gözələ yazmanam, yazsam da, qaridif qocaltmanam”.
27. Allah hamının taxdasının altına (= ürəyinə) baxıf verir.
28. Allah hər kəsin qapısının içəri versin.
29. Allah heç kimi pazor eləməsin.
30. Alma kürən, satma kürən.
31. Allahın qursağı gendi.
32. Allahın qursağı gendi, hələ bəndələrini doğanaxdan keçirir.
33. Allah verməz qara quluna,
O da qalar vurnuxa-vurnuxa.
34. Allah verəndə daş üsdə də verir.
35. Ana yiyyəndə uşağın qarnı ağriyər.
36. Arığın nə işi var qoruxda, vuruf qıçını də qıralar.
37. Arığa batman da yükdü.
38. Arım var, arım var, it arısı.
39. Arpa ekərsan_i, arpa biçərsan_i, buğda ekərsan_i, buğda.
40. Arvat kişinin haçəridi.
41. Arvat qohumu – çəltiy ortağı.
42. Arvat öyün usdasıdı, kişi fəhləsi.
43. Arvat yıxan öyu Allah da yixa bilməz.
44. Asda gidən, usda gidər.

45. Asılan kesilmədi.
46. Aşağı aşağı, qatıxlı aşdən də aşağı?
47. Aşığın sözü qutaranda neynim-neynim diyər.
48. Ata olmax hasandı, atalıx eləmax çetin.
49. Atalığı⁵²⁸ çox olan qız urvatdı⁵²⁹ olar.
50. Atası bi tağar yerdə gezə bilmiyi, oğluna bax.
51. Atası ölən yarım yetimdi, anası ölən bütöv yetim.
52. Ata minif at axdarma.
53. Atı almamış qazıx çaxma.
54. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
55. Ayağın,ı isdi elə, başın,ı serin,
Yimaana fikir ver, düşünmə çox derin.
56. Ayda gələn gülə gələr,
Gündə gələn külə gələr.
57. Aydən, ildən bi namaz,
Unu da şeytan qoymaz.
58. Ayifçi ayivini bilsə, başınə kilim keçirdər (= örtər).
59. Ayını isdiyirəm, iyini yox.
60. – Ayivi kim eliyər?
– Ayifçi.
61. Ay naxış, gəl mənnən yapış.
62. Ayri qardaş, yad qonşu.
63. Azıydıx acadan, biri də çıxdı bacadan.

⁵²⁸ Atalığı – süd pulu

⁵²⁹ Urvatdı – hörmətli

64. Az yi, nökər tut.
 65. Az yi, həməşə yi.
 66. Azreyil balasına qarğatmiyitdi.
 67. Balacəboy bic olar, uzunboy gic.
 68. Bal kesən barmax yalıyər.
 69. Bali⁵³⁰ ağaciynən şəkilini qapınnan içəri qoymə⁵³¹.
 70. Balıx dəryada böyüyər.
 71. Başinə gələn başmaxçı olar.
 72. Bazarda ağıl satilseydi, gənə qaçif hərə öz ağını alardı.
 73. “Belkə”ni ekiflər, bitmiyib.
 74. Berkə düşəndə xaşıl də diş sindirar.
 75. Bey verən atın dişinə baxmazdar.
 76. Bəndə yıxan öydən Allahın xəbəri yoxdu.
 77. Bi atın derisi yüz eşseyə ühdü.
 78. Bi dərdi çox olan oxuyər, bi də arsız.
 79. Bi Haxdan qorx, bi də nepehdən⁵³².

 80. Bir-birinin bəhsinə,
 Tumani giyir tərsinə.

 81. Biri min eliyən də Allahdı, mini heç eliyən də.
 82. Biri ölməsə, biri dirilməz.

 83. Bi deli quyuyə daş atdı,
 Yüz hağıllı çıxarda bilmədi.

 84. Bi keçal oğlum olsa, huna yüz qız taparam.

⁵³⁰ Bali – gilas

⁵³¹ Söyləyicinin dediyinə görə, bu ifadəni Balakən camaati şəkililərə ünvanlayırmış.

⁵³² Nepehdən – nəpəkdən

85. Bi manat verif danişdirisan, beş manat verisan, el çehmiyi.
86. Bişənə dözüy, düşənə yox.
87. Bir var pul abıra minmax, bir də var pul verif abırdan düşmax.
88. Bi yiminəm diyənnən qorx, bi də gidiyəm diyənnən.
89. Boğazın üsgüynən deşilifdi.
90. Böyühsüz öy, kötühüsüz ocax.
91. Bud eti yimiyi, g..ə yaxındı.
92. Burun üzdən üzülməz.
93. Buz nəzih yerdən qırılar.
94. Cəfdəsi olmuyən qapını tepiy açər.
95. Cəhd çarix yırtar.
96. Cücə tooxdan süt görmüyüfdü.
97. Çağrılan yerə ar eləmə,
Çağrılımıyən yeri dar eləmə.
98. Çarixlini mən bəyənmirəm,
Çehməli də gəlmir.
99. Çekənə hər şey dərtdi.
100. Ceynənən sakqız çürüyər.
101. Cox verən maldandı,
Az verən cannan.
102. Çölüm özgəni, içim özümü yandırıy.
103. Çöp çolağa deyər.
104. Dağılan çanax dolmaz.
105. Daldan gələn dəngəsər olar.
106. Dama-dama göl olar, dada-dada heç.
107. Danışən ağıza söz qəhət döyül.

108. Dayıyan dağı dolan,
Əmiynən bağı dolanma.
109. Daş anbara uchar.
110. Delinin başında qoz ağacı olmuyü kü.
111. Deli deliyə qarışər, deyeneh göydən yağar.
112. Deli didi, Həbullah da inandı.
113. Deliyə yel ver, elinə bel.
114. Derin suyə niyə girisan, ki, Xıdır Nevi çaarasan.
115. Dermançı qızını da verdi, g..ünü də.
116. Deşihli daş yerdə qalmaz.
117. Dədəm ölüsini bilsəydim, qulağı dolu dariyə satardım.
118. Dədəmi öldürmişəm, qavrına and işmağa.
119. Dədəsinən nə yarıdım, balasınınan nə yarıyim.
120. Dədəsinən yarımişdım, qalmışdı balası.
121. Dəmirçinin bıçağı olmaz.
122. Dərdim-başım, bi qazan əyrən aşım.
123. Dərtdi söyləğən, arsız güleyən olar.
124. Dəvə böyü, çulu böömüyü.
125. Dəvə oynuyəndə qar yağar.
126. Dil çasar, düzünü diyər.
127. Dilə gələn gözə gələr.
128. Dildə sümüy yoxdu, nətəri isdəsan, helə çöör.
129. Dilli at üsdə, dilsiz g.. üsdə.
130. Dilsizdən qorxma, dinsizdən qorx.
131. Dinsizin öhdəsinən imansız gələr.
132. Diyirəm:
– Xədiməm.
- Diyi:
– Oğuldan, qızdan neyin, var?

133. Dooğa dokqaza qədər, əyrənqatan qapıyə.
134. Dooğa daşəndə çömçə baha olar.
135. Doğradığın, qavağın, a çıxar.
136. Doğsan dokquz olsun, olsun.
137. Dolan qoyunum dolan,
Nə vecimədi ölən-qalan.
138. Dosduğun suyü serin, dərəsi derindi.
139. Dosdun üzünə, düşmanın dalına diyəllər.
140. Döyülmüyən düyündən aş olmaz.
141. Duranın qarnı şışər, yatanın gözü.
142. Dünyanı nətəri tutsan, helə də gidər.
143. Düyüümüz, ətimiz olseydi, qonşudan yağ da alıf aş bişirərdix.
144. Düşdü malın, a talan,
Bi yannan da özün, calan.
145. Düz yol insanı yormaz.
146. El ağızı – fal ağızı.
147. Elə elə, qatıx satan bi də qapıyə gəlsin.
148. Elti əyrisi, balta əyrisi.
149. Eşşeh buynüz çıxartmaz, diyər bes⁵³³ qoduxdu.
150. Eşşeh niyə heyvan olsun, nağara çalan niyə muzukant olsun?
151. Eşşehlixdan cana fayda çoxdu.
152. Eşşeyə didilər: “mərfətin, a gösdər”. Yatdı, ağnadı.
153. Eşşeyə didilər:
– Səni toyə çağırıflar.

⁵³³ Diyər bes – elə bilər ki

Eşsey gülüy. Səbəbini soruşəndə diyi:
– Ya su daşımığa çarırlırlar, ya odun.

154. Eşsey eşseyi borc qaşıyər⁵³⁴.
155. Eşseyə min, ata çatincə.
156. Etnən dırnax arasına girən iylənif çıxar.
157. Evi təmiz saxla, qonax gələr.
Üsdunu təmiz saxla, ölüm gələr.
158. Eyri düzü bəyənməz, bu da bizi.
159. Eyrim-üyrüm yol yaxşdı,
Erməni də olsa, ər yaxşdı.
160. Əlisi deli, Velisi deli,
Qırılmışın hamısı deli.
161. Əmiyə qalan dəmiyə qalar.
162. Ər evi, gor evi.
163. Əri döyən arvadı it də tutdu bi yannan.
164. Ətimiz olseydi, qonşudən yağnan düyü alif dolma bü-kərdox.
165. Əvvəl can, sonra canan.
166. Əvvəl gödəniyyət, sora mədəniyyət.
167. Əvvəlcə təam, sora kəlam.
168. Gelin atdanar, hara düşər?
169. Gelin bi torva qozdu,
Tərpətdin, şakqıllıyər.

⁵³⁴ Qaşıyər – qaşıyar

170. GetdİN xəbərə, otudun xaşılə?
171. Geyməyə çarix, yeməyə qatix.
172. Gezən ayağa daş deyər.
173. Gezməyən gəzə bilməz,
Gezəyən dözə bilməz.
174. Gəlin gəlin olmaz,
Düşən yer gəlin olar.
175. Görməmişin bi oğlu oldu,
Dartdı ş..ini qopartdı.
176. Görülən işdən gül iyi gələr.
177. G.. öpbaxnan ağız murdar olmaz.
178. Goyə bulut gəlifdi, vay sarının halına!
Tehnədən çörey qutardı, vay qaranın halına!
179. Göz gözdən iti olar.
180. Gözdən uzağ olan könüldən də irağ olar.
181. Gözəl sıfətin, oluncə, gözəl bəxtin, olsun.
182. Gül kimi toy elicaydim,
P.. kimi dədəm öldü.
183. Habı ölüyə habı vay-şivən də çoxdu.
184. Ha qakqlıhiyan, amba yumurtdamıhiyan.
185. Hağıllınız kimdi?
Qavaxda gidən zincirri.

186. Halıma bax, halva çal.
187. Hamiyə atdar, ulaxlar,
Bizə də uzunqulaxlar.
188. Hamiyə ədat, maa bedat.
189. Hamı özüçündü.
190. Hər kəsin qismətini Allah özü verər.
191. Hər şeydə qara baxdım qarpızda ağ çıxdı.
192. Hərə özünü kamallı, övladını camallı bilər.
193. Hərdə sözün hürdə cavabı olar.
194. Hörmət hörmətə bağlıdı.
195. Hörmət xalvar-xalvar, hak-hesaf dinar-dinar.
196. Hürən it tutmaz.
197. Hürə-hürə it olar.
198. Xaladan ana iyi gələr.
199. Xalamın d...ları da olseydi, dayı diyərdim.
200. Xamır iyənin fağırı olmaz.
201. Xanım qız xalasına, bəy oğlan dayısına oxşayar.
202. Xayin xoflu olar.
203. Xəsdəlx batmannan gəlif misqalnan çıxar.
204. Xırmana girən eşsəy yavani da qəbul eləməlidid.
205. Xoşbax odu, yiğif iyər,
Bədbax odu, qoyüf gidər.
206. Xoşbaxlıx pulda döyük, onun miqdardındadı.
207. İki qozu da bi yerə qoysan, ses eliyər.
208. İki su bi nahardı.
209. İlən da torpağa isrif eliyifdi⁵³⁵.

⁵³⁵ İsrif eliyifdi – qənaət edib

210. İlən ilənniğiyənən su içən adama deyməz.
211. İmənsizin canını dinsiz alar.
212. İnanma, utanma.
213. İneh sağmağı bilmiyəndə yer eyri olar.
214. İnsaf dinin yarısıdı.
215. İnsan dilləşə-dilləşə,
Heyvan iyləşə-iyləşə.
216. İsdiyənin bi üzü qara,
Vermiyənin iki üzü də qara.
217. İsmarışnan hac qəbul olunmaz.
218. İtin ayağını köşdən esirgiyən kimdi?
219. İt də yaza çıxdı, amma derisi heş neyə yaramadı.
220. İt epbeyə, uşax mehirə.
221. İtdən çox çarix daşıyən yoxdu, gənə ayaxyalındı.
222. İt qulağını kesənnən qorxar.
223. İt qursağı yağ götürməz.
224. İt itdiğiyənən oturduğu yeri quyruğuynən süpürüy.
225. İt itin ayağını basdamaz.
226. İtnən it boğuşər,
Qaraçının işi avanda düşər.
227. İt motaldan əl çəkdi,
Motəl itdən əl çəkmədi.
228. İt nədi, tükü nola.
229. İtdən olan quçü-quçü olar.
230. İti öldürənə sürütdədərrər.

231. İt özünü təmiz bilib qav-qacağa dürtülər.
232. İt tutsun, dooşən olsun.
233. İti vurmazdar yiyesinin xətrinə.
234. İti su aparmaz.
235. İt yalağı özünə qoruyər.
236. İy bilmiyən tula olmaz,
Derisini kola verməz.
237. İyidim iyid olsun,
Kol divi öyüm olsun.
238. Kahal⁵³⁶ durar, kət yıxar.
239. Kasıbın sözü, yalanqozun közü,
Döylətdinin sözü, palıdin közü.
240. Kasıf itinin adını ya Qızıl qoyər, ya da Gümüş.
241. Kasıf pul tapdı, qoymağə yer tapbadı.
242. Kasıva oğul olmaxdansa, dövlətdiyə it olmax yaxşıdı.
243. Kasıvı dəvənin üsdündə it dışdiyər.
244. Kasıvin bi atı var, o da ayğır.
245. Kasıvin qarnı ac olar, varrının gözü.
246. Kasıvin sacı düşənə yaxın qızar.
247. Kavaf qanni, iyid cannı.
248. Keçal baxar güzgüyə, adını qoyər özgüyü.
249. Keçinin qoturu bulağın gözününə su içər.
250. Keçinin ölümü sütdən olsun.
251. Kəfəni Məmmədcəfərdən olannan sora qırx ərşin.
252. Kiminin əvvəli, kiminin axırı.

⁵³⁶ Kahal – iş bilməz

253. Kim eşsey olsa, biz una palanıx.
254. Kişiynən arvadın xamırı bir yerdən yooruluy.
255. Kişiynən arvadın torpağı bir yerdən götürülüy.
256. Kişinin dalınnan kes, qavağına yama,
Qavaannan kes dalına.
257. Kişisən, salamın, hani,
Arvatsan, tumanın, hani?
258. Kişinin şeytanı arvat olar.
259. Kor kor, gör gör.
260. Kor eşseyin gözü iməcidə açılər.
261. Köçən yurdun qədrini tezə yurtda biləllər.
262. Köçəsi qıznan ölesi qaridan xeyir yoxdu.
263. Kök gəlinnən öy gəlini olmaz.
264. Köşmax asandı, arvat olmax çətin.
265. Külü küllüydən götür.
266. Qalan umac dil örgənər.
267. Qaraçı peşəsinə gidər.
268. Qaralar ağarmaz,
Qara çeydə su qalmaz.
269. Qardaş – qardan soyux, daşdan bərk.
270. Qardaş yaxşı şey olseydi, Allah birini də özünə götürərdi.
271. Qarğa özünü quş bilər,
Dooğa özünü aş bilər.
(= Qarğa niyə quş olsun, dooğa niyə aş olsun?)

272. Qarı öldü, qapı örtüldü.
273. Qarnım üçün dimirəm, qədrim üçün diyirəm.
274. Qarın qardaşdən qavaxdı (= irəlidı).
275. Qarına gidən qazanşdı.
276. Qarrar yağış, p..ların üsdü örtülüfdü.
277. Qaşix aşdən isdi oldu?
278. Qaşinə-qasıñə ocax başınə.
279. Qat qazanar, qaltavan güvənər.
280. Qepey⁵³⁷ qepeyə söykənər.
281. Qərif itin quyruğu döşündə olar.
282. Qədəh, özü də gödəh.
283. Qıldıqın, namaz hürküdügün, qurbağıyə deyməz.
284. Qırılan qosünnəndi.
285. Qız başı yumuyən, ineh nəhrəsi çalxamıyən qocəlməz.
286. Qız verən gözüəçix olar,
Qız alan gözübağlı.
287. Qız uşağı ağ kağızdı, ləkə düşdü, qutardı.
288. Qız doğanda Allah verifdi,
Oğlan doğanda özüm doğmuşəm.
289. Qızsız ana, duzsuz ana.
290. Qocaya arıx diyəllər, kasıva deli.
291. Qonşudən aş gəldi,
Gözümnən yaş gəldi.
292. Qocanı kəpəyə qatsan, it yeməz, arpaya qatsan, at.

⁵³⁷ Qepey – qəpik

293. Qonağın axmağı öy yiyesinə tehlif eliyər.
294. Qonağın tədbiri çəşanda öy yiyesinə tehlif eliyər.
295. Qonax qonağı isdəməz, öy yiyesi də heş birini.
296. Qonax birinci gün qızıldır, ikinci gün gümüş, üçüncü gün mis, dördüncü gün pis.
297. Qonşu dalı yoğun olar.
298. Qonağa “get” diməzdər, altından döşeyi çekəllər.
299. Qonşu qonşuyə baxar,
Canını oda baxar.
300. Qorxuysan, bişiydən,
Niyə çıxısan, deşihdən?
301. Qorxu cənnətdən gəlifdi.
302. Qoymə ağıldan ağıl olmaz.
303. Qoyünün çoxluğu qurda ziyan eləmiyi.
304. Qoznan çekici bi yerə qoymazdar.
305. Qoz uğruluğu ad bednamçılığıdı.
306. Qullux⁵³⁸ köhnə papaxdı.
307. Quş yuvasının quş esgiy olmaz.
308. Qulağı dinc, umaci iç.
309. Maa deymiyən qurt min yaşəsin.
310. Malı itən anasının qoynunu axdarar.
311. Malın, mal olunca, bazarın, bazar olsun.
312. Mal can yonqarıdı.
313. Mal yiyesinə oxşəməsə, haramdı.
314. Meçidin qapısı açıxdı. İtə nə gəlifdi?
315. Meylisin dalı-qavağı bilinməz.
316. Məhlə cincarı acı olar.

⁵³⁸ Qullux – vəzifə

317. Mənim xoruzum özgə çəpərində bannasın.
318. Mənnən ötdü, qardaşımə deydi,
Elə bildim un çuvalına deydi.
319. Məhəbbət gəlib getcax, aylə qalcaxdı.
320. Mis qab ya düşdü sindi, ya cingillədi, fərqi yoxdu.
321. Molla diyi : “Mən diyəni elə, mən eliyəni eləmə”.
322. Mollanın qarnı beşdi, həməşə biri boşdü.
323. Molliyə “al, molla” diyiflər, “ver, molla” dimiyiflər.
324. Molla gəlmışkən ölən ölsün.
325. Motal, yaxşı motalsan,, həyif ki, it derisində.
326. Murdar esgiyə od düşməz.
327. Naxış qılından itidi (= Qılışdən itidi naxış).
328. Naxışın, yatdı, sən də yat.
329. Naxış sulançaxda sulananındı, öy süpürənin yox.
330. Narda sına, yarda sına.
331. Nə bişih qatıx yiyyitdi, nə böğləri bulaştı.
332. Nə işim var, nə macəlim.
333. Nənəm maa çor diyitdi,
Gəlif-gedəni vur diyitdi.
334. Nə ununda var, nə urvasında.
335. Nə şaxda qurt var, nə tiyanda barama.
336. Ocax düşdəği yeri yaxar.
337. Oğlan evi alana qədər,
Qız evi ölənə qədər (yalvarar).
338. Oğlan oğlundu – evlənənə qədər,
Qız qızındı – ömrünün axırına qədər.

339. Oğruluxnan q....lığın ömrü qırx gün çekər.
 340. Oğru gəlsə, çox şey aparardı.
 341. Olacağa çarə yoxdu (= Olduyla öldüyü çarə yoxdu).

 342. Olanda qat-qat (= cad-cad),
 Olmuyəndə ac yat.
 = Olanda horum-horum,
 Olmuyəndə barmağımı soorum.

 343. Olmax oyün gösdərər.

 344. Orabandı⁵³⁹ dadlı diyar,
 Burda bitər lovyə, xiyar.

 345. O....qax g..ə arpa əpbəyi bəhanədi.
 346. Ovçünün Allahı yoxdu.
 347. Oynəşə umud olan ərsiz qalar.
 348. Öküz incilliyəsi araba xırçilliyi.
 349. Ölümə də bi ayax qavax get.

 350. Ölüm var, ölüm kimi,
 Ölüm var, zulum kimi.

 351. Ölənin hakqını alan yoxdu.
 352. Ölü eşseyin nalını söküy.
 353. Öy oğrusuna it deyməz.
 354. Öyü öydən sayəllər.
 355. Öydə xoruz, çöldə fərə.
 356. Öydə arvad oldu üç, işlər oldu puç.

⁵³⁹ Oraban – Şəki rayonunda kənd

357. Öy süpürür, eşih qalır,
Qav yuyur, qaşix qalır.
358. Öz qapazımız öz başımıza deyir.
359. Özgə atına minən tez düşər.
360. Özgə danası bağlıyənin çatısı elində qalar.
361. Özü yıxılan ağlamaz.
362. Özünü yorulmuş biləndə qavağındakini (= yanındakını) ölmüş bil.
363. Pambıxnan odu bi yerə qoyməzdər.
364. Peyğəmbər də odu öz qavağına eşi.
365. Peyğəmbər ikinci arvadın dalına el çekifdi.
366. Pis iş pisdən çıxar.
367. Pisi ötür, yaxşını götür.
368. Pul el çirkidi.
369. Pulun qızdırmasına hər adam dözməz⁵⁴⁰.
370. Pulu ver ya dəmirə, ya kömürə.
371. Sağ gözdən sol gözə xeyir yoxdu.
372. Salla başın, yi aşın.
373. Satan satif pullanar,
Alan alif allanar.
374. SənİN, yaran, ağrıyi,
Mənim haram ağrıyi?
375. Səvəfsiz çöreh yoxdu.
376. Səhər naxıra, axşəm axıra.
377. Soğan yimiyifsan, içİN niyə göynüyü?
378. Soyux yumurtuya də can verən Allahdı.
379. Soradan çıxan gün adamı isitməz.

⁵⁴⁰ Söyləyici bu atalar sözünü Balakəndə eşitdiyini dedi.

380. Su da bi yerdə çox qalanda iylenər.
381. Sürü dala çöörüləndə axsax qavağa düşər.
382. Sütdü iney ol, vur sərinci qır.
383. Sütün süt olsun,
Zatın it də olsa, olar.
384. Söz danışixdan keçər.
385. Sözün düzünü zarafatda diyəllər.
386. Sözü işə tihmiyiflər.
387. S...sanı s...ç, sənnən karvanqıran olmaz.
388. Sütdü aş yaxşı şeydi: bi gün sizdə, bi gün bizdə.
389. Şəkidə bi dənə ləqəbsiz adam varsa, ho da Qaloş Əhmətdi.
390. Şəmbə yağar, bazar açılər,
Cuma yağar, nə vaxd açılər?
391. Şilleynən üz qızardıy.
392. Taleyi yar olanın,
Fələh bağlar yarasın.
Taleyi xar olanın,
Hamı s..ər anasın.
393. Tazının yiyeşi var, doosənin də Allahı.
394. Teh toyuğa da den lazımdı.
395. Tepiy həmişə çolağa deyər.
396. Təzə Ay görünəndə köhnəni doğruyuf ulduz eliyəllər.
397. Təzə bardağın suyu şirin olar.
398. Tələsən it süpürülən yerə oturar (= s..ar).
399. Tənbəl öküzün “oha” canınnandı.

400. Tərifli pendirdən qıl (= tük) çıxar.
401. Tikə qarın doyurmaz, hörmət artırar.
402. Toox su içəndə Allaha baxıy (= başını qaldırıf Allaha baxıy).
403. Toy aşı, topalax aşı, həriyə bi çapalax⁵⁴¹ aşı⁵⁴².
404. Tülkü harda, quyruğu da horda.
405. Tülkü tulkünü buyürər, tülkü də quyruğunu.
406. Uzağın buğdasının yaxının arpası yaxşıdı.
407. Uman yerdən küsəllər.
408. Un ələdim, oğlan bələdim,
Günümü axşam elədim⁵⁴³.
409. Ununda da var, urvasında da.
410. Unumuz, yağımız olsayıdı, halva çalardıx.
Behməz yoxdu, vay tava dərdi!
411. Usdaya verərsən ətdən-mətdən,
Usda işdiyər bərhdən-bərhdən.
Usdaya verərsən şordan-mordan.
Usda işdiyər ordan-burdan.
Usdaya verərsən pendir-lavaş,
Usda işdiyər yavaş-yavaş.
412. Utananın oğlu olmaz.
413. Utanmasan, oynəmağa nə var ki.

⁵⁴¹ Bi çapalax – bir az

⁵⁴² Keçmişdə Göynük toylarında soğan qovurub aş bisirərdilər. Soğan da qovrulanda az qalır. Bu ifadə ona görə işlənirmiş.

⁵⁴³ Tənbəl gəlinlər haqqında belə deyirlər.

414. Uzağın döyməcini balnan döyəllər.
415. Uzaxdan baxısan, səndəli xoş,
Yaxına gəlisən, quşqunu boş.
416. Uzun-uzun meşələr, sizdən qalma peşələr.
417. Uzun kösöv el yandırmaz.
418. Verirlər al, döyüllər qaç.
419. Ya bağanı öldürdün, ya da dalı üsdə çöördün, eyni şeydi.
420. Yağışdər yağış yarmannar (= çatdaxlar) örtülüfdü.
421. Yağ yağnan qəyniyəndə yarma yavan qalar.
422. Yaxşı qızı özgüyə vermə, həyifdi,
Pis qızı özgüyə vermə, ayifdi.
423. Yaxşılığa yamannıx, kor eşşəyə samannıx.
424. Yaxşı mal xarav oluncə, pis can xarav olsun.
425. Yatan öküzün başınə duran öküz s...r.
426. Yatan ölməz, yetən ölər.
427. Yetimin ağızı aşə, başı daşə.
428. Yetim böyüyər, yamannıx Əzreyilə qalar.
429. Yetimə qoğal haramdı.
430. Yeddi dağın başını bi təpə kesər (=Yüz dərənin başını bi sirt kesər).
431. Yekə baş döylətdi,
Yekə ayax neyvət.
432. Yekə göz başə bəladı.
433. Yerə soxum ho iki əli ki, bi başı saxlıyə bilmiyi.
434. Yerpənəh pulu ilə alınan eşşeyin ölümü də sudan olar.

435. Yeznə çırax, gözdən irax.
436. Yeznə g..də olan yaradı, heş kimə gösdərmax olmuyü.
437. Yeznə öldürmax olmuyən düşmandı.
438. Yiri doğrasan_i yiri çıxar,
Xırda doğrasan_i xırda.
439. Yimaxnan doymuyən, yalamaxnan heş doyməz.
440. Yimiyən it üyürməz.
441. Yiyənin üzündə, geyənin əynində (= dizində).
442. Yiyən yiyir quymağı,
Döyüllər şil-maymağı.
443. Yuxarı baxıf fikir eləmaxdansa, aşağı bax, şükür elə.
444. Yumurtanı səhər özün yi, günorta dosdun_a ver, axşam
düşmənin_a.
445. Yumurtdamadı, bes falı harda oldu?
446. Yurtda yönsüz qalar.
447. Yük altında olan uzunqulax anqırmaz.
448. Yüz hüt⁵⁴⁴ bi lütü soyə bilməz.
449. Zalım itin zinciri uzun olar.
450. Zulum (= güc) həmişə doğana düşər.
451. Zibillix itinnən yatax iti düzəltmax olmaz.

⁵⁴⁴ Hüt – axmaq

TAPMACALAR

- | | | |
|--|---|---|
| 1. Səhər durdum san,a zillə-dim. | Şah ölkəsi,
Hamı bağlı.
(göz) | Şah ölkəsi,
Hamı bağlı.
(qəbiristanlıq) |
| 2. İki qonşü bir-birilərini görmüyü. | 8. Qaradır qarğı döyül.
İy biliy, tula döyül.
Qanatdındı, quş döyül.
(cücü) | 8. Qaradır qarğı döyül.
İy biliy, tula döyül.
Qanatdındı, quş döyül.
(cücü) |
| 3. Boşqava qoymax olmaz,
Kesisan, kesmax olmaz,
Yiyisan, doyusan.
(ana südü) | 9. Dağdan gəlir danqara,
Qolları pilan qara.
Danbır-dunbur yerişi,
Dırnağı seysan ⁵⁴⁵ para.
(fil) | 9. Dağdan gəlir danqara,
Qolları pilan qara.
Danbır-dunbur yerişi,
Dırnağı seysan ⁵⁴⁵ para.
(fil) |
| 4. İki daş arasına yaylıq sər-mişəm.
Otuz altı ildir qurumuyü. | 10. Mən baxıyəm, o qaçıy.
(qulaq) | 10. Mən baxıyəm, o qaçıy.
(qulaq) |
| 5. Səhər durdum, haçıyə mindim. | 11. Yeddi dəmirri toxmax,
unu bilməyən axmax. | 11. Yeddi dəmirri toxmax,
unu bilməyən axmax. |
| | | (baş) |
| 6. Bir xörək bişirdim. Nə qə-dər duz töksəm, gənə də şit oluy.
(soyutma yumurta) | 12. Quyu, içində suyu.
Suyun içində ilan.
İlanın ağızında mərcan. | 12. Quyu, içində suyu.
Suyun içində ilan.
İlanın ağızında mərcan.
(lampa) |
| 7. Hap-hapı,
Dəmir qapı. | 13. Min minara
Divi qara. | 13. Min minara
Divi qara. |

⁵⁴⁵ Seysan – səksən

Yüz min çiçəh, Bi yarpax.	(Quran)	(kibrıt)
14. Gedirəm Ərəş bağına Gələrəm sizə salama.	(orucluq)	21. <i>Diyir</i> , addım atana Deydi kotana. Dəryada balıx, Üzü ceyrana.
15. Bir balaca boyu var, Aləminən toyu var.	(lampa)	22. Halma məzər, kolda gə- zər.
16. Yol içində bi cam qatix.	(Ay)	23. Dolu gidiy, boş qəyidiy.
17. Mən gedirəm, özü də gedir.	(kölgə)	24. <i>Diyi</i> , gelinnərdə hansı gelindi qaşmağı yaxşı, Yirmi dört qadaxnan qadax- lanıfdı başmağı yaxşı, Bezənifdi bezeyi yaxşı.
18. Yol içində yoğun abay. ⁵⁴⁶	(təndir)	(at)
19. Uzun-uzun ulama, Kol divində bulama. Gedər Ərəş bağına, Gələr sənə salama.	(bayram)	25. Uzaxdan gəlifdi, bi par- çə ağdı. Sıralanıf, cərgələnifdi, sanki bi bağlı. Söylətdim unu, dərdi-qəmim azaldı.
20. Bir balaca bacı Yandırar dağı-daşı.		(məktub)

⁵⁴⁶ Göynük kəndlərində yaşlı
ləzgi arvadlarına abay deyirlər.

26. Bizim anamızın üç üzü
var,
İkisi qaradı, biri ağ.
**(qaranlıq gecə, işıqlı
gündüz, qara torpaq)**
27. Gəl-gəl diyrəm, gəlmiyi.
Gəlmə-gəlmə diyrəm, gəliy.
(dodaq)
28. Üç rehdə boyənifdi boyəsi.
Yerdən göyə dayanıfdı daya-
ğı.
Hər yerdə gezir sorağı.
(göyqurşağı, yağış, ildirim)
29. Bi baci, bi qardaşix,
Aləmə də biz arxadaşix.
(Gün, Ay)
30. Gidiy hora,
Bilmiyi hara?
Aliy hunu,
Bilmiyi neyi?
(ölən adam)
31. Alaxlar içində biz də
alağix,
Deymiyin, bize çox yaraxlı-
yix.
Sizə də gerehliyix.
(gicikən və qanqal)
32. Qat-qat döşeh,
Unu bilmiyən olsun eşşeh.
(kələm)
33. Haydabani, huydabani,
Altı ayağı, iki dabani.
(tərəzi)
34. Sarı sakqal,
Hunu bilmiyənin
Atası çakqal.
(qarğıdalı)
35. Alacə məzər,
Balacə məzər.
Sağsağan gezər,
Kol divi gezər.
İviş tökər.
(dəyirman, çax-çax)
36. Atamatda mən gidiyəm,
Palçix dizdən, su qurşaxdan.
Ha gidiyəm, toz qopuy.
(dəyirman)
37. Biz biz biziydix,
Yüz otuz iki qiziydix.
Bizi düzdülər,
İpə-sapa düzdülər.
Qırğıın gəldi qırıldix,
Şükür Allaha, dirildix.
(cərələr)

38. Damnan-dama ciğır qoy.
(kəsəyən)
39. Elimə sıgar, sandığa sığmaz.
(tüfəng)
40. Min milit, ağızı kilit.
(qəbir)
41. Dağdan bi qav aş umaladım, dənəsi yerə düşmədi.
(nar)
42. Bizdə bi kişi var, xur-xur yatışı var.
= Bizim öydə bir kişi var
Xor-xor yatışı var.
(pişik)
43. Uzun-uzun hörühlər,
Ortada durar kötühlər.
(təndir)
44. Uzun-uzun yollar.
(kəndir)
45. Qara kişi atdandı,
Uşaxlar şaddandı.
(qazan)
46. Mən çulluyürəm, özü tuluyü.
(sac)
47. Halçax dağdan qar yağar.
(ələk, un)
48. Qat-qat döşey,
Bunu bilmiyən eşsey.
(kələm)
49. Biz biz biziydix,
Otuz iki qızıydix.
Əzildix, büzüldux,
Bi taxdiyə düzüldux.
(diş)
50. İçi deri, çölü et.
(toyuğun böyrəyi)
51. Bi ağılim var, qoşünnən mal giriyy, yava girmiyi.
(qarışqa yuvası)
52. *Diyi*, götürə qoyüm⁵⁴⁷,
İki salliyim, bir berkidim.
(atın yəhəri)
53. Quru qoyüm, höyük çıxardım.
(atın qantarğası)

⁵⁴⁷ Götürə qoyüm – götürüb qoyum

54. Sarı-sarı sandıxlар,
İçи dolu findıxlар.
(balqabaq)
55. Papağım qaldı, özüm düş-düm. A papağım qaldı, a pa-pağım qaldı diyır, çığırı, qar-sağı⁵⁴⁸ qalıy, özü düşüy. (=Ay nənə, papağım ağaşdə qaldı).
(qoz)
56. Ağaş başındə qıllı yumax.
(həyvə)
57. Bi öküzüm var, quyru-ğunnan tutmasam, girmiyi ağıla.
(qaşıq)
58. Hapsedirim, hupüsdürüm,
Çatdağıñña yapışdırırm.
(yamax)
59. Dağdan gələr dağ kimi,
Qolları budağ kimi.
Eyilər su işmağ'a,
Məliyər oğlax kimi.
(sel)
60. Ağ çala, qara toxum,
- Əlimnən əkərəm, dilimnən
biçərəm.
(yazı)
61. Yol içində qızıl qamçı.
(ilan)
62. Mən gidirəm, o qalır.
(ayaq izləri)
63. Altı qoyun, üsdü keçə,
Başı findıx, g..ü qayçı.
(qaranqus)
64. Aşix eldən uxarı,
Şana teldən uxarı.
Aşix bir şey görufdü,
Dizi beldən uxarı.
(çəyirtkə)
65. Hallanar, hullanar,
Qızıllanar, sallanar.
(zoğal)
66. Ay toyux çım-çım oynar.
(düyü)
67. Qara toyux, qarnı yarıx.
(buxarı)
68. Get bazara, can al gətir,
Tapbasan, yarım can al gətir,

⁵⁴⁸ Qarsağı – qərzəyi

Onu da tapbasan, zəhrimar al,
gətir.

(ət, yumurta, qatıq)

69. Uzun qız uzanar,
Özünə paltar (= köynək)
qazanar.

(qarğıdalu)

70. Göydən gidiy qazdar. Yerdə də oluy bi dənə axsax qaz.
Yerdəki axsax qaz diyi ki, eyyy, göydən gidən yüz qaz. Məni
də götür ol, düz qaz. Göydəki qazdar diyi ki, biz yüz döyülux,
bi bizi qədər, bi bizim yarımız qədər, bi də yarımızın yarısı
qədər, bi də sən axsax qaz olanda yüz qaz bitiy. Hindi di
görüm, göydən gidən neçə qaz oluy?

*Açması: Otuz altı qaz oluy. İki kərə otuz altı nə eliyi? Yetmiş
iki. Otuz altının yarısı un sekəgiz. Un sekəgizin yarısı dokquz. Doğsan
dokquz oldumu? Biri də axsağ qaz, eliyi yüz qaz.*

MÜXTƏLİF ŞEİRLƏR

1. MƏKTƏB NƏĞMƏSİ

Gün tezdən doğmuşdü,
Məytəflilər durmuşdü.
Qalx ayağa, a yoldaş,
Məytəf vaxı olmuşdü,
Yoldaş, deyən, gəlirəm,
Qələm-kitaf alıram.
Geri qalsam məytəfdən,
Tərəqqidən qalıram.
Məytəf bizim övümüz,⁵⁴⁹
Çiçehlidi yerimiz.
Davam eliyax məytəvə,
Gelin, gidax məytəvə.

Söyləyicinin dediyinə görə bu mahnını məktəbdə oxuyarkən öyrənib. Avazla oxudu – top.

2. OLMAZ⁵⁵⁰

Qəza kəməndini atanda
Kəməndə düşənə “qaş” diməy olmaz.
Gördün ki, dosd sirri sənnən pünhandı
O sirri üz vuruf, “aş” diməy olmaz.

Xəsdəni görəndə dimə “bihaldı”.
Yatif dirilməyi una mahaldı.

⁵⁴⁹ Övümüz – evimiz

⁵⁵⁰ Dediynə görə, söyləyici şeiri özü yazdı.

“Yatan ölməz, yetən ölər” misaldı,
Vaxdı çatmıyənə “köş” diməy olmaz.

Mən deyirəm, günnər gəlif keşməhlə
Beşi aqlamaxla, beşi gülməhlə.
Beşi yaranmaxla, beşi ölməhlə
Dünyanın sonuna “puç” deməy olmaz.

3. QODU-QODU

Qodu-qodu gezəllər,
Qoduyə salam verəllər.
Bu gün bizə un gereh
Savax sizə gün gereh.
Verəən oğlu olsun
Vermiyəən qızı olsun.
Adı Fatma olsun,
O da çatdıyif ölsün.
Çaylər daşif sel olsun,
Taxıllar tel-tel olsun.

4. VEYSƏLQARA⁵⁵¹

Veysəl baba, qurbanam sana
Veysəl baba, hidayət hana?...
... Verənin oğlu olsun,
Vermiyənin qızı olsun.
Adı Fatma olsun,

⁵⁵¹ Bu mahnını Veysəlqara gəzəndə oxuyarmışlar. Yağış çox yağında gəzilib oxunan mahnilara “Veysəlqara gəzmək” deyirmişlər. Odur ki, Veysəlqaranı Qodu-qodunun bir variantı saymaq olar.

Qolları çatma olsun.
O da suyə düşüf, boğuluf ölsün.

5. SƏN DƏ BİR DİLLƏN GÖRƏK

Qıza elçi gəliy.
Atası diyi:
– Vermənəm.
Anası diyi:
– Qoymənəm bunu getmağa.
Qız da cəlt diyi:
Yağış yağdı, çiskə vurdu,
Elçilər qapını kesdi.
Atam diyi, “vermənəm”.
Anam diyi, “qoymənəm”.
Aman, dayi, can dayi,
Sən də bi dillən görax.
(Yanı məni veriyərməni görax).

6. BAĞ BELƏ, BOSTAN BELƏ

Bağ belə, bosdan belə,
Şəfdəli şələ-şələ.
Ortuya çıxanda amma,
Nə qavıx var, nə çerdeh.

DÜZGÜLƏR

1.

Usıbbıdı, hay Usıbbıdı,
O kişi mənim dosdumdu.
Bazara getdi, gəlmədi,
Yaylığı aldı, vermədi.
Yaylığımın ucu qara,
İçində peykər bala.
Ağ balanı öldürdüm,
Qara balıya giydirdim.
Ağ balanın saçağı,
Qızıldandı piçağı.

2.

Çatax qoz, çatax qoz,
Biri kəhər, biri boz.
Mindim bozun boynünə,
Sürdüm Tiflis yoluna.
Tiflis yolu min bazar,
İçində meymin gəzər.
Vurdum meymini,
Qulaxların qırıqtıdım.
Dağda gezən xocələr
Vurdu qolumu sindirdi.
Qolum qazanda qəynər,
Ovlax⁵⁵² bucaxda oynər.
Ovlağı götürüf yerə çaxdım,
Yar man, a yemeleh⁵⁵³ verdi.

Yemeleyi tətə⁵⁵⁴ verdim,
Tət man, a dari verdi.
Darını quşə verdim,
Quş man, a qənət verdi.
Qənətdəndim uşmağa,
Hak qapısını aşmağa.

3.

Getdim Həsən beyin öyünü
yarmağa⁵⁵⁵.
Həsən beyin neyi var?
Şakqır-şukqur şeyi var.
Göyə çıxan atı var,
Göy muncuxlu iti var,
Qələm yazan oğlu var,
Muncux taxan qızı var,
Qapısında lotu var,
Əlli batman g..ü var.

4.

Ay erməni, erməni,
Eşşeyə mindirməli.
Apar məni Qarabağa,
Qarabağda iş gedir,
Bakıda nümayiş gedir.

⁵⁵² Ovlax – oğlaq

⁵⁵³ Yemeleh – yemələk

⁵⁵⁴ Tətə – tata

⁵⁵⁵ Söyləyici bu mətni qoşma
adlandırdı.

Harda gördün, erməni,
Çax başınə gulləni.

5.

İynə-iynə,
Ucu düymə.
Sap sapıcan,
Bel belican.
Dayım oğlu,
Burnu p..lu.
Vur nağara,
Çix qırğı.

6.

Nemis çıxdı dumannan
Piçax çıxartdı civinnən.
Vuracağam, öldürəcəyəm,
Kiminlə dosd olmaq
istəyirsən?

7.

Həpbə-hüpbə,
Nənən yesin mürəbbə.

ÖCƏŞMƏLƏR, HƏDƏLƏR

1.

- Haralısan_i?
- Malaxlı⁵⁵⁶.
- Aşı bişir qavaxlı⁵⁵⁷.
- Yiyax daddı-damaxlı,
- Yatax dallı-qavaxlı.

2.

- Haralısan_i?
- Dəhnəli.
- Nə yiyisan_i?
- Şəfdəli.
- Neçiyə satışan_i?
- Beşini bi şəhiyə.

3.

- Hardansan_i?
- Qışdaxdan⁵⁵⁸.
- Qışdaxdan havra nəynən gəlifsan_i?
- Volqaynan.
- O.....ğa basmaynan.

4.

Yuxarı məhlə⁵⁵⁹ – elində qızıl dəhrə,
Aşaa məhlə – elində p..lu dəhrə,
Orta məhlə – it kimi ləhlə.

⁵⁵⁶ Malax – Qax rayonunda kənd

⁵⁵⁷ Qavax – balqabaq

⁵⁵⁸ Qışdax – Qışlaq. Şəki şəhərində məhəllə adıdır.

⁵⁵⁹ Yuxarı, Aşağı, Orta məhlələr Baş Göynük kəndində yer adlarıdır.

5.

Diyi ki, heyvanın, adamın, bi də meyvənin pisdərini dinə. Uşax baxır, diyir: “Dodulu⁵⁶⁰ eşşəhdə ərih aparırdı”.

6. Gedirdi Humay,
Əlində dumay⁵⁶¹.
Yıxıldı Humay,
Dağıldı dumay
Ağlama, Humay,
Verərəm dumay.

7. Adın, nədi Rəşit,
Mən deyim, sən eşit.

8. – Denən, ləyən.
– Ləyən.
– Nişannını bəyən.

9. –Denən, lobya.
–Lobya.
–Xalanı çəhsinnər qobuya.

10. –Denən, qulax.
–Qulax.
– Oyna⁵⁶³ burax, buyna⁵⁶⁴ burax.⁵⁶⁵

⁵⁶⁰ Dodu – Şəki şəhərində məhəllə adıdır.

⁵⁶¹ Dumay – kəsək

⁵⁶² Bunu deyən adam uşağın burnuna əl uzadır. Bu öcəşməni, adətən, körpə uşaqlar edərək onları güldürülər.

⁵⁶³ Oyna – o yana

⁵⁶⁴ Buyna – bu yana

⁵⁶⁵ Bu cümləni deyən uşaq əvvəlkinin qulağından yapışır.

MƏTNLƏRİN SÖYLƏYİCİLƏRİ

Mifoloji mətnlər, əfsanə və rəvayətlər

1. *Dünyanın yaranması*. Səmədov Fikrət, Baş Göynük
2. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
3. *İldirimin çaxması*. Süleymanov Vaqif, Cumakənd kəndi
4. İsmayılova Ziba, Cumakənd kəndi
5. Həsənova Pəri, Cumakənd kəndi
6. *Ay və Gün*. Muradova Mehruza, Cumakənd kəndi
- 7-8. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
9. Qurbanova Firuzə, Baş Göynük kəndi
10. İsmayılova Gülçöhrə (Gülüş), Şəki şəhəri
11. Dadaşova Sənubər, Cumakənd kəndi
12. *Şanapipik*. Muradova Mehruza, Cumakənd kəndi
13. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
14. *Tisbağa*. Aslanova Nazilə, Cumakənd kəndi
15. Dadaşova Sənubər, Cumakənd kəndi
16. *Qurxqu quşu*. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
17. Mahmudov Mehman, Aşağı Göynük kəndi
18. *İsax-Musa quşu*. Dadaşova Sənubər, Cumakənd kəndi
19. *Arının istəyi*. Mahmudov Mehman, Aşağı Göynük kəndi
20. *Bəxtin paylanması*. Məmmədova Zahidə, Baş Layısqı kəndi
21. Xəlilova Hürü, Baş Göynük kəndi
22. Məhəmmədova Günel, İncə kəndi
23. Xəlilova Xavər, Baş Göynük kəndi
24. *Mələklər*. Həsənova Pəri, Cumakənd kəndi
25. *Nəhənglər*. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
26. Həsənova Pəri, Cumakənd kəndi
27. Dadaşova Sənubər, Cumakənd kəndi
28. *Günlərə ad qoyulması*. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
29. *Süleysin*. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
30. *Vəhşi adam*. Mikayılov Mirzəli, Cumakənd kəndi

31. *Unuqay*. Əhmədova Qərənfil, Cumakənd kəndi
32. Aslanova Nazilə, Cumakənd kəndi
33. İsmayılova Ziba, Cumakənd kəndi
34. Süleymanov Vaqif, Cumakənd kəndi
35. İsmayılova Ziba, Cumakənd kəndi
36. Kərimova Xatın, Cumakənd kəndi
37. Məmişova Nuriyyə, Aşağı Göynük kəndi
38. Xəlilova Mehin, Şəki şəhəri
39. Abdullayev Eldəniz, Baş Göynük kəndi
40. Babayev Nəriman, Aşağı Göynük kəndi
- 41-42. Səmədov Fikrət, Baş Göynük kəndi
43. Xəlilova Hürü, Baş Göynük kəndi
44. Səfərova Zilayə, Cumakənd kəndi
- 45-50. *Hal.* Mikayılov Mirzəli, Cumakənd kəndi
51. Kərimova Xatın, Cumakənd kəndi
52. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
53. Məmişova Nuriyyə, Aşağı Göynük kəndi
54. Cəfərova Sədayə, Cumakənd kəndi
- 55-58. Xəlilova Təranə, Baş Göynük kəndi
59. Məmmədova Zahidə, Baş Layısqı kəndi
60. Soltanova Məryəm, Aşağı Göynük kəndi
61. *Ərdov.* Süleymanov Vaqif, Cumakənd kəndi
62. Qurbanova Firuzə, Baş Göynük kəndi
63. *Xortdan.* Muradova Mehruza, Cumakənd kəndi
- 64-65. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
- 66-67. *Cin.* İsmayılova Ziba, Cumakənd kəndi
68. Ərəbov Famil, Baş Göynük kəndi
- 69-71. Kərimova Xatın, Cumakənd kəndi
- 72-73. Qurbanova Firuzə, Baş Göynük kəndi
74. Soltanova Məryəm, Aşağı Göynük kəndi
75. Cəfərova Sədayə, Cumakənd kəndi
76. Abdullayev Fikrət (Hikmət), Baş Göynük kəndi
- 77-82. Xəlilova Xavər, Baş Göynük kəndi

83. Yusifova Südabə, Baş Layısqı kəndi
84. Babayev Nəriman, Aşağı Göynük kəndi
- 85-87. Səmədov Fikrət, Baş Göynük kəndi
88. Süleymanova Məhsəti, Cumakənd kəndi
89. Süleymanova Vəfa, Cumakənd kəndi
90. Süleymanov Həsən, Cumakənd kəndi
91. Süleymanova Məhsəti, Cumakənd kəndi
92. Süleymanov Həsən, Cumakənd kəndi
93. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
94. Xəlilova Gülcin, Baş Göynük kəndi
95. *Cin toyu.* Mustafayev Sabir, Baş Göynük kəndi
96. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
97. Aslanova Nazılə, Cumakənd kəndi
98. Mikaylov Mirzəli, Cumakənd kəndi
99. Məmmədova Maral, Cumakənd kəndi
100. Xəlilova Mehin, Şəki şəhəri
101. Abdullayev Fikrət (Hikmət), Baş Göynük kəndi
102. Abdullayeva Xatın, Baş Göynük kəndi
103. *Cin dəyişəyi.* Xəlilova Xavər, Baş Göynük kəndi
104. *Kaftar.* Ismayilova Ziba, Cumakənd kəndi
105. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
- 106-107. Soltanova Məryəm, Aşağı Göynük kəndi
108. Süleymanov Həsən, Cumakənd kəndi
109. Süleymanov Həsən, Baş Göynük kəndi
110. Məcidova Minayə, Baş Göynük kəndi
111. Süleymanova Vəfa, Cumakənd kəndi
- 112-113. *Digər mifoloji varlıqlar.* Ərəbov Famil, Baş Göynük kəndi
114. Mikaylov Mirzəli, Cumakənd kəndi
115. Səmədov Fikrət, Baş Göynük kəndi
116. Süleymanov Həsən, Cumakənd kəndi
117. Süleymanova Məhsəti, Cumakənd kəndi
118. Əzrayıl. Cəfərova Sədayə, Cumakənd kəndi
119. Aslanova Nazılə, Cumakənd kəndi

120. Osmanova Cənnətəy, Baqqal kəndi
121. Məmmədova Maral, Cumakənd kəndi
- 122-124. Kərimova Xatın, Cumakənd kəndi
125. Soltanova Məryəm, Aşağı Göynük kəndi
126. İbrahimxəlilov İsmayıł, Baş Layısqı kəndi
127. Kərimova Xatın, Cumakənd kəndi
128. Cəfərova Sədayə, Cumakənd kəndi
129. Qurbanova Firuzə, Baş Göynük kəndi
130. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
131. Məmmədova Səhər, Baş Layısqı kəndi
- 132-133. Məmmədova Zahidə, Baş Layısqı kəndi
134. Süleymanova Vəfa, Cumakənd kəndi
135. Kərimova Şəfiqə, Baş Göynük kəndi
136. Mustafayev Zahid, Baş Göynük kəndi
137. *Xıdır İlyas, Xıdır Nəbi.* Aslanova Nazılə, Cumakənd kəndi
138. Muradova Mehruza, Cumakənd kəndi
- 139-140. Osmanova Cənnətəy, Baqqal kəndi
141. Abdullayev Fikrət (Hikmət), Baş Göynük kəndi
142. Süleymanova Vəfa, Cumakənd kəndi
143. Xəlilova Xavər, Baş Göynük kəndi
144. Babayeva Gülfət, Aşağı Göynük kəndi
145. Soltanova Məryəm, Aşağı Göynük kəndi
146. Səmədov Fikrət, Baş Göynük kəndi
147. Abbasova Həlmət, Baş Göynük kəndi
148. Abdullayeva Əsmayıla, Baş Göynük kəndi
149. *Ovçuluq haqqında.* İsmayılova Ziba, Cumakənd kəndi
150. Xəlilova Mehin, Şəki şəhəri
151. İsmayılova Ziba, Cumakənd kəndi
- 152-153. Həsənov Abbas, Baş Layısqı kəndi
154. İbrahimxəlilov İsmayıł, Baş Layısqı kəndi
- 155-156. Səmədov Fikrət, Baş Göynük kəndi
157. Məmmədov Hasan, Cumakənd kəndi
158. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi

159. Səmədov Fikrət, Baş Göynük kəndi
160. Süleymanova Məhsəti, Cumakənd kəndi
161. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
162. Soltanova Arzu, Şəki şəhəri
163. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
- 164-167. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
168. Ərəbov Famil, Baş Göynük kəndi
169. Süleymanov Vaqif, Cumakənd kəndi
- 170-171. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
172. Abdurahmanov Abdurahman, Baş Göynük kəndi
173. Xəlilov Elçin, Baş Göynük kəndi
- 174-175. Məmmədov Hasan, Cumakənd kəndi
- 176-177. İsmayılova Ziba, Cumakənd kəndi
178. Süleymanov Vaqif, Cumakənd kəndi
- 179-180. Səmədov Fikrət, Baş Göynük kəndi
181. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
182. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
183. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
184. Səmədov Fikrət, Baş Göynük kəndi
- 185-191. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
- 192-193. Məmmədov Hasan, Cumakənd kəndi
- 194-195. Süleymanov Vaqif, Cumakənd kəndi
196. Həsənov Mustafa, Baş Layısqı kəndi
197. Xəlilov Əkrəm, Baş Göynük kəndi
198. Xəlilova Xavər, Baş Göynük kəndi
- 199-202. Səmədov Fikrət, Baş Göynük kəndi
- 203-204. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
205. Abdurahmanov Abdurahman, Baş Göynük kəndi
- 206-208. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
209. *Ruh haqqında.* Muradova Mehruza, Cumakənd kəndi
210. Xəlilova Xavər, Baş Göynük kəndi
211. Lətifova Rübabə, Şəki şəhəri
212. Naxış. Soltanova Məryəm, Aşağı Göynük kəndi

213. Xəlilova Xavər, Baş Göynük kəndi

Peyğəmbərlər, dini şəxsiyyətlər, övliyalar və vergili adamlar haqqında

214. *Nuh peyğəmbər*. Hümmətova Haciməmməd, Baş Göynük kəndi

215. Dadaşova Sənubər, Cumakənd kəndi

216. *Süleyman peyğəmbər*. Dadaşova Sənubər, Cumakənd kəndi

217. *Musa peyğəmbər*. Dadaşova Sənubər, Cumakənd kəndi

218. *Məhəmməd peyğəmbərin mizan-tərəzini düzəltməsi*. Abdurahmanov Təslim, Baqqal kəndi

219. *Peyğəmbərin yarasını yaratması*. Salmanova Çiçək, Şəki şəhəri

220. *Dəmirçilik peyğəmbərdən qalib*. Hümmətov Haciməmməd, Baş Göynük kəndi

221. *Cərənin böyrü niyə yaniqdır?* Soltanova Məryəm, Aşağı Göynük kəndi

222. *Veyis baba*. Abdurahmanov Təslim, Baqqal kəndi

223. *Pir baba*. Mikayılov Mirzəli, Cumakənd kəndi

224. Xəlilova Mehin, Şəki şəhəri

225. Hümmətov Haciməmməd, Baş Göynük kəndi

226. Həsənov Bilal, Cumakənd kəndi

227. İsmayılova Ziba, Cumakənd kəndi

228. Soltanova Arzu, Şəki şəhəri

229. Süleymanova Vəfa, Cumakənd kəndi

230. Xəlilova Gülüstan, Aşağı Göynük kəndi

231. *Şeyx baba*. Xəlilova Mehin, Şəki şəhəri

232. Əhmədova Mehruza, Aşağı Göynük kəndi

233. Xəlilova Mehin, Şəki şəhəri

234. Xəlilov Əkrəm, Baş Göynük kəndi

235. Mustafayev Sabir, Baş Göynük kəndi

236-238. Hümmətov Haciməmməd, Baş Göynük kəndi

239-241. Əhmədova Həvva, Şəki şəhəri

- 242-243. Əhmədova Nərimə, Şəki şəhəri
244-252. Əhmədov Mahmud, Şəki şəhəri
253. *Məcid baba*. Əhmədova Nərimə, Şəki şəhəri
254-256. Əhmədov Mahmud, Şəki şəhəri
257. *Sadəddin baba*. Əhmədova Nərimə, Şəki şəhəri
258. Əhmədov Mahmud, Şəki şəhəri
259-261. *Müttibillah baba*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
262. *Yunis Əmrə*. Xəlilov Əkrəm, Baş Göynük kəndi
263. *Hacı Salah baba*. Osmanova Limon, Baş Layısqı kəndi
264. *Şkaflan baba*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
265. Süleymanova Məhsəti, Cumakənd kəndi
266. Soltanova Məryəm, Aşağı Göynük kəndi
267. *Qafur baba*. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
268. *Mahmud Axund baba*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
269. Osmanova Cənnətəy, Baqqal kəndi
270. *Molla Qasım*. Xəlilov Əkrəm, Baş Göynük kəndi
271. *Tamam nənə*. Şahmərdanov Əlbəndə, Aşağı Göynük kəndi
272. *Cin piri*. Kərimova Xatın, Cumakənd kəndi
273. *Südlü bulaq*. Kərimova Xatın, Cumakənd kəndi
274. Süleymanova Məhsəti, Cumakənd kəndi
275. Süleymanov Həsən, Cumakənd kəndi
276. *Ağası babanın bulağı*. Osmanova Cənnətəy, Baqqal kəndi
277. *Nişanlı qız ziyarəti*. Osmanova Limon, Baş Layısqı kəndi
278. Babayeva Gülfət, Aşağı Göynük kəndi
279. *Oxud yolundaki ziyarət*. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
280. *Qəbiz ziyarəti*. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
281. İsmayılova Ziba, Cumakənd kəndi
282. *Dəmirov ziyarəti*. İsmayılova Ziba, Cumakənd kəndi
283. *Sixan ziyarət*. Süleymanova Məhsəti, Cumakənd kəndi
284. *Əjdaha daşı*. Süleymanova Vəfa, Cumakənd kəndi

285. Süleymanov Həsən, Cumakənd kəndi
286. Abdullayeva Əsmayı, Baş Göynük kəndi
287. İbrahimov Zabit, Cumakənd kəndi
288. Çeləbizadə Nizami, Şorsu kəndi
289. Həsənova Pəri, Cumakənd kəndi
290. *Beşik daşı*. Çeləbizadə Nizami, Şorsu kəndi
291. *Ziyarətlərin qardaşlığı*. Kərimova Xatın, Cumakənd kəndi
292. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
293. Məmmədov Musa, Cumakənd kəndi
294. Soltanova Məryəm, Aşağı Göynük kəndi
295. Süleymanova Vəfa, Cumakənd kəndi
296. Süleymanova Məhsəti, Cumakənd kəndi
297. Hümmətova Zivər, Baş Göynük kəndi
298. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
299. Xəlilov Elçin, Baş Göynük kəndi
300. Səmədov Fikrət, Baş Göynük kəndi
301. Həsənova Pəri, Cumakənd kəndi
302. *Ziyarətlərin müxtəlif şəkillərdə görünməsi*. Məmmədova Zahidə, Baş Layısqı kəndi
303. Soltanova Məryəm, Aşağı Göynük kəndi
304. *Ziyarətlərin cəzası*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
305. İsmayılova Ziba, Cumakənd kəndi
306. *Ağac pirlər*. Xəlilova Xavər, Baş Göynük kəndi
307. Süleymanova Məhsəti, Cumakənd kəndi
308. Xəlilova Mehin, Şəki şəhəri
309. *Vergili adamlar*. Məmmədova Zahidə, Baş Layısqı kəndi
310-311. Soltanova Məryəm, Aşağı Göynük kəndi
312. Nəzirova Məlakə, Aşağı Göynük kəndi
313. Babayeva Gülfət, Aşağı Göynük kəndi
314-315. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
316. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
317. Babayeva Gülfət, Aşağı Göynük kəndi
318. Xəlilova Xavər, Baş Göynük kəndi

319. *İlanlar haqqında*. Cəfərova Sədayə, Cumakənd kəndi
320. Ağamirzəyeva Səmən, Baş Göynük kəndi
321. Kərimova Xatin, Cumakənd kəndi
322. Osmanova Limon, Baş Layısqı kəndi
323-324. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
325. Süleymanova Məhsəti, Cumakənd kəndi
326. Abdullayeva Əsmayı, Baş Göynük kəndi
327-328. Səmədov Fikrət, Baş Göynük kəndi
329. Süleymanov Vaqif, Cumakənd kəndi
330. Süleymanova Vəfa, Cumakənd kəndi
331. Süleymanova Məhsəti, Cumakənd kəndi
332. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
333. Süleymanova Vəfa, Cumakənd kəndi

Toponimik rəvayətlər

334. *Arvadlar dağı*. İbrahimxəlilov İsmayı, Baş Layısqı kəndi
335. *Dost dağı*. Məmmədov Hasan, Cumakənd kəndi
336. *Rəhmanqulu qayası*. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi

Molla Cuma ilə bağlı rəvayətlər

337. *Eşit mənəm, gör mənəm, bil mənəm*. Xəlilov Fizuli, Cumakənd kəndi
338. *Gen götürüb...* Xəlilov Fizuli, Cumakənd kəndi
339. *Molla Cuma və Hacı Kərim*. İbrahimxəlilov İsmayı, Baş Layısqı kəndi
340. *Cuma dayı və qarı*. İbrahimxəlilov İsmayı, Baş Layısqı kəndi
341. *Aşıq Ələsgərin Molla Cumaya qıflılama göndərməsi*. İbrahimxəlilov İsmayı, Baş Layısqı kəndi
342. *Bir fincan süd*. İbrahimxəlilov İsmayı, Baş Layısqı kəndi

Müxtəlif mövzulu rəvayətlər

343. *Nə əyri olsun, nə də düz.* Soltanova Məryəm, Aşağı Göynük kəndi
344. *Eşşəyə dönən qızlar.* Muradova Mehruza, Cumakənd kəndi
345. *İnsan atı yeyənlər.* Muradova Mehruza, Cumakənd kəndi
346. *Atasına rəhmət oxudan oğul.* Səmədova Çəmən, Cumakənd kəndi
347. *Qonşunun kələyi.* Səmədova Çəmən, Cumakənd kəndi
348. *İlisu bulağı.* Xəlilov Əkrəm, Baş Göynük kəndi
349. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
350. *Başın dildən şikayəti.* Məmmədov Musa, Cumakənd kəndi
351. *Comərd kasib.* İbrahimxəlilov İsmayıł, Baş Layısqı kəndi
352. *Qarının arzusu.* Qurbanova Firuzə, Baş Göynük kəndi
353. *Qəbir həyatı.* Kərimova Şəfiqə, Baş Göynük kəndi
354. Qurbanova Firuzə, Baş Göynük kəndi
355. Kərimova Şəfiqə, Baş Göynük kəndi
356. Həsənova Pəri, Cumakənd kəndi
357. Xəlilova Mehin, Şəki şəhəri
358. *Xəbərin varmı?* Kərimova Şəfiqə, Baş Göynük kəndi
359. *Cənazənin arxasında gedən süpürgə.* İsmayılova Gülcöhrə (Gülüş), Şəki şəhəri
360. *Qəbul olunmayan ehsan.* Xəlilova Mehin, Şəki şəhəri
361. *İki bacı.* İsmayılova Gülcöhrə (Gülüş), Şəki şəhəri
362. *Lal gəlin.* Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
363. *İki arvadlı kişilərin hali.* Qurbanova Firuzə, Baş Göynük kəndi
364. *Dindar kişi və ləzgi.* Süleymanov Vaqif, Cumakənd kəndi
365. *Əzazıl ər.* Ədilova Ümmü, Şəki şəhəri
366. *Bədnəzərlərin yarışı.* Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
367. *İki rəssam.* Məmmədov Hasan, Cumakənd kəndi
368. *Qızların sinanılması.* İsmayılova Ziba, Cumakənd kəndi
369. İsmayılova Ziba, Cumakənd kəndi

370. *Qaraçı qızı*. Süleymanov Vaqif, Cumakənd kəndi
 371. *Öz malın ye*. Qurbanova Firuzə, Baş Göynük kəndi
 372. İbrahimxəlilov İslmayıl, Baş Layısqı kəndi
 373. *Paxıl*. Süleymanov Vaqif, Cumakənd kəndi
 374. *İt və pişik*. Muradova Mehruza, Cumakənd kəndi
 375. *Kolun evlənməsi*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
 376. *Ceyil otu*. Süleymanov Vaqif, Cumakənd kəndi
 377. *Keçi dərisi*. Mustafayeva Pəri, Cumakənd kəndi
 378. *Yonqarına bərəkət*. Süleymanov Vaqif, Cumakənd kəndi

İnamlar

1. Səmədov Fikrət, Baş Göynük kəndi
2. İslmaylova Ziba, Cumakənd kəndi
3. Aslanova Nazilə, Cumakənd kəndi
4. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
5. Xəlilova Mehin, Şəki şəhəri
- 6-8. İbrahimxəlilov İslmayıl, Baş Layısqı kəndi
9. Xəlilova Xavər, Baş Göynük kəndi
- 10-11. Osmanova Cənnətey, Baqqal kəndi
12. Xəlilova Mehin, Şəki şəhəri
13. Osmanova Cənnətey, Baqqal kəndi
14. Səmədova Çəmən, Cumakənd kəndi
- 15-16. Hümmətov Hacıməmməd, Baş Göynük kəndi
- 17-20. Qurbanova Firuzə, Baş Göynük kəndi
21. Soltanova Məryəm, Aşağı Göynük kəndi
- 22-24. Xəlilov Əkrəm, Baş Göynük kəndi
- 25-26. Səmədov Fikrət, Baş Göynük kəndi
- 27-31. Soltanova Məryəm, Aşağı Göynük kəndi
32. İslmaylova Ziba, Cumakənd kəndi
- 33-43. Soltanova Məryəm, Aşağı Göynük kəndi
44. Xəlilova Xavər, Baş Göynük kəndi
45. Süleymanov Vaqif, Baş Göynük kəndi
46. İslmaylova Ziba, Cumakənd kəndi

47. Süleymanov Vaqif, Baş Göynük kəndi
- 48-74. İsmayılova Ziba, Cumakənd kəndi
75. Soltanova Məryəm, Aşağı Göynük kəndi
- 76-85. İsmayılova Ziba, Cumakənd kəndi
86. Xəlilova Mehin, Şəki şəhəri

Etnoqrafik mətnlər

1. *Cadular*. Xəlilov Əkrəm, Baş Göynük kəndi
2. Xəlilova Mehin, Şəki şəhəri
3. *Dualar*. Hacızadə İsaq, Baş Göynük kəndi
4. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
5. Abdullayev Fikrət (Hikmət), Baş Göynük kəndi
6. *Qırxa düşmə*. Hümmətova Zivər, Baş Göynük kəndi
7. Xəlilova Hürü, Baş Göynük kəndi
- 8-9. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
10. Xəlilova Hürü, Baş Göynük kəndi
11. Soltanova Məryəm, Aşağı Göynük kəndi
12. *Ruh götürmə*. İsmayılova Ziba, Cumakənd kəndi
13. *Qarın çəkma*. İsmayılova Ziba, Cumakənd kəndi
14. *Yağış yağırmama*. Osmanova Cənnətəy, Baqqal kəndi
15. Məcidova Minayə, Baş Göynük kəndi
16. Xəlilova Hürü, Baş Göynük kəndi
17. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
18. Süleymanova Vəfa, Cumakənd kəndi
19. Həsənov Bilal, Cumakənd kəndi
20. *Yağış kəsdirmə*. Məcidova Minayə, Baş Göynük kəndi
- 21-22. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
- 23-24. *Unsux payı*. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
25. *Yas adətləri*. Məcidova Minayə, Baş Göynük kəndi
26. Kərimova Şəfiqə, Baş Göynük kəndi
27. Məmmədova Zahidə, Baş Göynük kəndi
28. *Təy adətləri*. İlyasova Nərimə, Cumakənd kəndi
29. Süleymanov Vaqif, Cumakənd kəndi

30. İsmayılova Bayramxatın, Cumakənd kəndi
31. Qurbanova Firuzə, Baş Göynük kəndi
32. Şahmərdanov Əlbəndə, Aşağı Göynük kəndi
33. Soltanova Məryəm, Aşağı Göynük kəndi
34. *Ayının payı.* Qurbanova Firuzə, Baş Göynük kəndi
35. *Bitkilər haqqında.* Səmədov Fikrət, Baş Göynük kəndi
36. *Canavar haqqında.* Abdurahmanov Abdurahman, Baş Göynük kəndi
- 37-38. *Mövlud.* Məmmədov Nəcməddin, Cumakənd kəndi
39. *Müxtəlif mövzulu mətnlər.* Qurbanova Firuzə, Baş Göynük kəndi
40. Soltanova Məryəm, Aşağı Göynük kəndi
41. Abdullayeva Şirinnaz, Cumakənd kəndi
42. Süleymanov Vaqif, Cumakənd kəndi
43. Qədimli Mahir, Baş Şabalıd kəndi

Bayatılar və ağıclar

- 1-2. Kərimova Xatın, Cumakənd kəndi
- 3-8. Məmmədova Maral, Cumakənd kəndi
- 9-14. Məmişova Nuriyyə, Aşağı Göynük kəndi
- 15-17. Cəfərova Sədayə, Cumakənd kəndi
- 18-35. Mürşüdova Bənövşə, Baş Göynük kəndi
- 36-43. Əhmədova Mehruza, Aşağı Göynük kəndi
- 44-54. Soltanova Məryəm, Aşağı Göynük kəndi
55. Osmanova Cənnətey, Baqqal kəndi
- 56-57. Süleymanov Vaqif, Cumakənd kəndi
- 58-62. Cabbarova Müşgünaz, İncə kəndi
- 63-66. Abbasova Həlmət, Baş Göynük kəndi
- 67-71. Hümmətova Zivər, Baş Göynük kəndi
- 72-82. Kərimova Şəfiqə, Baş Göynük kəndi
- 83-86. Səfərova Zilayə, Cumakənd kəndi
- 87-88. Hacıyeva Səkinə, Baş Göynük kəndi
- 89-108. Mustafayeva Pəri, Cumakənd kəndi

- 109-118. Süleymanova Pərvanə, Cumakənd kəndi
119-121. İsaqova Nurcahan, Cumakənd kəndi
122-183. Şəhmirova Əsmər, Cumakənd kəndi
184. Cabbarova Gülmayə, İncə kəndi
185. İslmayılova Ziba, Cumakənd kəndi
186-190. Mirzəyeva Humay, Cumakənd kəndi
191. Əhmədova Nərimə, Şəki şəhəri
192. Kərimova Xatın, Cumakənd kəndi
193-194. Məmmədova Zahidə, Baş Layısqı kəndi
195. Xəlilova Hürü, Baş Göynük kəndi
196-197. Xəlilova Mehin, Şəki şəhəri
198. Kərimova Şəfiqə, Baş Göynük kəndi

Laylalar və oxşamalar

199. Məmmədova Maral, Cumakənd kəndi
200. Kərimova Xatın, Cumakənd kəndi
201-202. Məmişova Nuriyyə, Aşağı Göynük kəndi
203-207. Hümmətova Zivər, Baş Göynük kəndi
208. Səfərova Zilayə, Cumakənd kəndi
209. Xəlilova Hürü, Baş Göynük kəndi
210. Kərimova Şəfiqə, Baş Göynük kəndi
211-212. Ağamirzəyeva Səmən, Baş Göynük kəndi
213. Qurbanova Firuzə, Baş Göynük kəndi
214-216. Abdullayeva Əsmayə, Baş Göynük kəndi

Toy mahnıları

217. *Ay gözəl, gözəl.* Mustafayeva Pəri, Cumakənd kəndi
218. *Nişanlı qızın arzusu.* Soltanova Məryəm, Aşağı Göynük kəndi
219. *Qaynana-gəlin deyişməsi.* Soltanova Məryəm, Aşağı Göynük kəndi

Alqışlar və qarğışlar

1. İsmayılova Ziba, Cumakənd kəndi
- 2-3. Mirzəyeva Humay, Cumakənd kəndi
4. İsmayılova Ziba, Cumakənd kəndi
5. Kərimova Şəfiqə, Baş Göynük kəndi
- 6-7. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
- 8-9. Məcidova Minayə, Baş Göynük kəndi
10. Abbasova Həlmət, Baş Göynük kəndi
- 11-15. İsmayılova Ziba, Cumakənd kəndi
- 16-20. Kərimova Xatın, Cumakənd kəndi
21. Abbasova Həlmət, Baş Göynük kəndi
22. Kərimova Xatın, Baş Göynük kəndi
23. Abbasova Həlmət, Baş Göynük kəndi
24. Kərimova Xatın, Cumakənd kəndi
- 25-26. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
- 27-28. Kərimova Xatın, Cumakənd kəndi
- 29-30. Məcidova Minayə, Baş Göynük kəndi
31. Kərimova Xatın, Cumakənd kəndi
32. İsmayılova Ziba, Cumakənd kəndi
33. Kərimova Xatın, Cumakənd kəndi
- 34-35. Abbasova Həlmət, Baş Göynük kəndi
36. Soltanova Gülüstan, Aşağı Göynük
37. Kərimova Xatın, Cumakənd kəndi
- 38-44. Abbasova Həlmət, Baş Göynük kəndi
- 45-47. Xəlilova Xalidə, Baş Göynük kəndi
- 48-49. Abbasova Həlmət, Baş Göynük kəndi
50. Məcidova Minayə, Baş Göynük kəndi
51. Xəlilova Xalidə, Baş Göynük kəndi
52. İsmayılova Ziba, Cumakənd kəndi
53. Mirzəyeva Humay, Cumakənd kəndi
- 54-57. Abbasova Həlmət, Baş Göynük kəndi
58. İsmayılova Ziba, Cumakənd kəndi
- 59-61. Xəlilova Xalidə, Baş Göynük kəndi

- 60-62. İsmayılova Ziba, Cumakənd kəndi
63. Kərimova Xatın, Baş Göynük kəndi
64. İsmayılova Ziba, Cumakənd kəndi
66. Məcidova Minayə, Baş Göynük kəndi
67. Xəlilova Xalidə, Baş Göynük kəndi
68. Kərimova Şəfiqə, Baş Göynük kəndi
69-70. Xəlilova Xalidə, Baş Göynük kəndi
71. Abbasova Həlmət, Baş Göynük kəndi
72-74. İsmayılova Ziba, Cumakənd kəndi
75-79. Süleymanov Vaqif, Cumakənd kəndi
80. Abbasova Həlmət, Baş Göynük kəndi
81-83. Xəlilova Xalidə, Baş Göynük kəndi
84-89. İsmayılova Ziba, Cumakənd kəndi
90-96. Məcidova Minayə, Baş Göynük kəndi
97. Kərimova Şəfiqə, Baş Göynük kəndi
98-100. Abbasova Həlmət, Baş Göynük kəndi
101. Xəlilova Xalidə, Baş Göynük kəndi
102. İsmayılova Ziba, Cumakənd kəndi
103-106. İsmayılova Bayramxatın, Cumakənd kəndi
107-111. Kərimova Xatın, Cumakənd kəndi
112. Məcidova Minayə, Baş Göynük kəndi
113-114. Abbasova Həlmət, Baş Göynük kəndi
115. Kərimova Xatın, Baş Göynük kəndi
116-117. Xəlilova Xalidə, Baş Göynük kəndi
118. Məcidova Minayə, Baş Göynük kəndi
119. Əhmədova Nərimə, Şəki şəhəri
120-121. İsmayılova Ziba, Cumakənd kəndi
122. Cəfərova Sədayə, Cumakənd kəndi
123. Xəlilova Xalidə, Baş Göynük kəndi
124. Cəfərova Sədayə, Cumakənd kəndi
125-126. Xəlilova Xalidə, Baş Göynük kəndi
127. İsmayılova Ziba, Cumakənd kəndi
128-132. Xəlilova Xalidə, Baş Göynük kəndi

133. Soltanova Məryəm, Aşağı Göynük kəndi
- 134-135. Xəlilova Xalidə, Baş Göynük kəndi
136. İsmayılova Ziba, Cumakənd kəndi
137. Məcidova Minayə, Baş Göynük kəndi
- 138-140. Xəlilova Xalidə, Baş Göynük kəndi
141. Məcidova Minayə, Baş Göynük kəndi
142. Abbasova Həlmət, Baş Göynük kəndi
- 143-144. Xəlilova Xalidə, Baş Göynük kəndi
145. Kərimova Xatın, Cumakənd kəndi
146. Xəlilova Xalidə, Baş Göynük kəndi
- 147-148. İsmayılova Ziba, Cumakənd kəndi
149. Abbasova Həlmət, Baş Göynük kəndi
- 151-153. Xəlilova Xalidə, Baş Göynük kəndi
154. Abbasova Həlmət, Baş Göynük kəndi
155. İsmayılova Ziba, Cumakənd kəndi
156. Xəlilova Xalidə, Baş Göynük kəndi
- 157-158. İsmayılova Ziba, Cumakənd kəndi
- 159-160. Xəlilova Xalidə, Baş Göynük kəndi
161. İsmayılova Ziba, Cumakənd kəndi
162. Xəlilova Xalidə, Baş Göynük kəndi
163. Cəfərova Sədayə, Cumakənd kəndi
- 164-165. Süleymanov Vaqif, Cumakənd kəndi
- 166-167. Xəlilova Xalidə, Baş Göynük kəndi
168. İsmayılova Ziba, Cumakənd kəndi
169. Xəlilova Xalidə, Baş Göynük kəndi
170. İsmayılova Ziba, Cumakənd kəndi
- 171-172. Xəlilova Xalidə, Baş Göynük kəndi
- 173-174. İsmayılova Ziba, Cumakənd kəndi
175. Abbasova Həlmət, Baş Göynük kəndi
176. Mirzəyeva Humay, Cumakənd kəndi
177. Əhmədova Nərimə, Şəki şəhəri
- 178-179. Süleymanov Vaqif, Cumakənd kəndi
180. Xəlilova Xavər, Baş Göynük kəndi

- 181-183. İsmayılova Ziba, Cumakənd kəndi
- 184-189. Cabbarova Gülmayə, İnçə kəndi
- 190-192. Məcidova Minayə, Baş Göynük kəndi
- 193-198. Xəlilova Xalidə, Baş Göynük kəndi
199. Soltanova Məryəm, Aşağı Göynük kəndi
200. Abbasova Həlmət, Baş Göynük kəndi
- 201-203. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
204. İsmayılova Ziba, Cumakənd kəndi
- 205-206. Soltanova Məryəm, Aşağı Göynük kəndi
- 207-208. Məcidova Minayə, Baş Göynük kəndi
- 210-211. İsmayılova Ziba, Cumakənd kəndi
212. Soltanova Məryəm, Aşağı Göynük kəndi
213. İsmayılova Ziba, Cumakənd kəndi

Atalar sözləri

- 1-2. Süleymanov Vaqif, Cumakənd kəndi
3. İsmayılova Ziba, Cumakənd kəndi
- 4-6. Süleymanov Vaqif, Cumakənd kəndi
7. İsmayılova Ziba, Cumakənd kəndi
8. Mirzəyeva Humay, Cumakənd kəndi
9. Səmədova Çəmən, Cumakənd kəndi
10. Süleymanov Vaqif, Cumakənd kəndi
11. Xəlilova Xalidə, Baş Göynük kəndi
12. Səmədova Çəmən, Cumakənd kəndi
13. Xəlilova Xavər, Baş Göynük kəndi
14. İsmayılova Ziba, Cumakənd kəndi
15. Cabbarova Gülmayə, İnçə kəndi
- 16-18. Süleymanov Vaqif, Cumakənd kəndi
19. Xəlilov Fizuli, Cumakənd kəndi
20. Süleymanov Vaqif, Cumakənd kəndi
- 21-22. Xəlilov Əlxan (Elxan), Baş Göynük
- 23-24. Süleymanov Vaqif, Cumakənd kəndi
25. Səmədova Çəmən, Cumakənd kəndi

26. Cabbarova Gülmayə, İncə kəndi
- 27-28. Xəlilova Mehin, Şəki şəhəri
29. Xəlilov Fizuli, Cumakənd kəndi
30. Süleymanov Vaqif, Cumakənd kəndi
- 31-32. İsmayılova Bayramxatın, Cumakənd kəndi
33. Xəlilov Fizuli, Cumakənd kəndi
34. Süleymanova Pərvanə, Cumakənd kəndi
35. İsmayılova Ziba, Cumakənd kəndi
- 36-38. Süleymanov Vaqif, Cumakənd kəndi
- 39-40. Səmədova Çəmən, Cumakənd kəndi
41. Süleymanov Vaqif, Cumakənd kəndi
- 42-45. Səmədova Çəmən, Cumakənd kəndi
46. İsmayılova Ziba, Cumakənd kəndi
47. Süleymanova Pərvanə, Cumakənd kəndi
48. Süleymanov Vaqif, Cumakənd kəndi
49. Süleymanova Pərvanə, Cumakənd kəndi
50. Süleymanov Vaqif, Cumakənd kəndi
51. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 52-54. Xəlilova Mehin, Şəki şəhəri
55. Məmmədov Musa, Cumakənd kəndi
56. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 57-58. Süleymanov Vaqif, Cumakənd kəndi
59. Cəfərova Sədayə, Cumakənd kəndi
60. Süleymanov Vaqif, Cumakənd kəndi
61. Xəlilova Xavər, Baş Göynük kəndi
62. Süleymanov Vaqif, Cumakənd kəndi
63. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 64-65. Süleymanov Vaqif, Cumakənd kəndi
66. Muradova Mehruza, Cumakənd kəndi
67. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 68-69. İsmayılova Ziba, Cumakənd kəndi
70. Səmədova Çəmən, Cumakənd kəndi
- 71-73. Süleymanov Vaqif, Cumakənd kəndi

- 74-77. İsmayılova Ziba, Cumakənd kəndi
78-79. Cabbarova Gülmayə, İncə kəndi
80. Süleymanov Vaqif, Cumakənd kəndi
81. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
82-86. Süleymanov Vaqif, Cumakənd kəndi
87-88. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
89. İsmayılova Ziba, Cumakənd kəndi
90. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
91. İsmayılova Ziba, Cumakənd kəndi
92-96. Səmədova Çəmən, Cumakənd kəndi
97-98. Süleymanov Vaqif, Cumakənd kəndi
99-100. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
101. Süleymanov Vaqif, Cumakənd kəndi
102-104. İsmayılova Ziba, Cumakənd kəndi
105-106. Süleymanov Vaqif, Cumakənd kəndi
107-108. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
109-110. İsmayılova Ziba, Cumakənd kəndi
111-113. Süleymanov Vaqif, Cumakənd kəndi
114. İsmayılova Ziba, Cumakənd kəndi
115. Süleymanov Vaqif, Cumakənd kəndi
116. Xəlilova Xalidə, Baş Göynük kəndi
117-118. Səmədova Çəmən, Cumakənd kəndi
119-120. İsmayılova Ziba, Cumakənd kəndi
121. Səmədova Çəmən, Cumakənd kəndi
122. İsmayılova Ziba, Cumakənd kəndi
123. Səmədova Çəmən, Cumakənd kəndi
124. İsmayılova Ziba, Cumakənd kəndi
125-126. Süleymanov Vaqif, Cumakənd kəndi
127-128. Xəlilova Mehin, Şəki şəhəri
129-131. Aslanova Nazilə, Cumakənd kəndi
132-134. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
135-138. Səmədova Çəmən, Cumakənd kəndi
139-141. İsmayılova Ziba, Cumakənd kəndi

- 142-143. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
144. Süleymanov Vaqif, Cumakənd kəndi
145-147. Səmədova Çəmən, Cumakənd kəndi
148. Süleymanova Pərvanə, Cumakənd kəndi
149-150. Süleymanov Vaqif, Cumakənd kəndi
151. İsmayılova Ziba, Cumakənd kəndi
152-153. Süleymanov Vaqif, Cumakənd kəndi
154. İsmayılova Ziba, Cumakənd kəndi
155-156. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
157-159. Cabbarova Gülmayə, İncə kəndi
160. İsmayılova Ziba, Cumakənd kəndi
161. Cabbarova Gülmayə, İncə kəndi
162-163. Süleymanov Vaqif, Cumakənd kəndi
164. Soltanova Arzu, Şəki şəhəri
165-167. Şahmərdanov Əlbəndə, Aşağı Göynük kəndi
168. İsmayılova Ziba, Cumakənd kəndi
169. Xəlilova Xalidə, Baş Göynük kəndi
170. Şahmərdanov Əlbəndə, Aşağı Göynük kəndi
171-173. Səmədova Çəmən, Cumakənd kəndi
174. Süleymanova Pərvanə, Cumakənd kəndi
175. Süleymanov Vaqif, Cumakənd kəndi
176-177. Səmədova Çəmən, Cumakənd kəndi
178. Xəlilova Xalidə, Baş Göynük kəndi
179-183. Səmədova Çəmən, Cumakənd kəndi
184. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
185. Süleymanov Vaqif, Cumakənd kəndi
186. Süleymanova Pərvanə, Cumakənd kəndi
187. İsmayılova Ziba, Cumakənd kəndi
188-190. Süleymanova Pərvanə, Cumakənd kəndi
191. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
192. Xəlilova Hürü, Baş Göynük kəndi
193. Xəlilova Xalidə, Baş Göynük kəndi
194. İsmayılova Ziba, Cumakənd kəndi

195. Süleymanov Vaqif, Cumakənd kəndi
- 196-197. Səmədova Çəmən, Cumakənd kəndi
- 198-199. Cabbarova Gülmayə, İncə kəndi
200. İsmayılova Ziba, Cumakənd kəndi
- 201-202. Cabbarova Gülmayə, İncə kəndi
- 203-205. Süleymanov Vaqif, Cumakənd kəndi
206. Xəlilov Fizuli, Cumakənd kəndi
207. Aslanova Nazilə, Cumakənd kəndi
- 208-211. İsmayılova Ziba, Cumakənd kəndi
212. Abbasova Həlmət, Baş Göynük kəndi
- 213-214. Süleymanova Pərvanə, Cumakənd kəndi
215. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
216. İsmayılova Ziba, Cumakənd kəndi
217. Cabbarova Gülmayə, İncə kəndi
- 218-220. Süleymanov Vaqif, Cumakənd kəndi
221. İbrahimxəlilov İsmayıł, Baş Layısqı kəndi
- 222-225. İsmayılova Ziba, Cumakənd kəndi
- 226-228. Süleymanov Vaqif, Cumakənd kəndi
229. Xəlilova Xalidə, Baş Göynük kəndi
- 230-232. Süleymanov Vaqif, Cumakənd kəndi
- 233-235. İsmayılova Ziba, Cumakənd kəndi
- 236-238. Süleymanova Pərvanə, Cumakənd kəndi
239. İbrahimxəlilov İsmayıł, Baş Layısqı kəndi
240. Süleymanov Həsən, Baş Göynük kəndi
241. Cabbarova Gülmayə, İncə kəndi
- 242-244. Süleymanov Həsən, Baş Göynük kəndi
- 245-247. Səmədova Çəmən, Cumakənd kəndi
248. Süleymanova Pərvanə, Cumakənd kəndi
249. Süleymanov Vaqif, Cumakənd kəndi
- 250-251. Xəlilova Mehin, Şəki şəhəri
252. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 253-258. Səmədova Çəmən, Cumakənd kəndi
- 259-261. Süleymanov Vaqif, Cumakənd kəndi

262. Səmədova Çəmən, Cumakənd kəndi
263-264. İsaqova Nurcahan, Cumakənd kəndi
265. Səmədova Çəmən, Cumakənd kəndi
266. İsmayılova Ziba, Cumakənd kəndi
267. Süleymanov Vaqif, Cumakənd kəndi
268. Xəlilova Xavər, Baş Göynük kəndi
269-270. Süleymanova Aişə, Cumakənd kəndi
271. Süleymanov Vaqif, Cumakənd kəndi
272. İsmayılova Ziba, Cumakənd kəndi
273. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
274-275. Süleymanova Məhsəti, Cumakənd kəndi
276. Xəlilova Xalidə, Baş Göynük kəndi
277-278. Səmədova Çəmən, Cumakənd kəndi
279-284. İsmayılova Ziba, Cumakənd kəndi
285. Cabbarova Gülmayə, İncə kəndi
286. Süleymanov Həsən, Baş Göynük kəndi
287. Süleymanov Vaqif, Cumakənd kəndi
288. Cabbarova Gülmayə, İncə kəndi
289. Süleymanov Vəfa, Cumakənd kəndi
290. Cabbarova Gülmayə, İncə kəndi
291. İsmayılova Ziba, Cumakənd kəndi
292. Xəlilova Hürü, Baş Göynük kəndi
293-295. İsmayılova Ziba, Cumakənd kəndi
296. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
297-298. Xəlilova Mehin, Şəki şəhəri
299-300. İsmayılova Bayramxatın, Cumakənd kəndi
301. Cabbarova Gülmayə, İncə kəndi
302. İsmayılova Ziba, Cumakənd kəndi
303-304. Səmədova Çəmən, Cumakənd kəndi
305. Cabbarova Gülmayə, İncə kəndi
306-308. Səmədova Çəmən, Cumakənd kəndi
309. Cəfərova Sədayə, Cumakənd kəndi
310-313. İsmayılova Ziba, Cumakənd kəndi

- 314-317. Səmədova Çəmən, Cumakənd kəndi
318. İsaqova Nurcahan, Cumakənd kəndi
319. Xəlilova Xalidə, Baş Göynük kəndi
320. Süleymanov Vaqif, Cumakənd kəndi
321-323. Səmədov Fikrət, Baş Göynük kəndi
324. İsmayılova Ziba, Cumakənd kəndi
325. Süleymanov Vaqif, Cumakənd kəndi
326. Xəlilova Mehin, Şəki şəhəri
327-328. Süleymanov Vaqif, Cumakənd kəndi
329. Xəlilova Xavər, Baş Göynük kəndi
330-331. Cabbarova Gülmayə, İncə kəndi
332. İsmayılova Ziba, Cumakənd kəndi
333. Cabbarova Gülmayə, İncə kəndi
334. İsmayılova Ziba, Cumakənd kəndi
335-336. Səmədova Çəmən, Cumakənd kəndi
337. Süleymanov Həsən, Baş Göynük kəndi
338. Süleymanov Vaqif, Cumakənd kəndi
339. Xəlilova Xavər, Baş Göynük kəndi
340. İsmayılova Ziba, Cumakənd kəndi
341. Süleymanov Vaqif, Cumakənd kəndi
342-343. İsmayılova Ziba, Cumakənd kəndi
344. Süleymanov Vaqif, Cumakənd kəndi
345. Cabbarova Gülmayə, İncə kəndi
346. Səmədov Fikrət, Baş Göynük kəndi
347. İsmayılova Ziba, Cumakənd kəndi
348. Süleymanov Vaqif, Cumakənd kəndi
349. İsmayılova Ziba, Cumakənd kəndi
350-359. Səmədova Çəmən, Cumakənd kəndi
360-361. İsmayılova Ziba, Cumakənd kəndi
362. Süleymanov Vaqif, Cumakənd kəndi
363. Xəlilova Xavər, Baş Göynük kəndi
364-365. Xəlilova Hürü, Baş Göynük kəndi
366-368. Səmədova Çəmən, Cumakənd kəndi

369. İsmayılova Ziba, Cumakənd kəndi
370. Səmədova Çəmən, Cumakənd kəndi
371-373. Süleymanov Vaqif, Cumakənd kəndi
374. İsmayılova Ziba, Cumakənd kəndi
375. Süleymanova Məhsəti, Cumakənd kəndi
376. Xəlilova Hürü, Baş Göynük kəndi
381-383. Süleymanov Vaqif, Cumakənd kəndi
384-385. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
386-388. Xəlilova Mehin, Şəki şəhəri
389. Soltanova Arzu, Şəki şəhəri
390. Süleymanova Pərvanə, Cumakənd kəndi
391. İsmayılova Ziba, Cumakənd kəndi
392. Süleymanov Vaqif, Cumakənd kəndi
393-395. Səmədova Çəmən, Cumakənd kəndi
396-399. İsmayılova Ziba, Cumakənd kəndi
400-401. Süleymanov Vaqif, Cumakənd kəndi
402. İsmayılova Ziba, Cumakənd kəndi
403-405. Süleymanov Vaqif, Cumakənd kəndi
406-407. İsmayılova Ziba, Cumakənd kəndi
408. Cabbarova Gülmayə, İncə kəndi
409-410. Soltanova Gülüstan, Aşağı Göynük kəndi
411-412. Xəlilov Əlxan (Elxan), Baş Göynük kəndi
413-414. İsmayılova Ziba, Cumakənd kəndi
415. Süleymanov Vaqif, Cumakənd kəndi
416-417. İsmayılova Ziba, Cumakənd kəndi
418-419. Süleymanov Vaqif, Cumakənd kəndi
420-421. Xəlilova Hürü, Baş Göynük kəndi
422-423. Süleymanov Vaqif, Cumakənd kəndi
424-428. İsmayılova Ziba, Cumakənd kəndi
429. Cabbarova Gülmayə, İncə kəndi
430. Süleymanov Vaqif, Cumakənd kəndi
432-434. Səmədova Çəmən, Cumakənd kəndi
435-437. Süleymanov Həsən, Baş Göynük kəndi

438. Səmədova Çəmən, Cumakənd kəndi
- 439-440. İsmayılova Ziba, Cumakənd kəndi
- 441-442. Süleymanov Vaqif, Cumakənd kəndi
- 443-446. Cabbarova Gülmayə, İncə kəndi
- 447-448. Süleymanov Həsən, Baş Göynük kəndi
- 449-450. İsmayılova Ziba, Cumakənd kəndi
451. Səmədova Çəmən, Cumakənd kəndi

Tapmacalar

- 1-9. İsaqova Nurcahan, Cumakənd kəndi
- 10-21. Muradova Mehruza, Cumakənd kəndi
22. Aslanova Nazilə, Cumakənd kəndi
23. Əhmədova Qərənfil (Qələm), Cumakənd kəndi
- 24-31. Məmmədov Musa, Cumakənd kəndi
- 32-33. Məmmədova Maral, Cumakənd kəndi
34. Ağamirzəyeva Səmən, Baş Göynük kəndi
- 35-44. Kərimova Xatin, Cumakənd kəndi
- 45-57. Cəfərova Sədayə, Cumakənd kəndi
58. Mürşüdova Bənövşə, Baş Göynük kəndi
- 59-62. Məmmədova Səhər, Baş Layısqı kəndi
63. Məmişova Nuriyyə, Aşağı Göynük kəndi
64. Süleymanov Vaqif, Cumakənd kəndi
- 65-67. Hümmətova Zivər, Baş Göynük kəndi
- 68-70. Soltanova Məryəm, Aşağı Göynük kəndi

Müxtəlif şeirlər

1. *Məktəb nəğməsi*. Abdullayeva Şirinnaz, Cumakənd kəndi
2. *Olmaç*. Abdurrahmanov Təslim, Baqqal kəndi
3. *Qodu-qodu*. Abdullayeva Əsmayə, Baş Göynük kəndi
4. *Veysəlqara*. Abdurrahmanov Təslim, Baqqal kəndi
5. *Sən də bir dillən görək*. Soltanova Məryəm, Aşağı Göynük kəndi
6. *Bağ belə, bostan belə*. Xəlilova Mehin, Şəki şəhəri

Düzgülər

1. Cabbarova Müşgünaz, İncə kəndi
2. Məmmədov Hasan, Cumakənd kəndi
3. Məmmədova Zahidə, Baş Layısqı kəndi
- 4-7. Süleymanova Pərvanə, Cumakənd kəndi

Öcəşmələr, hədələr

- 1-2. Ədilova Qələm, Baş Göynük kəndi
3. Xəlilova Mehin, Şəki şəhəri
4. Süleymanov Vaqif, Cumakənd kəndi
5. Xəlilova Mehin, Şəki şəhəri
- 6-7. Süleymanova Pərvanə, Cumakənd kəndi
- 8-9. Ərəbov Famil, Baş Göynük kəndi
- 10-11. Xəlilova Xalidə, Baş Göynük kəndi
12. İsmayılova Ziba, Cumakənd kəndi
13. Süleymanov Həsən, Cumakənd kəndi

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT

Abbasova Həlmət Məcid qızı, yaşı 75, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*:147; Bayatılar və ağıclar – 63-66; Alqışlar və qarğışlar – 10, 21, 23, 34-35, 38-44, 48-49, 54-57, 71, 80, 98-100, 113-114, 142, 149, 154, 175, 200; Atalar sözləri və məsəllər – 212

Abdullayev Eldəniz Hikmət oğlu, doğum tarixi 1978, təhsili orta, sənəti tibb işçisi, Baş Göynük kəndi. Mətn 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətn*: 39

Abdullayev Fikrət (Hikmət) Hüseyn oğlu, doğum tarixi 1936, təhsili orta, Baş Göynük kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*:76, 101, 141; Etnoqrafik mətnlər – 5

Abdullayeva Əsmayə Zəkəriyyə qızı, yaşı 64, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*:52, 93, 148, 161, 163, 181, 183, 203-204, 286, 326; Etnoqrafik mətnlər – 4, 8-9, 17, 21-22, 23-24; Laylalar və oxşamalar – 214-216; Müxtəlif şeirlər – 3

Abdullayeva Xatın İslam qızı, doğum tarixi 1940, təhsili orta, Baş Göynük kəndi. Mətn 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətn*:102

Abdullayeva Şirinnaz Aslan qızı, doğum tarixi 1898, 3 sinif oxuyub, Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: Etnoqrafik mətnlər – 41; Müxtəlif şeirlər – 1

Abdurahmanov Abdurahman Əhməd oğlu, doğum tarixi 1941, təhsili orta, sənəti sürücü, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 172, 205; Etnoqrafik mətnlər – 36

Abdurahmanov Təslim Məhəmməd oğlu, doğum tarixi 1925, təhsili orta, Baqqal kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 218, 222

Ağamirzəyeva Səmən Vələd qızı, doğum tarixi 1927, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: 320; Laylalar və oxşamalar – 211-212; Tapmacalar – 34

Aslanova Nazilə Aslan qızı, doğum tarixi 1948, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 14, 32, 97, 119, 137; İnamlar – 3; Atalar sözləri və məsəllər – 129, 131, 207; Tapmacalar – 22

Babayev Nəriman Salam oğlu, doğum tarixi 1939, sənəti müəllim, Aşağı Göynük kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 40, 84

Babayeva Gülfət Nəriman qızı, doğum tarixi 1969, təhsili orta, Aşağı Göynük kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 144, 278, 313, 317

Cabbarova Gülməyə Umud qızı, doğum tarixi 1961, təhsili ali, sənəti biologiya müəllimi, doğum yeri İncə kəndi, yaşayış yeri Bakı şəhəri. Mətnlər 2002-ci ildə Bakı şəhərində toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağıilar – 184; Alqışlar və qarğışlar – 184-189; Atalar sözləri və məsəllər – 15, 26, 78-79,

157-159, 161, 198-199, 201-202, 217, 241, 285, 288, 290, 301, 305, 330-331, 333, 345, 408, 429, 443-446

Cabbarova Müşgünaz Süleyman qızı, doğum tarixi 1928, 4 sinif oxuyub, doğum yeri İncə kəndi. Mətnlər 2001-ci ildə toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağrılar – 58-62; Düzgülər – 1

Cəfərova Sədayə İsləmayıl qızı, doğum tarixi 1939, təhsili orta, doğum yeri Baş Göynük, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 54, 75, 118, 128, 319; Bayatılar və ağrılar – 15-17; Alqışlar və qarğışlar – 122, 124, 163; Atalar sözləri və məsəllər – 59, 309; Tapmacalar – 45-57

Çələbəzadə Nizami Mahmud oğlu, doğum tarixi 1948, təhsili orta, sənəti sinif müəllimi, doğum kəndi Babaratma kəndi, yaşayış yeri Şorsu kəndi. Mətnlər 2014-cü ildə toplanıb. *Söylədiyi mətnlər*: 288, 290

Dadaşova Sənubər Ağabəy qızı, doğum tarixi 1955, təhsili orta, Cumakənd kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2012-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 11, 15, 18, 27, 215-216, 217

Ədilova Ümmü İsləmayıl qızı, doğum tarixi 1965, təhsili ali, sənəti riyaziyyat müəllimi, doğum yeri Baş Göynük, yaşayış yeri Şəki şəhəri. Mətn 1996-ci ildə Şəki şəhərində toplanıb. *Söylədiyi mətn*: 365

Əhmədova Qərənfil (Qələm) Hüseynbala qızı, doğum tarixi 1950, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında

toplaniib. *Söylədiyi mətnlər*: 2, 7-8, 13, 31, 64-65, 96, 362; İnamlar – 4; Alqışlar və qarğışlar – 6-7; 25-26; Atalar sözləri və məsəllər – 191, 215; Tapmacalar – 23

Əhmədova Nərimə Zahid qızı, doğum tarixi 1931, təhsili orta, doğum yeri Baş Şabalıd kəndi, yaşayış yeri Şəki şəhəri. Mətnlər 2003-cü ildə toplaniib. *Söylədiyi mətnlər*: 242-243, 253, 257; Bayatılar və ağılar – 191; Alqışlar və qarğışlar – 119, 177

Əhmədova Mehruza Əbdürəhim qızı, doğum tarixi 1941, təhsili orta, doğum yeri İncə kəndi, yaşayış yeri Aşağı Göynük kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplaniib. *Söylədiyi mətnlər*: 28-29, 130, 232, 267, 279, 280, 314-315, 323-324; Bayatılar və ağılar – 36-43

Əhmədov Mahmud Məcid oğlu, doğum tarixi 1961, təhsili orta, Şəki şəhəri. Mətnlər 2003-cü ilin avqust ayında toplaniib. *Söylədiyi mətnlər*: 244-252, 254-256, 258

Əhmədova Həvva Məcid qızı, doğum tarixi 1953, təhsili orta, Şəki şəhəri. Mətnlər 2003-cü ilin avqust ayında toplaniib. *Söylədiyi mətnlər*: 239-241

Ərəbov Famil Kərəm oğlu, doğum tarixi 1978, Bakı Dövlət Universitetinin magistri, Baş Göynük kəndi. Mətnlər 2001-ci ilin sentyabr ayında Bakı şəhərində toplaniib. *Söylədiyi mətnlər*: 68, 112-113, 168; Öcəşmələr, hədələr – 8-9

Hacıyeva Səkinə Əhməd qızı, doğum tarixi 1944, təhsili orta, Baş Göynük kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2003-cü ildə toplaniib. *Söylədiyi mətnlər*: Bayatılar və ağılar – 87-88

Hacızadə İsaq Calal oğlu, yaşı 94, sənəti müəllim, Baş Göynük kəndi. Mətn 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətn: Etnoqrafik mətnlər – 3*

Həsənov Mustafa Abbas oğlu, doğum tarixi 1952, təhsili orta, ticarətlə məşğul olur. Baş Layışqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətn: 196*

Hümmətov Hacıməmməd Xəlil oğlu, yaşı 55, təhsili orta, Baş Göynük kəndi. Həvəskar ovçu. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər: 25, 158, 164-167, 170-171, 182, 185-191, 206-208, 220, 225, 236-238, 298, 336, 349, 366*

Hümmətova Zivər Lətif qızı, yaşı 69, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər: 297; Etnoqrafik mətnlər – 6; Bayatılar və ağıilar – 67-71; Laylalar və oxşamalar – 203-207; Tapmacalar – 65-67*

Xəlilov Elçin Əkrəm oğlu, doğum tarixi 1988, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər: 173, 299*

Xəlilov Əkrəm Məmmədəli oğlu, doğum tarixi 1955, təhsili ali, sənəti televiziya mühəndisi, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər: 197, 234, 262, 270, 348; İnamlar – 22-24; Etnoqrafik mətnlər – 1*

Xəlilov Əlxan (Elxan) Məmmədəli oğlu, doğum tarixi 1958, təhsili orta, Baş Göynük kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2004-cü ildə toplanıb. *Söylədiyi mətnlər: Atalar sözləri və məsəllər – 21-22, 87-88, 90, 99-100, 132-134, 155-156, 184, 273, 296, 384-385, 411-412*

Xəlilov Füzuli Bayram oğlu, doğum tarixi 1974, təhsili orta, sənəti sürücü, Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 337, 338; Atalar sözləri – 19, 29, 33, 206

Xəlilova Gülçin Əkrəm qızı, doğum tarixi 1989, təhsili orta, Baş Göynük kəndi. Mətn 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətn*: 94

Xəlilova Hürü Məmmədəli qızı, doğum tarixi 1948, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: 21, 43; Etnoqrafik mətnlər – 7, 10, 16; Bayatı və ağıllar – 195, 209; Atalar sözləri və məsəllər – 192, 292, 364-365, 376, 420-421

Xəlilova Xalidə Məmmədəli qızı, doğum tarixi 1963, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: Alqışlar və qarşışlar – 45-47, 51, 59-61, 67, 69-70, 80-83, 101, 116-117, 123, 125-126, 128-132, 134-135, 138-140, 143-144, 146, 151-153, 156, 159-160, 162, 166-167, 169, 171-172, 193-198; Atalar sözləri və məsəllər – 11, 116, 178, 229, 276, 319; Öcəşmələr, hədələr – 10-11

Xəlilova Xavər Məmmədəli qızı, doğum tarixi 1960, təhsili orta, Baş Göynük kəndi. Materiallar 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: 23, 77-82, 103, 143, 198, 210, 213, 306, 318; Alqışlar və qarşışlar – 180; Atalar sözləri və məsəllər – 13, 61, 268, 329, 339, 363

Xəlilova Mehin Məmmədəli qızı, doğum tarixi 1949, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Şəki şəhəri. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 38, 100, 150, 224, 231, 233, 308, 357, 360; İnamlar – 5, 12, 86;

Etnoqrafik mətnlər – 2; Bayatı və ağılar – 196-197; Atalar sözləri və məsəllər – 27-28, 52-54, 127-128, 250-251, 297-298, 326, 386-388; Müxtəlif şeirlər – 6; Öcəşmələr, hədələr – 3, 5

Xəlilova Təranə Əli qızı, doğum tarixi 1967, təhsili orta, sənəti müəllim, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər:* 55-58

Həsənov Bilal Fərman oğlu, doğum tarixi 1984, təhsili orta, Cumakənd kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2012-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər:* 226; Etnoqrafik mətnlər – 19

Həsənova Pəri Sirac qızı, doğum tarixi 1955, təhsili orta, Cumakənd kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2012-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər:* 5, 24, 26, 289, 301, 356

İbrahimxəlilov İsmayıł Baba oğlu, doğum yeri 1934, təhsili orta, sənəti fotoqraf, Baş Layısqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər:* 126, 154, 334, 339, 340, 341, 342, 351, 372; İnamlar – 6-8; Atalar sözləri və məsəllər – 221, 239

İbrahimov Zabit Şakir oğlu, doğum tarixi 1983, təhsili orta, Cumakənd kəndi. Mətn 2005-ci ildə toplanıb. *Söylədiyi mətn:* 287

İlyasova Hərimə Mehralı qızı, doğum tarixi 1947, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətn 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətn:* Etnoqrafik mətnlər – 28

İsaqova Nurcahan Abuzər qızı, doğum tarixi 1960, təhsili orta, Cumakənd kəndi. Mətnlər 1996-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağıclar – 119-121; Atalar sözləri və məsəllər – 263-264, 318; Tapmacalar – 1-9

İsmayılova Bayramxatın Qulaməli qızı, doğum tarixi 1946, təhsili orta, doğum yeri Balakən rayonu, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: Etnoqrafik mətnlər – 30; Alqışlar və qarşıqlar – 103-106; Atalar sözləri və məsəllər – 31-32, 229

İsmayılova Gülcöhrə (Gülüş) Şövkət qızı, doğum tarixi 1966, orta təhsilli, Şəki şəhəri. Mətnlər 2004-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 10, 359, 361

İsmayılova Ziba Məmmədəli qızı, doğum tarixi 1953, təhsili ali, sənəti ibtidai sinif müəllimi, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 4, 33, 35, 66-67, 104, 149, 151, 176-177, 227, 281-282, 305, 368-369; İnamlar – 2, 32, 46, 48-74, 76-85; Etnoqrafik mətnlər – 12-13; Bayati və ağıclar – 185; Alqışlar və qarşıqlar – 1, 4, 11-15, 32, 52, 58, 60-62, 64, 72-74, 84-89, 102, 120-121, 127, 136, 147-148, 155, 157-158, 161, 168, 170, 173-174, 181-183, 204, 210-211, 213; Atalar sözləri və məsəllər – 3, 7, 14, 35, 46, 68-69, 74-77, 89, 91, 102-104, 109-110, 114, 119-120, 122, 124, 139-141, 151, 154, 160, 168, 187, 194, 200, 208-211, 216, 222-225, 233-235, 266, 272, 279-284, 291, 293-295, 302, 310-313, 324, 332, 334, 340, 342-343, 347, 349, 360-361, 369, 374, 391, 396-399, 402, 406-407, 413-414, 416-417, 424-428, 439-440, 449-450; Öcəşmələr, hədələr – 12

Kərimova Xatın Kərim qızı, doğum yeri 1935, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 36, 51, 69-71, 122-124, 127, 272-273, 291, 321; Bayatlılar və ağıllar – 1-2, 192; Laylalar və oxşamalar – 200; Alqışlar və qarğışlar – 16-20, 22, 24, 27-28, 31, 33, 37, 63, 107-111, 115, 145; Tapmacalar – 35-44

Kərimova Şəfiqə Kərim qızı, doğum yeri 1934, təhsili orta, Baş Göynük kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 135, 353, 355, 358, Alqışlar və qarğışlar – 5, 68, 97; Etnoqrafik mətnlər – 26; Bayatlılar və ağıllar – 72-82, 198; Laylalar və oxşamalar – 210

Qədimli Mahir Vahid oğlu, doğum tarixi 1949, təhsili orta, sənəti tibb işçisi, doğum yeri Şəki şəhəri, yaşayış yeri Baş Şabalıd kəndi. Mətn 2014-cü ildə toplanıb. *Söylədiyi mətn*: Etnoqrafik mətnlər – 43

Qurbanova Firuzə Həsənqulu qızı, yaşı 70, təhsili orta, doğum yeri Laqodexi rayonu, Qaracalar kəndi, yaşayış yeri Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: 9, 62, 72-73, 129, 352, 354, 363, 371; İnamlar – 17-20; Etnoqrafik mətnlər – 31, 34, 39; Laylalar və oxşamalar – 213

Mahmudov Mehman Həsən oğlu, doğum tarixi 1958, təhsili orta, sənəti sürücü, Aşağı Göynük kəndi. Mətnlər 2004-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 17, 19

Məcidova Minayə Nəzir qızı, doğum tarixi 1938, təhsili orta, Baş Göynük kəndi. Kəndin yas məclislərini aparır. Mətnlər

2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 110; Etnoqrafik mətnlər – 15, 20, 25; Alqışlar və qarğışlar – 8-9, 29-30, 50, 66, 90-96, 112, 118, 137, 141, 190-192, 207-208

Məhəmmədova Günel Umut qızı, doğum tarixi 1981, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin I kurs tələbəsi, İncə kəndi. Mətn 2004-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətn*: 22

Məmişova Nuriyyə Mustafa qızı, doğum tarixi 1941, təhsili orta, Aşağı Göynük kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 37, 53; Bayatılar və ağıilar – 9-14; Laylalar və oxşamalar – 201-202; Tapmacalar – 63

Məmmədov Hasan Bayram oğlu, doğum tarixi 1944, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 157, 174-175, 192-193, 335, 367; Düzgülər – 2

Məmmədov Musa İsa oğlu, doğum tarixi 1929, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 293, 350; Atalar sözleri və məsəllər – 55; Tapmacalar – 24-31

Məmmədov Nəcməddin Sirac oğlu, doğum tarixi 1953, təhsili orta, Cumakənd kəndi. Kəndin yas məclislərini aparırlar. Mətnlər 2006-ci ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: Etnoqrafik mətnlər – 37-38

Məmmədova Maral Mustafa qızı, doğum tarixi 1927, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2002-ci ilin avqust ayında toplanıb. *Söylədiyi*

mətnlər: 99, 121; Bayatılar və ağıllar – 3-8; Laylalar və oxşamalar – 199; Tapmacalar – 32-33

Məmmədova Səhər Əhməd qızı, doğum tarixi 1944, təhsili orta, Baş Layısqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 131; Tapmacalar – 59-62

Məmmədova Zahidə Məmmədəli qızı, yaşı 74, təhsili orta, doğum yeri Kiş kəndi, yaşayış yeri Baş Layısqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 20, 59, 132-133, 302, 309; Etnoqrafik mətnlər – 27; Bayatılar və ağıllar – 193-194; Düzgülər – 3

Mikayılov Mirzəli Muxtar oğlu, doğum tarixi 1935, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2002-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 30, 45-50, 98, 114, 223

Mirzəyeva Humay Həsən qızı, doğum tarixi 1929, təhsili orta, doğum yeri Şəki şəhəri Gəncəli məhləsi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2012-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağıllar – 186-190; Alqışlar və qarşıqlar – 2-3, 53, 176; Atalar sözləri və məsəllər – 8

Mürşüdova Bənövşə Yusif qızı, doğum tarixi 1933, təhsili orta, Baş Göynük kəndi. Mətnlər 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağıllar – 18-35; Tapmacalar – 58

Muradova Mehruza İsləm qızı, doğum tarixi 1927, təhsili orta, doğum yeri Babaratma kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında toplanıb. *Söylədiyi*

mətnlər: 6, 12, 63, 138, 209, 344-345, 374; Tapmacalar – 10-21;
Atalar sözləri və məsəllər – 66

Mustafayeva Pəri Süleyman qızı, doğum tarixi 1917, təhsili orta, Cumakənd kəndi. Mətnlər 1996-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 377; Bayatılar və ağırlar – 890-108; Toy nəğmələri – 217

Mustafayev Sabir Zahid oğlu, doğum tarixi 1936, təhsili ali, sənəti kimya müəllimi, Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 95, 235

Nəzirova Məlakə Əhməd qızı, doğum tarixi 1970, təhsili orta, Aşağı Göynük kəndi. Mətn 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətn*: 312

Osmanova Cənnətəy Aslan qızı, doğum tarixi 1939, təhsili orta, sənəti ibtidai sinif müəllimi, doğum yeri Balakən rayonunun Kətex (Gədik) kəndi, yaşayış yeri Baqqal kəndi. Mətnlər 2003-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 120, 139-140, 269, 276; İnamlar: 10-11, 13; Etnoqrafik mətnlər – 14; Bayatılar və ağırlar – 55

Osmanova Limon Nəbi qızı, doğum tarixi 1950, təhsili orta, Baş Layışqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 263, 277, 322

Salmanova Çiçək Salman qızı, doğum tarixi 1967, təhsili orta, sənəti tibb bacısı, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Şəki şəhəri. Mətn 2003-cü ilin mart ayında toplanıb. *Söylədiyi mətn*: 219

Səfərova Zilayə Yolçu qızı, doğum tarixi 1947, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 44; Bayatılar və ağıllar – 83-86; Laylalar və oxşamalar – 208

Səmədova Çəmən Məmmədəli qızı, doğum tarixi 1937, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cu makənd kəndi. Mətnlər 2002-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 346, 347; İnamlar – 14; Atalar sözləri və məsəllər – 9, 12, 25, 39-40, 42-45, 70, 92-96, 117-118, 121, 123, 135-138, 145-147, 171-173, 176-177, 179-183, 196-197, 245-247, 253-258, 262, 265, 277-278, 303-304, 306-308, 314-317, 335-336, 350-359, 366-368, 370, 393-395, 432-434, 438, 451

Səmədov Fikrət Ağası oğlu, doğum tarixi 1949, təhsili orta, həvəskar ovçu, doğum yeri Baş Göynük kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 1, 41-42, 85-87, 115, 146, 155-156, 159, 179-180, 184, 199-202, 300, 327-328; İnamlar – 1, 25-26; Etnoqrafik mətnlər – 35; Atalar sözləri və məsəllər – 321-323, 346

Soltanova Arzu Əşrəf qızı, doğum tarixi 1969, təhsili ali, sənəti coğrafiya müəllimi, doğum yeri Aşağı Göynük kəndi, yaşayış yeri Şəki şəhəri. Mətnlər 2004-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 162, 228; Atalar sözləri və məsəllər – 164, 389

Soltanova Gülüstan Məmmədəli qızı, doğum tarixi 1946, təhsili orta, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Aşağı Göynük kəndi. Mətnlər 2004-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 16, 105, 292, 316, 332; Alqışlar və qarşıışlar – 36, 201-203; Atalar sözləri və məsəllər – 81, 107-108, 142-143, 409-410

Soltanova Məryəm Həsən qızı, doğum tarixi 1935, təhsili orta, Aşağı Goyünk kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 60, 74, 106-107, 125, 145, 212, 221, 259-261, 264, 266, 268, 294, 303-304, 310-311, 343, 375; İnamlar – 21, 27-31, 33-43, 75; Etnoqrafik mətnlər – 11, 33, 40; Bayatılar və ağılar – 44-54; Alqışlar və qarşıqlar – 133, 199, 205-206, 212; Toy nəğmələri – 218-219; Tapmacalar – 68-70; Müxtəlif şeirlər – 5

Süleymanov Həsən Aydəmir oğlu, doğum tarixi 1926, təhsili ali, sənəti tarix müəllimi, Baş Göynük kəndi. Mətnlər 2004-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 109; Atalar sözləri və məsəllər – 240, 242-244, 286, 337, 435-437, 447-448

Süleymanov Həsən Vaqif oğlu, doğum tarixi 1993, VI sinif şagirdi, Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 90, 92, 108, 116, 275, 285; Öcəşmələr, hədələr – 13

Süleymanov Vaqif Həsən oğlu, doğum tarixi 1951, təhsili ali, sənəti dil-ədəbiyyat müəllimi, doğum yeri Baş Göynük kəndi, yaşayış yeri Cumakənd kəndi. Mətnlər 2001-ci ilin avqust ayında qeydə alınıb. *Söylədiyi mətnlər*: 3, 34, 61, 169, 178, 194-195, 329, 364, 370, 373, 376, 378; İnamlar – 45, 47; Etnoqrafik mətnlər – 29, 42; Bayatılar və ağılar – 56-57; Alqışlar və qarşıqlar – 75-79, 164-165, 178-179; Atalar sözləri və məsəllər – 1-2, 4-6, 10, 16-18, 20, 23-24, 30, 36-38, 41, 48, 50, 57-58, 60, 62, 64-65, 71-73, 80, 82-86, 97-98, 101, 105-106, 111-113, 115, 125-126, 144, 149-150, 152-153, 162-163, 175, 185, 195, 203-205, 218-220, 226-228, 230-232, 249, 259-261, 267, 271, 287, 320, 325, 327-328, 338, 341, 344, 348, 362, 371-373, 381-383, 392, 400-401, 403-405, 415, 418-419, 422-423, 430, 441-442; Tapmacalar – 64; Öcəşmələr, hədələr – 4

Süleymanova Məhsəti Vaqif qızı, doğum tarixi 1982, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının “İbtidai metodikanın pedaqogikası və metodikası” fakültəsinin IV kurs tələbəsi, Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 88, 91, 117, 160, 265, 274, 283, 296, 307, 325, 331; Atalar sözləri və məsəllər – 274-275, 375

Süleymanova Pərvanə Vaqif qızı, doğum tarixi 1978, Bakı Dövlət Universitetinin Şəki filialının “Filologiya” fakültəsinin I kurs tələbəsi, Cumakənd kəndi. Mətnlər 1996-ci ildə toplanıb. *Söylədiyi mətnlər*: Bayatılar və ağıclar – 109-118; Atalar sözləri və məsəllər – 34, 47, 49, 51, 56, 63, 67, 148, 174, 186, 188-190, 213-214, 236-238, 248, 252; Düzgülər – 4-7; Öcəşmələr, hədələr – 6-7

Süleymanova Vəfa Vaqif qızı, doğum tarixi 1988, XI sinif şagirdi, Cumakənd kəndi. Mətnlər 2005-ci ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 89, 111, 134, 142, 229, 284, 295, 330, 333; Etnoqrafik mətnlər – 18

Şahmərdanov Əlbəndə Nəbi oğlu, doğum tarixi 1938, sənəti müəllim, Aşağı Göynük kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətnlər*: 271; Etnoqrafik mətnlər – 32; Atalar sözləri və məsəllər – 165-167, 170

Yusifova Südabə Seyfi qızı, doğum tarixi 1936, təhsili orta, Baş Layısqı kəndi. Mətnlər 2003-cü ilin avqust ayında toplanıb. *Söylədiyi mətn*: 83

ŞƏKİLLƏR



Süleymanov Vaqif Həsən oğlu, Cumakənd



İsmayılova Ziba Məmmədəli qızı, Cumakənd



Xəlilova Mehin Məmmədəli qızı, Şəki şəhəri



**Soltanova Gülistan Məmmədəli qızı,
Aşağı Göynük kəndi**



Pir baba türbəsi. Cumakənd kəndi



**Yel baba. Buranı bəzən Nuray baba da adlandırırlar.
Pir baba ziyarətgahının həyətində yerləşir.**



Pir baba ziyarətgahının həyətində yerləşən Beşik daşı




Pir babanın həyətində yaşı 500 ili ötmüş palid ağacı



Su quyusu. Deyilənlərə görə, türbənin içindəki su Pir babanın atının ayağını yerə möhkəm vurması nəticəsində qaynayıb.



Əjdaha daşı. Pir baba ziyarətgahından 400-500 metr aralıdakı təpədə yerləşir.



Şeyx Əhməd baba türbəsi. Baş Şabalıd kəndi



Şəkil Şeyx Əhməd babanın türbəsinin içində çəkilmişdir. Soldan birinci qəbir Şeyx Əhməd babanın, yanındakı yoldaşı Rəhiliə nənənin, sonrakı ikisi övladlarının, sağdakı kiçik qəbir isə nəvəsinindir.



Yaşlı adamların dediyinə görə, bu qəbir Həccə adlı qadının qızının qəbridi⁵⁶⁶. Qız öləndən sonra üstünə ziyarət düşüb. Buranı uşaq arzusunda olan qadınlar ziyarət edir. Qəbirin üstündə əl dəsmallarından bir neçə yörətməc qurulmuş, içində isə əldə qayırılmış kiçik gəlinciklər və qundaqlar qoyulmuşdu. Qəbir Şeyx Əhməd babanın türbəsinin yanında yerləşir.

⁵⁶⁶ Bəzi söyləyicilər isə qəbrin Şeyx Əhməd babanın qızı Məkkə Şeyxzadəyə məxsus olduğunu dedilər.



Gəlincik. Həccə nənənin qızının qəbrinin üstündən çəkilmişdir.



Hacı Salah baba. Baş Layısqı. Deyilənə görə,
yaxın zamanladək qəbrin ətrafi çəcəxla hasarlanmış.



Yuxarısına at kəlləsi keçirilmiş qapı. Baş Şabalıd kəndi



Daşqura. Baş Göynük kəndi



Fındıq çubuqlarından hörülmüş çəpər. Baş Şabalıd kəndi



Çəçcax. Baş Şabalıd kəndi

BAŞLIQLAR

TƏRTİBÇİDƏN	3
MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ VƏ RƏVAYƏTLƏR	
Dünyanın yaranması	15
İldirimin çaxması	15
Ay və Gün	16
Şanapipik	18
Tısbağa	18
Qırxqu quşu	19
İsax-musa quşu	20
Arının istəyi	20
Bəxtin paylanması	20
Mələklər	22
Nəhənglər	22
Günlərə ad qoyulması	24
Süleyzin	24
Vəhşi adam	25
Unuqay	26
Hal	33
Ərdov	42
Xortdan	43
Cin	47
Cin toyu	61
Cin dəyişəyi	67
Kaftar	68
Digər mifoloji varlıqlar	73
Əzrayıl	76
Xıdır İlyas, Xıdır Nəbi	85
Ovçuluq haqqında	91
Ruh haqqında	120
Naxış	123

Peyğəmbərlər, dini şəxsiyyətlər, övliyalar və vergili adamlar haqqında

Nuh peyğəmbər	124
Süleyman peyğəmbər.....	129
Musa peyğəmbər	130
Məhəmməd peyğəmbərin mizan-tərəzini düzəltməsi..	134
Peyğəmbərin yarasanı yaratması	135
Dəmirçilik peyğəmbərdən qalib	135
Cərənin böyrü niyə yanlıqdır?	136
Veyis baba.....	137
Pir baba	138
Şeyx baba	145
Məcid baba	155
Sadəddin baba	157
Mütübillah baba.....	157
Yunis Əmrə	159
Hacı Salah baba	160
Şkaflan baba	161
Qafur baba	162
Mahmud Axund baba	162
Molla Qasim	163
Tamam nənə	163
Cin piri	164
Südlü bulaq.....	164
Ağası babanın bulağı	165
Nişanlı qız ziyarəti.....	166
Oxud yolundakı ziyarət	166
Qəbiz ziyarəti	167
Sarılıq ziyarəti	168
Dəmirov ziyarəti.....	169
Sixan ziyarət	169
Əjdaha daşı.....	169
Beşik daşı	171

Ziyarətlərin qardaşlığı.....	171
Ziyarətlərin müxtəlif şəkillərdə görünməsi	177
Ziyarətlərin cəzası	177
Ağac pirlər.....	178
Vergili adamlar.....	180
İlanlar haqqında	196
Toponimik rəvayətlər	
Arvadlar dağı.....	202
Dost dağı	202
Rəhmanqulu qayası.....	202
Molla Cuma ilə bağlı rəvayətlər	
Eşit mənəm, gör mənəm, bil mənəm	203
Gen götürübse.....	204
Molla Cuma və Hacı Kərim	204
Cuma dayı və qarı.....	205
Aşıq Ələsgərin Molla Cumaya qifillama göndərməsi.	206
Bir fincan süd	207
Müxtəlif mövzulu rəvayətlər	
Nə əyri olsun, nə də düz.....	207
Eşşəyə dönən qızlar	207
İnsan əti yeyənlər.....	208
Atasına rəhmət oxudan oğul.....	209
Qonşunun kələyi	210
İlisu bulağı.....	211
Başın dildən şikayəti.....	211
Comərd kasib.....	212
Qarının arzusu	213
Qəbir həyatı.....	213
Xəbərin varmı?	218
Cənazənin arxasında gedən süpürgə	218
Qəbul olunmayan ehsan	220
İki bacı	220
Lal gəlin	221

İki arvadlı kişilər.....	222
Dindar kişi və ləzgi.....	224
Əzazıl ər	225
Bədnəzərlərin yarışı	225
İki rəssam	226
Qızların sınavılması	226
Qaraçı qızı	227
Öz malın kimi ye	228
Paxıl	230
İt və pişik	230
Kolun evlənməsi	230
Çeyil otu	230
Keçi dərisi	231
Yonqarına bərəkət	231
İNAMLAR.....	232
ETNOQRAFİK MƏTNLƏR	
Cadular	244
Dualar	245
Qırxa düşmə	246
Ruh götürmə	248
Qarın çəkmə	249
Yağış yağdırma	249
Yağış kəsdirmə	251
Umsux payı	253
Yas adətləri	255
Toy adətləri	258
Ayının payı	266
Bitkilər haqqında	266
Canavar haqqında	267
Mövlud	268
Müxtəlif mövzulu mətnlər	274
BAYATILAR VƏ AĞILAR	278
LAYLALAR VƏ OXŞAMALAR	299

TOY NƏĞMƏLƏRİ

Ay gözəl, gözəl.....	305
Nişanlı qızın arzusu	306
Qayınana-gəlin deyişməsi	306
ALQIŞLAR VƏ QARĞIŞLAR	307
ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR	316
TAPMACALAR.....	338

MÜXTƏLİF ŞEİRLƏR

Məktəb nəğməsi	344
Olmaz.....	344
Qodu-qodu.....	345
Veysəlqara.....	345
Sən də bir dillən görək	346
Bağ belə, bostan belə	346
DÜZGÜLƏR	347
ÖCƏŞMƏLƏR, HƏDƏLƏR	349
Mətnlərin söyləyiciləri	351
Söyləyicilər haqqında.....	378
Şəkillər.....	393

Şəki folklor örnəkləri.

II kitab.

Bakı, Elm və təhsil, 2014

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli

Nəşriyyat redaktoru:

Səbinə İsayeva

Kompyuterdə yiğdi:

Aynurə Səfərova

Korrektor:

Məhsəti Süleymanova

Kompyuter tərtibçisi və

texniki redaktoru:

Aygün Balayeva

Kağız formatı: 60/84 1/32

Mətbəə kağızı: №1

Həcmi: 408 səh.

Tirajı: 300

Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Kompyuter Mərkəzində yiqlılmış, səhifələnmiş,
“Elm və təhsil” NPM-də ofset üsulu ilə
hazır diapozitivlərdən çap olunmuşdur.